



«AZƏRBAYCAN HAVA YOLLARI»
QAPALI SƏHMDAR CƏMIYYƏTİ
MILLİ AVİASIYA AKADEMİYASI

ISSN 1811-7341

ELMI MƏCMUƏLƏR

*Akademik Arif Mir Cəlal oğlu Paşayevin
85 illiyinə həsr olunur*

AVİASIYA TEXNİKASI

YERÜSTÜ KOMPLEKSLƏR, START
AVADANLIQLARI, UÇAN APARATLARIN VƏ
ONLARIN SİSTEMLƏRİNİN İSTİSMARI

AVİASIYA ELEKTRONİKASI

ƏTRAF MÜHİTİN QORUNMASI

TƏHSİL METODOLOGİYASI VƏ TƏLİM

İQTİSADIYYAT, MENECMENT VƏ HÜQUQ

HAVA NƏQLİYYATINDA TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİ

YERÜSTÜ NƏQLİYYATIN PROBLEMLƏRİ

KOMPÜTER TEXNİKASI, İNFORMASIYA ŞƏBƏKƏLƏRİ

İCTİMAİ ELMLƏR

CILD 20 № 4

Oktyabr - Dekabr
2018
Bakı

Redaksiya heyəti

Baş redaktor, AMEA-nın akademiki A.M. Paşayev,
baş redaktorun müavini, AMEA-nın müxbir üzvü A.R. Həsənov
Redaksiya heyətinin üzvləri

Akademik R.Z. Saqdeyev, AMEA-nın akademiki B.H. Tağıyev, AMEA-nın müxbir üzvü A.Z. Məlikov,
AMEA-nın müxbir üzvü İ.M. İsləməylov, AMEA-nın müxbir üzvü A.M. Məmmədov,
prof. A.Z. Bədəlov, prof. M.X. İlyasov, prof. S.H. Pürhani, prof. C.H. Ağalarov, prof. N.A. Həsənzadə,
prof. İ.O. Quliyev, prof. M.Ə. Babayev, prof. M.P. Mustafayev, prof. Ə.T. Həzərxanov,
prof. R.N. Nəbiyev, prof. T.İ. Nizamov, prof. Ə.S. Səmədov, prof. R.Ə. Sadıqov, prof. H.İ. Abdullayev
k.ü.f.d. S.X. Məmmədova

Texniki redaktor: f.-r.e.n., dos. A.M. Ramazanzadə;
korrektorlar: O.V. Əliyeva, L.S. Ələsgərova, Ə.H. Kərimov; tərtibatçı: T.A. Quliyeva

«ELMİ MƏCMUƏLƏR» jurnalının bölmələri

Jurnalda çap olunmaq üçün aşağıdakı mövzular üzrə elmi, orijinal elmi-populyar və xülasə şəklində yazılmış məqalələr qəbul edilir: 1) Aviasiya texnikası. 2) Yerüstü komplekslər, start avadanlıqları, uçan aparatların və onların sistemlərinin istismarı. 3) Aviasiya elektronikası. 4) Aeronaviqasiya və rabitə, aeronaviqasiya avadanlıqları və kompleksləri. 5) Aerodromların və aeroportların yerüstü avadanlıqları. 6) Havada hərəkətin idarə olunması. 7) Meteorologiya. 8) Ətraf mühitin qorunması. 9) Təhsil metodologiyası və təlim. 10) İqtisadiyyat, menecment və hüquq. 11) Hava nəqliyyatında təhlükəsizlik problemləri. 12) Yerüstü nəqliyyatın problemləri. 13) Kompüter texnikası, informasiya şəbəkələri. 14) İctimai elmlər. 15) Reklam xarakterli materiallar.

Jurnalın səhifələrində reklamların yerləşdirilməsi pullu ödənişlə həyata keçirilir.

«ELMİ MƏCMUƏLƏR» jurnalına məqalələrin təqdim olunma qaydaları

Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul olunur. Hər bir məqaləyə onun yazıldığı dildə annotasiya verilməlidir. Çapa təqdim olunan məqalələr A4 formatda, 12 ölçülü şriftlə, aq kağızda iki intervaldan bir çap olunmalıdır. Boşluqlar: vərəqin sol kənarından 3 sm., sağdan 2 sm., yuxarıdan 2 sm., aşağıdan 2 sm. olmalıdır. Məqalənin həcmi: orijinal və ümumiləşdirilmiş məqalələr üçün 10 səhifə və qısa məlumatlar, şəkillər, cədvəllər və ədəbiyyat daxil olmaqla 4 səhifədən artıq olmamalıdır. Məqalələr 2 nüsxədə və WIN. WORD formatda yiğilmiş elektron variantda təqdim olunmalıdır. Əlyazmalar müəlliflərə qaytarılmır. Digər təşkilatlardan olan müəlliflərin məqalələri onların işlədiyi təşkilatın məktubu ilə birləşdə təqdim olunmalıdır.

Məqalələrə rəy verilir. Məqalə çap olunmağa Redaksiya heyətinin qərarı ilə tövsiyə olunur.

1. Hər bir məqalə müəlliflərinin soyadları, təşkilatın adı və məqalənin yazıldığı dildə bir intervaldan bir çap olunmalı, 5 sətirdən çox olmayan qısa annotasiya ilə başlanmalıdır.

2. Ədəbiyyata istinad:

- ədəbiyyata istinad məqalədə rast gəlindiyi ardıcılıqla işlənməlidir.

Sitat gətirmə qaydası:

- dövri jurnallardakı məqalələr: müəlliflərin soyadları, dövri jurnalın adı, çap olunma ili, cild, səhifə nömrəsi;

- kitablar və tezislər: müəlliflərin soyadları, kitabın adı, çap olunduğu il və yer, səhifə nömrəsi.

3. Annotasiya.

Annotasiya iki başqa dildə ayrıca bir vərəqdə hər intervaldan bir 10 sətirdən çox olmayan həcmdə yazılmalıdır.

4. Rəsmələr və şəkillər.

Rəsmələr və şəkillər yazılıları və izahatları ilə ayrıca təqdim olunmalıdır. Ölçülər: 6X6 sm²-dan az və 12x16 sm²-dan çox olmayıraq. Qrafiklərin koordinat oxları minimum rəqəm tərkibli olmalıdır. Koordinat oxlarının adları çox aydın yazılmalıdır. Qrafiklərdəki hər bir xətt nömrələnmiş və izahlı şəkildə olan yazılarla verilməlidir.

5. Cədvəllər.

Cədvəllər ayrıca vərəqdə çap olunmalıdır. Onlar nömrələnməli və başlıqla verilməlidir.

Bu şərtləri ödəməyən məqalələrə baxılmayacaq.

Jurnal Milli Aviasiya Akademiyasının «Mülki Aviasiya» nəşriyyatında çapa hazırlanıb.

«Elmi Məcmuələr» jurnalı 1999-cu ildə Azərbaycan Respublikası Mətbuat və Informasiya Nazirliyində qeydiyyatdan keçmişdir.

Qeydiyyat nömrəsi 492 və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının reyestrinə daxil olunmuşdur. Tirajı 100 nüsxə.

Redaksiyanın ünvanı:
AZ-1045, Bakı ş. Mərdəkan pr. 30
Milli Aviasiya Akademiyası.
Tel: 497-26-00 əlavə 21-85
E-mail: Ramazanzade@rambler.ru
kulieva_tatyana@mail.ru

Sənin ad günün, Əzizim Akademik Arif Paşayevə

Sağlıq deyəndə də Şəmsəddin¹⁾ deyə
dəyişə məclisin abi-havası
Allahım, nə ola heç əksilməyə
insanın insana xeyir-duası.

Ən gözəl məlhəmdi söz ürək üçün,
yerə nazil olur elə ki, haqqdan.
Xoş sözü doyunca eşitmək üçün,
bir insan ömrü də çatmır, ey insan!

Nədir bu məhəbbət, bu eşq aləmi?
Mən necə deyim ki, dünya sualdı.
İnsan sevinirsə, bir insan kimi
ana südü kimi ona halaldı
Bu sözü deyən də ilk – Mir Cəlaldi.

Uçur, qanadlanır sinəmdə ürək,
bu axşam nə dəftər, nə qələm, sair!
Bu axşam, taleyn hüzurundayam!
Özüm də özümdə deyiləm, şair.

Arif deyiriksə, Arifləşək biz,
Sən ki, mənə verdin bu ada Tanrı!
Arif olmasaq da bizim birimiz,
Arifsiz olmayaq dünyada Tanrı!

Nəriman Həsənzadə

1) şairin dostu-red.

DAXİLİ SİLİNDİRİK SƏTHLƏRİN SÜRTMƏ PROSESİLƏ EMALINDA DƏQİQLİYİN FORMALAŞMA QANUNAUYĞUNLUĞU

Ə.S. Sarvan


Silahlı Qüvvələrin Hərbi Akademiyası

Məqalədə sürtmə ilə emal zamanı səthin dəqiqliyinə təsir edən əsas amillər təyin edilmişdir. Emalın mümkün ola biləcək ən kiçik kəsmə qüvvələrlə aparılması məqsədilə sürtmə prosesinin texnoloji imkanları hesabına əsas parametrlərin (sürtgünün irəli-geri- V_{i-g} və fırınma- V_f hərəkət sürətləri, xüsusi təzyiq- $P_{x,t}$ sürtmə pastasının dənəvərliyi-Z və emal müddəti-T) kəsmə qüvvəsi təskiledicilərinə təsiri üzrə aparılmış təcrübələrin nəticələri göstərilmişdir.

Açar sözlər: abraziv dənəcik, sürtmə prosesi, bərklik, xüsusi təzyiq, fırınma tezliyi;

Detalların sürtmə ilə emalı texnoloji proses kimi səthin verilmiş forma və ölçü dəqiqliyi ilə formalasdırılması, həmçinin səth qatının tələb olunan keyfiyyətini əldə etmək məqsədi ilə həyata keçirilir. Bütün tamamlama əməliyyatlarında, o cümlədən də sürtmə prosesində emalın verilmiş kinematik rejimini nəzərə almaqla, sürtmə alətinin işçi səthindən asılı olaraq, detal səthinin forma dəqiqliyinin təyini praktiki əhəmiyyət kəsb edir. Sürtmə zamanı baş verən fiziki-məxaniki hadisələr və texnoloji qanuna uyğunluqları analiz etməklə belə nəticəyə gəlmək olar ki, səthin formalasması prosesi əsasən məmuldakı xətaların aradan qaldırılması zamanı və onun qismən növbəti emal mərhələsinə ötürülməsi ilə həyata keçirilir [1]. Bu amillərin təsir intensivliyi detal və sürtmə alətinin hərəkət sxemindən, kontakt zonasındakı abraziv dənəciklərinə və təzyiqin qeyri-bərabər paylanmasıdan, kəsmə qüvvələrinin təsir xarakterindən və s. asılıdır (şəkil 1). Emalın mümkün ola biləcək ən kiçik kəsmə qüvvələrlə aparılması məqsədilə, sürtmə prosesinin texnoloji imkanları hesabına əsas parametrlərin (sürtgünün irəli-geri- V_{i-g} və fırınma- V_f hərəkət sürətləri, xüsusi təzyiq- $P_{x,t}$, sürtmə pastasının dənəvərliyi-Z və emal müddəti-T) kəsmə qüvvəsi təskiledicilərinə təsiri analiz edilmişdir.


Məlumdur ki, sürtmə prosesi zamanı metalçixarma zonasında detalla sürtmə aləti arasındaki araboşluq ölçüsünün artması ilə əlaqədar olaraq, oxbuoystiqamətdə materialın çıxarılmasından qeyri-stabillik yaranır. Emal prosesi zamanı sürtmə alətlərinin yeyilməsik kontakt şəraitinin dəyişməsi, xüsusi təzyiqin azalması və nəticələrlərəq forma xətasının bərpa intensivliyinin azalması müşahidə olunur. Busəbəbindən abraziv dənəciklər vasitəsilə detala göstərilən qüvvənin təsir xarakteri pozulur, detalla sürtmə alətinin real kontakt sahələri dəyişir və nəticə etibarı ilə detalın səth qatının ayrı-ayrı nöqtələrində metalçixarma intensivliyi qeyri-bərabər paylanaraq, onun profilinin dəyişməsinə səbəb olur.



Şəkil 1. Yüksek dəqiqlikli daxili silindrik səthlərin emal üçün konstruksiya
sürtmə başlığı (1-sürtgü köynəyi, 2-ştok, 3,5,7-şayba, 4-yay, 6-qayka, 8-ucluq)


Detal və sürtmə alətinin ilkin forma xətalərinin dəqiqliyə təsir dərəcəsinin yoxlanılması göstərir ki, sürtmə alətinin profili emal dəqiqliyinə həllədici təsir göstərir. Müəyyən edilmişdir ki, pastanın dənəvərliyi dəyişdiyi zaman şarjedilmiş hissəciklərin sürtmə alətinin səthi boyunca

paylanması mənzərəsi, həm də dolayı ilə kəsmə mexanizmində dəyişir. Nisbi sürüşmə sürəti emal edilən səthin əvvəlində və axırında daha çox olduğu üçün, sürtmə alətlərinin kənarlarında şarjətmə şərtləri kafidir və başqa dənəvərlikli hissəciklər bu hissələrin səthlərində daha çox sərbəst şəkildə işləyir ki, bu da detalın kənar hissələrindən nisbətən artıq metalın çıxarılmasına gətirib çıxarır. Xüsusi təzyiqin qiymətindən asılı olaraq, abraziv dənəciklər müxtəlif-sərbəst, sıxlımsız və parçalanmış vəziyyətlərdə ola bilirlər (şəkil 2).




Şəkil 2. Daxili silindrik sürtmə prosesində kontakt şəraiti və abraziv dənəciklərin müxtəlif vəziyyətlərinin sxematik təsviri

Təcrübərlə müəyyən edilmişdir ki, sürtmədən əvvəl və sonra detalların konusluq və diametr parametrləri arasındakı əlaqə sürtmə alətinin formasından asılı olmayaraq, statistik xarakter daşıyır. Sürtmədən əvvəl və sonra detalların müvafiq parametrləri arasındakı korrelyasiya əmsallarının nisbətən böyük qiymətləri, bu parametrlər üçün irsi xarakter daşıyan və texnoloji amillərlə fiziki olaraq şərtlənən kifayət qədər determinasiya etmiş əlaqələrin təsirini göstərir. Sürtmə alətinin profili və sürtmə rejimlərindən asılı olaraq, konusluq 30-75%, ölçü xətası isə 45-90% həddlərində dəyişir ki, bu da bizim tədqiqatlarımıza təsdiqlənir (şəkil 3 və 4).




Şəkil 3. Detalın konusluq qiymətinin (Δ_k) paylanması
(1, 2- müvafiq olaraq, xonlama və sürtmə əməliyyatlarında)




Şək. 4. Detalın diametr ölçüsünün (D) paylanması
(1, 2 – müvafiq olaraq, xonlama və sürtmə əməliyyatlarında)

Tədqiqatlar göstərir ki, abraziv pasta və sürtmə alətlərinin şəbəbindən emal şərtlərinin dəyişməsi əyri oxlugun, ovallığın, konusluğun və diametrlər ölçü fərqliliklərinin müxtəlif səviyyələrdə bərpasına gətirib çıxarır. 5 və 6-ci qrafiklərdən göründüyü kimi, müxtəlif forma xətalarını ifadə edən əyrlərin dəyişmə xarakteri hətta eyni sürtmə şərtlərində də bir-birindən fərqlənir, bu da prosesin texnoloji parametrlərinin qarşılıqlı təsir mexanizminin necə mürəkkəb olduğunu göstərir. Məsələn, xüsusi təzyiqin ($P_{x,t}$) azalması ilə sürtülən detalların ovallığı (Δ_o) azalır. Bu zaman detalların səthinin ovallığı həm də sürtmə pastalarının dənəvərliyindən asılı olaraq dəyişir. Belə ki, M28 pastasının dənəvərliyində Δ_o -nın qiyməti M10 pastasının dənəvərliyi ilə müqayisədə daha çox azalır.

Detalların daxili silindrik səthinin sürtmə ilə emalı prosesinin qeyri-stabilliyi və çoxsaylı amillərin birgə təsiri forma xətalarının yaranmasına səbəb olur. Bir çox hallarda sürtmə ilə emal zamanı göstərilən forma xətası detalın diametr ölçüsünün müsaiidəsinə uyğun ölçüdə olur.



Şək. 5. Detalın əyrioxluluq qiymətinin (Δ_s) Paylanması
(1, 2 – müvafiq olaraq, xonlama və sürtmə əməliyyatlarında)




Şək. 6. Detalın ovallıq qiymətinin (Δ_o) paylanması
(1, 2 – müvafiq olaraq, xonlama və sürtmə əməliyyatlarında)


Buna görə də detalların dəqiqliyinin artırılması məqsədi ilə sürtmə prosesiparametrlərinin əsaslandırılmış seçilməsi üçün əsas forma xətalarının yaranma qanuna uyğunluqlarının müəyyənləşdirilməsinə ehtiyac yaranır. Forma xətalarının yaranmasına sürtmə rejimlərinin təsiri üzrə təcrübə tədqiqatlar, baxılan prosesin texnoloji amillərdən heç birinin forma xətalarının yaranmasına birmənalı təsirinin olmadığını göstərir. Lakin rejimlərin tədqiq olunan hədləri sürtmə ilə emal zamanı forma xətalarının azalmasına kömək edən daha məqsədə uyğun rejimləri və sürtmə

şərtlərini seçməyə imkan verir. Bir qayda olaraq, məmul səthinin forma xətası hər növbəti əməliyyatdan sonra qanuna uyğun şəkildə azalır. Xətaların azalması prosesi sonsuz xarakter daşıdır. Elə emal şəraiti var ki, tətbiq edilən texnoloji proses səthin forma göstəricilərinin artırılmasını təmin edə bilmir. Sonuncu müsaidənin tamamlama əməliyyatında alınmış xətadan daha kiçik ola biləcəyi yüksək dəqiqliklə avadanlıqlarının hazırlanması üçün daha vacibdir.


Şəkil 7, 8 və 9-dan göründüyü kimi sürtmə ilə emalın verilmiş şərtlərində müəyyən dəqiqlik əldə edildikdən sonra hətta emal müddətinin (T) artmasında detalların forma xətalarının azalmasına ciddi təsir göstərmir. Sürtmə ilə emal zamanı ən vacib məqamlardan biri də detalların həndəsi xətalarının əvvəlki əməliyyatdan sonrakına irsi olaraq köçürülməsidir.



Şək. 7. Detalın əyrioxluluq qiymətinin (Δ_s) emal müddəti (T)-dən asılı olaraq dəyişməsi
(1, 2, 3- uyğun olaraq, başlangıç əyrioxluluq qiyməti müxtəlif olan detallar partiyalarına aiddir)




Şək. 8. Detalın ovallıq qiymətinin (Δ_o) emal müddəti (T)-dən asılı olaraq dəyişməsi
(1, 2, 3- uyğun olaraq, başlangıç ovallıq qiyməti müxtəlif olan detallar partiyalarına aiddir)



Şək. 9. Detalın konusluq qiymətinin (Δ_k) emal müddəti (T)-dən asılı olaraq dəyişməsi
(1, 2, 3- uyğun olaraq, başlangıç konusluq qiyməti müxtəlif olan detallar partiyalarına aiddir)

Şəkil 10-dən göründüyü kimi yönəldicilərin forma xətası (əyrioxluq, ovalliq və konusluq) ilkin, təmiz və incə sürtmə əməliyyatlarından sonra təxminən 1,5...1,8 dəfə azalır. Yuvaların konusluğunun intensiv şəkildə azaldılması üçün sürtmə alətinin irəli-geri hərəkətinin orta vəziyyətinin detalın til xəttinə doğru yerini dəyişmək lazımdır.



Şək. 10. Müxtəlif sürtmə əməliyyatları zamanı detalın həndəsiforma xətasının (Δ) emal müddətidən (T) asılı olaraq dəyişməsi (I-ilkin, II-təmiz, III-incə sürtmə əməliyyatları üçün; 1, 2, 3-uyğun olaraq, əyrioxluq, ovalliq və konusluq)

Konusluğun bərpəolunma dərəcəsinə görə detal əvvəlki vəziyyətinə qaytarılır. Əyrioxluq və yəhərvəriliyin bərpası sürtmə alətinin minimal gedisində daha intensiv şəkildə baş verir. Oxboyu əyrliliyə malik yuvaların bərpası zamanı böyük uzunluqlu sürtmə alətindən və sərtliyi artırılmış dayaqlardan istifadə etmək lazımdır. Tədqiqatların nəticələri ilə [2] müəyyən edilmişdir ki, çelləkvariliyin daha intensiv şəkildə bərpasına sürtmə alətinin maksimal uzunluğunda və gedisində nail olmaq olar. Yuvaların müxtəlif forma xətalarının bərpası spesifik emal şərtlərinin tətbiqini tələb edir.

Detalların kütləvi istehsalı zamanı adətən onları silindrlikdən meyllənməyə görə çeşidləyir və dəzgahda müvafiq tənzimlənmələr aparmaqla emal davam etdirirlər [3]. Bu işdə böyük metal çıxarılması və metal çıxarılması minimal olduğu halda artırılması tələb olunan yerlərdə sürtmə alətinin yerdəyişmə sürətinin avtomatik azaldılmasının tənzimlənməsi təmin edən sürtmə alətinin irəli-geri hərəkət mexanizminə malik dəzgahlar müsbət rol oynaya bilər.

Misal olaraq aşağıdakı sistemlərə malik pnevmatik intiqallı mexanizmi göstərmək olar:

Bizim tədqiqatlarımızın nəticələri göstərir ki, irəli-geri hərəkət sürətinin ($V_{i,g}$) tədqiq olunan diapazonlarda (0,02-0,32 m/san) tənzimlənilməsi ona gətirib çıxarır ki, tamamlanmış yuvanın konusluğu istər ilkin, istərsə də yekun sürtmə zamanı 1,4...1,8 dəfə azalır. Yuvanın ovallığı isə demək olar ki, eyni həddlərdə qalır. Müəyyən edilmişdir ki, sürtmə alətinin kiçik uzunluğunda əyrlilik artır, böyük olmayan gedişli kiçik uzunluğunda isə emal edilən yuva çelləkvari formaya malik olur [4]. Dəqiqlik göstəricisi üzrə ən yaxşı nəticələr sürtmə aləti uzunluğunun emal edilən detalın uzunluğunun 20-30 faizi nisbətlərdə və 14-16 mm gedisində əldə edilmişdir. Müəyyən edilmişdir ki, yuvaların əyrliliyinin 0,005-0,008 mm-ə qədər azaldılması üçün sürtmə emalının üç əməliyyatını aparmaq lazımdır, ovalliq və konusluq üçün isə iki əməliyyatın aparılması kifayətdir.

Sürtmə prosesinin bərpə xüsusiyyəti əmsalına çoxsaylı faktorların təsiri fonunda əsas amillərsürgünün irəli-geri ($V_{i,g}$) və fırlanma (V_f) hərəkət sürətləri, xüsusi təzyiq ($P_{x,t}$), sürtmə pastalarının dənəvərliyi (Z), emal müddəti (T) və sürtmə alətinin konstruktiv parametrlərini göstərmək olar. Müəyyənləşdirilmişdir ki, başlanğıc xəta nə qədər böyük olarsa, onun bərpasında bir o qədər intensiv gedir. Bərpə intensivliyinin ölçüsü detal yuvası oxunun buraxılabilən əyilməsinə qoyulan şərtlər sərtləşdikdə əhəmiyyətli dərəcədə azalır. İri hissəcikli abraziv pastalar xırda dənəvərli abraziv pastalarla müqayisədə yuvanın oxunun əyilməsini daha intensiv şəkildə bərpə

edir. Bu isə abraziv hissəciklərin detalın səthi ilə sürtmə aləti arasındaki araboşluğunda yerdəyişmə mexanizminin imkanları ilə əlaqədardır. Daha iri hissəciklər sürtmə alətinə az yapışır və iş prosesi zamanı xirdalarla müqayisədə daha çox diyrənir. Hissəciklərin diyrənlənməsi zamanı səth qatından daha artıq metal çıxarılması ilə əlaqədar olaraq, detalların forma xətasını bərpa etmək üçün daha çox imkan yaranır [5].

Nəticə olaraq belə bir qənaətə gəlinir ki, sürtmə prosesi zamanı detalların səthinin formallaşma qanuna uyğunluğu özlüyündə heç bir qarşılıqlı əlaqəsi olamayan çoxsaylı faktorlardan asılıdır, bu da prosesin idarəedilməsini xeyli dərəcədə çətinləşdirir. Buna görə də optimal emal şərtlərinin təyini üçün yüksək dəqiqlikli detallarının emal edilən səthlərinin tələb olunan dəqiqliyinin əldə edilməsini təmin edən müasir tədqiqat metodlarından istifadə baxılan prosesin təkmilləşdirilməsi üçün ən vacib şərtlərdən biridir.

ƏDƏBİYYAT

1. Орлов П.Н. и др. Доводка прецизионных деталей машин. М., "Машиностроение", 1978, 110 с.
2. Яшерицын и др. Тонкие доводочные процессы обработки деталей и приборов. Минск, "Наука и техника", 1976, 328 с.
3. Гафаров А.М. Технологические способы повышения износостойкости деталей машин. Баку, "ЭЛМ", 1998, 318с.
4. Маслов Е.Н. Теория шлифования материалов. М.: Машиностроение, 1997, 320с.
5. Гафаров В.А. Шлифование с виброгашением. Баку, "ЭЛМ", 2006, 124с.

ЗАКОНОМЕРНОСТЬ ФОРМИРОВАНИЯ ТОЧНОСТИ ОБРАБОТКИ ВНУТРЕННЕЙ ЦИЛИНДРИЧЕСКОЙ ПОВЕРХНОСТИ ПРОЦЕССОМ ПРИТИРКИ С.Ш. Aziz

В данной статье были определены такие факторы, как возвратно-поступательные- $V_{i,g}$ и окружные- V_f скорости движения, удельное давление- $P_{x,t}$, зернистость притирочных паст- Z и время обработки- T влияющие на точность во время обработки притиркой.

Ключевые слова: абразивное зерна, процесс притирка, твердость, удельное давление, частота вращения;

THE LAW OF THE FORMATION OF ACCURACY IN THE PROCESSING OF INTERNAL CYLINDRICAL SURFACES BY LAPPING S.Sh. Eziz

These factors were identified in the given article, as reentered - $V_{i,g}$, circle speed action - V_f , special pressure - $P_{x,t}$, lapping sand granularity - Z and processing time - T influencing to accuracy during lapping process;

Keywords: abrasive sand, rubbing process, hardness, special pressure, rotational frequency;

Rəyçi: : t.e.d. X.İ. Abdullayev



ПРИНЦИПЫ ПОСТРОЕНИЯ БЕСКОНТАКТНОЙ СИСТЕМЫ ОПРЕДЕЛЕНИЯ ВЕСА И ЦЕНТРОВКИ САМОЛЕТОВ

А.М. Пашаев, А.Р. Гасанов, Р.Н. Набиев, И.А. Искендеров, Э.А. Агаев

Национальная Академия Авиации

Рассматриваются роль и задачи регламентирования технологии погрузочно-разгрузочных работ в коммерческих рейсах, в обеспечении безопасности полетов. Проводится анализ особенностей существующих методов и средств определения загруженности и центровки, а также подготовительных операций по определению центра масс, расчета весовых и центровочных данных самолетов. Приводятся принципы построения предлагаемой системы определения веса и центра тяжести (ЦТ) самолета, основанной на разработанном ранее методе бесконтактного измерения.

Ключевые слова: загруженность; контроль массы; взвешивание; центровка самолета; перемещение фюзеляжа; бесконтактное измерение; дистанционный контроль.

Постановка проблемы. Для достижения высокой безопасности полетов воздушных судов (ВС), в коммерческих рейсах необходимо соблюдать регламентирование расчета коммерческой загрузки и технологии погрузочно-разгрузочных работ, в соответствии с их эксплуатационными ограничениями по массе и центровке [1-4].

Процессы загрузки и центровки самолетов проводятся в соответствии с требованиями нормативных документов ICAO, IATA, а также руководства по загрузке и центровке (WEIGHT&BALANCE) по типам самолетов [4-9].

В ходе выполнения работ по центровке учитываются [9]:

- масса пустого самолета ; масса пустого снаряженного самолета; масса коммерческой загрузки; - максимальная коммерческая загрузка; предельная коммерческая загрузка и т.д..

Широко используемые методы и средства определения веса и ЦТ перед вылетом, не являются математически точными, т.к. в расчётах берётся средний вес пассажиров. Кроме этого требуются большие затраты времени на проведение вычислений и заполнений документаций, а точность расчетов зависит ещё от квалификации работника. Поэтому разработка систем определения массы и ЦТ с повышенной точностью, оперативностью и информативностью является в настоящее время весьма актуальной задачей [1-4, 16-18].

Данная работа является продолжением работ, в которых были разработаны метод и методика бесконтактного определения загруженности и центровки ВС, и посвящена анализу результатов практических исследований по разработке принципов и модели построения предлагаемой системы бесконтактного определения веса и центра тяжести [2-4, 16-18].

Целью данной работы является разработка принципов построения и модели системы определения массы и центра тяжести самолетов с применением ранее разработанного бесконтактного метода определения загруженности и центровки.

1. Анализ литературных источников.

Основной центровочной характеристикой самолета является *DOI (Dry Operating Index)* – центровка пустого снаряженного самолета, выраженная в индексах и представляющий собой момент, выраженный в приведенных единицах, который определяется следующим образом

$$I = (mx/D) + C \quad (1)$$

где m – масса самолета; x – расстояние между базовым и положением ЦТ самолета; D – константа, обеспечивающая выражение момента в приведенных единицах; C – константа, обеспечивающая только положительные значения индекса [9].

С учетом полученных данных, определяются моменты инерции относительно главных осей инерции, проходящих через ЦТ, которые учитываются при проведении центровки. Т.к. самолет в воздухе вращается вокруг ЦТ, то его положение (центровка) оказывает существенное влияние на характеристики устойчивости и управляемости [7-9].

Все воздушные суда (ВС) спроектированы с учетом требований безопасности, но требования эти выполняются лишь при соблюдении определенных ограничений по загрузке и расположению центра тяжести. Сравнительные данные, приведенные в таблице 1, наглядно показывают предельные значения САХ для различных типов самолетов.

Увеличение загрузки ВС может привести к многим последствиям, таким как возрастание скорости взлета, увеличение разбега при взлете, уменьшение скорости и угла набора высоты, уменьшение потолка полета и т.д.

Таблица 1

Показатели комплектования и загрузки некоторых типов самолетов

Типы самолётов Название показателя	A-319-111	A-320-214	A-321-200	Boeing 767-300
Максим. взлетная масса	70400кг	75900кг	89400 кг	187333 кг
Максим. рулежная масса	70000кг	75500 кг	89000 кг	186880 кг
Максим. масса без топлива	58500 кг	62500 кг	71500 кг	126098 кг
Макс. посадочный вес	62500 кг	66000 кг	75500 кг	136077 кг
Максимальное топливо	18730 кг	18730 кг	18605 кг	77700 кг
Топливо для перемещения	400 кг	400 кг	400 кг	500 кг
Предельно передняя центровка	22,4% САХ	18,4 -29,3% САХ	14,0-19,5% САХ	24 - 30% САХ
Предельная задняя центровка	36 - 37% САХ	37- 41,3% САХ	36-39% САХ	38 -42% САХ

От правильной загрузки и распределения груза зависит расположение ЦТ, а от него зависят стабильность и управляемость ВС. Коммерческая загрузка это пассажиры, багаж и груз, и зная количество пассажиров, вес багажа и груза определяют допустимую загрузку.

В последние годы разработаны рекомендаций и требований по оборудованию самолетов гражданской авиации бортовыми системами измерения массы и центровки, а также по разработке и внедрению в аэропортах таких систем [1-4].

Для расчета весовых и центровочных данных используют следующие методы :

- Выполнение расчетов центровки воздушного судна силами экипажа;
- Проведение центровки воздушного судна силами аэропорта оперирования;
- Использование услуг обслуживающих компаний, имеющих специализированные центры по расчету центровки воздушных судов (*CLC-Centralize Load Control*);
- Создание собственных отделов центровки воздушного судна.

Первые два метода имеют ряд недостатков, в первую очередь большие затраты времени и погрешности обусловленные квалификацией и опытом персонала.

Установлено, что положение ЦТ самолета, особенно вдоль продольной оси, должно быть определено с точностью, не меньшей, чем 0,2—0,3% полной длины самолета. Иначе в полете может возникнуть ряд не стандартных ситуаций и проблем, а если ошибка будет более чем 2% длины самолета, то это может привести даже к катастрофе.

Для определения координат ЦТ самолета могут применяться следующие способы [9]:

- аналитический (при проектировании летательного аппарата);
- экспериментальный (при испытаниях и длительной эксплуатации);

- с использованием центровочных графиков, линеек и компьютерных программ;
- автоматический;
- полуавтоматические.

На практике наиболее часто используются экспериментальные методы и методы с использованием центровочных графиков.

Наиболее распространенными методами экспериментального определения ЦТ самолета являются *графический, аналитический и графоаналитический* [9].

Графический метод, суть которого заключается в определении положения ЦТ относительно средней аэродинамической хорды (САХ) по результатам взвешивания, обеспечивает определение положения ЦТ относительно реального сечения крыла – хорды обмера и только после этого относится к САХ.

Аналитический метод, основан на выборе системы координат, жестко связанная с самолетом. Уравнение моментов составляется относительно начала координат:

$$M_0 = G X_i - P_n L = 0 \quad (2)$$

G – полный вес самолета; X_i – проекция положения ЦТ на горизонтальной оси, определяемая от задней шасси; P_n – реакция передней стойки шасси; проекция расстояния между передним и задним шасси.

Графоаналитический метод является логическим развитием аналитического. Перед взвешиванием на пол ангара проектируются: ось симметрии самолета; ось вращения тележки основного шасси. Хорда обмера и САХ – отмечается на проекции оси симметрии самолета.

Для каждого взвешивания определяется угол между хордой обмера и горизонтальной плоскостью и по результатам взвешивания строится зависимость веса от тангенса угла.

По полученному графику определяются характерные значения и далее рассчитываются значения и горизонтальной и вертикальной проекций расстояния от ЦТ до опорной точки.

Весы более удобны в работе. Взвешивание производится в любом месте ангары без перекатывания ВС, но требуется проведение тарировки перед каждым взвешиванием и достаточно точная установка датчиков между подъемником и самолетом [7-9].

Однако методу весов присущи следующие недостатки: – сравнительно высокая стоимость систем; – наличие дополнительных технических и материальных трудностей, связанных с внедрением таких систем в аэропортах; – необходимость использования дополнительной техники и много затрат времени для вывода ВС на платформы.

Метод весов и весоизмерительные системы, несмотря на их недостатки, являются одними из самых перспективных систем для оперативного и точного определения веса и ЦТ ВС, которые путем непосредственного измерения веса позволяют произвести контроль весовых показателей ВС после ремонта, после установки дополнительных снаряжений и т.п., а также для непосредственного измерения текущей массы самолета в ходе загрузки [9-14].

Разработаны весы, предназначенные для статического взвешивания самолетов и вертолетов, а также контроля центровки. В таких весоизмерительных системах используются металлические платформы низкого профиля, которые опираются на тензометрические датчики. Аналоги таких систем обеспечивают взвешивание следующих видов воздушных судов (ВС): АН-127, Boeing 737/747/757/767/777, Airbus 319/320/321, вертолетов Ми 2/6/8/10/24/38 и др [13,14].

Для эффективного решения проблемы правильной загрузки и центровки в последние годы стали применять технологию взвешивания ВС в эксплуатации, с применением портативной весоизмерительной системы, которая предполагает установку на штатные гидроподъемники измерительных датчиков. При эксплуатации самолетов в ряде случаев, а

именно, в соответствии с Руководствами по ремонту авиационной техники самолеты и вертолеты можно взвешивать на авиационных весах платформенного типа [9-14].

Непосредственное измерение массы и массовых показателей ВС позволяет повысить точность определения загрузки и ЦТ, тем самым безопасность полетов ВС.

Стационарные и мобильные электронные весы, основанные на датчиках давления позволяют определить загруженность и центровку ВС в стационарных условиях, и являются основными средствами непосредственного измерения веса,

Рассмотренные системы неэффективны, особенно для применения контроля веса ВС, подготавливаемого к полету. Поэтому, в последнее время широкое применение находят бортовые весоизмерительные системы, которые также в основном строятся применением тензометрических систем, с возможностями измерения веса и положения ЦТ ВС во время стоянки, хранения, передачи и отображения информации. Однако такие системы требуют установки в амортизационные стойки ВС специальных тензодатчиков [1, 13,14].

Анализ возможностей и показателей принципиально *новой бортовой системы измерения веса*, рассматриваемой в работе показывает, что такая система также требует специального вмешательства в конструкцию ВС [15].

2. Постановка задачи.

Для построения системы бесконтактного измерения загруженности самолета, предусматривается установление взаимосвязи между массой самолета и расстоянием от его фюзеляжа до поверхности земли. При этом принимается допущение, что самолет находится в стационарных условиях и рассматривается только перемещение фюзеляжа по вертикали. Для более точных работ требуется учитывать моменты инерции самолета относительно главных осей, проходящих через центр масс самолета, для чего самолет условно разбивают на большое число элементарных частей, каждая из них рассматривается однородной [9].

Критерием построения бесконтактной системы взвешивания является возможность получения математических выражений, связывающих массу самолета и расстояния от земли до опорных точек его фюзеляжа и техническая реализация определения загруженности и центровки бесконтактным измерением этих расстояний [4,16-18].

Для получения математических выражений рассмотрены возможности использования математической статистики или теории колебаний [16,17].

С целью получения простой модели системы необходимо выбрать минимальное необходимое количество опорных точек.

Описание бесконтактного метода определения загруженности и центровки самолета. Для определения центровки и загруженности ВС используют в основном *графический метод, метод визуального контроля, метод непосредственного взвешивания* [1-7, 16-18]. Взвешивание дает непосредственную и более точную оценку параметров. Однако применение этого метода также сопровождается со многими трудностями и требованиями по использованию. А именно, поблизости весов не должно быть высоковольтных электрических линий, трансформаторов повышенной мощности, электросварочные аппараты, двигатели и др. не должны быть подключены к одной линии с весами [9-14].

С учетом проблем практического использования рассмотренных методов, разработан и предложен *новый метод*, позволяющий *бесконтактным способом определить загруженность и центровку*, и благодаря этого повышающей эффективность и безопасность управления полетами [4, 16-18]. Суть предлагаемого метода заключается в том, что путем определения зависимости между изменением вертикального перемещения фюзеляжа и весом ВС, по мере загрузки, определить значения фактической загруженности и центровки. Для этого в первую очередь, по значениям известных размеров и габаритных размеров, остающихся постоянными в процессе загрузки например, длина фюзеляжа, расстояние между конечными точками крыльев, определяемых в реальных условиях, определяется коэффициент масштабирования для данного типа ВС. После чего абсолютные значения Y_1, Y_2 измеряемых вертикальных перемещений в передней и задней частях фюзеляжа сравниваются

с нормативными значениями Y_{1n}, Y_{2n} , соответствующими пустому весу BC [16,17].

С учетом $P = mg$ и $L=a+b$, проведя некоторые преобразования в уравнениях полученных в работах [16,17], получены выражения для вычисления масс m_1 и m_2 , приходящих на переднюю и заднюю стойки самолета:

$$m_1 = M_0 a \left(\frac{Y_1 \cdot b + Y_2 a}{L^2 (Y_n - Y_{nmax})} \right) + \frac{M_0 \cdot a}{L} \quad (3)$$

$$m_2 = M_0 b \left(\frac{Y_1 \cdot b + Y_2 a}{L^2 (Y_n - Y_{nmax})} \right) + \frac{M_0 \cdot b}{L} \quad (4)$$

Как видно из (3) и (4), при $Y_1 = Y_2 = 0$, т.е. при пустом весе $m_1 = \frac{M_0 b}{L} = m_{10}$ и $m_2 = \frac{M_0 a}{L} = m_{20}$, соответственно $M_{\text{выч.}} = m_{10} + m_{20} = M_0$, т.е. общий вес равен пустому весу BC.

Для любого случая измерения расстояния от выбранных опорных точек фюзеляжа до поверхности земли Y_1 и Y_2 будут определяться как $Y_1 = Y_{1n} + \Delta Y_1$ и $Y_2 = Y_{2n} + \Delta Y_2$. Из условия баланса моментов создаваемых весами, действующими на передние и задние шасси BC, находящегося в стационарном состоянии, можно определить центр тяжести BC относительно передних шасси [16-18,19].

3. Обсуждение результатов экспериментов.

На примере самолетов A319 и A330-200 (рис.1), используя их габаритные характеристики, полученные при разных весовых данных, проведены сравнительные анализы этих показателей, приведенных в руководствах по эксплуатации и полученных после вычислений, проводимых на MatLab.

При проведении исследований были имитированы показатели самолета A319 приведенные на рисунке 1, взятые из руководства данного самолета (стр.51,52). Как видно из рисунков 1,а и 1,б расстояния F и F_1 соответствуют расстояниям Y_1 и Y_2 , учтываемыми в расчетах. Базовое расстояние $L = 11,4$ м (расстояние между щасси) постоянное, при этом расстояние между F и F_1 также постоянное. Учитывая масштаб, эти расстояния очень легко можно связать одно через другое. Составленная в программной среде MatLab математическая модель вычисления позволило вычислить распределение загрузки и сопоставить с табличными данными. Полученные результаты расчета сошлись с табличными данными (40т, 64т и 74т, также для значения максимальной допустимой загрузки – 75т) [2,4, 16-18].

Для проведения вычислений учитывались как начальные данные, геометрические характеристики BC, соответствующие его пустому весу: $M_0=40600$ кг; $a=3.45$ м; $b=7.59$ м; $L=11.04$ м и коэффициент амортизации $A_k=0.75$.

На примере самолета A330-200 построена модель системы определения веса, с использованием MatLab. При этом учитывались начальные значения расстояний от фюзеляжа до поверхности земли, соответствующие пустому весу самолета: для передней шасси $y(0)=2.28$ м, а для задней шасси $y(0)=2.74$ м (рис.1,в. и рис.1,г). Эти величины в зависимости от вида самолета, бывают разные. Введя коэффициент масштабирования, соответствующий данному типу самолета, получены решения этих уравнений на MatLab в следующем виде:

$$M_0 \times \frac{a}{L} = T \quad \text{и} \quad M_0 \times \frac{b}{L} = A$$

```
>> dsolve('D2y=P1/T', 'y(0)=2.28', 'Dy(0)=0')
ans = (P1*t^2)/(2*T) + 57/25
```

```
>> dsolve('D2y=P2/A', 'y(0)=2.74', 'Dy(0)=0')
```

$\text{ans} = (P2*t^2)/(2*A) + 137/50$


Т.е.

$$Y_1 = (P1*t^2)/(2*T) + 2.28 \quad (5)$$

$$Y_2 = (P2*t^2)/(2*A) + 2.74 \quad (6)$$

Для каждого воздушного судна параметры M_0 , L , a , b и время измерения известны, измеряя вертикальные перемещения, можно определить загруженности приходящие на передние и задние шасси.


Модель определения веса на примере A330-200, с применением Matlab-Simulink приведена на рисунке 2 (в программе использованы замены $P1=W1$, $P2=W2$ и $M0=W0$).



а)

A/C CONFIGURATION	40 t		MRW 64 t				MRW 74 t				A/C JACKED FDL - 4.60 m (15.09 ft)	
	CG 28%		FWD CG 21%		AFT CG 36%		FWD CG 21%		AFT CG 36%			
	m	ft	m	ft	m	ft	m	ft	m	ft	m	ft
A	3.47	11.38	3.39	11.12	3.45	11.32	3.38	11.09	3.43	11.25	4.13	13.55
B	2.09	6.86	2.01	6.59	2.05	6.73	1.99	6.53	2.03	6.66	2.71	8.89
C1	1.83	6.00	1.75	5.74	1.78	5.84	1.73	5.68	1.76	5.77	2.43	7.97
C2	1.94	6.36	1.87	6.14	1.84	6.04	1.84	6.04	1.81	5.94	2.43	7.97
D1	5.97	19.59	5.90	19.36	5.92	19.42	5.88	19.29	5.90	19.36	6.58	21.59
D2	6.09	19.98	6.02	19.75	5.99	19.62	5.99	19.65	5.95	19.52	6.58	21.59
E (CFM)	0.67	2.20	0.59	1.94	0.60	1.97	0.57	1.87	0.58	1.90	1.24	4.07
E (IAE)	0.85	2.79	0.78	2.56	0.78	2.56	0.76	2.49	0.76	2.49	1.42	4.66
F	1.73	5.68	1.66	5.45	1.64	5.38	1.63	5.35	1.62	5.31	2.26	7.41
F1	2.73	8.96	2.66	8.73	2.64	8.66	2.63	8.63	2.61	8.56	3.25	10.66
F2	3.16	10.37	3.09	10.14	3.07	10.07	3.06	10.04	3.04	9.97	3.68	12.07
F3	3.50	11.48	3.43	11.25	3.41	11.19	3.41	11.19	3.38	11.09	4.01	13.16

б)



в)

A/C CONFIGURATION	MRW				176 000 kg (388 013 lb)		A/C JACKED FDL - 6.50 m (21.33 ft)		
	FWD CG		AFT CG		MID CG				
	m	ft	m	ft	m	ft	m	ft	
DOORS	D1	4.44	14.56	4.63	15.19	4.63	15.19	6.32	20.73
	D2	4.66	15.30	4.78	15.70	4.86	15.94	6.36	20.87
	D3	5.15	16.90	5.10	16.73	5.36	17.60	6.46	21.20
	D4	5.51	18.07	5.35	17.55	5.74	18.83	6.53	21.42
	C1	2.58	8.46	2.74	8.99	2.78	9.12	4.14	13.58
	C2	3.27	10.73	3.16	10.36	3.50	11.48	4.24	13.91
FUSELAGE	C3	3.43	11.25	3.30	10.82	3.66	12.01	4.39	14.40
	F1	2.03	6.66	2.12	6.95	2.23	7.31	3.68	12.07
	F2	2.48	8.13	2.40	7.87	2.70	8.86	3.68	12.07
	F3	7.56	24.80	7.69	25.23	7.75	25.42	9.32	30.58
	F4	8.31	27.26	8.16	26.77	8.54	28.02	9.32	30.58
	BF1	1.81	5.93	1.83	6.00	2.02	6.63	3.26	10.70
	CP1	5.22	17.12	5.43	17.81	5.41	17.75	7.10	23.30

г)

Рис.1. Габаритные характеристики самолетов A319 и A330-200:
 а) характеристические точки и вертикальные расстояния и б) таблица зависимости характеристических вертикальных расстояний от загрузки и центровки самолета A319;
 в) характеристические точки и вертикальные расстояния и г) таблица зависимости характеристических вертикальных расстояний от загрузки и центровки самолета A330-200




Рис. 2 . Модель определения веса: а) на переднем шасси; б) на заднем шасси самолета

4. Выбор методов и средств измерения расстояния.

Построение эффективной системы бесконтактного измерения загруженности и центровки самолета сильно зависит от показателей и функциональных возможностей выбранного метода и средства измерения расстояния – вертикального перемещения фюзеляжа. Среди современных средств измерения дальности особое место занимают лазерные, инфракрасные, ультразвуковые и радиодальномеры.

Для построения измерителя вертикального перемещения фюзеляжа самолета, лучше подходят лазерные, инфракрасные, и ультразвуковые дальномеры, которые в настоящее время выполняются в портативном исполнении и с высокой точностью измерения дальности.

Лазерные дальномеры работающие на длине волн $\lambda=0,635$ мкм, в зависимости от модификации позволяют измерить дальность до 60м (модель Disto D2) и 200м (Disto D510 и Disto D810), и при этом имеют разные технико-экономические показатели, позволяющие в зависимости от поставленных требований выбрать ту или иную модификацию.

Последние модели лазерных дальномеров отличаются наличием встроенного цифрового видеокамеры и встроенного модуля BLUETOOTH, который позволяет без кабеля производить экспорт данных непосредственно в программы MS Word, MS Excel, AutoCad, тем самым интеграцию бортовую измерительные системы ЛА. Для построения всепогодного измерителя необходимо использование лазерного дальномера ИК-диапазона.

Но главным недостатком, с точки зрения применения на борту ЛА является узкий диапазон рабочих температур (0°C до $+40^{\circ}\text{C}$), что требует специальных мер по температурной защите при установке на борту ЛА. Основные эксплуатационно-технические (ЭТХ) показатели рассмотренных лазерных дальномеров приведены в таблице 2.

Таблица 2

Основные ЭТХ лазерных дальномеров

Тип	Дальность, м	Точность, мм	Дисплей
Disto D2	0,05 – 60	$\pm 1,5$ мм	Строк -3, подсвет.
Disto D510	0,05 – 200м	± 1 мм	цветной, 2,4"
Disto D810	0,05 – 200м	± 1 мм	цветной, 2,4"

Инфракрасный (ИК) дальномеры как разновидность оптических дальномеров измеряет расстояние до препятствия при помощи ИК излучения. Широко распространенные модели ИК дальномеров, как правило, состоят из излучателя, приемника и электронного блока для формирования и приема ИК импульсов. На практике в основном используют ИК дальномеры ближнего ИК ($0,7 \div 2,5$ мкм) диапазона.

Одним из распространенных моделей ИК-дальномеров является GP2Y0A41 компании Sharp. Дальномер может использоваться для облета (на летательных аппаратах для облета) препятствий и ориентирования на местности. Выводом является аналоговый сигнал, с уровнем напряжения, зависимым от расстояния до цели в установленном направлении. Характеристики сенсора такие: напряжение питания – $4,5 \div 5,5$ В; потребляемый ток – $30 \div 40$ мА; диапазон расстояний – $4 \div 30$ см.

Одним из наиболее эффективных средств измерения дальности и в том числе высоты, является ультразвуковые (УЗ) дальномеры. Принцип работы УЗ дальномеры основан на испускании ультразвука и его отражения от впереди находящихся предметов. Исходя из времени задержки t_3 звука, по формуле $H_m = c t_3 / 2$, можно рассчитать расстояние.

Для построения дальномеров и датчиков расстояния часто используют ультразвуковые дальномеры типа HC-SR04HC-SR04 и инфракрасные дальномеры типа FC-51FC-51. Однако у таких датчиков точность, в зависимости от условий эксплуатации, ухудшается. В последние годы появились маломощные микропрограммы расстояния для применения в роботизированных изделиях. Среди них лазерные датчики инфракрасного излучения 940нм марки CMCU 530 пользуются особой популярностью, так как такие миниатюрные и недорогие модули обеспечивают точность измерения 1мм и имеют следующие основные характеристики:

- напряжение питания : 3.3 – 5В; - диапазон измеряемых расстояний: 10 – 200м;
- результаты измерений не зависят от свойства поверхности; - потребляемый ток: не более 0,3мА;
- программируемый адрес и т.д.

Для программирования модуля CMCU 530 используется библиотека VL53L0X.

Напряжение питания 3.3 – 5В, программируемый адрес и библиотека VL53L0X обеспечивает хорошую стыковку данного модуля с вычислительным блоком Arduino-UNO.

5. Принципы построения и модель системы бесконтактного определения веса и центра тяжести самолета.

Анализ возможностей существующих методов и современных средств показывает, что такие малогабаритные и высокоточные лазерные, ИК-, барометрические, УЗ дальномеры успешно могут использоваться на борту малых ЛА, на которых в силу разных обстоятельств отсутствуют высотомеры, или же как резервный высотомер, и в том числе решения различных навигационных задач, при полетах на малых высотах.

Для достижения поставленной в работе цели предусматривается использование электронных измерителей расстояния (лазерный, ИК-, ультразвуковой или другой вид дальномера) расположенных под фюзеляжем в двух опорных точках, позволяющих измерить текущие расстояния от поверхности земли до фюзеляжа в опорных точках, изменяющиеся по мере загрузки ВС.

Количество опорных точек может быть более двух с целью увеличения точности и оценки динамики загруженности.

С учетом показателей, изучаемых моделей дальномеров было установлено, что УЗ дальномер марки HC-SR04, способный измерять расстояние в диапазоне 2-450 см, является самым практичным для применения. Используя два комплекта модуля HC-SR04 и вычислительный модуль Arduino-UNO была смоделирована бесконтактная схема измерения веса и вычисления центровки, с выходом на ноутбук.

В то же время были анализированы возможности использования модуля CJMCU 530, в качестве измерителя расстояния. У этого датчика предельная дальность измерения составляет до 2м, но однако, при наших измерениях имеет важное значение изменение вертикального расстояния от фюзеляжа самолета до поверхности самолета, поэтому устанавливая датчики CJMCU 530 на стойках с высотой 150мм, можно обеспечивать измерения и вычисления с учетом данного расстояния.

Выбранные средства позволяют построить беспроводную систему передачи (рис.3) результатов измерения на расстояния, дальность действия которой определяется мощностью радиопередатчика. Используя модули Arduino отрабатывались процессы измерения и передачи данных на расстояния в пределах 20-50м.




Рис.3. Обобщенная структурная схема системы бесконтактного измерения с радиоканалом.

ИП- измерительный преобразователь;
ИВБ-измерительно-вычислительный блок;
БПД-блок передачи данных.

С учетом алгоритма проведения измерений и вычислений, проводимых при бесконтактном определении массы и ЦТ самолетов, можно сформулировать следующие принципы для построения системы бесконтактного взвешивания и центровки самолетов:

- Создание электронной базы по каждому виду самолета;
- Выбор базовых опорных точек для контроля текущего расстояния от фюзеляжа до поверхности земли;
- Выбор и расчет коэффициента амортизации для каждого самолета;
- Применение портативного измерителя расстояния с точностью измерения 1мм (например, модули HC-SR04 и CJMCU 530);
- Измерение текущих значений вертикального расстояния и сравнение их с базовыми значениями, соответствующими состоянию пустого ВС;
- Определение степени загруженности и центровку самолета по полученным математическим выражениям.

Заключение

В данной работе проведены исследования по разработке принципов создания системы бесконтактного взвешивания и построению модели такой системы.

Показано, что существующие методы и средства определения загруженности и центровки, а также подготовительные операции обладают рядом недостатков, которые ограничивают область их практического применения (например, метод взвешивания), или же имеют погрешности, особенно операторные, приводящие неправильному контролю этих параметров и тем самым снижению уровня безопасности полетов.

Предложенная система определения веса, основанная на методе бесконтактного определения загруженности и центровки ВС, и методика измерения и вычисления этих параметров позволяет создавать систему оперативного, более точного и дистанционного контроля этих параметров с возможностью автоматического измерения,

Приведены результаты теоретических и экспериментальных исследований по разработке системы бесконтактного определения веса и центровки ВС, для реализации

которой обоснован выбор методов и средств измерения вертикального перемещения фюзеляжа ВС.

Результаты ранее проводимых анализов и расчетов, на примере различных видов самолетов и нынешние измерения подтвердили правильность предложенной методики бесконтактного определения веса и структуры системы основанной, на этом методе.

Приведенные результаты экспериментальных исследований проводимых на примере различных типов самолетов с применением MatLab, разработанные принципы и модель построения системы, обеспечивают возможность и перспективы построения системы бесконтактного дистанционного контроля загруженности и центровки самолетов.

ЛИТЕРАТУРА

1. Аскеров Дж.Дж., Набиев Р.Н., Искендеров И.А. Цифровой измеритель загруженности. Научные труды НАА, выпуск 2, Баку, 2003, с.17-23.
2. А.М. Пашаев, А.Р. Гасанов, Р.Н. Набиев, И.А. Искендеров. Структурная модель системы бесконтактного определения веса и центра тяжести воздушных судов. Изв. ЮФУ. Технич. науки., Таганрог, РФ, 2018, с.156-167.
3. Гасанов А.Р., Искендеров И.А., Агаев Э.А. Влияние степени загруженности и центровки воздушных судов на авиапроисшествия и методы их определения. Материалы XI Меж. НТК «АВИА-2009». Киев 2009, Т.2., с.15.29-15.32.
4. И.А.Искендеров. Особенности методов измерения загруженности и центровки воздушных судов Az. Müh.Akad. XƏBƏRLƏRİ, B., №2, 2017.
5. National Aerospace Laboratory NLR-TP-2007-153. Analysis of aircraft weight and balance related safety. <http://www.skybrary.aero/bookshelf/1149.pdf>. EASS, 12-14.03. 2007.
6. Determination of center of balance and center of gravity. [Online]. Available: <http://www.globalsecurity.org/military/library/policy/army/fm/55-17/ch17.htm>.
7. Aircraft Weight and Balance Handbook. FAA-H-8083-1A", 2007, Washington D.C. U.S. Government Printing Office. pg.23. https://www.faa.gov/regulations_policies/handbooks-manuals/aviation/media/FAA-H-8083-1.pdf.
8. Руков. по центр. и загрузке самол. ГА СССР. РЦЗ-83. Ч. 1 и 2. М., 1983, 83с (168с).
9. Загорский В.А., Киселев Д.Ю., Санчутов В.И.. Испытания воздушных судов. Электрон. Уч.пособ. Самара изд.-во СГАУ, 2014, 75с.
10. Weight control of aircraft. Depart. of trans.1975.: <https://www.casa.gov.au/file/106381/>.
11. Determination of center of balance and center of gravity. [Online]. Available:<http://www.globalsecurity.org/military/library/policy/army/fm/55-17/ch17.htm>.
12. Черепашук Г.А., Потыльчак А.П., Борзенкова А.В.. Повышение точности взвешивания и центровки летательных аппаратов. Авиац.-космическая техника и технология, № 1, Харьков, 2014, с.66-72.
13. Богоявленский А.А., Ермолаева О.Л. Формирование системы контроля массы воздушных судов в процессе эксплуатации. Науч. Вестн. МГТУ ГА, №175, М,2012, с.147-153.
14. Богоявленский А.А. Внедрение мониторинга массы и центровки в процессе технической эксплуатации воздушных судов. Мир измерений. №8, М., 2012. С.9-10.
15. Предложение по созданию «Бортовой системы измерения веса и положения центра тяжести самолета». <http://www.rkk.ru/products/nc/wbs.shtml>.
16. Пашаев А.М., Искендеров И.А., Агаев Э.А. Бесконтактный метод определения загруженности воздушного судна по вертикальному перемещению фюзеляжа. Мат. XIII меж. НТК «АВИА -2013», Том I, Киев, 2013, с.1.93-1.97.
17. Pashayev A. M., Hasanov A. R., Agayev E.A., Karimov S.M. Imaging Method Application Peculiarities in Contactless Determination of Aircraft Loading Limitation. Asian Journal of Computer and Information Systems (ISSN: 2321 – 5658) Vol 2, №1, 2014, p.9-13.

18. Paşayev A.M., Həsənov A.R., İsgəndərov İ.Ə., Ağayev E.A. Hava gəmilərinin yüklənmə dərəcəsinin və mərkəzləşdirilməsinin təmassız təyin olunması metodu. Patent-İxtira. İ2016 0003, Az.Resp.Stand., Metr. Və Patent.üz. Komitə, 2016.
19. Cummins J. , Bering A., Adams D., Sterkenburg R. Automated Estimation of an Aircraft's Center of Gravity Using Static and Dynamic Measurements. <https://sem.org/automated-estimation-of-an-aircrafts-center-of-gravity-using-static-and-dynamic-measurements-10-pages/>.

TƏYYARƏLƏRİN KÜTLƏSİNİN VƏ MƏRKƏZLƏŞMƏSİNİN TƏMASSIZ TƏYİN OLUNMASI SİSTEMİNİN QURULMASI PRİNSİPLƏRİ

A.R. Həsənov, R.N. Nəbiyev, İ.Ə. İsgəndərov, E.A. Ağayev

İşdə, kommersiya reyslərində yükləmə-boşaltma texnologiyasının reglamentləşdirilməsinin uçuşların təhlükəsizliyinin təmin olunmasında rolü və məsələləri baxılmışdır. Yüklənmə və mərkəzləşdirilmənin mövcud təyini metodları və vasitələrinin xüsusiyyətlərinin, həmçinin, təyyarələrin kütlə mərkəzinin təyini, çəki və mərkəzlaşma verilənlərinin hesabatı üzrə hazırlıq növələrinin analizi aparılmışdır. Əvvəllər işlənib hazırlanmış təmassız ölçmə metodunun qurulması prinsiplərinin çəkisinin və mərkəzləşməsinin təyin olunması sisteminin qurulması prinsipləri verilmişdir.

Açar sözlər: yüklənmə; kütləyə nəzarət; tərəzi; təyyarənin mərkəzləşməsi; fizelyajın yerdəyişməsi; təmassız ölçmə; məsafədən nəzarət.

PRINCIPLES OF BUILDING A NON-CONTACT SYSTEM FOR WEIGHT AND CENTER OF GRAVITY DETERMINATION OF AIRPLANES

A.R. Hasanov, R.N. Nabiev, I.A. Iskanderov, E.A. Agaev

The role and tasks of regulating the technology of loading and unloading operations on commercial flights in ensuring flight safety are considered. The analysis of the features of existing methods and means of determining the workload and centering, as well as preparatory operations to determine the center of mass, the calculation of the weight and centering data of the aircraft. The principles of construction of the proposed system for determining the weight and centering of the aircraft, based on the previously developed method of contactless measurement, are given.

Keywords: mass control; weighing; aircraft alignment; fuselage movement; non-contact measurement; remote control

ADDIM MÜHƏRRİKLƏRİNİN MÜXTƏLİF TƏSNİFAT ƏLAMƏTLƏRİNƏ GÖRƏ ELMİ-PRAKTİKİ CƏHƏTDƏN MÜQAYISƏLİ TƏHLİLİ

V.S. Hüseynov

Milli Aviasiya Akademiyası

Təqdim olunan məqalədə uçan aparatlar üçün pilot mütəxəssislərinin hazırlığı prosesində istifadə edilən virtual trenajorların dinamiki platformalarının müxtəlif tipli icra mexanizmlərindən biri olan addim mühərriklərinin tipik nümunələrinin təsnifat əlamətlərinə görə müqayisəli analizi aparılmışdır. Aparılmış analiz əsasında onların konstruktiv xüsusiyyətlərinin, texniki-istismar göstəricilərinin, həmçinin tənzimləmə və idarəetmə parametrlərinin seçiləsi və müəyyən olunması məsələlərinin həll edilməsinə aid olan elmi-praktiki yanaşmalar formalaşdırılmışdır.

Açar sözlər: addim mühərriki; elektromaqnit sahənin yaranması mənbəyi; sarqların konfiqurasiyası və qoşulma qaydası; unipolyar və bipolar addim mühərrikləri; tam addimin idarəedilməsi; yarımadım rejimi.

Giriş. Addim mühərrikləri (AdM) uzun müddətdir ki, uğurla ən müxtəlif sahələrdə tətbiq olunurlar. Müasir printerlərin və skanerlərin, müxtəlif texnoloji təyinatlı sənaye avadanlıqlarının icra mexanizmləri AdM üzərində qurulmuşdur [1-2]. Əlavə olaraq, qeyd etmək olar ki, raket mühərriklərinin dərti qüvvəsinin tənzimlənməsi sistemlərinin təkmilləşdirilməsi istiqamətdində aparılan son tədqiqat işlərində belə, AdM-in tətbiqi məsələləri tədqiq olunmuş və müsbət nəticələr əldə edilmişdir [3-4].


Yüksək dinamiki rejimləri ilə seçilən nəqliyyat vasitələri üzrə mütəxəssis hazırlığında geniş istifadə olunan virtual trenajorların hərəkətli platformasını (dinamik hissəsini) təşkil edən heksapodların və tripodların ən müasir nümunələri də AdM-li xətti hərəkət intiqalları ilə təchiz edilməkdədir [5-6]. Eyni zamanda, müasir tendensiyalara uyğun olaraq, AdM-in yeni növlərinin istehsalı da bu sahənin perspektiv istiqamətlərdən biridir. Bu mənada, AdM-ə həsr olunmuş elmi tədqiqatlar aktual olmaqla yanaşı həmçinin, müasirdir.

Məsələnin qoyuluşu. Addim mühərriki elektrik impulslarını diskret mexaniki yerdəyişmələrə çevirən xüsusi təyinatlı elektrik mühərrikidir və deməli elektromexaniki çeviricidir. Bu mənada, AdM də hər hansı elektrik mühərriki kimi tərpənməz və fırlanan hissələrdən ibarətdir. Lakin, AdM-lər bir neçə təsnifat əlamətlərinə görə fərqli iş prinsipinə, konstruksiyaya, istismar şərtlərinə və idarəetmə üsullarına malikdirlər. Bu mənada onların təsnifat əlamətlərinə görə müqayisəli təhlilini aparıb, alınmış elmi-praktiki əhəmiyyətli nəticələri təhlil etmək tədqiqat-layihə prosesinin vacib tərkib hissələrindən biridir.

Məsələnin həlli. AdM-in əsas təsnifat əlamətlərindən biri elektromaqnit sahəsinin yaranması mənbəyinə görədir və bu əlamətə görə AdM: dəyişən maqnit müqavimətli addim mühərrikləri (DMM AdM); sabit maqnit müqavimətli addim mühərrikləri (SMM AdM); hibrid addim mühərriklərinə (HAdM) bölünür [7-8].

DMM AdM-nin statoru bir neçə qütblü, rotoru isə dişli formalı yumşaq maqnit material əsasında qurulmuşdur (şək.1a). Bu tipli addim mühərriklərdə rotorun maqnitlənməsi olmur. Adətən bir ümumi çıxışa malik 3 sarğıdan (az hallarda 4 sarğıya malik) ibarət olur. SMM AdM-lər isə çox vaxt iki müstəqil sarğıya malik olurlar. Buna misal olaraq 4 dişdən ibarət rotorlu və 6 qütbə malik statorlu addim mühərrikinin eskiz sxemi göstərilmişdir (şək.1b). Mühərrik 3 bir-birinə əks yerləşmiş stator qütblərinə dolanmış müstəqil sarğıya malikdir. Belə mühərriklər 30 dərəcelik addıma malikdirlər.

Yəni, SMM AdM sarğıya malik statordan və sabit maqnitə malik rotordan ibarətdir. Rotorun növbələnən qütbləri düzxətli formaya malikdir və mühərrikin oxuna paralel yerləşmişdir. Rotorun maqnitlənməsi sayəsində belə mühərriklərdə böyük maqnit seli təmin olunur və nəticədə dəyişən maqnit müqavimətli mühərriklərə nisbətən daha böyük moment təmin olunur.



Şək. 1. AdM-in sxemləri: a) DMM AdM; b) SMM AdM c) HAdM

Şək. 1b-də göstərilən mühərik 3 cüt rotor qütbünə və 2 cüt stator qütbünə malikdir. Bu tip AdM də 30 dərəcəlik addım ölçüsünə malikdir və onun rotor valının fasılısız fırlanmasını təmin etmək üçün, fazaları bir-birinin ardınca işə qoşmaq lazımdır. Praktikada tətbiq edilən müasir SMM AdM-lər, adətən bir dövr üçün 48-24 addıma, 7.5 – 15 dərəcə intervalında addım bucağına malik olurlar.

SMM AdM rotor tərəfindən əks elektrik hərəkət qüvvəsinin təsirinə məruz qalır. Bu əks əlaqə effekti “-” işarəli olduğu üçün gərginlik vasitəsilə tənzimlənən sürətin maksimal qiyməti tapşırılan qiymətdən nisbətən kiçik olur.

HAdM-in hazırlanma texnologiyası SMM AdM-ə nisbətən daha mürəkkəbdir və onlarla müqayisədə nisbətən bahalı hesab olunsa da bu tip AdM vasitəsilə kiçik addım ölçüsünü, yüksək moment və yüksək sürəti təmin etmək daha əlverişli sayılır. Rotor 2 hissəyə bölünmüştür, hansıların ki, arasında silindrik sabit maqnit yerləşmişdir (Şək.1.c). SMM AdM-in təkmilləşdirilmiş variansi hesab olunur və idarəetmə üsuluna görə onlardan heç nə ilə fərqlənmir. Beləliklə, rotorun yuxarı yarısının dişcikləri şimal, aşağı yarısının dişcikləri isə cənub qütbünü formalasdır. Həmçinin qeyd etmək lazımdır ki, rotorun yuxarı və aşağı yarımları hissələri bir-birinə nəzərən dişciklərin addım bucağının yarısı qədər çevrilmişlər. Rotorun cüt qütblərinin sayı onun hər hansı bir yarısında yerləşən dişciklərin sayına bərabərdir. Rotorun dişvari qütb sonluqları statorda olduğu kimi burulğanlı cərəyanaya gedən itkilərin azaldılması üçün ayrıca lövhələrdən yığılmışdır. Araşdırmalardan məlum olmuşdur ki, addım bucağı 3.6 dərəcə olan mühəriklər üçün adətən 4 əsas qütb, 1.8 – 0.9 dərəcə addım bucağına malik mühəriklər üçün isə 8 əsas qütbən istifadə olunur [9-10]. Dişciklər rotorun müəyyən vəziyyətlərində maqnit zənciri üçün daha az müqavimət təmin edir, bu da statik və dinamik momenti yaxşılaşdırır.

HAdM üçün 100-400 dövr/dəq qədər fırlanma sürətində 3,6 – 0,9 dərəcə qiymətində olan addım bucağı tipik hal sayılır və texniki-istismar xüsusiyyətlərinə görə dəyişən və sabit maqnit müqavimətli addım mühəriklərinin bütün müsbət keyfiyyətlərini özündə cəmləşdirir.

Rotorun qütblərinin sayı ilə statorun ekvivalent qütblərinin sayı və faza sayı arasındakı asılılıq mühərikin S addım bucağını müəyyən edir:

$$S = \frac{360}{N_{ph} p_h} = \frac{360}{N} \quad (1)$$

Burada, N_{ph} – fazaya düşən ekvivalent qütblər sayıdır = rotorun qütblər sayı; p_h – faza sayı; N – bütün fazalar üçün tam qütb sayıdır.


Aparılan araşdırımlar nəticəsində məlum olmuşdur ki, addım mühəriklərinin digər konstruksiyaları da mövcuddur. Buna misal olaraq maqnitləşmiş disk rotorlu mühərikləri qeyd edə bilərik [11-12]. Lakin bu tip mühəriklərdə rotor aşağı inersiya momentinə malik olur. Bu isə qeyd olunan mühərikin tətbiq sahəsini xeyli məhdudlaşdırır.

Hal hazırda tətbiq olunan AdM-nin əksəriyyəti HAdM-dir. Daha da dəqiqləşdirək belə bir nəticəyə gəlmək olar ki, HAdM-i daha çox qütb sayına malik olan sabit maqnit müqavimətli addım mühərikləridir.

Sarğıların konfiqurasiyasından və qoşulma qaydasından asılı olaraq AdM bipolyar, unipolyar və dörd saraklı növlərə bölünür [13-15].

Bipolyar mühəriklər iki sarğıya (Şək.2a) və müvafiq olaraq dörd çıxışa malik olurlar. Belə nov mühəriklər üçün körpü drayveri (idarəetmə sxemi) və ya ikiqütbülü polyar qidalanma prinsipli yarımkörpü drayveri tələb olunur.

Unipolyar mühəriklər də həmçinin, hər fazada bir sarğıya malikdirlər. Lakin şəkildən görünüşü kimi (Şək.2b) sarğının mərkəzində ötürülmə həyata keçirilir. Beləliklə bu tip mühəriklərdə maqnit sahəsinin istiqamətini rahat dəyişmək olur, bu isə öz növbəsində drayverin sxeminin əhəmiyyəti dərəcədə sadələşdirilməsinə səbəb olan faktorlardan hesab olunur. Aparılmış müqayisəli təhlillər nəticəsində məlum olmuşdur ki, unipolyar mühəriklərdə sarğıların orta çıxışları mühərikin daxilində də birləşdirilə bilir. Bu səbəbdən də unipolyar mühəriklər bəzən 5 və ya 6 çıxışa malik ola bilirlər.




Şək. 2. Addım mühəriklərinin qoşulma sxemi a) bipolyar b) unipolyar c) dörd saraklı


Əgər bipolar və unipolar mühərikləri öz aralarında müqayisə etsək, bu zaman bipolar mühəriklərin daha yüksək xüsusi güce malik olduğunu görərik. Eyni ölçülərdə bipolar mühəriklər daha böyük momenti təmin edir. Addım mühərikli tərəfində yaradılmış moment, stator sarğıları tərəfindən yaradılmış maqnit sahəsinin ölçüsüne mütənasibdir.

Dörd saraklı AdM-i şəkildən görünüşü kimi (Şək.2c) hər fazada iki sarğıya malikdirlər. Bu tip mühəriklərdə cərəyanın istiqamətini rahat tənzim etməklə maqnit sahəsinin istiqamətini dəyişmək mümkündür.

AdM-də fazaların idarə olunması üçün bir neçə metod mövcuddur [16-18]. Birinci metodda fazaların növbələşən komutasiyasını təmin etmək lazım gelir və bu metodda deyilir ki, vahid zaman momentində yalnız bir faza qoşulmuş vəziyyətdə olmalıdır. Avropa və Amerika ölkələrinə aid olan xarici ədəbiyyatlarda bu metodu "One phase on" full step və ya wave drive mode kimi də adlandırırlar. Bu metod üçün fazaların qapanması xarakterik deyil. Yüksüz işləyən mühərikin rotorunun hər bir addımının tarazlıq nöqtəsi rotorun təbii tarazlıq nöqtəsi ilə eynidir. Bu idarəetmə metodunun çatışmamazlıqları da vardır ki, bipolar qoşulmuş AdM üçün eyni zamanda sarğıların 50% istifadə olunursa, unipolyar qoşulmuş AdM üçün isə sarğıların 25% istifadə oluna bilər.

Digər idarəetmə metodu iki fazanı eyni zamanda işə qoşmaqdan ibarətdir. Bu metodu isə "two-phase-on" full step və ya sadəcə full step mode adlandırırlar. Bu idarəetmə metodunda rotor statorun qütbləri arasındakı aralıq mövqelərdə tarazlıq vəziyyətini alır və bir işlek faza ilə müqayisədə 40% daha böyük moment əldə etməyə imkan verir. Qeyd olunan idarəetmə metodu da birinci metodda olduğu kimi eyni addım bucağını təmin edir, lakin rotorun tarazlıq mərkəzləri yarımla addım ölçüsündə sürüsdürülənmiş olur.





Şek. 3. AdM-nin fazalarının idarə olunma sxemi a) birfazalı tam addımlı; b) ikifazalı tamaddımlı; c) yarımadımlı dönmə hərəkətlərinin elektromaqnit idarəetmə üsulları

Üçüncü metod isə ilk iki metodun kombinasiyası olub və yarım addım rejimi kimi onu "one and two-phase-on" half step və ya sadəcə half step mode adlandırırlar (Şek.3c). Müxtəlif ədəbiyyatların müqayisəli təhlilində belə qərara gəlmək olar ki, yarımadımlı rejimi maqnit sahəsinin parametrlərinin təsiri ilə rotorun konstruksiyası ilə müəyyən edilən addımin ölçüsünün yarısı qədər dönmə hərəkətinin yerinə yetirilməsini müəyyən edir.

AdM-in, elektrik intiqalının icra mühərriki kimi fərqli cəhətlərindən biri də odur ki, onların vasitəsi ilə vəziyyətə görə əks əlaqə konturu olmadan, sürəti avtomatik tənzimləməklə mövqeləşdirmə prosesini müəyyən dəqiqliklə yerinə yetirmək mümkündür. Elektron texnologiyasının inkişafının ilk mərhələlərində bu çox vacib göstərici sayılırdı. Belə ki, texnologiyanın imkan verdiyi şəraitdə hazırlanacaq vəziyyətə görə əks əlaqə vericiləri mühərrikin özündən dəfələrlə baha ola bilərdi, ölçüləri də AdM-in nisbətən kiçik ölçülü qabaritlərinə uyğun gəlməyə bilərdi. Lakin belə AdM-li intiqallar, daha çox yumşaq dinamikaya malik iş rejimləri olan sistemlər üçün dəqiqlik göstəricilərinin ödənilməsinə görə yararlı ola bilər. Eyni zamanda əks əlaqəli sistemlər yüksək təcilli və hətta dəyişən yüklenmə xarakteri ilə işləməyə qadirdir. Əgər addım mühərriki buraxıla bilən maksimal momentə nəzərən ifrat yüklenərsə, mühərrik idarə edilmə xüsusiyyətini itirir. Bu zaman, yalnız vəziyyətə görə vericilər və sensorlarla təchiz edilmiş idarəetmə sisteminin vasitəsi ilə AdM-li intiqalı idarə etmək mümkündür. Faktiki olaraq, bu, artıq avtomatlaşdırılmış elektrik intiqali səviyyəsində olan bir izləyici sistemdir.

Qeyd etmək lazımdır ki, bir çox hallarda elektromexaniki izləyici sistemlərin və diskret hərəkət intiqallarının icra mexanizmlərinin layihələndirilməsi zamanı AdM-nin tipləri arasında seçim etmək zərurəti yaranır. Dəqiq mövqeləşdirmə, sürətin idarə olunması, tələb olunan momentin əldə olunması şərtlərində AdM-nin tətbiqi ideal variant hesab olunur. Bildiyimiz kimi, adı mühərriklərdə momentin artırılması üçün reduktordan istifadə olunur. Araşdırımlar və təhlillər nəticəsində məlum olmuşdur ki, AdM üçün reduktorun istifadəsi hər zaman məqsədə uyğun sayılır. Kollektorlu mühərriklərdən fərqli olaraq, hansılarda ki, moment sürətin artması ilə artır, AdM-lər aşağı sürətlərdə böyük momentə malik olurlar və həmçinin, AdM-lər kollektorlu mühərriklərə müqayisədə daha aşağı maksimal sürətə malikdirlər. Bu amillər reduktor üzərində qurulan mexaniki sistemin maksimal ötürmə ədədini məhdudlaşdırırlar, bu isə öz növbəsində reduktor vasitəsi ilə momentin artırılmasına zəmin yaradır. Hərçənd ki, hazır reduktorlu addım mühərrikləri mövcuddur, lakin onlar çox az hallarda istifadə olunurlar. Reduktorun tətbiqini məhdudlaşdırın daha bir fakt ona xas olan lüft amilidir.

Nəticə

AdM-in əsas üstün cəhətlərindən aşağıdakılari qeyd etmək daha vacib sayılır: rotorun dönmə bucağı mühərrikə verilən impulslarının sayı ilə müəyyən olunur; tormozlama rejimi mühərrik dayanana qədər maksimal momentə yerinə yetirilir; prezision mövqeləşdirmələri yerinə yetirəcək qədər yüksək dəqiqliyə və stabil xətaya malikdirlər, belə ki, addım mühərrikləri addımin ölçülərindən asılı olaraq 3-5% dəqiqliyə malikdir və bu xəta addımdan addıma artırmır; cəld işəqoşulma, tormozlanma və reverslənmə xüsusiyyətlərinə malikdirlər; konstruktiv tərtibatlarında kollektor-fırça qovşığının olmaması nisbətən yüksək etibarlılığı təmin edir, belə ki, kollektor-fırça

qovşağı olmayan AdM-in tam etibarlı istismar müddəti faktiki olaraq diyircəklərin işləmə müddəti ilə müəyyən olunur; çıxışında valin dönmə bucağının giriş impulslarının sayından birbaşa asılı olması xüsusiyyəti onların vasitəsi ilə mövqeləşmə prosesinin, müəyyən şərtlər daxilində vəziyyətə görə əks əlaqəsiz yerinə yetirilməsini təmin edir; AdM-in valına bilavasitə, reduktorsuz qoşulmuş yükün çox kiçik dönmə sürəti ilə hərəkətini təmin etmək mümkündür; AdM-in valının fırlanma sürətinin, giriş impulslarının tezliyi ilə düz mütənasib asılı olması bu mühərriklər üçün böyük sürət diapazonu seçilməsinə imkan verir.

Aparılmış analiz və təhlillər nəticəsində həmçinin, AdM-in bəzi çatışmamazlıqlarının olduqları da müəyyən edilmişdir: AdM-in iş prinsipi əksər hallarda rezonans hadisəsinə əsaslandığı üçün istismarında müəyyən problemlər yaradır; əks əlaqəsiz işləmə zamanı mövqeyə (tapşırılan dönmə bucağına) nəzarətin itirilməsi baş verə bilər; enerjinin sərfiyyati yüksək işləmə rejiminə uyğunlaşmayaraq, adı istismar prosesində olduğu kimi qalır; yüksək sürətlərdə işləmə keyfiyyəti nisbətən azalır (yaxud idarəetmə-tənzimləmə prosesləri nisbətən çətinləşir); elektromaqnit gücü çox böyük qiymətlərə malik olmur və s.

ƏDƏBİYYAT

1. <http://engine.aviaport.ru/issues/96/pics/pg18.pdf> <https://tech.wikireading.ru/11906>
2. Ю. М. Гусев, О. Е. Данилин, Б. И. Бадамшин. Решение Задачи Оптимизации. 136-145.
3. Д.С. Пушкарёв. Системы управления и регулирования тяги и соотношения компонентов топлива современных ЖРД производства ОАО "НПО ЭНЕРГОМАШ" <http://engine.aviaport.ru/issues/96/pics/pg18.pdf>
4. Гексаподы – Системы микропозиционирования РІ – Продукция EUROTEK. http://eurotek-g.com/products/systems_pi_micro/geksapody/
5. А.В. Юсов, М.Ю. Архипов, С.А. Козлов, Е.А. Устинова, Д.В. Васильченко. Криовакуумный гексапод с субмикронным приводом для температур 4.2 °К. <https://cyberleninka.ru/article/n/kriovakuumnyy-geksapod-s-submikronnym-privodom-dlya-temperatur-4-2-k>
6. А.В. Емельянов, А.Н. Шилин. Шаговые двигатели: учеб. пособие/ А.В. Емельянов, А.Н. Шилин/ Волг. ГТУ. – Волгоград, 2005. – 48 с. ISBN № 5-230-04591-4 .
7. Кенио Т. Шаговые двигатели и их микропроцессорные системы управления. Пер. с англ. – М.: Энергоатомиздат, 1987.
8. Шаговые двигатели. https://electroprivod.ru/st_const.htm
9. Шаговые двигатели. <http://engineering-solutions.ru/motorcontrol/stepper/>
10. Электродвигатели шаговые. <http://leg.co.ua/info/elektricheskie-mashiny/elektroprivod-shagovye.html>
11. Шаговые электродвигатели: виды и принципы действия. <https://electrosam.ru/glavnaja/jelektrorudovanie/ustrojstva/shagovye-elektroprivodateli/>
12. Биполярные и униполярные шаговые электродвигатели. <http://www.npoatom.ru/articles/4.html>
13. Как работают шаговые двигатели. <http://robotosha.ru/electronics/how-stepper-motors-work.html>
14. Униполярные шаговые электродвигатели <http://catcatcat.d-lan.dp.ua/unipolyarniy-shagoviy-dvigatel/>
15. Теория управления шаговыми двигателями. <https://electroprivod.ru/theory.htm>
16. Основные принципы управления современных шаговых двигателей. <http://stepmotors.ru/theory/01/2.htm>
17. Управление ШД. <http://automationlab.ru/index.php/2011-01-23-10-04-18/273-2011-01-23-10-52-18>

**НАУЧНО-ПРАКТИЧЕСКИЙ АНАЛИЗ ШАГОВЫХ ДВИГАТЕЛЕЙ
ПО ПРИЗНАКАМ КЛАССИФИКАЦИИ**

B.C. Гусейнов

В представленной статье проведен сравнительный анализ типичных примеров, согласно признакам классификации шаговых электродвигателей, являющихся одним из вариантов исполнительных механизмов динамических платформ виртуальных тренажеров, применяемых в процессах обучения специалистов по пилотированию летательных аппаратов. На основе проведенного анализа сформулированы научно-практические подходы, относящиеся к выбору и определению их конструкционных особенностей, технико-эксплуатационных показателей, а также параметров управления и регулирования.

Ключевые слова: шаговый двигатель; источники образования электромагнитного поля; конфигурация и порядок включения обмоток; униполярные и биполярные шаговые двигатели; управление полным шагом; режим полу шага.

SCIENTIFIC AND PRACTICAL ANALYSIS OF STEPPER MOTORS ON THE DESIGN OF CLASSIFICATION.

V.S. Huseynov

In the presented article, a comparative analysis of typical examples was carried out, according to the classification of stepper motors, which are one of the variants of the executive mechanisms of the dynamic platforms of virtual simulators used in the training of specialists in piloting aircraft. On the basis of the analysis, scientific and practical approaches have been formulated that relate to the selection and determination of their design features, technical and operational indicators, as well as management and regulatory parameters.

Key words: stepper motor; sources of electromagnetic field formation; the configuration and order of winding inclusion; unipolar and bipolar stepper motors; full-step control; half-step mode.

Rəyçi: dos. V.A. Neymatov

UNIVERSAT-SOCRAT

THE SMALL SATELLITE CONCEPT FOR RADIATION MONITORING AND ATMOSPHERE TRANSIENT PHENOMENA STUDY

A.Samedov¹, M.I. Panasyuk³, T. Mammadzada², R. Rustamov², V.I. Osedlo³, S.I. Svertilov³, P. Abdullaev¹, R. Gasanov¹, H. Seyidov¹, V.V. Bogomolov³, A.F. Iyudin³, V.V. Kalegaev³, V.L. Petrov³, M.V. Podzolko³, E.P. Popova³, I.V. Yashin³

National Aviation Academy of Azerbaijan¹, «Azercosmos» OJSC², M.V. Lomonosov Moscow State University³, Physical Department, D.V. Skobeltsyn Institute of Nuclear Physics

A project of a satellite experiment to measure the medium and long-term dynamics of the spatial distribution of energetic charged particles in near-Earth space, as well as the observation of intense flashes (transients) of electromagnetic radiation from the Earth's atmosphere in different spectral ranges, is presented. To implement the experiment, it is planned to develop a Russian-Azerbaijani small spacecraft capable of carrying a payload of up to 25-30 kg.

The requirements for the orbit and orientation modes of the spacecraft, as well as its onboard systems from the payload in accordance with the goals and objectives of the experiment are considered.

Measurement data to be obtained as the result of this experiment can be subsequently used for various scientific and applied tasks including the validation of existing and the development of new dynamic models of radiation in near-Earth space, ensuring the safety of the functioning of spacecraft, etc.

Keywords: satellite constellation, small satellite, radiation monitoring

Introduction

The problem of the experimental study of charged particle acceleration in the outer space, including near-Earth space and the Earth's magnetosphere, is one of the major scientific goals of Universat-SOCRAT space experiment project, proposed by M.V. Lomonosov Moscow State University [1]. Besides magnetosphere, small satellites are applicable for the study of other physical phenomena, which can be dangerous for space vehicles and biological objects, such as transient electromagnetic events, i.e. Terrestrial Gamma-Ray Flashes (TGF), Transient Luminous Events (TLE) and space Gamma-Ray Bursts (GRB).

In the frame of preparation of the multi-satellite Universat-SOCRAT mission, the small satellite space experiment is elaborated jointly by M.V. Lomonosov Moscow State University and National Aviation Academy of Azerbaijan. The project is aimed on experimental study of the acceleration and loss of trapped and quasi-trapped energetically charged particles, especially electrons of relativistic and sub-relativistic energies in near-Earth space, by measuring of the dynamics of the spatial, energy and angular distribution of their fluxes in different regions of near-Earth space, as well as on studying of TGFs and TLEs. During the project, it is proposed to develop the conceptual basis of this space constellation of small satellites, including:

- Carrying out the calculations on the basis of the measurements of the spatial distributions of the fluxes of energetic particles on different magnetic drift shells;
- Determination of the optimal orbits and orientation of satellites;
- Figuring out the requirements for a small spacecraft from the side of the scientific equipment, development of the concept and design of scientific measurement equipment, modeling of the detector assemblies of devices and determination of the principles for constructing of electronic circuits;
- Determination of the general requirements for the design of the satellite, modeling the satellite platform and satellite subsystems;

2. Russian – Azerbaijan Small Scientific Satellite AzSat

The proposed scientific problem — the experimental measurement of the dynamics of the spatial, energy, and angular distribution of the fluxes of trapped and quasi-trapped energetic particles in different regions of near-Earth space — is proposed to be implemented using a constellation of small satellites, placed on low and medium Earth orbits, intersecting a significant range of magnetic drift shells at different heights and measuring the pitch-angle and energy distribution of the fluxes of separately energetic protons and electrons at multi-directional spectrometers. Such measurements allow, by means of the ground processing, reconstructing with an interval of several tens of minutes of the illustration of the spatial distribution of the charged particles fluxes in a significant region of the Earth's radiation belts. In particular, one of the options of the flight trajectory is an elliptical orbit with perigee and apogee heights of ≈ 700 and 8000 km. The first satellite can be launched to a more "budgetary" low circumpolar orbit with a height of ≈ 1400 km and observe the spatial distribution of particle fluxes in the entire low altitude region, the eruption of particles, changes in the boundaries of polar ovals, etc.

The task of the first stage is to create a small spacecraft platform in the microsatellite category (from 50 to 100 kg) capable of carrying a payload of at least 20 kg in an orbit up to 1000-1500 km. There are two possible ways of solving the scientific and technical tasks of the Russian-Azerbaijan space project:

1. The Azerbaijani satellite is included in the constellation of small satellites of Moscow State University [1] as the fourth spacecraft to be placed in the low Earth orbit.

2. The satellite is one of the three vehicles of the constellation of small satellites of Moscow State University [1].

The general view of the satellite is presented in Fig.1. It should consist of the following main components:

- Spacecraft body
- Attitude control subsystem
- Electrical power subsystem
- Propulsion subsystem
- Communication subsystem
- Thermal control subsystem
- Data handling subsystem
- Payload




Figure 1: The general view of AzSat spacecraft

The main satellite parameters are presenting in the Table 1.

Table 1:

AzSat main parameters

Parameter	Value
Satellite platform mass, kg	up to 100
Payload mass, kg	up to 30
Average daily power consumption of payload, W	20
Rate of data transmitting, Mb/s	32 (X band)
Orientation accuracy, °	<0.2
Stabilization accuracy, %	<0.01
Time of exploitation, year	≥ 5


The system of orientation and navigation is expected to consist of:

- star tracker – to provide attitude reference information; to be used in satellite normal mode;
- gyroscope – to obtain inertial angular measurements; to be used in satellite normal mode;
- sun sensor – to acquire sun presence and allow sun direction computation; to be used in satellite safe mode;
- GPS receiver – to get GPS data; to be used in satellite normal mode;
- magnetometer – to acquire earth magnetic field in its frame and allow computation of earth magnetic field and its variation in satellite frame; used in satellite safe mode.

The system of stabilization will consist of:

- reaction wheel assembly – to generate a required/commanded angular momentum; to be used in satellite normal mode;
- magnetorquer – to create a magnetic momentum which interacts with the earth magnetic field to create a torque applied to the satellite: $\vec{\text{torque}} = \vec{M} \wedge \vec{B}$; to be used for momentum unload in satellite normal mode and for attitude control in satellite safe mode;
- Thrusters will be used for maneuvering in all ACS modes.

The Attitude control system implements the 3-axis attitude control algorithms and aims at minimizing the angular attitude and angular rate deviations with respect to the reference (commanded) profile, computes the corrective torque and sends it to the actuator function:



To provide the required energy to operate the satellite starting from launch and continuing throughout the lifetime of the satellite, Electrical Power Subsystem design plays a key factor for success. As an initial configuration, a total solar panels (with Gallium-Arsenide/Germanium (GaAs/Ge) solar cells) power is calculated over 100W, which should be sufficient to meet satellite bus and payload power consumptions. The battery charge will be controlled by charge regulators getting energy from solar arrays as soon as they receive solar power. The Li-Ion battery will be kept around 10-20 °C. During the simulation of EPS, the efficiency of solar panels were taken as 29%.

Two omni-directional (in Earth and Anti-Earth faces) S-band antenna (circular polarization) will ensure telemetry transmission and command receiving as a main functions of communication subsystem. In the satellite nominal mode, telemetry transmitters will be powered off during out of

planned satellite passes over a ground stations to avoid any interference with another satellite/ground stations. Whereas, both command receivers will be in "power on" mode (cannot be switched off). During each satellite pass, all the list of fixed pass schedule will be uploaded to satellite which should be saved on on-board computer (OBC) RAM. The satellite telemetry will be collected on a specific memory section of OBC and during passes, this telemetry and also real time telemetry will be downloaded to ground station. Only after ground command, this stored telemetry will be deleted from satellite memory.

Thermal control subsystem will be designed to maintain the spacecraft structure and different satellite equipment within given temperature ranges during all phases of the mission. In order to ensure the well thermal regulation for all satellite running functions, the system should be composed of active and passive elements. The usage of Multi-layer insulation (MLI) blankets will cover main body to reduce diurnal temperature variations and to prevent heat loss from satellite and heat added from environmental fluxes) and reflectors (to minimize solar absorption during periods when there is significant solar flux on these surfaces and to increase the spacecraft thermal emissivity) as passive thermal control elements; heaters (to regulate the temperature of defined areas) and thermistors (to measure the temperature) as active control elements are planned. All heaters will be ground and autonomous Thermal Control Software controllable. For autonomous thermal control 3 thermistors per heater will be used and the mean value will be calculated for switching on/off the dedicated heater;

3. AzSat Scientific Payload

Composition of the payload for both options of the implementation of the space project includes the following instruments for a spacecraft, placed in a low Earth orbit: a gamma-ray burst monitor, a photometer for recording transient phenomena in the Earth's atmosphere, a charged particle detector (all instruments are from MSU), the matrix of silicon photomultipliers developed jointly with NAA and JINR, a telescope for astronomical observations, proposed by the Shamakhi Astronomical Observatory.

Instruments for radiation monitoring include spectrometer of protons with energies from 2 up to >160 MeV and electrons with energies 0.15–10 MeV [2]. Its main element is a telescope assembly, including semiconductor (silicon) detectors with different thickness and scintillator detector, which are placed coaxially one under the other. To measure the pitch-angle distribution and omnidirectional fluxes, several telescopes with differently directed axes will be used. Direct measurement of omnidirectional particle fluxes can be realized using of spacecraft rotation. The axis of rotation should be perpendicular to the plane of the equator. The required rotation period is 6 seconds and the measurement frame is 300 milliseconds. An active orientation system is not required, the orientation and rotation are set after the separation from the upper stage.

Different instrument arrangements are considered. In one case the axis of the main telescope and the 1st axis of the satellite are perpendicular to the plane of the magnetic meridian. The axes of another 4 telescopes lie in the plane of the magnetic meridian. The 2nd axis of the satellite is directed to the center of the displaced magnetic dipole (close to the nadir direction), in which axes of four telescopes are laying in the magnetic meridian plane and the axis of another telescope is normal to this plane. In the case of polar orbit, the axis of 4 telescopes should lie in the orbital plane.




Figure 2: Left panel: a) field of view in the form of a rotating hemispherical sector; b) a configuration of three detectors, which provides this method of measurement practically.

Right panel: the general view of telescope

In another case, the first axis of the satellite is normal to the plane of the magnetic meridian. The second axis of the satellite is directed along the vector of induction of the magnetic field B , calculated from the model of the displaced dipole. The axes of the 4 detectors lie in the plane of the magnetic meridian. The possible arrangement of differently directed telescopes is presented in Fig. 2, left panel. The general view of the telescope is presented in Fig. 2, right panel.

The main mode is when all instruments are switched-on and operate continuously. Instrument switching between the operational modes is carried out by commands from the Earth or by the internal cyclograms of the electronic unit. To optimize the payload energy consumption, the data exchange between the electronic unit and satellite board should be foreseen, including information on changing the parameters of the spacecraft power system and payload switching into energy-saving modes (changes in the instrument operating modes or their partial switching-off).

Study of TLEs and TGFs will be realized with the ultraviolet and infrared photometer and gamma-ray flash monitor.

The complex of scientific equipment for the study of transient atmospheric phenomena, such as TLE in the UV and optical ranges, should include a spatially sensitive spectrometer - a small lens telescope (MLT) with high temporal resolution for measuring the spectrum of optical radiation of TAY and lightning and UV and IR detectors of DUFIK - analogue of the detectors on the Tatiana and Vernov satellites [3, 4] (for comparing the data of the new CE with the previous ones), supplemented by measurement channels in the far UV range. Spectrum measurement is necessary to determine the type and height of generation of the TAY, as well as the selection of lightning discharges along the characteristic line 777 nm and the absence of a signal in the region of the oxygen absorption line - 762 nm). The axes of the devices MLT and DUFIK should be oriented to the nadir with the angles of non-shading 90° along the axes of the detectors. The MLT device should consist of a lens wide-field lens and a position-sensitive detector in the form of a multi-anode photomultiplier, as well as a set of photomultipliers for measuring long time series of the TAY signal with high sensitivity and high temporal resolution. The device has up to 16 spectral channels.

The DUFIK device should consist of three photomultipliers, the entrance windows of which are closed by light filters that provide work in different spectral ranges — infrared (600–800 nm), near UV (240–400 nm), and sun-blind (100–300 nm). In addition, it should include an optical detector based on a microchannel plate, which can detect radiation in the range from far-UV to soft X-ray.

The TGF detection should be provided by a gamma-ray flash monitor (GFM). It is the instrument should provide the monitor observations of the upper atmosphere in the hard X-rays and soft gamma-rays, in an energy range of 0.01 – 3.0 MeV. GFM will consist of three identical

detector units, which are similar to the detector unit used as gamma-ray burst monitor of the Lomonosov mission [5].

The axes of GFM detectors should be oriented at 90° relative to each other, similar to the mutually normal edges of the cube, thus forming a Cartesian coordinate system. With this configuration, the main diagonal of the cube will be directed to the local Nadir. The sensitive area of each detector has a cosine angular dependence which within $\sim 60^\circ$ of its axis is not shadowed by any element of the spacecraft. This configuration will allow the rough estimation of TGF source location in the atmosphere by comparison of the amplitudes of the different detectors output signal, similar to the KONUS concept of the GRB source localization [6].

Each detector unit consists of a layer of thin (0.3 cm) NaI(Tl) crystals positioned above a considerably thicker (1.7 cm) layer of CsI(Tl) crystals. The diameter of each of these scintillators is 13 cm. The NaI(Tl) is placed on top of the CsI(Tl) crystal and optically coupled with it. Both scintillator layers are viewed simultaneously by a single Hamamatsu R877 Photomultiplier Tube (PMT). The thickness of the NaI(Tl) layer is optimized to detect the soft photons. Energy ranges are 0.01-0.5 MeV for the NaI(Tl) crystal and 0.05-3 MeV for the CsI(Tl) crystal. In this configuration, the NaI(Tl) layer serves as the main detector for hard X-ray timing, while the CsI(Tl) crystal is used as an active shield against background gammas, but it can be used also to detect gammas with energies up to few MeV.

In the case, if AzSat satellite will be included in the group of small satellites of Moscow State University, GFM instrument could be used for better localization of TGF source by a triangulation technique.

4. The orbits

The basic option for the AzSat orbit is a sun-synchronous orbit with an inclination 98° and altitude 650-700 km (Fig. 4).

Thermal control subsystem will be designed to maintain the spacecraft structure and different satellite equipment within given temperature ranges during all phases of the mission. In order to ensure the well thermal regulation for all satellite running functions, the system should be composed of active and passive elements. The usage of Multi-layer insulation (MLI) blankets will cover main body to reduce diurnal temperature variations and to prevent heat loss from satellite and heat added from environmental fluxes) and reflectors (to minimize solar absorption during periods when there is significant solar flux on these surfaces and to increase the spacecraft thermal emissivity) as passive thermal control elements; heaters (to regulate the temperature of defined areas) and thermistors (to measure the temperature) as active control elements are planned. All heaters will be ground and autonomous Thermal Control Software controllable. For autonomous thermal control 3 thermistors per heater will be used and the mean value will be calculated for switching on/off the dedicated heater;



Figure 4: The basic orbit of AzSat satellite

The second option considers the AzSat as one of the vehicles of the group of small satellites of Moscow State University, launched to the elliptical orbit with the initial orbital parameters (Fig.5):

- Inclination – 63.394° ;
- Eccentricity – 0.3405;
- Semi-major axis – 10721 km;
- Argument of perigee – 310° ;
- Longitude of ascending node – 0° ;




Figure 5: The elliptical orbit of AzSat satellite

The stability analysis of the argument of perigee was performed for this orbit. The stability of the argument of perigee allows to observe specific spot over the planet over a long time. For this purpose a program on Julia language was implemented to perform the satellite trajectory propagation. The satellite acceleration a_{total} was calculated using the following equation [8, 9]:

$$a_{total} = a_{gr} + a_{har} + a_{dr} + a_{rad} + a_{rel}.$$

In this equation a_{gr} , a_{har} , a_{dr} , a_{rad} , a_{rel} are the acceleration components generated by different perturbations:

- The gravity of the Earth, Sun and Moon:

$$a_{gr} = G \sum_{k=1}^n m_k \left(\frac{r_k - r}{\|r_k - r\|^3} - \frac{r_k}{\|r_k\|^3} \right),$$

where

- G is gravitational constant
- The gravitational effect due to the non-spherical Earth

$$a_{har} = \nabla U,$$

$$U = \frac{\mu}{r} \left[1 + \sum_{n=1}^{10} \left(\frac{R_e}{r} \right)^n \sum_{m=0}^n A_{nm}(u) [C_{nm} \cos(m\lambda) \cos^m \varphi + S_{nm} \sin(m\lambda) \cos^m \varphi] \right],$$

where

- C_{nm} , S_{nm} are gravitational coefficients (model JGM-3);
- $s = \frac{x}{r}, t = \frac{y}{r}, u = \frac{z}{r} = \cos \varphi$;
- A_{sm} is reduced Legendre function;
- λ, φ is latitude and longitude;
- R_e is the Earth radius;

- μ is the Earth gravitational parameter;
- Atmospheric drag

$$a_{dr} = -0.5\rho|v|^2 \frac{C_d A}{m} v,$$

where

- is satellite velocity relatively Earth atmosphere, ρ is atmosphere density (model NRLMSISE00);

- Solar radiation pressure

$$a_{rad} = -P_{sr} \frac{C_r A}{m} s,$$

where

- s is normalized vector from satellite to Sun, P_{sr} is pressure force of solar radiation on square unit;

- Relativistic correction

$$a_{rel} = \frac{\mu}{c^2|r|^3} \left(\frac{4\mu}{|r|} - |v|^2 \right) r + 4(r|v)v,$$


where

- c is light velocity;

Integration was made by 9th order Runge–Kutta method with the accuracy 10^{-12} .

To calculate the optimal orbital inclination, the program went through values in the interval $[60^\circ, 70^\circ]$ with a variable step $[0.01, 0.001]$. As the result, it was determined that with an inclination 63.475° the argument of perigee remains its value during the simulation (difference between initial and final values is equal to zero, see Fig. 5). Also, it's clear from the plot (Fig.5), that the change in inclination by more than 1° would change the argument of perigee by more than 10° , which is not appropriate by the mission requirements.

Figure 6: Dependence of perigee argument value on inclination



As a result of orbit simulation for 128 days the following values were obtained:

- inclination – 63.365° ;
- eccentricity – 0.3398;
- the semi-major axis – 10723.36 km;
- the argument of perigee – 310.003° ;
- longitude of ascending node – 241.7° ;
- mean anomaly – 76.75° .

As it can be seen from the Fig. 7., perigee argument value at inclination 63.475° after 1000 orbits became equal to its initial value. The amplitude of the variation, i.e. difference between maximum and minimum, is 0.2° .




Figure 7: The evolution of AOP over time

After the 128 days simulation, the value of the eccentricity changed by 0.0006 (Fig.7), the inclination changed by 0.11° (Fig.8) and the semi-major axis changed by 2.36 km (Fig.10).




Figure 8. The evolution of eccentricity over time




Figure 9. The evolution of inclination over time




Figure 10.: The evolution of semi-major axis over time

The satellite may be placed on this orbit with the space tug, initially launched to the parking orbit with the perigee and apogee on 200 km height. Considering impulsive maneuvers, 2 impulses will be required: one in the perigee of the parking orbit, the second in the apogee of the final orbit (Fig. 11). The first velocity change (ΔV_1) on 700 km height would be about 1334.3 m/s and the second (ΔV_2) on 8000 km height would be 104.9 m/s

$$\begin{aligned}\Delta V_1 &= V_{pp} - V_{np} \\ \Delta V_2 &= V_{ka} - V_{pa}\end{aligned}$$

where

- V_{np} – velocity in the apogee of initial orbit
- V_{kp} – velocity in the apogee of final orbit
- V_{pp} – velocity in the perigee of transfer orbit
- V_{pa} – velocity in the apogee of transfer orbit




Figure 11: Transfer from parking to destination orbit

5. Conclusions

As the result of this project the following will be obtained:

1. Originality, novelty, scientific and practical expediency of the proposed satellite experiment to measure the dynamics of the spatial distribution of energetically charged particles at the radiation belts of the Earth.
2. A general scientific concept of the satellite experiment and the general appearance of the space constellation and the requirements for the ground segment.
3. The optimal orbits of the satellites and the orientation of the satellites and their detectors of energetic particles.
4. Physical and mathematical principles and algorithms, mathematical modelling for calculating the spatial distribution of energetic particles in a significant region of the radiation belts, based on the measurement data, obtained during the experiment.
5. Structural and functional electrical circuits of the main measuring instrument (spectrometer of energetic protons and electrons) will be developed, simulation of the detector assemblies and prototyping of individual electronics assemblies will be carried out, the programs and methods will be tested.
6. The requirements for the design of the satellite and its subsystems, the optimal orbits and the orientation will be determined, accordingly to the purpose of the satellite.

Acknowledgments

This work was supported by the Science Development Foundation under the President of the Republic of Azerbaijan – Grant № EIF-KETPL-2-2015-1(25)-56/16/1 and by the Russian Foundation for Basic Research №18-57 06002\18.

REFERENCES

1. Sadovnichiy V.A., Panasyuk M.I., Lipunov V.M. et al. A concept of the project Universat-SOCRAT of the system of small satellites for monitoring of natural and technogenic space hazards (Rus.). Vestnik NPO imeni C.A.Lavochkina. Cosmonautics and Rocket Engineering, V.41, №3, pp. 47-59, 2018.
2. G. K. Garipov, M. I. Panasyuk, I. A. Rubinshtein, V. I. Tulupov, B. A. Khrenov, A. V. Shirokov, I. V. Yashin, and H. Salazar, “Ultraviolet radiation detector of the msu research educational microsatellite Universitetskii-Tat’yan,” Instruments and Experimental Techniques, vol. 49, №1, pp. 126–131, 2006. [Online]. Available: <http://dx.doi.org/10.1134/S0020441206010180>
3. Panasyuk M.I., Podzolko M.V., Kovtyukh A.S. et al., Operational radiation monitoring in near-Earth space based on the system of multiple small satellites, *Cosmic Research*, v. 53, №6, p. 423–429, 2015.
4. Panasyuk M.I., Svertilov S.I., Bogomolov V.V. et al., Experiment on the Vernov satellite: transient energetic processes in the Earth’s atmosphere and magnetosphere. Part I: description of the experiment, *Cosmic Research*, v. 54, №4, p. 261–269, 2016.
5. Panasyuk M.I., Svertilov S.I., Bogomolov V.V. et al., Experiment on the Vernov satellite: transient energetic processes in the Earth’s atmosphere and magnetosphere. Part II: first results, *Cosmic Research*, v. 54, №5, p. 343–350, 2016.
6. S.I. Svertilov, M.I. Panasyuk, V.V. Bogomolov, et. al. Wide-field gamma-spectrometer BDRG: GRB monitor on-board the Lomonosov mission. *Space Science Reviews*, 214(1):8, 2018.
7. Mazets E.P.; Golenetskii S.V.; Ilinskii V.N.; Panov V.N.; Aptekar R.L.; Gurian Iu.A.; Proskura M.P.; Sokolov I.A.; Sokolova Z.Ia.; Kharitonova T.V., Catalog of cosmic gamma-ray bursts from the KONUS experiment data. I., *Astrophys. Space Sci.* 1981. V.80, p.3-83.
8. GMAT Mathematical Specification, NASA Goddard Space Flight Center, 2018.
9. D.A. Vallado, Fundamentals of Astrodynamics and Applications, 2013.
9. GMAT Mathematical Specification, NASA Goddard Space Flight Center, 2018.

КОНЦЕПТУАЛЬНЫЕ ОСНОВЫ МАЛОГО СПУТНИКА ДЛЯ РАДИАЦИОННОГО МОНИТОРИНГА И ИЗУЧЕНИЯ АТМОСФЕРНЫХ ТРАНЗИЕНТНЫХ ЯВЛЕНИЙ

A. Самедов, М.И. Панасюк, Т. Мамедзаде, Р. Рустамов, В.И. Оседло, С.И. Свертилов, П. Абдуллаев, Р. Гасанов, Х. Сейидов, В.В. Богомолов, А.Ф. Июдин, В.В. Калагаев, В.Л. Петров, М.В. Подзолко, Е.П. Попова, И.В. Яшин

Представлен проект спутникового эксперимента по измерению среднесрочной и долгосрочной динамики пространственного распределения потоков энергичных заряженных частиц в околоземном пространстве, а также наблюдению интенсивных вспышек (транзиентов) электромагнитного излучения из атмосферы Земли в разных спектральных диапазонах. Для реализации эксперимента предполагается разработать Российско-Азербайджанский малый космический аппарат, способный нести полезную нагрузку до 25-30 кг.

Рассматриваются требования к орбите и режимам ориентации космического аппарата, а также к его бортовым системам со стороны полезной нагрузки в соответствии с целями и задачами эксперимента.

Данные измерений, которые планируется получить в ходе данного эксперимента, могут впоследствии использованы для различных научных и прикладных задач: в том числе валидации существующих и разработки новых динамических моделей радиации в околоземном пространстве, обеспечении безопасности функционирования космических аппаратов и т.д.

Ключевые слова: малый спутники, спутниковая группировка, радиационный мониторинг

RADİASIYA MONİTORİNQİ VƏ ATMOSFERDƏ TRANZİYENTLƏRİN ÖYRƏNİLMƏSİ ÜZRƏ KİÇİK PEYKİN KONSEPTUAL ƏSASLARI

**Ə.Səmədov¹, M.İ. Panasyuk, T. Məmmədzadə, R. Rüstəmov, V.İ. Osedlo³, S.İ. Svertilov,
P. Abdullayev, R. Həsənov, H. Seyidov, V.V. Bogomolov, A.F. İyudin, V.V. Kalegaev,
V.L. Petrov, M.V. Podzolko, Y.P. Popova, İ.V. Yaşın**

Yerin atmosferində müxtəlif spektral diapazonlarda elektromaqnit şüalanmanın izlənməsi və ölçüləməsi, həmçinin, Yerətrafi məkanda enerji hissəciklərin ortamüddətli və uzunmüddətli dinamikasının monitorinqi üçün kiçik peyk konsepsiyası təqdim edilir. Eksperimentin reallaşdırılması üçün faydalı 25-30 kq-dək faydalı yüksək daşıya bilən Azərbaycan-Rusiya birgə kiçik kosmik aparatın hazırlanması nəzərdə tutulur.

Peykin faydalı yüksək missiyasını yerinə yetirilməsi məqsədilə, kiçik peykin uçuş orbitinə və stabilizasiyasına, həmçinin, altsistemlərinə tələblər müəyyən edilir.

Monitorinq əsasında əldə edilmiş məlumat müxtəlif elmi və tətbiqi məsələlərdə istifadə oluna biləcək: Yerətrafi məkanda radiasiyanın mövcud dinamik modellərinin təsdiqi və yeni modellərin hazırlanması, peyklərin kosmosda fəaliyyətinin təhlükəsizliyi və s.

Açar sözlər: kiçik peyk, peyk qruplaşması, radiasiya monitor

“КУЛОНОВСКАЯ БЛОКАДА” В СЛОИСТОМ ПОЛУПРОВОДНИКОВОМ КРИСТАЛЛЕ GaSe

Б.Г. Тагиев, Р.А. Ибрагимов, А.А. Сафарзаде

Национальная Академия Авиации

Проведены исследования поверхности слоистого полупроводникового кристалла GaSe методами силовой зондовой микроскопии. Методом “Атомно-силовая микроскопия + ток” было установлено наличие квантованного спектра туннельного тока. Выявлено “ступенчатая лестница” интегральной кривой туннельного тока в форме “кулоновской блокады”. Наличие квантованного спектра туннельного тока дает основание для использования данной методики в исследовании квантованных энергетических взаимодействий на выбранной поверхности слоистого полупроводникового кристалла GaSe.

Ключевые слова: зондовая микроскопия, туннельный ток, “кулоновская блокада”.

В последнее время интерес исследователей привлекает возможность создания наноструктурированные элементы на поверхности полупроводниковых материалов. Это обусловлено возможностью варьирования их свойствами в широком диапазоне, путём изменения размеров частиц при постоянстве химического состава [1].

Прогресс, достигнутый в последние десятилетия в изготовлении наноразмерных образцов, позволил открыть целый ряд новых физических эффектов отсутствующих в макроскопических, но присутствующих в наноразмерных элементах. Это создало предпосылки при создании твердотельных устройств, принцип работы которых базируется на квантовых законах физики. Низкая плотность поверхностных состояний ($\leq 10^{10} \text{ см}^{-2}$) на недеформированной поверхности GaSe (001) и шероховатость, которая для такой поверхности характеризуется среднеквадратичным значением $\sim 0.05 \text{ нм}$ [2], определяют интерес к использованию этого материала как малоразмерные элементы электронной техники. Эти и многие другие особенности слоистого кристалла GaSe делают весьма интересным выращивание и исследование физических свойств как объемных кристаллов, так и наночастиц на их поверхности.

Слоистый полупроводник GaSe принадлежит к группе A^{III}B^{VI}. Слоистые кристаллы состоят из квадрослоёв X-M-M-X (см. рис.1) внутри которых имеется сильная ковалентная и между слоями слабая ионная (ван-дер-ваальсовая-ВдВ) связь.




Рис.1 Структура слоев и расположение ВдВ-поверхности слоистых полупроводниковых кристаллов типа GaSe. X – (халькогены) элементы VI группы таблицы Менделеева, а M – (металлы) элементы III группы таблицы Менделеева [3,4]

Селенид галлия как слоистый полупроводниковый материал перспективен для использования в оптоэлектронных устройствах. Наиболее значимы и интересны нелинейные оптические свойства селенида галлия.

Известно, что электроны проявляют как корпускулярные, так и волновые свойства. Корпускулярная природа электронов приводит к дискретности переноса заряда, из-за чего при определенных условиях в наноконтактах возникает подавление непрерывного электронного транспорта («кулоновская блокада»). Волновая природа электронов проявляется в переносе тока через очень узкие проводники (при ширине проводника сравнимой с длиной волны электронов в данном материале). Эти явления интересны как научной, так и с прикладной точки зрения.

Электропроводность дает непосредственную информацию об электронной системе образца. С другой стороны, изучение электропроводности имеет большое практическое значение, поскольку бурное развитие наноэлектроники вызвано достижениями в технологии изготовления нанообъектов, что обусловило миниатюризацию различного рода электронных устройств. С помощью нанопроцессов научились изготавливать образцы в наноразмерном масштабе и манипулировать такими объектами. Это, в свою очередь, позволило хорошо развитые методы физических исследований, применяемые при изучении макроскопических образцов, использовать для определения характеристик искусственных нанообъектов, созданных методами наноэлектроники.

Выбор нами параметров переноса тока в наноразмерных образцах обусловлен тем, что он в процессе измерения наиболее прост и в то же время является наиболее информативной характеристикой. Особый интерес к изучению электропроводности связан с тем, что большинство этих свойств наноразмерных элементов зависит от характеристик и электронной системы. Одним из привлекательных квантовых эффектов в области электропроводности является «кулоновская блокада», которая проявляется дискретностью проводимости в малоразмерных элементах, таких как отдельные молекулы, кластеры. Можно сказать, что удается измерить вольт-амперную характеристику отдельно взятого кластера или молекулы.

Для образца в форме параллелепипеда с длиной L , шириной w и толщиной d электропроводность при протекании тока вдоль стороны L есть:

$$G = \sigma \frac{dw}{L}$$

Зависимость G от толщины d является линейной, линия a рис. 2.

Мезоскопический же резистор такой же формы демонстрирует ступенчатую зависимость электропроводности от толщины, линия b рис. 2.




Рис. 2. Зависимость проводимости G от толщины d для макроскопических (a) и наноразмерных (b) элементов

где: $G = I/V$ электропроводность (здесь V – приложенное напряжение, I – ток); λ_F – длина волны электрона с энергией Ферми. [5]

Величина скачка:

$$G_0 = \frac{2e^2}{h}$$

называется квантом проводимости, $G_0 \approx (12.9 \times 10^3 \text{ Ом})^{-1}$

где: $e = -1.6 \times 10^{-19} \text{ Кл}$ – заряд электрона, $h = 6.6 \times 10^{-34} \text{ Дж}\cdot\text{с}$ – постоянная Планка [5].

Чтобы наблюдать эффекты кулоновской блокады, обычно исследуют не туннельные контакты, а мезоскопические островки или гранулы, у которых собственная ёмкость довольно маленькая и которые связаны с массивными металлическими берегами – «туннельными контактами» с сопротивлением, много большим квантового сопротивления.

Для того, чтобы влияние заряда одного электрона было заметным, необходимо, во-первых, чтобы энергетический масштаб был сравнимым с другими, характерными для рассматриваемого образца, масштабами энергий или например, с температурой. И, во-вторых, необходимо, чтобы образец сохранял свой заряд достаточно долго. Для этого образец должен быть хорошо изолирован от окружающей среды (рис.3). В частности, электрические контакты должны быть подсоединенены к такому образцу посредством туннельных контактов с малой прозрачностью [5].




Рис.3 Кристалл слоистого полупроводника установлен на сканирующий столик с помощью скотча (изолятора), а вторым контактом является зонд атомно-силового микроскопа, не прикасающийся к поверхности

Для получения результатов в малоразмерных объектах нами были проведены (рис.4) опыты по сканированию поверхности слоистых полупроводниковых кристаллов GaSe методом «атомно-силовой микроскопии + ток» (ACM+ток). Причем на зонд подавался отрицательный и положительный потенциал в интервале от $-5B$ до $+5B$ с шагом около $\pm 1B$.




Рис.4 Интерфейс зондового микроскопа

Из рис.4 видно, что процесс сканирования выбранной площади (2014×2014) нм² производится в режиме «ACM+ ток» при скорости сканирования 3,70 мкм/сек. Усиление обратной связи равно 3-ём, а рабочая точка при резонансной частоте 9,7 КГц и амплитуде колебаний зонда 4, 63В составляет 0,87. На рис.4 видны два окна сканирования, один из которых соответствует рельефу ACM а второй туннельному току (смотри надписи над фреймами). Под окнами приводятся последние линии профилограмм (как ACM, так и туннельного тока) соответствующие точкам на сканируемой строке.

$I - V$ характеристика этой системы имеет ступенчатые особенности на напряжениях, соответствующих изменению проводимости среднего числа точек на выбранной поверхности. Такие ступенчатые особенности принято называть "кулоновской лестницей" (рис.5).




Рис.5 Вид "ступенчатой лестницы" интегральной кривой туннельного тока при исследовании поверхности зондовым методом «ACM+ток»

Чтобы эффекты, связанные с дискретностью заряда электрона, проявились в проводимости необходимы, во первых, избежать классических тепловых переходов и, во вторых, достаточно большое сопротивление туннельных контактов, чтобы избежать переходов, обусловленных квантовым туннелированием. Проводимость, определяемая как отношение тока к приложенному напряжению при $V \rightarrow 0$, обусловлена прохождением через образец электронов с энергией Ферми и выше. Для таких электронов вероятность туннелирования будет максимальной в том случае, когда уровень Ферми будет совпадать с одним из квантовых уровней электронов. Это соответствует условию резонансного туннелирования.

Рассмотрим зависимость проводимости G от V_g . Эта зависимость будет иметь вид набора пиков, расположенных при таких напряжениях:

$$eV_{g,n} = \mu - E_n \quad (3)$$




Рис. 6. Без учета эффекта кулоновской блокады зависимость проводимости G образца с дискретным спектром от потенциала образца V_g при нулевой температуре имеет резонансный характер. [5]

Расстояние между пиками проводимости будет определяться расстоянием между уровнями энергии в грануле, рис. 6. Таким образом, изучая проводимость, можно определить энергии квантовых уровней на поверхности, то есть, осуществить спектроскопию квантовых уровней. При этом, разность между напряжениями на затворе V_g , соответствующими пикам зависимости $G(V_g)$, равна расстоянию между квантовыми уровнями на поверхности:

$$-(eV_{g,n+1} - eV_{g,n}) = E_{n+1} - E_n \equiv \Delta E_n \quad (4)$$

Следует также сказать, что для использования этого метода необходимо, чтобы температура и напряжение между контактами были значительно меньше расстояния между пиками ΔE_n :

$$\Delta E_n \gg k_B T, |eV| \quad (5)$$

Расстояние между пиками определяется расстояниями между энергетическими уровнями энергии в образце [5, 6]. Т. о. изучение резонансного туннелирования позволяет исследовать квантованные уровни энергии электронов на поверхности.

Следует сказать, что, если бы мы рассмотрели движение электрона из иглы на поверхность, мы получили бы точно такое же выражение для вероятности прохождения и, соответственно, для проводимости из поверхности на иглу (рис.7). Это есть проявление общего правила, которое говорит о том, что проводимость нанообразца с двумя контактами не зависит от того, куда течет ток, сверху вниз (проводимость от иглы – G_{12}) или снизу вверх (проводимость от образца – G_{21}):

$$G_{12} = G_{21} \quad (6)$$

Данное равенство связано с тем, что квантовомеханическая вероятность прохождения в стационарном случае не зависит от направления движения [5].




Рис.6 Количественная зависимость квантованных значений тока с поверхности слоистого полупроводникового кристалла GaSe при постоянных инвертируемых напряжениях a) $V = -1,01B$
б) $V = +1,01B$

Выводы

Проведены работы по исследованию приповерхностного слоя слоистого полупроводникового кристалла GaSe методом “атомно-силовая микроскопия + ток” подачей напряжения от $-5B$ до $+5B$. Выявлены количественные зависимости квантованных значений тока с поверхности слоистого полупроводникового кристалла GaSe при постоянных инвертируемых напряжениях в выше указанных интервалах.

Можно предположить, что “ступенчатая лестница” интегральной кривой туннельного тока при исследовании поверхности зондовым методом «ACM+ток» определяет “кулоновскую блокаду” при прохождении тока с зонда на приповерхностную область кристалла GaSe. Наличие квантованного спектра туннельного тока и совпадение определенных пиков, как при прямом, так и при обратном смещении, дают основания предполагать о возможности использования данной методики в исследовании квантованных энергетических взаимодействий в точках выбранной поверхности слоистого полупроводникового кристалла GaSe [6].

ЛИТЕРАТУРА

- Обухов И. А. О возможности применения СТМ-АСМ литографии для создания новых типов квантовых приборов / Микросистемная техника. 2003, №6, с. 34-37.
- А.П. Бахтинов, В.Н. Водопьянов, З.Д. Ковалюк, В.В. Нетяга, О. С. Литвин. Электрические свойства гибридных структур (ферромагнитный металл) – (слоистый полупроводник) Ni/p-GaSe Физика и техника полупроводников, 2010, том 44, вып. 2, 180-193.
- Пашаев А. М., Тагиев Б. Г., Мехтиев Р. Ф., Ибрагимов Р. А., Сафарзаде А. А. “Механизм модификации Ван-дер-Ваальсовой поверхности слоистых полупроводниковых кристаллов силовой зондовой микроскопией” “Opto-, nanoelektronika, kondensə olunmuş mühüt və yüksək enerjilər fizikası”. IX respublika elmi-praktik konfrans. BDU, Fizika Problemləri İnstitutu, 25-26 dekabr 2015.
- Pashayev A. M., Tagiyev B. G., Ibragimov R. A., Safarzade A. A. “Atomic-force microscopy of Van-der Waals surface of layered crystals by GaSe and GaSe<impurity>types.” Azerbaijan Journal of Physics (“Fizika”), April 2013, vol. XIX, number 1, Section: En p.p. 3-6.

- М. В. Москалец. “Основы мезоскопической физики” Министерство образования и науки Украины. Национальный технический университет. ХПИ 2010.
- А.М. Пашаев, Б.Г. Тагиев, Р.А.Ибрагимов, А.А. Сафарзаде. “Туннельная микроскопия слоистых кристаллов GaSe, GaS и InSe” Национальная Академия Авиации Азербайджана, НИИ ТАКП, Бина25 км. Баку, Азербайджан. Fizikanın müasir problemləri VI Respublika konfransı 2012.

GaSe LAYLI YARIMKEÇİRİCİ KRİSTALINDA "KULON MÜHASİRƏSİ "

B.H. Tağıyev, R.Ə. İbrahimov, Ə.Ə. Səfərzadə

Zond qüvvə mikroskopiyası metodları ilə GaSe laylı yarımkəcirici kristalın səthinin üzərində tədqiqatlar keçirilmişdir. "Atom-qüvvə mikroskopiyası + cərəyan" metodu ilə tunel cərəyanının kvantlaşdırılmış spektrinin mövcudluğu təyin edilmişdir. "Kulon mühäsirəsi" formasında tunel cərəyanının "pilləli nərdəvan" integral ayrisi aşkar edilmişdir. GaSe laylı yarımkəcirici kristalının seçilmiş səthinin üzərində tunel cərəyanının kvantlaşdırılmış spektrinin mövcudluğu, bu metodikadan qarşılıqlı təsirlərin kvantlaşdırılmış energetik xassələrinin tədqiqində istifadəsi üçün asas verir.

Açar sözlər: zond mikroskopiyası, tunel cərəyanı, "kulon mühäsirəsi".

"COULOMB BLOCKADE" EFFECT IN A LAYERED SEMICONDUCTOR GASE CRYSTAL

B.H. Taghiyev., R.A. Ibrahimov, A.A. Safarzadeh

The surface of a layered GaSe semiconductor crystal has been studied using force probe microscopy. The method of “Atomic force microscopy & current” was used to determine the presence of a quantized spectrum of the tunneling current. A “step ladder” effect of the integral curve of the tunnel current in the form of “Coulomb blockade” was revealed. The presence of a quantized spectrum of a tunneling current provides the basis for using this method in the study of quantized energy interactions on a surface of a layered semiconductor GaSe crystal.

Keywords: probe microscopy, tunneling current, “Coulomb blockade”.

MİKROPIKSELLİ SELVARİ FOTODİODLARIN QAMMA ŞÜALARA GÖRƏ RADİASIYA DAVAMLIĞININ ÖYRƏNİLMƏSİ

F.I.Əhmədov^{1,2}, F.N. Abdullayev², S.S. Süleymanov^{1,2}, R.M. Muxtarov³

¹Azərbaycan Milli Elmlər Akademiyası, Radiasiya Problemləri İnstitutu

²Azərbaycan Milli Elmlər Akademiyası İslət İdarəsi

³Milli Aviasiya Akademiyasi

Təqdim edilən işdə Co-60 mənbəyindən istifadə edilərək 250 kQr radasiya dozasında "Micropixel Avalanche Photodiode" (MAPD) kollaborasiyası çərçivəsində hazırlanmış mikropikselli selvari fotodiodların xassələri tədqiq edilmişdir. Müəyyən edilmişdir ki, 250 kQr şüalanma dozasında selvari fotodiodların işçi gərginliyi və tam tutumları dəyişməz qaldığı halda fotodiodların qaranlıq cərəyanı ilkin hala nəzərən 15 dəfə artmışdır. Selvari fotodiodların qaranlıq cərəyanının artmasına səbəb radasiya nəticəsində həcmində yaranan yeni generasiya mərkəzləri olmuşdur. MAPD kollaborasiyası tərəfindən təqdim edilmiş selvari fotodiodların radasiya davamlığı analoqlarına nisbətən dəfələrlə yüksək olmuşdur.

Açar sözlər: Mikropikselli selvari fotodiод, qamma şüalar, doza, fotoelektron gücləndiricilər, volt-amper xarakteristikası.

Giriş


Heyger rejimli mikropikselli selvari fotodiodlar (MSFD) sahəsində əldə edilən uğurlar bu təqeydedicilərin normal rejimdə işləyən selvari fotodiodlar və fotoelektron gücləndiricilərlə (FEG) müqayisədə daha geniş oblastda (yüksek enerjilər fizikasında (CMS, ATLAS, ALICE, NICA) astronomiyada (MAGIC), kosmik tədqiqatlarda, tibdə (PET, qamma kamerası), spektroskopiya və dozimetriya sahəsində [1-6]) tətbiqinə imkan yaratmışdır. Aparılan bu təcrübələrin əksəriyyətində MSFD yüksək radiasiya şüalanma fonunda işləyir [7]. Belə olduğu halda radiasiyanın təsiri ilə MSFD-nin xassələrində baş verəcək dəyişmələr qəçilməzdir. MSFD-nin xassələrinə protonları, alfa zərrəciklərinin və neytronların təsiri artıq bir çox tədqiqatçılar tərəfindən geniş öyrənilmişdir [7-10]. Selvari fotodiodlar son illərdə qamma spektroskopiyası və dozimetriya sahəsində geniş tətbiq olunma imkanları əldə etmişlər [11]. İstifadə edilən bu tip qamma spektrometrlər və dozimetrlər tam istismar müddətində maksimal olaraq qamma şüaları ilə 10kQr dozaya məruz qalır. Artıq bəzi çox tədqiqatçılar müxtəlif firmaların MSFD-sinə qamma şüaların təsirini tədqiq etmişdir [12, 13]. [12]-də Co-60 mənbəyindən istifadə edilərək multi-pixel photon counter (MPPC) tipli diodlar 240Qr doza ilə şüalandırılmış və bu zaman qaranlıq cərəyanı təqribən 2 dəfə və diodon küçüyüsündə 1, dəfə artmışdır. İş [13]-də MPPC tipli fotodiodlar Co-60 mənbəyindən istifadə edilərək 9.4kQr dozaya qədər şüalandırılmış və bu zaman diodon qaranlıq cərəyanı təqribən 15 dəfə artmışdır. Başqa sözlə aparılan tədqiqatlardan göründüyü kimi yüksək radiasiya fonunda MSFD-nin fiziki xassələrinə qamma şüaların təsiri hələ də geniş öyrənilməmişdir.

Təqdim edilən işdə Co-60 mənbəyindən istifadə edilərək yüksək radasiya dozasında "MAPD" kollaborasiyası çərçivəsində hazırlanmış MSFD-3NK diodlarının xassələri tədqiq edilmişdir.

Təcrübə və nəticələrin müzakirəsi

Qamma şüalarla şüalandırma üçün 4 ədəd MSFD-3NK diodundan istifadə edilmişdir. Hər bir diodun qaranlıq cərəyanları və işçi gərginliyi bir-birinə yaxın seçilmişdir. Şüalanmış diodun xassələri ölçülərkən hər dəfə etalon dioddan istifadə edilmişdir. Qamma şüa mənbəyi olaraq AMEA-nın Radiasiya Problemləri İnstitutunun laboratoriyasında olan yüksək aktivlikli Co-60 mənbəyindən istifadə edilmişdir. Co-60 mənbəyinin aktivliyi ~ 17394.07 GBk olmuşdur. Diodlar Co-60 mənbəyindən 20 sm məsafədə suyun içində şüalandırılmışdır. Şüalanma zamanı diodlara gərginlik tətbiq edilməmişdir. İstifadə edilən diodların eyni bir gücləndirmə əmsalında diodlara

tətbiq edilən gərginliyin fərqi 1% az olmuşdur. MSFD-3NK diodlarının şüalanması 3 mərhələdə yerinə yetirilmişdir: 20kQr, 100kQr və 250kQr. Şüalanmanın ilk mərhələsində (20kQr) hər bir diod şüalandıqdan sonra onların qaranlıq cərəyanı ölçülmüşdür. Şüalanmanın ikinci mərhələsində (100kQr) diodlardan yalnız üçü şüalandırılmış və onların qaranlıq cərəyanının dəyişməsi ölçülmüşdür. Şüalanmanın sonuncu mərhələsində (250kQr) yalnız iki diod şüalandırılmış və onların volt-amper xarakteristikalarının (VAX) dəyişməsi müəyyən edilmişdir. Təcrübənin bu formada aparılması mümkün olacaq xətaların azaldılmasının təmin edilməsi üçün edilmişdir. Ölçmələr diodların şüalanmasından 1-2 saat sonra 27.8°C temperaturda aparılmışdır. Diodların şüalanma müddəti 35 gün olmuşdur. Ölçmələr zamanı temperatur dəyişməsi 5%-dən çox olmamışdır. Diodların VAX-ının ölçüməsi zamanı şəkil 1-də göstərilən dövrədən istifadə edilmişdir. Dövrədəki R1 müqavimətinə əlavə gərginlik düşməməsi üçün $R1=4.7\text{k}\Omega$ seçilmişdir.




Şəkil 1. MSFD-nin parametrlərinin ölçülməsi üçün istifadə edilən dövrlər

Şekil 2-də etalon, 20kQr, 100kQr və 250kQr doza ilə şüalandırılmış MSFD-3NK diodlarının VAX-ının tam dəyişməsi göstərilmişdir. Göründüyü kimi 20kQr dozadan MSFD-3NK diodunun 90.5V gərginlikdə qaranlıq cərəyanı 920nA-dən artaraq 1912nA-ə çatmışdır, yəni qaranlıq cərəyan 2.07 dəfə artmışdır. Şüalanmanın bu dozasında diodun üzərindəki qoruyucu təbəqə sayılan epoksidin rəngi tündləşmişdir və bu səbəbdən diodun foto xassələrinin tədqiq edilməsi mümkün olmamışdır. Bundan başqa 20kQr doza ilə şüalandırılmış diodun otaq temperaturunda zamandan asılı olaraq VAX-nın dəyişməsi də tədqiq edilmişdir. Bu zaman VAX-ın 7 gün müddətində dəyişmədiyi müəyyən edilmişdir. Şüalanma dozasının 100kQr qiymətində isə diodların qaranlıq cərəyanı 920nA-dən 6152nA-ə kimi artmışdır. Bununla yanaşı bu şüalanma dozasından sonra da diodun epoksid təbəqəsi daha tünd rəngdə olmuşdur. Həmçinin 250kQr şüalanma dozasından sonra diodların qaranlıq cərəyanları 13712nA olmuşdur. Qaranlıq cərəyanın ümumi dəyişməsi 90.5V gərginlikdə təqribən 15 dəfə olmuşdur. Hər üç şüalanma mərhələsində otaq temperaturunda 7 gün dəmləmə müddətində VAX-ın dəyişməsində heç bir dəyişiklik müşahidə edilməmişdir. Şəkil 2-də 90.5V gərginlikdə MSFD-3NK diodunun qaranlıq cərəyanının qamma şüalanma dozasından asılılığı qurulmuşdur. Göründüyü kimi qaranlıq cərəyan şüalanma dozasından asılı olaraq xətti dəyişir və aşağıdakı kimi ifadə edilir:


$$I_{da} = 938.7 + 51.6 * D, \quad (1)$$

burada, I_d - diodun (90.5V) qaranlıq cərəyanı və D - süalanma dozasıdır (kOr).



Şəkil 2. MSFD-nin qaranlıq cərəyanının müxtəlif dozalarda gərginlikdən asılılığı:
1 - şüalanmadan əvvəl; 2 - 20 kQr; 3 - 100 kQr; 4 - 250 kQr


Şəkil 3-də qamma şüaları ilə şüalandırılmış diodların diferensial cərəyanının gərginliyi $dI/(dU^*I)$ nisbətinin gərginlikdən asılılığı qurulmuşdur.



Şəkil 3. Müxtəlif şüalanma dozalarında MSFD-nin diferensial qaranlıq cərəyanının gərginliyə nisbətinin gərginlikdən asılılığı: 1 - şüalanmadan əvvəl; 2 - 100 kQr; 3 - 250 kQr

Ölçülən kəmiyyətlərin hər ikisi Keithley 6487 pikoampermetri ilə təyin edilmişdir. Diferensial asılılıqda qaranlıq cərəyanın tədrisən kəskin dəyişdiyi gərginlik oblastına baxılmışdır. MSFD-3NK diodlarında bu gərginlik oblastı 88V gərginlikdən başlayaraq daha yuxarı gərginliyə kimi davam edir. Gərginliyin 88-89V intervalında qaranlıq cərəyanının artma sürəti kəskinləşir və artır. Bu hadisə artıq $p-n$ keçiddə selvari prosesin baş verməsi ilə bağlı olmuşdur. Gərginliyin sonrakı 89-89,6V intervalındaki qiyməti əksər hallarda deşilmə gərginliyinə uyğun gəlir və deşilmə gərginliyi hər üç diod üçün 89,3V qiymətinə uyğun gəlmüşdür. Artıq gərginliyin sonrakı qiymətlərində selvari proses söndürücü müqavimət vasitəsi ilə söndürülür və qaranlıq cərəyanın kəskin dəyişməsi önlenir. Gərginliyin 91,6-92,3V intervalındaki diferensial cərəyanın dəyişməsi sürətlə azalır və doyma halına yaxınlaşır. Bu hal ən optimal hal hesab edilir. Bu halda diodon gücləndirmə əmsali, foton qeydetməsi və enerjiyə görə ayırd etməsi optimal qiymət alır. Bu səbəbdən də bu oblast diodon işci gərginliyi adlandırılır. Gərginliyin sonrakı qiymətlərində diferensial cərəyanın artması kəskinləşir. Belə dəyişmə isə diodon strukturunda idarə olunmaz


deşilmələrin əmələ gəlməsi ilə bağlıdır. Beləliklə, şüalanma dozasının 250kQr qiymətindən sonra diodon deşilmə və işçi gərginliyində ciddi dəyişmələr müşahidə edilməmişdir (şəkil 4).



Şəkil 4. MSFD-nin qaranlıq cərəyanının şüalanma dozasından asılılığı

Göründüyü kimi, şüalanmış diodon tam qaranlıq cərəyanının artması fəza yüksək oblastındaki generasiya cərəyanının artmasından asılıdır. Qaranlıq cərəyanın artmasına əsas səbəb epitaksial təbəqələrdə yeni generasiya mərkəzlərinin yaranmasıdır. Bu generasiya mərkəzlərinin konsentrasiyası şüalanma dozası artıqca xətti olaraq artır. Məlumdur ki, selvari fotodiódun tam qaranlıq cərəyanı belə ifadə olunur: $I = I_{\text{soth}} + M * I_{\text{gen}}$; burada, I_{soth} – selvari güclənmədə iştirak etməyən səthi qaranlıq cərəyanı, I_{gen} – diodon aktiv layında yaranan və güclənmədə iştirak edən qaranlıq cərəyan, M – selvari prosesin gücləndirmə əmsalıdır. Məhz bu səbəbdən də radyasiya hesabına yaranan generasiya cərəyanı artıqca MSFD-də qaranlıq cərəyanı xətti olaraq artır. Diodon qaranlıq cərəyanının 15 dəfə artmasına baxmayaraq MSFD-3NK diodları 250kQr dozada öz işçi parametrlərini saxlamışdır.

Şəkil 5-də qamma şüaları ilə şüalandırılmış diodların tərs istiqamətdə volt-farad xarakteristikası (VFX) göstərilmişdir.



Şəkil 5. Qamma şüaları ilə şüalandırılmış MSFD-3NK diodlarının tərs istiqamətdə VFX-si


Bunun üçün E7-20 qurğusundan istifadə edilmişdir. Sinusoidal siqnal olaraq amplitudu 40mV olan və tezliyi 100Hz-1MHz intervalında dəyişən siqnallar verilmişdir. MSFD-3NK diodonun tutumu aşağı gərginliklərdə yüksək olmuşdur. Daha sonra gərginlik artıqca həcmi yükler oblastının eni artmış və nəticədə diodon tutumu kəskin azalmışdır. Gərginliyin 30-35V qiymətlərində diodon aktiv həcmi artıq tam həcmi yük'lə əhatə edilmiş və tutum qiyməti doyma halına yaxınlaşmışdır. Qamma şüalanma dozasının 100kQr və 250kQr qiymətlərində diodon tam

tutumunda heç bir dəyişiklik müşahidə edilməmişdir. Şüalanma dozasından asılı olaraq dəyişmə yalnız VFX-nin (24-30)V gərginlik intervalında hiss edilmişdir. Məlumdur ki, ikinci epitaksial layı həcmi yüksəklərə əhatə edilməsi məhz 20V-dan yuxarı gərginlikdə başlayır və təqribən 30V gərginlikdə tamamlanır. Ona görə də, bu dəyişmə birbaşa olaraq ikinci epitaksial layda baş verə proseslə bağlı olduğunu göstərir. Tətbiq edilən gərginlik intervalının (27-28)V qiymətlərinə tutumun dəyişməsi dozadan asılı olaraq maksimum 6-30% arasında dəyişmişdir. Şüalanma doza artdıqca 27V gərginlikdə tutumun artlığı məlum olmuşdur.

Şəkil 6-da 27V gərginlikdə tutumun qiymətinin gərginlikdən asılılıq əyrisi qurulmuşdur. Asılılıqdan göründüyü kimi diodun tutumu xətti qanunla dəyişir və aşağıdakı kimi ifadə edilir:

$$C(pF) = 262,1 + 0,3 \cdot D(kQR). \quad (2)$$

Burada C(pF) – MSFD-nin 27V gərginlikdəki qiymətidir və pF ilə ifadə edilmişdir, D şüalanma dozasıdır və vahidi kQR ilə ifadə edilmişdir. MSFD-3NK diodunun 27V gərginlikdə tutumunun dəyişməsinin izah edilməsi üçün tutumun tezlikdən və dozadan asılılığının daha geniş tədqiq edilməsinə ehtiyac duyulur. Lakin yuxarı gərginliklərdə (35V) qamma şüası ilə 250kQR şüalanmadan sonra MSFD-3NK diodunun əsas tutumunda (180pF) nəzərəçarpan dəyişmə müşahidə edilməmişdir.



Şəkil 6. Tətbiq edilən gərginliyin 27V qiymətində MSFD-3NK diodunun tutumunun şüalanma dozasından asılılığı

Nəticə

Müəyyən edilmişdir ki, Co-60 mənbəyi ilə 250kQR dozaya qədər şüalanmış MSFD-3NK diodlarının işçi gərginliyi və tam tutumu dozadan asılı olmur. Əsas dəyişmə fotodiодların qaranlıq cərəyanında müşahidə edilir və ilkin hala nəzərən 15 dəfə artır. MSFD-3NK fotodiödlərinin qaranlıq cərəyanı dozadan asılı olaraq xətti qanunla dəyişdiyi aşkar edilmişdir. MSFD-3NK fotodiödlərinin qaranlıq cərəyanın artmasına səbəb radasiya nəticəsində həcmidə yaranan yeni generasiya mərkəzləri olmuşdur. "MAPD" kollaborasiyası tərəfindən təqdim edilmiş MSFD-3NK diodlarının radasiya davamlığı analoqlarına nisbətən eyni bir dozada dəfələrlə yüksək olmuşdur.

Bu iş SOCAR-ın "Elmi Tərəqqi Fondu"nın dəstəyi ilə yerinə yetirilmişdir.

ƏDƏBİYYAT

1. Sadygov Z, Olshevski O., Chirikov I. et al. Three advanced designs of micro-pixel avalanche photodiodes: Their present status, maximum possibilities and limitations // Nucl. Instrum. Meth. A, 2006, V. 567, p. 70-73.
2. Renker D. Properties of avalanche photodiodes for applications in high energy physics, astrophysics and medical imaging // Nucl. Instrum. Meth. A, 2002, V. 486, p.164-169.

3. Ahmadov F., Ahmadov G., Guliyev E., Khorev S., Sadigov A., Sadygov Z., Suleymanov S. Development of compact radiation detectors based on MAPD photodiodes with Lutetium Fine Silicate and Stilbene scintillators // Journal of Instrumentation, vol.10,2015, p.1-7.
4. Renker D. Geiger-mode avalanche photodiodes, history, properties and problems // Nuclear Instruments and Methods in Physics Research. A 567, 2006, p. 48-56.
5. A.Ivashkin, F.Akhmadov, R.Asfandiyarov, A.Bravar, A.Blondel, W.Dominik, Z.Fodor, M.Gazdzicki, M.Golubeva, F.Guber, A.Hasler, A.Korzenev, S.Kuleshov, A.Kurepin. Hadron calorimeter with MAPD readout in the NA61/SHINE experiment, arXiv preprint arXiv: 1205.4864.
6. Z. Sadygov, F. Ahmadov, X. Abdullaev et al. Development of scintillation detectors based on micro-pixels avalanche photodiodes, Proceedings of Science, 2012, (PhotoDet 2012) 37.
7. V. Kushpil, V. Mikhaylov, V. Ladygin. et. all. Investigation of avalanche photodiodes radiation hardness for baryonic matter studies, PEPAN LETTERS, V13, N1(199), 2016, p.190-198.
8. F.I. Ahmadov, R.S. Madatov , Z.Y. Sadygov. Investigation of Radiation Effect to Micro-Channel Avalanche Photo Diode // Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri, Fizika-Riyaziyyat və texnika elmləri seriyası, fizika və astronomiya, Bakı-2011, V.31, N.5, s.14-17.
9. Z.Y.Sadygov, F.I. Ahmadov, N.V. Anfimov, Z.V. Krumshtein, A.G. Molokanov, A.A. Nozdrin, A.G. Olshevski. Performance of silicon micropixel avalanche photodiode after irradiation by 150MeV proton beam // Fizika Jurnalı, Bakı 2012, Cild 18, №2, s 18-19.
10. X.I. Abdullayev, F.I. Əhmədov, R.S. Mədətov, R.M. Muxtarov, Z.Y. Sadiqov. 4,8MeV enerjili alfa zərrəciklərinin mikro-pikselli selvari fotodiöldərin fiziki xassələrinə təsirinin öyrənilməsi // Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri, Cild 14, №1,2012, s. 12-14.
11. F. Ahmadov, G. Ahmadov, E. Guliyev, R. Madatov, A. Sadigov, Z. Sadygov, S. Suleymanov. New gamma detector modules based on micropixel avalanche photodiode, Journal of Instrumentation, V12, N01, 2017, p. C01003.
12. T. Matsubara, H. Tanaka, K. Nitta, M. Kuze. Radiation damage of MPPC by γ -ray irradiation with 60Co, Proceeding of Science, 2007, PoS(PD07)032.
13. Roberto Pagano, Salvatore Antonino Lombardo, Felix Palumbo, Sebania Libertino, Radiation hardness of silicon photomultipliers under 60Co γ -ray irradiation, Nucl. Instrum. Meth. 767, 2014, p.347-352.

STUDY OF RADIATION HARDNESS CAUSED BY GAMMA RAY ON MICROPIXEL AVALANCHE PHOTODIODE

F.I. Ahmedov, F.N. Abdullayev, S.S. Suleymanov, R.M. Muxtarov

The paper presents the results of the investigation of the micropixel avalanche photodiodes parameters obtained in the framework of the MAPD collaboration, after irradiating them with a radioactive source of Co-60 gamma radiation with a dose of 250 kGy. It was shown that when the photodiodes were irradiated with a 250 kGy dose, the device parameters did not change, but the dark current increased 15 times. The reason for the increase in the dark current was the formation of generation centers throughout the photodiode bulk. It was revealed that the presented MAPD-3 NK avalanche photodiode from the MAPD collaboration has a radiation resistance several times higher in comparison with analogues.

Key words: Micropixel Avalanche Photodiode, gamma rays, doze, photomultiplier tube, current-voltage characteristic.

**ИССЛЕДОВАНИЕ РАДИАЦИОННОЙ СТОЙКОСТИ МИКРОПИКСЕЛЬНЫХ
ЛАВИННЫХ ФОТОДИОДОВ ВЫЗВАННОЙ ГАММА-ЛУЧАМИ**
Ф.И. Ахмедов, Ф.Н. Абдуллаев, С.С. Сулейманов, Р.М. Мухтаров

В работе представлены результаты исследования параметров микропиксельных лавинных фотодиодов, полученных в рамках MAPD коллaborации, после облучения радиоактивным источником гамма излучения Со-60 с дозой 250кГр. Установлено, что при облучении лавинных фотодиодов дозой 250кГр, параметры прибора не изменились, однако темновой ток увеличился в 15 раз. Причиной увеличения темнового тока являлось образование центров генерации электронов по всему объему фотодиода. Было выявлено, что представленный лавинный фотодиод MAPD-3 NK от коллаборации MAPD, имеет радиационную стойкость в несколько раз выше по сравнению с аналогами.

Ключевые слова: Микропиксельные лавинные фотодиоды, гамма лучи, доза, фотоэлектронный умножитель, вольт-амперная характеристика.

Rəyçi: t.e.d., prof. X.İ. Abdullayev

SOME PHYSICAL PROPERTIES OF THE TlGaSe₂ - TlTmSe₂ SYSTEM

E.M. Kerimova*, N.Z. Gasanov*, F.M. Seidov*

National Academy of Aviation
Institute of Physics, Azerbaijan National Academy of Sciences*

TlGaSe₂-TlTmSe₂ system compounds have been synthesized and investigated. Using the X-ray method, it has been established that TlTmSe₂ crystallizes in tetragonal crystal system, and its electric properties have been investigated. It is determined that TlTmSe₂ crystal has p-type conductivity, and its band gap is established. The optical absorption edge of TlGa_{1-x}Tm_xSe₂ solid solution is studied, and TlGa_{0.999}Tm_{0.001}Se₂ band gap increase in relation to TlGaSe₂ has been found out.

Keywords: semiconductors, solid solutions, electrical conductivity, optical absorption edge.

Thallium chalcogenides of rare-earth elements are of great interest for researchers as perspective materials for electronic engineering [1-4]. In this connection we investigate TlGaSe₂-TlTmSe₂ compounds synthesized by direct alloying of the elements of high purity in quartz ampoules evacuated up to 1.3×10^{-2} Pa. X-ray powder patterns of TlTmSe₂ have been taken on the URS-55 unit in CuK α radiation in RKD-57,3 camera. To investigate physical properties of TlTmSe₂ and TlGa_{1-x}Tm_xSe₂ solid solutions, their single crystals have been obtained, which were grown by the modified Bridgman-Stockbarger method in specially made ampoules from fused quartz. The interior walls of ampoules were coated with a layer of graphite. The ampoules were placed into a vertical two-band furnace. Equilibrium temperature in upper high-temperature zone was set to be 25-30K above the melting temperature (T_m) of the material, whereas the low-temperature zone was set to be 30-40K below T_m . Between these two zones, there was a transition zone with the temperature gradient of ~20K/cm. By a special mechanism, the ampoule with the material was inserted along the tubular furnace axis into the upper high-temperature zone and after 15-20-hour stabilization of the regime it was moved down with the rate of 0.8mm/h. In 7-8 days, the ampoule with the material completely passed through the crystallization transition zone and reached the low-temperature zone. Afterwards, temperatures of both zones are decreased slowly (2-3 days) down to the room temperature.

Electrical conductivity and Hall coefficient of TlTmSe₂ single crystals have been investigated by compensation method. Samples for measurements were in the shape of rectangular parallelepiped, $(3 \times 5 \times 11) \cdot 10^{-3}$ m in size. To create reliable ohmic contacts the tungsten probes were welded on the lateral faces of the sample by capacitor discharge.

According to the results of X-Ray analysis, it was established that TlTmSe₂ compound crystallizes in tetragonal crystal system with the unit cell parameters: $a=4.095\text{\AA}$; $c=23.24\text{\AA}$.

On Fig.1 and Fig.2 temperature dependences of TlTmSe₂ single crystals electrical conductivity and Hall coefficient are presented. Electrical conductivity increases as the temperature rises, i.e. TlTmSe₂ is a semiconductor with p-type conductivity. The exponential growth of electrical conductivity with the temperature at high temperatures is related to the appearance of intrinsic conductivity. The value of TlTmSe₂ crystals band gap was determined on the high-temperature sections of curves $\lg RT^{3/2}=f(10^3/T)$ and $\lg \sigma=f(10^3/T)$. According to their slopes, the magnitude 1.45eV is obtained.




Fig. 2 Temperature dependence of $TlTmSe_2$ crystal electrical conductivity

Samples for studying the optical absorption spectra of layered $TlGa_{1-x}Tm_xSe_2$ semiconductors were cleaved from a single crystal ingot and had the form of thin plates with a thickness of 50 to 150 μm . The light was directed at the samples so as to be parallel to the crystallographic axis. Investigations of optical transmission spectra were carried out by a device on the base of double monochromator and cryostat "UTREX" with the automatic stabilization of temperature within 7-300K (stabilization accuracy is $\pm 0,01\text{K}$). Radiation detector was FEU-100. Resolution was 2 Å.

The analysis of absorption spectra of $TlGa_{1-x}Tm_xSe_2$ crystal layered semiconductors, namely the dependence of $(\alpha\hbar\omega)^2$ on photon energy $\hbar\omega$ (α - is the absorption coefficient) allows to determine the energy of direct transitions in investigated crystals, and, therefore, their band gap E_g . Within 100-300K temperature interval, we have identified temperature dependences of band gap of $TlGaSe_2$ and $TlGa_{0,999}Tm_{0,001}Se_2$ solid solution (Fig.3).




Fig. 3. Temperature dependence of $TlGaSe_2$ (1) and $TlGa_{0,999}Tm_{0,001}Se_2$ (2) band gaps

The experiment shows that in the absorption edge structure of $TlGaSe_2$ single crystals and $TlGa_{1-x}Tm_xSe_2$ solid solutions at $x=0.001$, the following distinctions are observed: at low temperatures in $TlGa_{0,999}Tm_{0,001}Se_2$, unlike $TlGaSe_2$, it is impossible to determine the absorption band related to the exciton formation near the direct edge; average temperature coefficient of the width of the band gap dE/dT within 100-300K for $TlGaSe_2$ is $-2.3 \cdot 10^{-4}\text{eV/K}$, for $TlGa_{0,999}Tm_{0,001}Se_2$ is $\approx -1.8 \cdot 10^{-4}\text{eV/K}$ i.e. substantially less in absolute value; the magnitude of absorption coefficient in $TlGa_{1-x}Tm_xSe_2$ is also markedly higher than in $TlGaSe_2$.

As it is seen from the diagram, short-wave shift of $TlGa_{0,999}Tm_{0,001}Se_2$ band gap in relation to $TlGaSe_2$ is observed. For instance, at $T=100\text{K}$ it is about 27meV, but at room temperature it is about 37meV, which is related to the difference of their temperature coefficient of shift E_g . Thus, substitution of 0,1% Ga atoms by Tm rare-earth element atoms increases the band gap of $TlGaSe_2$ single crystal.

REFERENCES

1. F.M. Seidov, E.M. Kerimova, N.Z. Gasanov. $TlSe$ - $SmSe$ system state diagram and transport properties of $TlSmX_2$ (X - S, Se, Te) crystals. Inorg. Materials, 2010, v.46, p.1433-1437.
2. F.M. Seidov, E.M. Kerimova, N.Z. Gasanov. $TlInS_2$ interaction with $TlYbS_2$ and electrical properties of Tl_2InYbS_4 crystals. Inorg. Materials, 2011, v.47, p.1429-1432.
3. E.M. Kerimova. Crystal physics of low-dimensional chalcogenides. Baku, Elm, 2012, 708pp.
4. E.M. Kerimova, N.Z. Gasanov. Crystal physics of complex semiconductors based on compounds of the $TlB^{III}C_2^{VI}$ type, including rare earth elements and transition metals. J. of NAS of Azerb., S. of Phys.-Tech. Sciences, 2017, №2, p.12-26.

НЕКОТОРЫЕ ФИЗИЧЕСКИЕ СВОЙСТВА СИСТЕМЫ $TlGaSe_2$ - $TlTmSe_2$

Э.М. Керимова, Н.З. Гасанов, Ф.М. Сейдов

Синтезированы и исследованы соединения системы $TlGaSe_2$ - $TlTmSe_2$. Рентгенографическим методом установлено, что $TlTmSe_2$ кристаллизуется в тетрагональной сингонии, исследованы его электрические свойства. Установлен p -тип проводимости, определена ширина запрещенной зоны кристаллов $TlTmSe_2$. Изучен край оптического поглощения твердых растворов $TlGa_{1-x}Tm_xSe_2$, обнаружено увеличение ширины запрещенной зоны у $TlGa_{0,999}Tm_{0,001}Se_2$ по отношению к $TlGaSe_2$.

Ключевые слова: полупроводники, твердые растворы, электропроводность, край оптического поглощения.

$TlGaSe_2$ - $TlTmSe_2$ SİSTEMİNİN BƏZİ FİZİKİ XASSƏLƏRİ

Э.М. Керимова, Н.З. Гасанов, Ф.М. Сейдов

$TlGaSe_2$ - $TlTmSe_2$ sisteminin birləşmələri sintez olunmuş və tədqiq edilmişdir. Rentgenoqrafik analizə əsasən müəyyən edilmişdir ki, $TlTmSe_2$ tetraqonal sinqoniyada kristallaşır, onun elektrik xassələri tədqiq edilmişdir. $TlTmSe_2$ kristalının qadağan zonasının eni təyin edilmişdir, onda p -tipli keçiricilik müəyyənləşdirilmişdir. $TlGa_{1-x}Tm_xSe_2$ bərk məhlullarının optik udma kənarı öyrənilmişdir, tapılmışdır ki, $TlGa_{0,999}Tm_{0,001}Se_2$ -də qadağan zonasının eni $TlGaSe_2$ -yə nisbətən böyüyüür.

Açar sözlər: yarımkəçiricilər, bərk məhlullar, elektrik keçiriciliyi, optik udma kənarı.

Rəyçi: f-r.e.n A.M. Ramazanzadə

РЕНТГЕНОФАЗОВЫЙ АНАЛИЗ И ЭЛЕКТРОННАЯ СТРУКТУРА СОЕДИНЕНИЯ $InGaTe_2$

Э.М. Годжаев¹, Г.Н. Мамедова², А.М. Рамазанзаде³

Азербайджанский технический университет¹, Нахичеванский государственный университет
Национальная Академия Авиации³

В работе изложена методика синтеза и технология выращивания монокристалла $InGaTe_2$. Рентгенофазовым анализом показано, что данная фаза кристаллизуется в тетрагональной сингонии. На основе теории функционала плотности (ТФП) из первых принципов определены оптимизированные параметры решетки $InGaTe_2$. На основе оптимизированных данных параметров решеток проведены расчеты зонной структуры, полной плотности энергетических состояний, определены происхождения зоны проводимости и валентной зоны, ширина запрещенной зоны, эффективные массы электронов и дырок в $InGaTe_2$.

Ключевые слова: соединения $InGaTe_2$, рентгенофазовый анализ, зонная структура, эффективные массы электронов и дырок.

Введение

Интерес к полупроводниковым соединениям $A'''B'''C_2'''$, являющимся аналогами соединений типа $A''B'''$, обусловлен наличием в них непарного числа валентных электронов, резкой асимметрических особенностей кристаллических решеток и возможностью в рамках соответствующих решеток в широком диапазоне осуществить вариацию химического состава и физических параметров.

Элементарная ячейка соединений вышеуказанного типа содержит две самостоятельные структурные единицы, обеспечивающие для составляющих разноименные катионов из элементов одной и той же группы различные координации, валентного состояния и характер химических связей. Эти особенности являются причиной резкой анизотропии физических свойств соединений типа $A'''B'''C_2'''$. Цепочечное строение являющихся следствием резкой асимметрии химической связи, приводит к эллипсоидальному типу изоэнергетической поверхности делает их перспективными материалами для исследования.

Так как слоистые и цепочечные кристаллы представляют собой переходное звено между слабо анизотропными трехмерными и двумерными или одномерными структурами, то выявление их специфических свойств, обусловленных сильной анизотропией, представляет особый интерес для выяснения роли изменения размерности системы в физических явлениях, а также для выяснения особенностей перехода в неупорядоченное состояние. Так как симметрия и дополнительные особенности строения сложного кристалла в первую очередь отображаются в его электронных спектрах и, как следствие, в физических свойствах, то изучение этих спектров является первоочередной задачей.

Несмотря на достаточно большой объем экспериментальных и теоретических данных по соединениям типа $A'''B'''C_2'''$ [1-11], в литературе отсутствуют систематические исследования кристаллов $InGaTe_2$, в том числе связанные с расчетами их электронно-энергетической структуры и описанием основных особенностей химической связи в них.

Настоящая работа посвящена рентгенофазовому анализу, расчету параметров элементарных ячеек эффективных масс электронов и дырок и электронной структуры соединения $InGaTe_2$.

Результаты и их обсуждение

Для синтеза $InGaTe_2$ использовали элементы чистотой: In – 000, Ga – 99.996, Te – 99.933. Сначала ампулы очищались смесью HFC дистиллированной водой. После

химической очистки ампулу наполняли высокоочищенными элементами, помещали в печь, после чего с целью уменьшения риска взрыва ампулы, смесь со скоростью 1.3°C/мин нагревали до 1000°C. Затем для гомогенизации сплава его выдерживали при данной температуре в течение 24 ч. Во время синтеза ампулу часто встряхивали с целью лучшего смешивания составных частей. Затем тигель медленно, со скоростью 0.6 мм/ч, охлаждался до комнатной температуре.

Полученные кристаллы подверглись рентгенофазовому анализу.

Дебаеграммы $InGaTe_2$ получены на установке URS-501 в камере RKD-54, скорость вращения счетчика 0.3К/с, напряжение 25×10^3 В, сила тока 10^2 А, дифракционные отражения света регистрировались дифрактометром марки ДРОН-2 (CuKa -излучение, $\lambda = 1.54178\text{\AA}$). Погрешность определения параметров решетки составляла 0.005 \AA . Расшифровка дифрактограммы $InGaTe_2$ (табл. 1) показала, что данная фаза кристаллизуется в тетрагональной сингонии с параметрами решетки $a = 8.3945\text{\AA}$ и $c = 6.8352\text{\AA}$. Результаты рентгенофазового анализа $InGaTe_2$ хорошо сходятся с результатами других авторов [5, 8], зарегистрированных в Международной базе структурных данных JCPDS (International Centre for Diffraction Data.). рис.1




Рис.1. Рентгенограмма соединения $InGaTe_2$.

Расчеты из первых принципов равновесных атомных координат в элементарной ячейке и параметров уравнений состояния Мурнаган (Murnaghan) [12] и Бирч-Мурнаган (Birch-Murnaghan) цепочечного полупроводника $InGaTe_2$ проведены с помощью пакет-программ WIEN2k [13] с использованием метода линеаризованных присоединенных плоских волн (LAPW). Оптимизированные параметры решетки кристаллов рассчитаны также из первых принципов с помощью пакет-программ ABINIT [14] на основе псевдопотенциалов Хартвигсена – Гоэдекера–Хаттера (Hartwigsen-Goedecker-Hutter (HGH)) [15] с использованием функционала плотности (ТФП) в приближении локальной плотности (ПЛП). В разложении волновой функции были учтены плоские волны с максимальной кинетической энергией до 1300 эВ, которые обеспечивают хорошую сходимость полной энергии. Интегрирование по зоне Бриллюэна осуществлено с помощью разбиения $4 \times 4 \times 4$ со сдвигом от начала координат согласно схеме Монхорста – Пака (Monkhorst-Pack) [16].

Результаты рентгенофазового анализа InGaTe₂

Таблица

θ	$\sin \theta$	$d_{\text{эксп.}}, \text{\AA}$	$d_{\text{расч.}}, \text{\AA}$	hkl	$2I_{\text{отн.}}$
10°31'	0.1826	4.2217	4.2300	200	6
13°42'	0.2368	3.2554	3.2600	211	100
14°10'	0.2447	3.1643	3.1501	102	60
14°53'	0.2567	2.9851	3.0031	220	52
15°49'	0.2126	2.9851	2.9911	220	14
15°52'	0.2733	2.8144	2.8202	300	36
16°21'	0.2815	2.7351	2.7389	221	19
16°51'	0.2899	2.6700	2.6592	310	22
17°40'	0.3035	2.5320	2.5402	212	18
20°21'	0.3477	2.2150	2.2170	321	12
23°1'	0.3921	1.9661	1.9685	411	33
23°22'	0.3965	1.9442	1.9439	332(402)	29

Равновесные значения параметров определены путем минимизации полной энергии с точностью 10^{-6} эВ на элементарную ячейку. При этом равновесные положения атомов внутри элементарной ячейки определялись минимизацией сил Гельмана – Фейнмана действующих на атомы. Процедура минимизации проводилась до тех пор, пока не достигалось значения модуля сил меньше 10^{-4} эВ/Å.

Для определения параметров кристаллической решетки в расчетах мы изменяли объем элементарной ячейки в пределах $\pm 8\%$ и рассчитывали соответствующие значения полной энергии. Параметры, входящие в уравнение состояния Мурнагана, были подобраны таким образом, чтобы зависимость полной энергии от объема элементарной ячейки $E(V)$, полученная из уравнения (1), проходила через расчетные точки.

$$E(V) = E_0 + \left[\frac{B_0 V}{B'_0} \left(\frac{(V_0/V)^{B'_0}}{B'_0 - 1} + 1 \right) - \frac{B_0 V}{B'_0 - 1} \right] \frac{1}{14703.6} \quad (1)$$

Параметры уравнений состояния Мурнагана и Бирч-Мурнагана приведены в табл.2. Табл.3 приведены результаты, теоретически вычисленные по методу псевдопотенциала и LAPW, а также экспериментально полученные результаты для а, с и х. Оптимизированные параметры решетки, полученные из расчетов $a=8.409\text{\AA}$, $c=6.871\text{\AA}$, и параметр халькогена $x=0.174$ хорошо согласуются экспериментальными данными.


Рис. 2. Зависимость полной энергии от объема элементарной ячейки соединения InGaTe₂.

Таблица 2

Параметры уравнений состояния Мурнагана и Бирч-Мурнагана InGaTe₂

Уравнение	Мурнаган	Бирч - Мурнаган
V_0 , отн.ед.	6268,1419	6267,8101
E_0, Ry	-433437,189425	-433497,189401
$B, \text{ГПа}$	40,2392	40,1350
B'	4,5588	4,7886

Таблица 3

Рассчитанные параметры халькогена и решетки InGaTe₂


Метод	Псевдо-потенциал (HGH)		LAPW		Эксперимент
	Å	%	Å	%	
a	8.410	2.4	8.409	1.06	8.412
c	6.881	4.9	6.871	0.1	6.875
x	0.1735	0.25	0.174	0.1	0.173

Электронный спектр InGaTe₂ представлен на рис. 3. За нуль энергии выбран потолок валентной зоны. Согласно рассчитанной структуре InGaTe₂, валентную зону можно разделить на три подгруппы, разделенные запрещенными участками энергий. Анализ волновых функций валентных состояний показывает, что самая нижняя группа, около $-10\text{-}11$ эВ, состоящая из четырех зон, своим происхождением обязана s-состояниям атомов Te. Так как зоны этой группы находятся далеко от дна зоны проводимости, они не участвуют в полупроводниковых и оптических характеристиках соединения InGaTe₂. Другая группа из четырех зон в области $-4\text{-}6$ эВ в основном происходит из s-состояний атомов In и Ga. Наконец, самая верхняя группа, состоящая из десяти зон шириной ~ 3.5 эВ, происходит в основном из p-состояний атомов In, Ga и Te. Самые верхние состояния этой группы составляют потолок валентной зоны и происходят в основном из 5 s-состояний ионов In. Анализ происхождения валентных состояний хорошо согласуется с данными фотоэлектронной эмиссии [5]. В этой работе приведен рентгеновский фотоэмиссионный спектр соединения InGaTe₂.

В работе [5] экспериментально было установлено, что фотоэмиссионный спектр InGaTe₂ состоит из трех ярко выраженных областей. Минимум зоны проводимости образуется из p-состояний атомов In и Te и s-состояний атомов Ga.

Минимум зоны проводимости и максимум валентной зоны расположены на границе зоны Бриллюэна в высокосимметричной точке T. Из наших расчетов получается, что данный кристалл является прямозонным полупроводником с шириной запрещенной зоны 1.42 эВ.

Известно, что эффективная масса является основной характеристикой электронных свойств полупроводников. Эффективная масса используется в изучении электрических и магнитных свойств, при вычислении кинетических параметров и анализе критических точек оптических параметров.

Рис. 3. Зонная структура соединения InGaTe_2

Компоненты тензора обратной эффективной массы вычисляются по формуле

$$\left[\frac{m_0}{m^*} \right]_{ij} = \delta_{ij} + \frac{2}{m_0} \sum_{n' \neq n} \frac{\langle n_i k_0 | P_i | n'_i k_0 \rangle \langle n'_i k_0 | P_j | n_i k_0 \rangle}{E_n(k_0) - E_{n'}(k_0)}$$

m_0 - масса покоя электрона; δ_{ij} - символ Кронекера,

$\langle n_i k_0 | P_i | n'_i k_0 \rangle$ - магнитный элемент оператора импульса.

$P_i = -i\hbar \frac{\partial}{\partial x_i}$ - в точке экстремума k_0 . n, n' - электронные зоны.

$|n_i k_0\rangle$ - волновая функция электрона.

$$\langle n_i k_0 | P_i | n'_i k_0 \rangle = \frac{1}{\lambda} \int_{\lambda} \varphi_{n k_0}^*(r) P_i \varphi_{n' k_0}(r) d^3 r$$

λ - объем элементарной ячейки.

Энергетический спектр $E_n(k_0)$ и соответствующая волновая функция $\varphi_{n k_0}(r)$ в точке экстремума k_0 определяются из одноэлектронного уравнения Шредингера. В базисе плоских волн

$$\sum_{G'} \left[\frac{\hbar(k_0 + G')}{2m_e} \delta_{GG'} + V(k_0 + G, k_0 + G') \right] \dot{\varphi}_n(k_0 + G') = E_{n k_0} \varphi_n(k_0 + G) - V(k_0 + G, k_0 + G')$$

Фурье образ кристаллического псевдопотенциала. В InGaTe_2 максимум валентной зоны минимум зоны проводимости находится в высоко симметричной точке T , $k_0 = 0.125b_1 + 0.125b_2 + 0.375b_3$ - базисные трансляции обратной решетки. В наших расчетах компоненты тензора обратной эффективной массы электрона вычислены с точностью до $0.01m_0$.

$$\left(\frac{m_0}{m_e^*} \right) = \begin{bmatrix} 3.09 & 0 & 0 \\ 0 & 3.09 & 0 \\ 0 & 0 & 4.59 \end{bmatrix}$$

Тензорные компоненты обратной эффективной массы дырок

$$\left(\frac{m_0}{m_h^*} \right) = \begin{bmatrix} -2.31 & 0 & 0 \\ 0 & -2.31 & 0 \\ 0 & 0 & -0.11 \end{bmatrix}$$

Тензоры обратной эффективной массы, как электронов, так и дырок имеют диагональный вид, и поэтому изоэнергетические поверхности являются эллипсоидами вращения. Это также и следует из симметрии кристалла InGaTe_2 , что изоэнергетические поверхности должны быть эллипсоиды вращения.

ЗАКЛЮЧЕНИЕ

Разработана технология выращивания монокристалла InGaTe_2 . Рентгенографическим анализом выявлено, что данная фаза кристаллизуется в тетрагональной сингонии. Из первых принципов методом функционала плотности рассчитана зонная структура, эффективные массы электронов и дырок и определены происхождения электронных состояний валентной зоны, минимума зоны проводимости и ширина запрещенной зоны. Экспериментальные и теоретически рассчитанные значения параметров решетки InGaTe_2 хорошо согласуются.

Выявлено, что результаты расчета зонной структуры и полной плотности состояний хорошо согласуются с данными теоретико-группового анализа и рентгеновским фотоэмиссионным спектром. Показано, что данный кристалл является прямозонным полупроводником. Эти результаты могут быть использованы в интерпретации оптических спектров данного кристалла.

ЛИТЕРАТУРА

1. Al Orainy R. H. Interpretation of Switching Properties of InGaSe_2 .
2. Single Crystal // Acta Physica Polonica A. 2012. V. 121. № 3. P. 666–672.
3. Orudzhev G., Mamedov N., Uchici H., Yamamoto N., Iida S., Gojaev E., Toyota H., Hashimzade F. Band Structure and Optical Function of Ternary Chain.
4. TlInSe2// J. Phys. and Chem. Solids. 2003. V. 64. № 9–10. P. 1703.
5. Gojayev E. M., Orujov G. S., Kerimova R. A., Allahyarov E. A. Band Structure and Hanias M., Anagnostopoulos A. N. Negative-Differential-Resistance Effects in the TlGaTe2Ternary Semiconductor //Phys. Rev. B, 1993. V. 160. № 8. P. 4261–4266.
6. Optical Properties of a Chain Compound TlInTe2 //Solid State Phys. 2006. V.48. № 1. P.40–43.
7. Mobarak M., Berger H., G. F. Lorusso, Capozzi V., Per-na G., Ibrahim M. M., Margaritondo G. The Growth and Properties of Single Crystals of GaInTe_2 , a Ternary Chalkogenide Semiconductor // J. Phys. D: Appl. Phys. 1998. V. 31. № 12. P. 1433–1437.
8. Muller V.D., Eulenberger G., Hahn H. Über ternäre Thalliumchalkogenide mit Thallium selenidstruktur // Z. Anorg. Allg. Chem. 1973. № 398. P. 207–220.
9. Mobarak M., Berger H., Lorusso G. F., Capozzi V., Per-na G., Ibrahim M. M., Margaritondo G. The Growth and Characterization of GaInSe2 Single Crystals // J. Phys. D: Appl. Phys. 1997. V. 30. P. 2509–2516.
10. Deiseroth H.J., Mueller D., Hahn H. Z. Strukturuntersuchungen an InGaSe_2 und InGaTe_2 // Anorg. Allg. Chem. 1985. V. 525. S. 163–172.
11. Годжаев Е.М., Оруджев Г.С., Керимова Р.А., Аллахъяров Э.А. Зонная структура и оптические свойства цепочечного соединения TlInTe_2
12. Физика твердого тела, 2006, т.48, вып 1.
13. Годжаев Э.М., Кулиева С. О. Вольтамперная характеристика InGaTe_2 Известия Томского политехнического университета Т. 326, №5 , 2015 г.

15. Gojaev E.M., Agaeva S.Kh., Kulieva S.O., Dadashov M.T. Piezomodulation of Conductance TIInTe_2 Open Journal of Inorganic Non-Metallic Materials, 2016, 6, 25-32 ISSN Online: 2164-6805 ISSN Print: 2164-6791, <http://www.scirp.org/journal/ojnm>
16. Murnaghan F. D. The Compressibility of Media under Extreme Pressures // Proc. National Academy Sci. 1944. V. 30. P. 244–247.
17. Schwarz K., Blaha P., Madsen G.K.H. Electronic Structure Calculations of Solids Using WIEN2k Package for Material Science // Computer Phys. Comm. 2002. V. 147. P. 71–76.
18. Gonze X., Amadon B., Anglade P.-M., Beuken J.-M., Bottin F., Boulanger P., Bruneval ABINIT: First-Principles Approach of Materials and Nanosystem Properties // Computer Phys. Comm. 2009. V. 180. P. 2582–2615.
19. Hartwigsen C., Goedecker S., Hutter J. Relativistic Separable Dual Space Gaussians Pseudopotentials from H to Rn // Phys. Rev. B. 1998. V. 58, No 7. P. 3641–3662
20. Monkhorst H., Pack J. Special Points for Brillouin-Zone Integrations // Phys. Rev. B. 1976. V. 13. P. 5188–5192. InGaTe_2

InGaTe₂ BİRLƏŞMƏSİNİN RENTGENOFAZA ANALİZİ VƏ ELEKTRON QURULUŞU

E.M.Qocayev, G.N. Məmmədova, A.M. Ramazanzadə

İşdə InGaTe_2 birləşməsinin sintezi və monokristalının yetişdirilmə üsulu şərh edilmiş, rentgenofaza analizi ilə müəyyən edilmişdir ki, bu birləşmə tetraqonal sinqoniyada kristalllaşır. Sixliğin funksional nəzəriyyəsi əsasında (SFN) ilkin preinsiplərdən istifadə etməklə InGaTe_2 birləşməsinin optimallaşdırılmış qəfəs sabitləri təyin edilmişdir. Qəfəs sabitlərinin optimallaşdırılmış qiyamətlərinə əsasən InGaTe_2 birləşməsinin zona quruluşu, tam enerji hal sixlıqları hesablanmışdır. Keçiricilik və valent zonalarının mənşəyi, qadağan olunmuş zonanın eni, elektronların və deşiklərin effektiv kütlələri təyin edilmişdir.

Açar sözlər: InGaTe_2 birləşməsi, rentgenofaza analizi, zona quruluşu, elektronların və deşiklərin effektiv kütlələri.

X-RAY PHASE ANALYSIS AND ELECTRONIC STRUCTURE OF THE COMPOUND InGaTe_2

E.M. Godzhaev, G.N. Mamedova, A.M. Ramazanzade

The paper describes the method of synthesis and the technology of growing an InGaTe_2 single crystal. X-ray phase analysis showed that this phase crystallizes in the tetragonal syngony. On the basis of the density functional theory (DFT), the optimized InGaTe_2 lattice parameters are determined from first principles. Based on the optimized data of the lattice parameters, calculations of the band structure, the total density of energy states are carried out, the origin of the conduction band and the valence band, the band gap, the effective masses of electrons and holes in InGaTe_2 are determined.

Keywords: InGaTe_2 compounds, X-ray phase analysis, band structure, effective masses of electrons and holes.

Rəyçi :prof. A.Z. Bədəlov

XACMAZ RAYONUNUN QUĐYALÇAY HÖVZƏSİNİN EKOLOJİ MONİTORİNQİ

A.N. Bədəlova, R.F. İslamova

Milli Aviasiya Akademiyası

Məqalədə Azərbaycanın şimal-şərqi bölgəsində yerləşən Xacmaz rayonu ərazisində Quđyalçayın çoxillik müşahidələrin 2006-2016-cl illərdə nəticələri üzrə ekoloji vəziyyətin dəyişmə dinamikasının qiymətləndirilməsini və ekoloji monitoringlərinin müqayisəli analiz aparılmışdır. Burada ərazinin mövcud çirkənmə mənbələri və çirkəb suların təmizlənmədən Xəzər dənizinə axıdılması müəyyənləşdirilərək ekoloji qiymətləndirilməsi öz əksini tapmışdır.

Açar sözlər: Quđyalçay, çirkənləndirici, ekoloji monitoring, su nümunələri, analiz.

Böyük Qafqazın cənub yamacında Tufan dağından 1 km cənubda 3000 m yüksəklikdən Quđyalçayın axını başlayır. Yuxarı axını Axçay tökülnədək Xinalıçay adlanır. Qubadan aşağı çay iki qola ayrılır: sağ qol Quđyalçay, sol qol Kimilçay adı ilə və aşağıda axında yenidən birləşirlər. Quđyalçay Xəzərə Nizavaya kəndi yanında tökülür. Quđyalçayın uzunluğu 108 km, hövzəsinin sahəsi 799 km^2 - dir. Quđyalçayın 3 sağ, 4 sol qolu vardır [2].

Çayın orta eni 7,4 km, hövzəsinin orta hündürlüyü 1820 m - dir. Suayrıcında ən yüksək zirvə Tufan zirvə (4250 m) və Qızılqayadır (3739 m). Hövzəsində 99 km^2 meşə örtüyü var. Çayın orta meyilli 28% -dir, çay şəbəkəsinin sıxlığı $0,62 \text{ km/km}^2$ - dir. Quđyalçay Böyük Qafqazın şimal - şərqi yamacından axan çaylardan ən böyük illik axım həcmində malikdir (Cədvəl 1).

Cədvəl 1

Quđyalçayın əsas qolları

Çayın adı	Hansı sahilən qovuşur	ML, km	L, km	F, km^2
Salavaçay	Sağ	101	9	34
Tfançay	Sol	99	6	18
Sxuamış	-	94	9	37
Qızılqaya	-	83	7	14
Dokuzul	-	82	12	26
Ağçay	Sağ	78	24	154
Adsız	Sağ	77	9	22

Quđyalçayın termik rejimi şaquli zonallıq qanununa müvafiq olaraq dəyişir. Quđyalçayda əsasən sahil, Xəşələ buzu və Küpcəldən aşağı isə buz örtüyü sərt qışda əmələ gəlir.

Çoxsulu dövrə Quđyalçay - Xinalıçda ionların cəmi 386 mg/l , hidrokarbonat 97 mg/l , azsulu dövrə isə 308 mg/l , hidrokarbonat 145 mg/l dir. Quđyalçayın Küpcəl məntəqəsində isə çoxsulu dövrə ionların cəmi 400 mg/l , hidrokarbonat 226 mg/l , azsulu dövrə isə müvafiq olaraq 400 mg/l , hidrokarbonat 225 mg/l -dir. Ümumiyyətlə Quđyalçayın su hidrokarbonatlı kalsiumlu ikinci tipə aiddir. Quđyalçayın axımından Samur Abşeron kanalımı qidalandırmağa su götürülür. Qubada gücü 1125 kvt olan su elektrik stansiyası fəaliyyət göstərmişdir. Quđyalçayda axımın fəsli tənzimlənməsi məqsədi ilə su anbarı tikilmişdir.



Su anbarının tam su həcmi 57 mln. m³, faydalı həcmi 47,0 mln. m³, bəndin hündürlüyü 7 m, uzunluğu 450 m. üstən eni 10 m - dir, 13590 hektar sahəni suvarmağa imkan verir [2].

Qudyalçayın axımının əsas hissəsini qar suları (50%), 32%-ni yeraltı, 18%-ni isə yağış su təşkil edir. Qusarçay, Qaraçay, Vəlvələçay və Qudyalçayın suları çoxillik müşahidə nəticələrinə əsasən mülayim çirkənləmiş su sinfinə aiddir. Bu çaylardan ən çox çirkənlənməyə malalan çay Qudyalçaydır ki, bu da Quba və Xaçmaz şəhərlərinin kommunal-təsərrüfat, məişət sənaye çirkəb sularının axındılması ilə əlaqədardır. Çaya ən çox sənaye çirkəb suları axıdıcı müəssisələrdən Quba konserv zavodunu qeyd etmək olar. Qusarçayda Quzun kəndi ərazisində çayın çirkənlənmə səviyyəsi 2016-ci ildə aşağı olmuşdur. Fenolların orta illik miqdarı 2 YVQH (Yerlənmiş qatılıq heddi) olmuşdur. Quba şəhəri ərazisində çayın çirkənlənmə səviyyəsi SCİ-nə görə (Suyun çirkənlənmə indeksi) II təmiz suya aiddir (Cədvəl 2).

Cədvəl 2


Çirkənlənmə dərəcəsinin səviyyə meyarları

Suyun keyfiyyət dərəcəsi	Keyfiyyətin təsviri	ÇMI qiyməti	Suyun ÇMI-nin dəyişməsinin suyun keyfiyyətinə təsir edən
I	çox təmiz	< 0,25	100
II	Təmiz	> 0,25 - 0,75	> 50
III	Nisbətən çirkənləmiş	> 0,75- 1,25	> 30
IV	Çirkənləmiş	> 1,25-1,75	> 25
V	Çirkəb	> 1,75-3	> 20
VI	Cox çirkənləmiş	> 3 - 5	> 15

Xaçmaz şəhəri ərazisində çayın suyu nisbətən az çirkənlənməyə məruz qalmışdır. Neft və neft məhsullarının, fenolların orta illik miqdarı norma daxilində olmuşdur. SCİ-nə görə (Suyun çirkənlənmə indeksi) bu çayın suyu II sinif- təmiz suya aiddir [1].

Qrafik 1-də Göründüyü kimi, Qaraçay Böyük Qafqazın şimal-şərq yamaclarından axan çaylardan ən az çirkənlənməyə məruz qalan çaydır. SCİ-nə görə (Suyun çirkənlənmə indeksi) bu çayın suyu II sinif- təmiz suya aiddir. Təngəaltı kəndi ərazisində yerləşən Vəlvələçayın çirkənlənmə səviyyəsi aşağı olmuşdur. Çirkənləndirici inqrediyentlərdən fenollar norma daxilində olmuşdur.

Yuxarıda adları çəkilən çaylar Samur -Abşeron kanalını qidalandırır, bu kanal isə Ənəvbəsində Ceyranbatan su anbarının qidalanma mənbəyidir.




Qrafik 1. 2016-ci ildə Böyük Qafqazın şimal-şərq yamaclarından axan çayların karakterik çirkənləndiricilərinin YVQH-nə nisbətdə qatılıqları

Xəzər Dəniz Gəmiçilik İdarəsinin Xaçmaz rayonunun Müqtədir qəsəbəsində, Xəzər dənizindən təqribən 1,5km aralı sahədə yerləşən və donuzçuluqla məşğul olan yardımçı təsərrüfat sahisi 05.08.2006-ci il tarixindən etibarən həmin qəsəbənin su hövzələrindən kənar əraziyə köçürülmüşdür. Müəssisə tərəfindən əvvəller istifadə edilən ərazi (Kasparçayın sağ sahili) bataqlığa çevrilmiş və həmin ərazidə pozulmuş ekoloji tarazlığın bərpası istiqamətində heç bir iş görülməmişdir. Fermanın yerləşdiyi hazırkı ərazidə də acinacaqlı ekoloji vəziyyət hökm sürür. Belə ki, ərazinin demək olar ki, bütün hissəsi bərbad hala salınmış və yay aylarında donuzların çimməsi üçün nəzərdə tutulan anbardan çirkəb suların Xudat kanalizasiyasına axıdır [1].

Xaçmaz rayonun üzrə keçirilən ekoloji monitorinqlər zamanı Qudyalçay ən çox çirkənlənməyə məruz qalan təbii axar kimi qeydə alınmışdır. Bu çayın rayon ərazisində keçən hissəsi təqribən 25 km təşkil edir [1, 3].

Öz mənbəyini Quba rayonu ərazisində götürən Quba-Xaçmaz kanalizasiya kollektoru yaşayış məntəqələrindən keşməklə formalanşan çirkəb suları özündə cəmləyib (4 min m³/gün) Xaçmaz rayonu ərazisindən Qudyalçaya töküür (Şək 1).



Şək.1. Qusarçay-Qudyalçay hövzəsinin kosmik təsviri və vektorlaşdırılmış xəritə:
a) Landsat-8 kosmik təsviri (avqust, 2016-ci il), b) sinifləşdirilmiş inzibati xəritə

Xaçmaz şəhərində suya təlabat Su Kanal idarəsi tərəfindən (174,4 min m³/ay) ödənilir. Xaçmaz şəhərində formalanşan çirkəb suların bir qismi (22,9 min m³/ay) şəhər kanalizasiya sistemində daxil olur. Bu isə mərkəzləşmiş kanalizasiya sisteminə qoşulan ümumi suyun təxminən 16,38%-ni təşkil edir. Şəhərdə formalanşan çirkəb suların çox hissəsi (116,7 min m³/ay; 83,62%) təmizlənmədən açıq arxalar vasitəsilə şəhər ərazisindən (dəmiryol korpusu yaxınlığından) Qudyalçaya axıdır. Rayon BTQ-nun (Bioloji təmizləyici qurğu) əsaslı təmirə ehtiyacı olduğundan və çirkəb suların BTQ-ya nəql edən kollektor qəza vəziyyətinə düşdüyündən Güllalan və Niyazoba kəndləri yaxınlığında çirkəb sular nasosxanaya çatmamış relyef boyu axaraq özünə yer tapıb bir neçə nöqtədən Qudyalçaya töküür [1].

Xaçmaz rayonu ərazisində götürülmüş su nümunələri (2006-2007-ci, 2015-2016-ci) illərə əsasən Qudyalçayın ekoloji vəziyyətinin qiymətləndirilməsində fərqli analizin aparılması çox vacib məsələlərdən biridir.

Cədvəl 3-dən Göründüyü kimi 2006-ci ildə ammonium ionları (NH_4^+) 0,3 mq/l, sintetik səthi aktiv maddələr (SSAM) 0,5 mq/l, oksigenə biokimyəvi tələbat (OBT_5) 50,0 mq/l, asılı maddələr 14,0 mq/l müşahidə olunur. 2007-ci ildə isə analitik təhlillərin nəticəsində ammonium ionları (NH_4^+) 38,0 mq/l, sintetik səthi aktiv maddələr (SSAM) 2,8 mq/l, oksigenə biokimyəvi tələbat (OBT_5) -100 dəfə normadan çoxdur mq/l, asılı maddələr- 0 mq/l.

2015-ci ildə isə Asılı maddələr 16,0 çox olduğunu və 2016-ci ildə ammonium ionları (NH_4^+) -1,22 artığını və Asılı maddələr-65,0 olaraq normadan artıq olması müəyyən edilmişdir.

Qudyalçayın çirkənmə göstəriciləri axırıncı on illik ərzində

Cədvəl

Göstəricilər	Qudyalçay				
	Ölçü vahidi	2006	2007	2015	2016
Ammonium ionları(NH_4)	mq/l	0,3	38,0	0,35	1,22
Nitritlər(NO_2)	mq/l	0,098	-	0,11	0,03
Sintetik səthi aktiv maddələr (SSAM)	mq/l	0,5	2,8	0,15	0,2
Oksigenə kimyəvi tələbat (OKT ₅)	mq/l	-	-	8,0	-
Oksigenə biokimyəvi tələbat (OBT ₅)		50,0	100 dəfə normadan çox		-
Asılı maddələr	mq/l	14,0	-	16,0	65,0

Aparılmış ekoloji monitorinqlərə və götürülmüş su nümunələrin təhlilinə əsasən ekoloji vəziyyətin 2006-ci və 2017-ci illər üzrə dinamikasının qiymətləndirilməsini nəzərə alaraq Xaçmaz rayonu ərazisində təbii axarla Qudyalçaya tökülen çirkəb suların və onların Xəzər dənizində birdəfəlik axındılmışının qarşısının alınması üçün müvafiq orqanları tərəfindən bioloji təmizləyicilər qurğuların və çirkəb suların qurğuya nəql edən kollektorların əsaslı təmir olunması üçün ciddi tədbirlərin aparılması tələb olunur.

ƏDƏBİYYAT

1. Hesabat: Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xəzər Kompleks Ekoloji Monitorinq İdarəəsi. 2010-2016.
2. Azərbaycan Respublikasının Coğrafiyası III -cu cild Regional Coğrafiya Bakı-2015.
3. B.Q.Mehdiyeva (MAKA-nın Təbii Ehtiyatların Kosmik Tədqiqi İstitutu) Kosmik təsvirdə əsasında Xaçmaz rayonunun Qusarçay-Qudyalçay hövzəsinin torpaq-bitki obyektlərinin xəritələşdirilməsi.
4. Maqmet Məmmədov. Azərbaycanın Hidroqrafooyası. səh- 258 Bakı-2002- ci il .
5. V.M. Babazadə, M.İ.Əliyev, N.A.Sadiqov, S.A.İsayev, F.M.Babayev " Geoekoloji monitorinq" səh-423, Bakı-2014 .
6. www.eco.gov.az

**ЭКОЛОГИЧЕСКИЙ МОНИТОРИНГ БАССЕЙНА РЕКИ ГУДЯЛЧАЙ
ХАЧМАЗСКОГО РАЙОНА**
А.Н. Бадалова, Р.Ф. Исламова

На основе многолетних исследований (2006-2008 годы) реки Гудялчай Хачмазского района, расположенного в северо-восточной части Азербайджана, в статье приводятся результаты сравнительного анализа и оценки динамики изменения ее экологического состояния.

В ней отражена экологическая оценка источников загрязнения территории и выявлен поступление сточных вод без очистки в акваторию Каспийского моря.

Ключевые слова: Гудялчай, загрязнитель, экологический мониторинг, образцы воды, анализ.

According to the results of many years monitoring of Gudyalchay and environmental monitoring in the Based on many years of research (2006–2008) of the river in the Khachmaz region, located in the north-eastern part of Azerbaijan, the article presents a comparative analysis of the assessment of the dynamics of changes in its ecological state.

It reflects the environmental assessment of the sources of pollution of the territory and reveals the flow of wastewater without treatment into the water area of the Caspian Sea.

Keywords: Gudyalchay, pollutant, environmental monitoring, water samples, analysis

ОЦЕНКА УРОВНЕЙ ЗАГРЯЗНЕНИЯ РАДИОИЗОТОПАМИ КАЛИЯ И ЦЕЗИЯ В СОСТАВЛЕНИЕ КАРТЫ-СХЕМЫ ИХ РАСПРЕДЕЛЕНИЯ НА ТЕРРИТОРИИ НГДУ «БИБИЭЙБАТНЕФТЬ»

Д.А. Султанов, Д.С. Мехтиев, Б.М. Азизов

Национальная Академия Авиации

В статье приводятся результаты исследования и оценки уровней радиоактивного загрязнения изотопами цезия 137 и калия 40 территории НГДУ «Бибийбатнефть», составления их соответствующих карт-схем содержания, а также 3D моделей.

Ключевые слова: оценка, уровень, радиоактивность, карта-схема, загрязнение, изотопы, цезий, калий.

Естественная радиоактивность почв, обусловленная содержанием радионуклидов уранового ряда, а также цезия и калия ввиду их сильного рассеяния в природе заметно негативного воздействия на живое не имеет [1-3].

В результате техногенной деятельности человека в биосфере растёт долю естественных радионуклидов. Значительно увеличился спектр и фоновый уровень сопутствующих добыче нефти, угля, природного газа и различных руд из недр Земли.

Проблема глобального загрязнения почв и грунтов радионуклидами ряда элементов особенно обострилась в связи с развитием атомной промышленности и испытания ядерного оружия.

Особенно значительным по своему воздействию на окружающую среду является радиоактивное загрязнение почв, грунтов и биосферы в целом, происходящее в чрезвычайных ситуациях и, в частности, при катастрофах на объектах ЯТЦ и крупных авариях.

Особое место в радиоактивном загрязнении экосистем и почв, входящих в их состав, настоящее время обуславливают цезий-137 и стронций-90. В почвах длительно интенсивно используемых агрокосистем, определяют также и валовое количество калия-40.

Цезий-137 является бета- и гамма излучателем с максимальной энергией бета-излучения 1,76 МэВ и $T_{1/2} = 30,17$ года.

Калий-40 также является бета-излучателем обладающим энергией 1,32 МэВ и $T_{1/2} = 1,28 \cdot 10^9$ лет.

В каждом грамме природного калия содержится 27 Бк калия-40. В процессе хозяйственной деятельности человека потоки этого радионуклида в компонентах биосферы неуклонно возрастают.

При средней норме внесения калийных удобрений 60 кг/га в почву поступает калий $40 - 1,35 \cdot 10^6$ Бк/кг [4-8].

Включаясь в биологическую цепочку «почва — растение — животное — человек» цезий-137 оказывает поражающее влияние на здоровье людей.

К основным путям облучения человека, которые должны учитываться при оценке реальных эффективных доз, относятся: внешнее облучение от гамма-излучающих радионуклидов в радиоактивном облаке, внешнее облучение от аэрозольных и твердых выпадений, внутреннее облучение по пищевым цепочкам и по ингаляционному пути.

Радиационное обследование любой загрязнённой радионуклидами территории предполагает необходимость выполнения следующей последовательности исследовательских работ:

- дозиметрического контроля с проведением гамма-съемки местности;
- выявления фоновых значений мощности эквивалентной дозы территории;
- выявления участков радиоактивного загрязнения, их масштабов и состава загрязнения;

- осуществления отбора образцов проб радиационного контроля территории и лабораторных спектрометрических измерений (удельной активности) содержания интересующих радионуклидов в почвах и грунтах.

Надо отметить, что удельная активность характеризует активность радионуклида (единицы массы или объёма образца). При радиологических исследованиях по Абшерону учитывались как данные радиационного фона в рамках территорий нефтяных месторождений, её наиболее загрязненных участков, так и участков, где повышенный радиационный фон обусловлен естественными факторами (карьеры, грязевые вулканы). Анализ данных содержания радионуклидов в пробах грунта на территории НГДУ «Бибийбатнефть» выявил большой статистический разброс данных. Так, содержание радионуклидов Cs-137 и K-40 в пробах, отобранных через 300–400 м, как это видно из нижеприведенной таблицы, подчас отличается в 5-7 раз. Карта-схема была составлена на основании исследования проб почв на изучаемые радиоактивные элементы, взятых с отдельных и представляющих определённый интерес характерных точек территории вышеуказанного нефтепромысла. При составлении карты-схемы использовался программный пакет Surfer 11. Результаты замеров поэлементной радиоактивности проб грунтов, взятых с территории НГДУ «Бибийбатнефть» в указанных географических координатах представлены в нижеприведенной таблице.

Таблица

Y	X	Cs137	K40	Y	X	Cs137	K40
40.31786	49.83056	1.22	640	40.33103	49.83619	1.7	490
40.32078	49.83644	0.72	740	40.32942	49.83864	1.45	725
40.32611	49.82836	0.7	410	40.33003	49.83933	0.87	430
40.32608	49.82842	0.92	360	40.32650	49.84061	1.45	525
40.32611	49.82831	0.88	560	40.32394	49.83944	0.9	395
40.32658	49.84097	1.72	720	40.32247	49.83658	0.99	525
40.33061	49.84203	0.92	360	40.33783	49.83500	0.88	990
40.32283	49.83278	1.22	660	40.32122	49.83261	1.72	720
40.32833	49.82778	1.1	325	40.31822	49.83511	1.22	650
40.32883	49.82922	1.7	552	40.31400	49.83244	1.7	752
40.32700	49.83017	1.25	620	40.31392	49.82894	0.88	760
40.32664	49.83000	1.22	440	40.31811	49.82656	1.22	540
40.32667	49.83000	1.72	380	40.32181	49.82322	1.72	880
40.32614	49.82972	0.6	240	40.34375	49.83517	0.7	760
40.32575	49.83008	0.43	540	40.32103	49.82464	0.8	398
40.32422	49.83500	1.2	654	40.32139	49.82628	0.48	425
40.32422	49.83528	0.7	360	40.32283	49.83244	0.45	290
40.32375	49.83686	0.8	398	40.32600	49.82867	0.32	325
40.32375	49.83694	1.45	725	40.34282	49.84115	0.1	100
40.32350	49.83814	0.8	500	40.33810	49.84140	0.23	221
40.32861	49.82878	0.89	406	40.34200	49.84112	0.1	123
40.33336	49.83431	2	690	40.31507	49.82426	1	43
40.32939	49.83542	1.22	640	40.33103	49.83619	1.7	490

где Y и X – координаты исследуемых точек по НГДУ «Бибийбатнефть».

По соответствующим - указанным в таблице точкам и отвечающим им уровням радиоактивного загрязнения рассматриваемыми элементами территории нефтепромысла

построены изогаммы их распределения и по ним осуществлена её радиологическая оценка. Ниже приводятся картографические результаты выявления содержания Cs¹³⁷ и K-40 в грунтах образцах указанных проб и их 3Д модели.




Рис.1. Содержание радионуклида Cs-137 в грунтах на территории НГДУ Биби-Эйбатнефть
(Интерпретация с помощью ГИС Surfer 11.)




Рис. 2. 3D модель содержания радионуклида Cs-137 в грунтах на территории НГДУ Биби-Эйбат (построены с помощью ГИС Surfer 11.)




Рис. 3. Содержание радионуклида K-40 в грунтах на территории НГДУ Биби-Эйбатнефть.(Интерпретация с помощью ГИС Surfer 11.)




Рис.4. 3D модель содержания радионуклида K-40 в грунтах на территории НГДУ Биби-Эйбатнефть
(построены с помощью ГИС Surfer 11.)

Вышеуказанные табличные и картографические радиологические материалы подтверждают относительно низкие, - не превышающие суммарно 10-15 мкр/час, уровни загрязнения природной среды рассматриваемой территории одного из действующих на Абшеронском полуострове районов нефтедобычи «Биби-Эйбатнефть» как по радиоактивному изотопу K⁴⁰, так и по изотопу Cs¹³⁷. Это, в свою очередь, делает рассматриваемую часть богатого нефтью полуострова экологически абсолютно безопасным для населения и персонала нефте-промышленности, что способствует его дальнейшей успешной эксплуатации.

ЛИТЕРАТУРЫ

1. Буланова Л.Г., Дмитровская Т.А. Рекультивация почв от загрязнения тяжелыми металлами и радионуклидами // Экология и безопасность в техносфере: материалы Всерос. науч.-техн. интер-нет-конф. Орел, 2009.
2. Схема распадов радионуклидов. Энергия и интенсивность излучений. Публикация МКРЗ 38. Часть 1, книга 2. М., Энергоатомиздат, 1987, 400 с.

3. Моисеев А.А. Цезий-137: окружающая среда; человек. М.: Энергоатомиздат, 1985, 189 с.
4. Surfer 8. User's Guide. Contouring and 3D Surface Mapping for Scientist and Engineers. Golden Software Inc., 2002. – 640 с.
5. Azizov B.M., Mekhtiyev J.S., Sultanov J.A.. Some results investigation radioactivity and their relation with Absheron peninsula / Научные труды Московского государственного технологического университета.-СТАНКИН, М., 2014, №14, с.78-81.
6. Радиация: Дозы, эффекты, риск. Пер. с англ. Ю.А.Банникова. М.: Мир,1988.79 с.
7. Савельев А.А., Мухарамова С.С., Пилюгин А.Г. Пространственный анализ в растровых геоинформационных системах: Учебно-методическое пособие / А.А. Савельев, С.С. Мухарамова, А.Г. Пилюгин. – Казань: Казанский государственный университет, 2007 ,– 30 с.
8. Cressie N.A.C. The Origins of Kriging / N.A.C. Cressie // Mathematical Geology. – 1990. – V. 22. – P. 239–252.

**KALIUM VƏ SEZİUM RADİOİZOTOPLARI İLƏ ÇIRKLƏNMƏ
SƏVİYYƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ "BİBİHEYBƏTNEFT" NQÇI
ƏRAZİSINDƏ ONLARIN PAYLANMASININ XƏRİTƏ-SXEMİNİN TƏRTİBİ**

C.A. Sultanov, C.S. Mehdiyev, B.M. Azizov

Məqalədə "Bibiheybatneft" NQÇI ərazisində sezium 137 və kalium 40 izotoplari radioaktiv çirkənmə səviyyəsinin qiymətləndirilməsi və tədqiqatın nəticələri, onların tərkibini müvafiq xəritə-sxeminin, həmçinin 3D modellərin tərtib edilməsi göstərilir.

Açar sözlər: qiymətləndirmə, səviyyə, radioaktivlik, xəritə-sxem, çirkənmə, izotoplara, sezium, kalium.

**ESTIMATION OF THE LEVELS OF POLLUTION BY RADIO ISOTOPES OF
POTASSIUM AND CESIUM AND MAKING THE CARD-SCHEME OF THEIR
DISTRIBUTION ON THE TERRITORY OF NGDU BIBIABATNEFT**

J.A. Sultanov, J.S. Mekhtiyev, B.M. Azizov

The article presents the results of a study and assessment of the levels of radioactivity contamination with cesium 137 and potassium isotopes 40 of the territory of the NGDU "Bibiheybatneft", the compilation of their respective content maps, as well as 3D models.

Key words: assessment, level, radioactivity, map, pollution, isotopes, cesium, potassium.

Rəyçi: t.e.d. A.N. Bədəlova

**ОБЩАЯ СХЕМА ИНТЕГРАЦИИ ПРОСТРАНСТВЕННЫХ ДАННЫХ
ПО НЕФТЕПРОМЫСЛАМ АПШЕРОНСКОГО ПОЛУОСТРОВА**

X.P. Исматова

Национальная Академия Авиации

В статье отмечено, что для оперативного и эффективного мониторинга в нефтегазовой отрасли необходимо иметь не только исходную пространственную информацию, но также необходимо иметь программно-технические средства и разработанные методики их обработки. Представлен накопленный опыт, который может быть эффективно применен для обеспечения потребностей в актуальной, достоверной и точной геопространственной информации.

Ключевые слова: пространственные данные, нефтепромыслы, инфраструктура, база геоданных

Введение

Деятельность современного нефтегазового комплекса требует широкого применения геопространственной информации и географических информационных систем (ГИС), которые позволяют решать многие задачи, начиная от проектных работ и экологического мониторинга до управления имуществом и территорией предприятий. Специалисты утверждают, что до 80% информации, связанной с производственной деятельностью, имеет пространственное распределение, что подчеркивает важность геопространственной информации, источником получения которой в том числе являются и космические снимки[1].

Базой для внедрения ГИС-технологий является высокоточная геодезическая основа, представленная топографическими картами, масштабы которых позволяют выделять и решать большинство инженерных задач. Обычно это карта в масштабе 1:25000-1:10000. Создание таких карт требует значительных затрат, которые, как показывает имеющаяся практика, при многоцелевом использовании ГИС полностью оправдываются. С помощью систематизированных в геоинформационной среде пространственных данных и данных дистанционного зондирования решаются задачи мониторинга окружающей среды в нефтегазовой отрасли, управления имуществом и производством[1].

Очевидно, прежде чем создавать по космическим снимкам спектральные образы инфраструктуры нефтегазовых месторождений, геологического строения и мониторинга окружающей среды необходимо изучить их дешифровочные признаки, определить достоверность этих признаков, разработать технологии обработки с учётом поставленной конкретной задачи. При такой постановке в данной работе для достоверности проводимых исследований были выбраны определённые изученные участки территорий нефтедобывающих компаний, которые в силу своей изученности представляют особый интерес для исследования спектральных характеристик объектов нефтегазового комплекса, их воздействия на окружающую среду. К таким территориям относятся нефтедобывающие комплексы на суше и на море Апшеронского полуострова Азербайджана.

Следуя предложенной методике для анализа и контроля с помощью методов дистанционного зондирования подобных территорий, первоначально создаётся априорная ГеоБаза Данных на основе существующих картматериалов, предыдущих и текущих наземных измерений. Так как свойства спектральных характеристик спутниковой информации зависят от условий, сезона и времени съёмки, от пространственного и спектрального разрешения, то в исследованиях были отобраны космические снимки с различными параметрами.

Методика создания геоинформационной системы

Исходная информация. Основой для составления Базы Геоданных информационно-аналитической системы (ИАС) «Нефтепромыслы Апшерона» послужили три типа информации:

1. Спутниковые снимки (табл.1);
2. Картматериалы масштаба 1:500000, 1:100000, 1:10000;
3. Наземные измерения.

Вся собранная, обработанная и систематизированная информация делится на растровые, векторные и табличные данные. Спутниковая информация классифицируется по пространственному и спектральному разрешению, по дате съёмки (табл. 1).

Список спутниковой информации

Таблица

Наименование спутников	Дата съёмки	Пространственное разрешение	Масштаб	Спектральное разрешение
Landsat ETM 7/8	1998,2000, 2001,2017,2018	30m	1:100000	7,8
IKONOS	2007	1m	1:25000	4
Cartosat2	2009	2,5m	1:50000	1
EROS A	2007	2,5m	1:50000	1
GEOEYE 1	2013	0,65m	1:10000	4
PLIEDIES	2013	1m	1:25000	4
SPOT6\7	2014,2015,2016,2017	6m; 1,5m	1:25000	4
TERRASAT-X	2014-15	18m;3m	1:100000 1:25000	1
DEM-модель	2015	8m	1:10000	

Этап первичного сбора информации

Этап ориентирован на быстрый сбор материалов без использования ГИС средств хранения в файловом хранилище, структура которого ориентирована на хранение космических снимков (многозональные и панхроматические снимки с различными спутников), картматериалов (не обработанные картматериалы без географической привязки, систематизированные по масштабу), результатов наземных измерений в табличном виде, в которых указаны координаты пунктов взятия проб почв и воды с помощью GPS-технологий.

Разработка единой модели данных

Пространственные данные проходят первичную обработку при этом используются как программы обработки изображений, так и геоинформационные системы по схеме, представленной на рис.1. Концепция интеграции строится на идеи построения гибридных информационно-аналитических систем аэрокосмического мониторинга (АКМ) для решения различных задач по проблемам устойчивого развития территорий с использованием пространственной информации, в том числе и данных дистанционного зондирования, встроенных в единую систему данных. Все данные находятся в единой геосреде, так как имеют одинаковую картографическую проекцию. В ГИС отображаются в виде различных тематических слоёв: векторных, растровых, трёхмерных, тематические свойства которых представлены в табличном виде, строки которых отображают объект, а столбцы его свойства. Таким образом, создаётся исходная база геоданных по следующей классификации:

1. SATELLATE: геопривязанные космические снимки;
2. MAP: геопривязанные тематические карты;
3. VECTOR: векторизованные тематические слои;
4. TOPOBASE: геопривязанные базовые топографические карты.



Рис.1. Общая схема интеграции в единую систему обработки данных

Разработка единого классификатора пространственных объектов нефтепромыслов

Классификация пространственных векторных данных.

Основная классификация объектов инфраструктуры по дате: векторизованные архивным картмateriaлом и наземным ихмерениям и по дате съёмки изображения. Векторные слои имеют классификацию по структуре: точечные, линейные, полигональные. Архивные по существующим картмateriaлам точечные объекты инфраструктуры нефтяные качалки и буровые скважины. Буровые скважины делятся на буровые заглушенные, буровые, действующие по дате карты, нефтяные колодцы, нефтяные платформы на море, нефтяные платформы на эстакаде, надводные и подводные камни, маяки, географические высоты. Векторизуются с помощью ГИС ArcGIS10.3.

Точечные темы, дешифрированные по снимкам классифицируются на: качалки с вышками, нефтяные вышки, нефтяные платформы на море, нефтяные платформы на эстакаде, надводные и подводные камни, маяки. К космическим снимкам предварительно применяются методы улучшения визуальных качеств изображений, фильтрации (с помощью ПК ENVI 5.2), так как объекты имеют маленький размер (например, качалки), после чего векторизуются с помощью ГИС ArcGIS10.3.

Линейные архивные данные по картмateriaлам классифицируются на: дороги (шоссе, дороги на нефтепромыслах, асфальтированные и просёлочные, железнодорожные), каналы, реки. Трубопроводы: нефтяные, газовые, нефтегазовые объединённые, водопроводные как надземные, так и подземные. Другие линейные объекты: линии электропередач, эстакады, изолинии.

Линейные объекты по снимкам классифицируются на совпадающие по карте новые линии трубопроводов, водопроводов, электрической сети, каналов, дорог.

Архивные полигональные объекты: промышленные, электрические подстанции, хранилище нефти-газа, здания, отстойники и водные объекты инфраструктуры нефтепромыслов по существующим картмateriaлам.

Полигональные объекты со снимков также классифицируются на совпадающие по картам и новые объекты инфраструктуры, наблюдаемые на космических снимках.

Все архивные тематические слои являются результатом векторизации топографических карт масштаба 1:10000, пример такой векторизации дан на рис.2.




Рис.2. Пример картографирования базовой топографической информации в векторном формате

Визуальное дешифрирование, обработка снимков и интеграция результатов обработки в ИАС

Космические снимки обрабатывались последовательно:

1. Предварительный анализ спектральных каналов изображений;
2. Предварительный анализ предобработки с целью улучшения визуальных качеств снимков;
3. Спектральный анализ с целью выбора представительных тестовых фрагментов для обучения;
4. Выбор алгоритма классификации и оптимизация параметров классификатора в соответствии с целью задачи;
5. Классификация и постклассификационная обработка;
6. Векторизация классификационной карты и её геоинформационный анализ;
7. Пространственный анализ данных на основе всей собранной информации и оценка территорий нефтепромыслов;
8. Интеграция в ИАС результатов обработки пространственной информации и компоновка картографических материалов.

При дешифрировании объектов инфраструктуры нефтепромыслов возникла проблема идентификации таких мелких объектов как нефтяные скважины, представленные качалками и нефтяными вышками, заглушенными скважинами. Анализ и предобработка снимков показывает, что дешифрирование мелких объектов (качалки, нефтяные вышки и морские платформы) необходимо проводить по снимкам с пространственным разрешением 1,5 м и более. В нашем случае это -IKONOS, GEOEYE, AZERSKY, PLIEDIES, SPOT6. При этом на нефтепромыслах с улучшенной инфраструктурой (рис.3.а,б) качалки и нефтяные вышки, морские платформы хорошо идентифицируются по снимкам с пространственным разрешением 1,5м (AZERSKY,SPOT6). Однако встречаются нефтепромыслы (рис.3.в), где для распознавания рисунка качалок и нефтяных вышек необходимо привлекать снимки с большим пространственным разрешением (например, GEOEYE, PLIEDIES) или проводить специальную обработку (например, анализ спектральных параметров и кривых)[2,4].




Рис. 3.а,б,в. Слева (а) нефтепромысел, где под качалками бетонированное основание, снимок AZERSKY, посередине увеличенный фрагмент нефтяной качалки на бетонированной площадке (б), справа нефтепромысел, где под качалками нет бетонированной площадки, снимок IKONOS (1m)(в)

Основной дешифровочный признак – это рисунок качалки и тень от вышек. В программном комплексе ENVI 5.2 в этом случае улучшение визуальных качеств мелких объектов достигается после применения алгоритма фильтрации -Local Sigma Filter.

Таким образом, в результате векторизации карт и снимков была создана информационная среда для сравнения и оценки состояния инфраструктуры нефтепромыслов по дате на карте и по дате на снимках. На рис.4 красными точками показаны нефтяные скважины по карте 1976 года и синими точками нефтяные качалки и вышки по снимку 2013 года, то есть значительное сокращение количества нефтяных скважин к 2013 году.




Рис.4. Сравнительный анализ буровых скважин по картматаериалам 1976 года и космическому снимку 2013 года

На базе оптических и радиолокационных снимков высокого разрешения(TERRASAT-X) были векторизованы линии эстакад, морские платформы на море и на эстакадах (рис 5.а,б,в)




Рис.5.а,б,в. Слева (а)векторизация нефтяных платформ (Нефтяные Камни) с карты, посередине радиолокационный снимок TERRASAT-X нефтяных платформ (б), справа платформы на эстакаде в снимке в оптическом диапазоне(в)

Векторизация полигональных объектов. Исходя из того, что из вещества, используемого в бурении, наибольшую опасность для почво-грунтов представляют минеральные соли, нефть и нефтепродукты первым были выявлены многолетние загрязнённые почвы и занесены в банк данных(рис.6.а,б,в).



Рис. 6.а,б,в. Мониторинг многолетних мест загрязнения почв на нефтепромысле (а-1980г., б-2002г., в - 2016г.)

Особое значение имеет изучение спектральных характеристик загрязнённых территорий (рис.7). Спектральные характеристики и кривые помогают выявить однородные по типу загрязнения участки исследуемой территории и служат основой для выбора обучающих тестовых фрагментов в процедуре классификации с обучением. Кадастр загрязнённых территорий – один из аспектов применения спутниковой информации и в Базу Геоданных включены спектральные параметры и кривые загрязнённых нефтью и отходами от нефтедобычи земель нефтепромыслов.





Рис.7. В первом столбце указаны спектральные параметры, во-втором - спектральные кривые, в третьем – тестовые фрагменты загрязнённых участков нефтепромысла, в последнем столбце - фрагменты территорий, где проводился эксперимент.

По результатам обработки разновременных аэрокосмических изображений разного разрешения, а также картографического материала была создана База Геоданных по нефтепромыслам Апшеронского полуострова. В Базу Геоданных вошли как растровые, так и векторные данные различного масштаба. На рис.8 показаны карты расположения нефтепромыслов и карта засоления земель на Апшеронском полуострове.



Карта засоления почв Апшеронского полуострова

Рис. 8 Карта-схема основных нефтепромыслов Апшерона (слева) и карта процессов засоления(справа)

Инфраструктура нефтепромыслов представлена в Базе Геоданных в виде точечных тем (качалки, платформы, и т. д), линейных тем (линии трубопроводов, эстакад, дорожных каналов, электрических линий и т.д.), полигональных тем (зданий, электрических подстанций, нефтехранилищ, загрязнённых территорий, отстойники, озёра и т.д). Например, на рис. 9. показан результат векторизации морских платформ на эстакаде и в море.




Рис. 9. Векторизация точечной темы нефтяных платформ на море и на эстакаде

Также в Базу Геоданных входит DEM-модель Апшеронского полуострова и результаты её обработки в виде карт уклона и экспозиции рельефа местности с помощью программы ENVI 5.2. (рис. 10) [3]. Карты, полученные по результатам обработки DEM-модели, могут быть использованы для решения геологических задач (рис. 10.).




Рис. 10. Цифровая модель рельефа и полученная из неё гипсометрическая карта с наложенными поверх неё контурами нефтепромыслов Апшерона

В итоге проведённых работ была создана уникальная геосреда, представляющая информационно-аналитическую систему (ИАС), названную «Нефтепромыслы Апшерона», которая является частью образовательного геосервера, разработанного в секторе «Обработка аэрокосмической информации» проблемной лаборатории «Аэрокосмический мониторинг» Национальной Академии Авиации [2].

ЛИТЕРАТУРА

- Бондур В. Г. Аэрокосмические методы и технологии мониторинга нефтегазоносных территорий и объектов нефтегазового комплекса. Ж. Исследование земли из космоса, 2010 г. №3, с.3-17.
- Исматова Х.Р., Талыбова С.С. Образовательный геосервис «Обработка данных дистанционного зондирования». “Azərbaycan Hava Yolları” Qapalı Cəhmdar Cəmiyyəti, Milli Aviasiya Akademiyası, Elmi Məcəmələr, 16-3, 2014, стр. 61-67.
- Мамедов Т.Р. Построение цифровой модели рельефа для расчёта распределения солнечной радиации на базе DEM-модели спутника SPOT 6. Материалы МНК «Февральские чтения -2017», Баку, 2017, с. 166-170.
- Мехтиев А.Ш., Исматова Х.Р., Бадалова А.Н., Абдуллаев Х.И. Применение геоинформационных систем и данных дистанционного зондирования в нефтегазовой отрасли. Атлас. 2016, С.136, National Academy of Aviation, Baku.

THE GENERAL SCHEME OF INTEGRATION OF SPATIAL DATA ON PENINSULA APSHERON Kh.R. Ismatova

In article it is noticed, that for operative and effective monitoring in oil and gas branch it is necessary to have not only the initial spatial information, but also it is necessary to have programming-technology and the developed methods of their processing. The saved up experience which can be effectively applied to maintenance of requirements for the actual, authentic and exact geospatial information is presented.

Keywords: spatial data, oil fields, infrastructure, geodatabase

ABŞERON YARIMADASINDA NEFT MƏDƏNLƏRİNİN MƏKAN VERİLƏNLƏRİN İNTEQRASIYASININ ÜMUMİ SXEMİ X.R. İsmatova

Operativ və effektiv monitoring üçün neftqaz sahəsində ilk məkan məlumatdan başqa program-texniki vasitələr və onların işlənilər hazırlamış emal metodikaları lazımdır. Aktual, doğru və dəqiqlik geoməkan məlumatın ehtiyacını təmin etmək üçün toplanmış təcrübə təqdim edilib.

Açar sözlər: məkan məlumatları, neft sahələri, infrastruktur, geodatabase

Rəyçi: t.e.d. A.N. Bədəlova

TƏRJİHİ VƏ TƏŞKİKLİ CÜMLƏLƏRİN SİNTAKTİK SEMANTİKASININ
FORMALAŞMASINDA XƏBƏRİN MORFOLOJİ İFADƏ VASİTƏLƏRİNİN ROLUÜMUMİ ŞƏXSLİ CÜMLƏLƏRİN SİNTAKTİK SEMANTİKASININ
FORMALAŞMASINDA XƏBƏRİN MORFOLOJİ İFADƏ VASİTƏLƏRİNİN ROLU

Ə.M. Abbasov

Milli Aviasiya akademiyası

Ümumi şəxslər sintaktik semantika və struktur-semantik əlamətlərinə görə rəngarəng olduğu kimi, ifadə vasitələri cəhətdən də zəngindir.

Açar sözlər: Sintaktik semantika, təktərkibli cümlə, morfoloji əlamət, sintaqm, leksik-semantik ağırlıq, semantik həcm, koordinasiya.

Cümənin əsas məna yükünü daşıyan xəbərdə ümumilik məzmunu bildirmə qabiliyyəti və semantik həcmi baxımdan zəngindir. Başqa sözlə desək, ümumi şəxslər cümlələr və struktur quruluşu cəhətdən xəbər əsasında formalاشan təktərkibli cümlədir. Təktərkibli cümlə strukturları da məhz qrammatik əsasın onların formalashasındaki roluna görə rəngarəng quruluş malikdir.

Təktərkibli cümlələr hansı baş üzvün iştirakı ilə qurulması cəhətdən iki yerə bölündür: 1) xəbər əsasında formalashanlar; 2) mübtəda əsasında formalashanlar.

Demək, təktərkibli cümlələrin fərqlənməsində əsas səbəb xəbər olduğu kimi, xəbər əsasında yaranan təktərkibli cümlələr öz aralarında bir-birindən məhz xəbərlərinin ifadəsindəki çeşidi morfoloji əlaməti baxımdan fərdi xarakter kəsb edir.

Yazılı abidələrin dilindən seçilən örnekler və danışq dilindən alınan nümunələr vasitəsilə ümumi şəxslərin xəbərindəki subyekt elementlərinin mənsubiyyəti cəhətdən formalashan struktur-tiplərinə diqqət edək:

Ümumi şəxslər cümlələrin xəbəri mövcud örneklər və danışq-folklor üslubunda işlənən nümunələrin nitqdəki fəal müvqeyinə görə, feilin ikinci şəxs təki və üçüncü şəxs cəmi ilə ifadə edilir. O cümlədən birinci şəxs təki və cəmi, hətta üçüncü şəxs təki ilə də işlənməsinə az da olsa rast gəlinir.

Ümumi şəxslər cümlələrin xəbərlərindəki morfoloji ifadə vasitəsinə görə, fərdi səciyyələndirmə üsulundan istifadə etməyi məqsədə uyğun hesab edirik.

I. Xəbəri birinci şəxs morfoloji əlamətinin iştirakı ilə əmələ gələn ümumi şəxslər cümlələr dilimizdə o qədər də geniş işlənmə tezliyi qazanmadığından əlamətdar sayılır. Bu cür konstruksiyalara istər yazılı abidələr, istərsə də danışq dilində şox təsadufi hallarda müşahidə edilir. Bu cür nümunələrə olsa-olsa, az-çox məzmunca aforistik səciyyə daşıyan və xəbərləri bir-birilə həmqaflı təşkil edən sintaqmalarla rast gəlinir.” [1, s.279]

Məsələn:

- 1) Nə biçinin biçirəm, nə ayranın içərəm.
- 2) Şərti şumda kəsek, xırmandan yabalasmayaq.

Praktik üslubiyyat təcrübəsi sübut edir ki, məzmunundaki aforistik semantik həcmi nəzər almasaq, belə struktur-semantik cümlə modeli öz təşəkkül mənşəyi baxımdan daha çox müyyən şəxslər cümlə qismində işlənir.

Nəzərə alsaq ki, birinci şəxs danışan şəxs olaraq informasiyanın mənbəyi, daşıyıcısı kimi diqqəti cəlb edir. Deməli, xəbərin birinci şəxs morfoloji əlamətini özündə əks etdirən cümlə strukturu sadəcə hökm bildirən nəqli cümlə xarakterinə məxsus bir sintaqm modelidir. İdrak prosesdə birinci şəxs modelinin sonsuz qədər ümumilik anlayışının davam etdirilməsini təzahür etdirmə imkanları olduqca zəifdir. Birinci şəxsin özünü danışan şəxs qismində təqdimi onun ümumilik semantikasını üstəleyir.

II. Xəbəri ikinci şəxsin təki ilə ifadə edilən ümumi şəxslər bədii və danışq-folklor üslubunda daha çox işlənir. Ikinci şəxs dinləyən mövqeyində çıxış edir. Dinləyən şəxsin (II şəxsin) ümumiləşmə gücü, semantik həcmi danışan şəxsə (I şəxse) nisbətən aktivdir. Dinləyən şəxsin məzmun koordinasiyasının mücərrədləşməsi üzərində genişlənməsi fəal nitq prosesində diqqəti daha çox cəlb edir.

Yalnız bir adama forma cəhətdən xitabən fikrin ictimailəşməsi praktik nitq üslubunda özüne sərisə mövqeyi qazanmışdır. Formal və etimoloji konkretlik üzərində funksional ümumiliyin həm nəqli, həm də stilistik xarakter daşımıası özüne tarixi təcrübə qazanmışdır.

Sintaktik-semantik baxımdan xəbəri ikinci şəxs təki ilə formalashan ümumi şəxslər tarixi təşəkkülü əlamətinə görə, semantik dəqiqliyə malikdir.

Xəbəri ikinci şəxs təkinin morfoloji əlaməti vasitəsilə formalashan ümumi şəxslər konstruksiyası iki struktur modelində təzahür edir:

1. Xəbəri təsriflənən feil formalarının xəbər şəklinin II şəxs təki ilə ifadə edilənlər:

- 1) Nə tökərsən aşına, o da çıxar qaşığına. 2) Arxi tullan, sonra bərəkallah de. 3) Yeyərsən qaz etini, görərsən ləzzətini.

Bu tip ümumi şəxslər cümlələrin xəbəri öz ifadəsini iki cür təzahür etdirir: a) II şəxs təkinin morfoloji əlaməti (sən) ilə; b) xəbəri sıfır morfemlə, yəni öz leksik-semantik ağırlığı ilə. [3, s.42]

Məsələn: 1) Yüz ölç, bir biç; 2) Eşitdiyinə inanma, gördüyüne inan; 3) Dişin ağrıyır, çək qurtar, qonşun pisdir, köç qurtar. və s.

2. Xəbəri təsriflənən feilin əmr II şəxs təki ilə ifadə edilənlər:

Məsələn: 1) Bacarmadığın işə girişmə. 2) Əvvəlcə yaxşı-yaxşı düşün, sonra qərar ver. 3) Əvvəl dinləməyi öyrən, sonra danış və s.

Xəbəri ikinci şəxsin cəminin morfoloji əlaməti vasitəsi ilə ifadə edilən ümumi şəxslər nümunələrinə istər yazılı, istərsə də şifahi ədəbiyyatda, eləcə də canlı danışqda rast gəlinmir. Lakin bəzi ritorik məqamlarda üslubi məqsədlər üçün müsahib tərəflərin nitq mühitinə bir aydınlıq gətirmək, subyektiv fikirləri ümumilik semantikasından konkret müstəviyə istiqamətləndirmək niyyəti ilə formal olaraq ikinci şəxs cəminin morfoloji əlamətini əlavə etmək olur.

Məsələn: 1) Nə tökərsən aşınıza, o da çıxar qaşığınızı. 2) Cavanlıqda daşıyın daşı, qocalıqda yeyin aşı və s. modelli cümlə tipləri göstərilən formada işlənsə də, bu cür cümlə konstruksiyası tamamilə üslubi linqvistik hadisə hesab edilir.

III. Xəbəri üçüncü şəxsin morfoloji əlaməti ilə yaranan ümumi şəxslər cümlələr iki cür olur:

1. Xəbəri üçüncü şəxsin təkində işlənən ümumi şəxslər cümlələr:

a) Bu cür cümlələrin həm şəkilciz variantına rast gəlmək, seyrək də olsa, mümkündür. Məsələn: Bir gül ilə bahar olmaz. Yaxud paremik vahidlər sırasında təsadüf olunan örnekler də mövcuddur: Kiş deyirsən, getmir; hoş deyirsən, dayanır və s.

Ümumi şəxslər cümlələrin belə struktur tipinin abstrakt məzmununun ümumilik koordinasiyası öz məna çəkisini artırmaqdə aktiv deyil. Buna görə də həmin struktur tipli cümlə modeli geniş işlənməmişdir.

b) Xəbəri üçüncü şəxsin təkində olan ümumi şəxslər cümlələrin bir qismi üçüncü şəxsin təkinin morfoloji əlaməti (-dir⁴) ilə əmələ gəlir.

Məsələn: 1) Nə tufəngə çaxmaqdır, nə sümbəyə toxmaq; 2) Nə ətdir, nə balıq; 3) Elə et ki, nə şış yansın, nə kabab.

Bu strukturlu ümumi şəxslər cümlələr sintaktik-semantik məzmunundakı ümumilik anlayışı ilə yanaşı, struktur forması cəhətdən həm də elliptik quruluşa malikdir. Bu cür qurulus imkanı obraxlılığın qrammatik səviyyə göstəricisi üçün səciyyəvidir. Nəzərə alsaq ki, məzmunca aforistik xarakterə malik ümumi şəxslər özü məcazlıqdan qaynaqlanan ekspresiv-semantik səciyyəyə malikdir, deməli, qeyd etdiyimiz obraxlılığın qrammatik səviyyə göstəricisinin belə cümlə strukturu ilə eyni morfoloji struktura malik olması normal linqvistik hadisə kimi qəbul edilə bilər.

“Xəbəri üçüncü şəxsin cəmi ilə formalasharaq ifadə edilən ümumi şəxslər öz stilistik imkanları baxımdan geniş işlənmə möqamına və tezliyinə malikdir. Ümumi şəxslər cümlənin digər struktur tipləri ilə müqayisədə bu, daha çox istifadə funksiyası daşıyır.” [4, s.149]

Məsələn:

- 1) Böyükün üzünə ağ olmazlar.
- 2) Yixilana balta vurmazlar.
- 3) Cücəni payızda sayarlar.
- 4) Hər bir işi vaxtında görərlər.

Bu cür konstruksiyalı ümumi şəxslər zahirən, yəni həm sintaktik struktur, həm sintaktik-morfoloji quruluşu cəhətdən qeyri-müəyyən şəxslərə oxşayır:

Məsələn:

- 1) Yaralıları hospitala çatdırırlar.
- 2) Mənə elə gəlir ki, onları düzgün təlimatlaşdırılmayıblar.
- 3) Sizi həyətdə gözləyirlər.
- 4) Uşaqları həyatə oynamaya apardılar.

Hər iki cümlə tipi quruluş strukturları baxımından tərkibli cümlənin mübtədasız növündür. Eyni zamanda, xəbərlərinin morfoloji ifadə vasitəsinə görə də eyni morfemin daşıyıcısıdır. Lakin subyektlərinin kəmiyyətinə, aidliyinin əhatə dairəsinin həcmində, zaman anlayışının həmin cümlə tiplərinə nə dərəcədə aidliyinə və s. görə bu cümlə konstruksiyaları bir-birindən kəskin şəkildə fərqlənir. Hətta, qeyri-müəyyənlik və ümumilik anlayışlarının dil təfəkküründə abstraktiv baza əsasında formallaşması cəhətdən də bunlar yaxındır, lakin mücərrədləşmə əsasında qeyni müəyyənliyin, ümumiliyin semantik genişlənmə və məhdudlaşması baxımından biri digərindən seçilir.

Ifadə edilən əhvalatın, işin məzmun cəhətdən əhatə dairəsi baxımından bir məqamda qeyri-müəyyən şəxslərdə qeyri-müəyyənlik anlayışının, digər bir məqamda isə ümumi şəxslərdə ümumilik məshhumunun təzahürünə çevrilən "deyirlər" leksik vahidi də diqqəti cəlb edir.

Qeyri-müəyyən şəxslərdə qeyri-müəyyənlik anlayışının morfoloji əlaməti olan -la- şəkilçisi ilə birlikdə qeyri-müəyyənliyi ifadə edən "deyirlər" özünün müxtəlif şəkilləri ilə (deyiblər, demişlər, deyəcəklər) eyni zamanda, zaman anlayışının ifadəsinə xidmət edir.

Məsələn:

1) Biri var idi, biri yox idi, bir tacir var idi. Bu tacirin varı, dövləti, necə deyərlər, ya batırırdı... Deyərlər ki, ananın əziz oğlu hambal olar.

2) Ey şah, deyiblər ki, hökmədarların acığı tutanda birdən yüzə qədər saymalıdır, bəlkə birdən yüzə qədər sayanda acığın yatdı. (Biri var idi, biri yox idi. (Azərbaycan nağılları), s.110, 140, "Turan evi", Bakı-2008).

"Bəzən həmin forma bu şəkildə deyil, daha ilkin variantında (ərənlər... demişlər, dədələr... demişlər, atalar... demişlər və s.) işlənilir. Sonralar... demişlər, strukturu metamorfozlaşaraq, feil bağlama tərkibinə çevrilmiş (ərənlər demişkən..., dədələr demişkən..., atalar demişkən... və s.), hətta provincialməhəlli ifadə imkanlarına da malik olmuşlar.

"Ümumi şəxslərinin şəxslərinin çoxunda semantik aforizm, hikmətamız fikir və nəsihətlər mövcuddur. Bu səbəbdən ümumi şəxslər adətən, atalar sözləri ilə ifadə edilir. Çünkü məzmunu cəhətdən nəsihətamız, iibrətamız fikirlərlə zəngin olan atalar sözləri ictimai xarakter daşıyır ki, bu da ümumi şəxslərəki ümumilik anlayışına bütün semantik parametrləri ilə uyğun gəlir." [2, s.221].

Lakin semantik müvafiqlik struktur əlamətlərlə heç də həmişə üst-üstə düşmür. Bir sənət atalar sözləri struktur quruluşu baxımından cütterkibli cümlələrlə tərkibcə eynilik təşkil edir. Məsələn:

- 1) İgid odur atdan düşə atdana,
İgid odur hər əzaba qattana.
- 2) Yaxşılığa yaxşılıq hər kişinin işidir,
Yamanlığa yaxşılıq nər kişinin işidir.
- 3) Cəfa çəkməzsən, səfa sürməzsən.
- 4) İt hürər, karvan keçər.
- 5) Yalan ayaq tutar, ancaq yeriməz.

Bu nümunələr öz strukturunu baxımdan cütterkibli müəyyən şəxslərə oxşarlıq təşkil edir. Belə bir nəticəyə gəlmək olur ki, ümumi şəxslər cümlələr də mənşəcə müəyyən şəxslər cümlələrin təşəkkül strukturunu xatırladır.

Grammatik əsasın hər ikisinin iştirakı ilə mövcud olan belə cütözəkli cümlə struktur baxımdan müəyyən şəxslər cümlə adlanır. Strukturundakı leksik vahidlərin lügəvi mənaca aforistik səciyyə daşıyır. Burada işlənən leksik vahidlər öz aforistik məzmunu və cümlənin ümumilik məzmununu semantik həcmi cəhətdən genişləndirir. Strukturuna və məzmununa görə, bu tip cümlələri məzmununda ümumilik olan cütterkibli cümlələr adlandırmaq daha düzgündür.

Yalnız atalar sözləri deyil, bəzi məsəllərdə də ümumi şəxslər cümlə strukturuna müvafiq gələn örnəklərə təsadüf edilir.

Məsələn:

- 1) Çünkü oldun dəyirmənci, çağır gəlsin dən, Koroğlu ("Koroğlu" dastanından).
- 2) Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş (Məsəl).

Birinci nümunə xəbəri ikinci şəxs təkinin morfoloji əlaməti ilə əmələ gələn ümumi şəxslər cümlə; ikinci nümunə isə xəbəri üçüncü şəxs təkində olan ümumi şəxslər cümlədir.

Atalar sözlərində olduğu kimi, məsəllərdə də ümumi şəxslər cümlə strukturuna müvafiq gələni və məzmununda ümumilik olan cütözəkli cümlələrə də rast gəlinir.

Məsələn: Söz dəyirmandakıdır (Məsəl).

Yuxarıda verilən nümunələrin birinci qismi ümumi şəxslər cümlə, sonuncu nümunə isə cütterkibli müəyyən şəxslər cümlə strukturuna müvafiq gəlir.

Beləliklə, deyə bilərik ki, ümumi şəxslər sintaktik semantika və struktur-semantik əlamətlərinə görə rəngarəng olduğu kimi, ifadə vasitələri cəhətdən də zəngindir.

ƏDƏBİYYAT

1. Azərbaycan dilinin qrammatikası (II), "AEA", Bakı-1959.
2. Abdullayev Ə.Z., Cəfərov N.Q., Ələsənov A.Q. Müasir Azərbaycan dili, Sintaksis (IV hissə), Maarif, Bakı-2009.
3. Cəfərov N.Q. Seçilmiş əsərləri beş cilddə, I cild, "Elm", Bakı-2007.
4. Müasir Azərbaycan dili, Sintaksis (II hissə), "Azərtədrisnəş", Bakı-1962.

РОЛЬ МОРФОЛОГИЧЕСКИХ СРЕДСТВ ВЫРАЖЕНИЯ СКАЗУЕМОГО В ФОРМИРОВАНИИ СИНТАКСИЧЕСКОЙ СЕМАНТИКИ В ОБОБЩЕННО-ЛИЧНЫХ ПРЕДЛОЖЕНИЯХ

A.M. Abbasov

Разные по синтактической семантике и структурно-семантическим признакам обобщенно-безличные предложения являются очень богатыми по средствам выражения.

Ключевые слова: Синтаксическая семантика, предложения с единственным составом, морфологический признак, синтагма, лексико-семантический центр, семантический объем, координатор.


THE ROLE OF MORPHOLOGICAL MEANS OF EXPRESSION OF PREDICATE IN SYNTACTIC AND SEMANTIC FORMATION OF COMMON PERSONAL SENTENCES

A.M. Abbasov

General personal sentences are rich in syntactic semantics and structural-semantic signs, as well as the means of expression.

Key words: Syntactic semantics, one-member sentence, morphological sign, syntagma, lexical-semantic weight, semantic volume, coordination.

Rəyçi: prof. N.A. Həsənzadə



RESPUBLİKADA REGIONLARIN ƏQLİ POTENSİALLA TƏMİNATI SAHƏSİNDE PRIORİTELİ İSTİQAMƏTLƏR VƏ İNNOVASIYA FƏALİYYƏTİNİN SƏVİYYƏSİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

Kemal Mete Osman

Bakı Mühəndislik Universitetinin doktorantı

Məqalədə "Universitet - Sənaye zonası" yeni təhsil modelinin formalasdırılması mütəxəssislər hazırlanmasının daha keyfiyyətli mərhələsinə keçməyə-innovasiya iqtisadiyyatının inkişafını təmin etməyi bacaran elmi-texniki kadrların hazırlığının təkmilləşdirilməsinə yönəldilmiş innovasiya təhsilinin, elmin və elmtutumlu istehsalın vahid sisteminin yaradılması masələləri təhlil edilmişdir.

Açar sözləri: innovasiya, innovasiya fəaliyyəti, təhsil sistemi, elm, istehsalat

Elmi araşdırmalar göstərir ki, elmi kadr potensialının inkişafının problemləri təhsilin, elmin və innovasiya fəaliyyətinin iqtisadi subyektlərinin məkan integrasiyası şəraitində müvəffəqiyyətə həll edilə bilər.

Təhsilin, elmin və istehsalın integrasiya əlaqələrinin inkişafında prioritəti rol universitetlər ayrılır. Universitetin missiyası, xüsusilə innovasiya, onun inkişafının xüsusi mənəvi-psixoloji məqsədi ən qlobal proqramlarından biridir və mütləq icra olunmalıdır. Strateji resurs kimi universitetin missiyasının qısaca və dürüst ifadə edildiyi zaman onun dərk edilməsi əsas problemdir. Bu proses uzunmüddətli və tədricidir, o elm-təhsil fəaliyyətində, həmçinin xarici mühitin təsirindən asılı olaraq təcrübə toplandıqca reallaşır.


Innovasiya universitetinin fəaliyyətində missiyanın müəyyən prioritəti tərkib hissələrini qeyd etmək məqsədə uyğundur:

- təhsil/təlim;
- eim/ETİ;
- innovasiya/ texnologiyaların kommersiyalaşması;
- cəmiyyət dəyərləri /vətənpərvərlik;
- mülki səlahiyyət.

Bizim nöqtəyi-nəzərimizə görə, missiya rəsmi sənəd deyil, idarə sisteminin mövcudluğu mənasını daşıyır, deməli, universitetlərin innovasiya mühitində son istehlakçıya, indiki haldə tələbəyə, müəllimə, elmi işçiyə oriyentasiya onun əsas vəzifəsi olur (şəkil 1).

Müasir innovasiya universitetlərinin missiyalarında yalnız tarixi keçmişə ehtiram göstərilmir, həm də zamanımızın problemlərini göstərən gələcək inkişaf strategiyaları əks etdirilir. Universitetin fəaliyyətinin aktivləşməsi müddətində missiya bir qədər dəyişə və strateji inkişafın istiqamətindən asılı olaraq əlavələrlə tamamlana bilər.

Innovasiya fəaliyyəti subyektlərinin qarşılıqlı əlaqəsi innovasiya infrastrukturunun obyektlərindən, universitetlərin innovasiya nailiyyətlərindən, elmi müəssisələrdən, iqtisadi subyektlərdən istifadədə onların əməkdaşlıq münasibətlərinin inkişafı şəraitində daha effektiv təsəvvür edilir.



Şəkil 1 – Universitetin missiyası

Avropa ittifaqının tövsiyələrində universitet mühitində innovasiya mexanizmlərinin sonrakı inkişafi məqsədi ilə klasterlərin müəyyən edilməsi və təşkili üzrə klasterin aktivliyini müəyyən etmək üçün lazımlı olan göstəricilər təklif edilir:

- müəyyən sferada ixtisaslaşma;
- elmi təminat;
- klasterlərin institusional və başqa əsası;
- özəl biznesin və administrasiyanın kooperasiyası üçün şərait;
- potensialın cəmlənməsi və yaxınlığı;
- iştirakçıların yetərli miqdarı;
- klasteri idarəetmə strukturlarının yaradılması;
- klasterlər üçün təhsil proqramları və insan resurslarının hazırlanması;
- tədqiqat mərkəzlərinin, universitetlərin və sənayenin əlaqələrinin qurulması;
- ixtisaslaşdırılmış infrastrukturun inkişafı;
- ixtisaslaşdırılmış maliyyə alətlərinin cəlb edilməsi.

Innovasiya klasteri öz aralarında qarşılıqlı əlaqəli yeni məhsulların və texnologiyaların bütöv sistemi kimi nəzərdən keçirilir və rəqabətə davamlılığın yüksək səviyyəsinə nail olmağın ən effektiv formasıdır.

Klasterin fərqləndirici xüsusiyyəti ondan ibarətdidir ki, o müxtəlif funksiyaları yerinə yetirən və müxtəlif mülkiyyət formalarını malik olan iştirakçıların böyük sayını birləşdirir.

Universitet-sənaye əməkdaşlığında ciddi layihələri mövcud olan Universitetlər texnopark fəaliyyətləri ilə də Azərbaycanın və regionun inkişafında öz töhfəsini verməyi hədəfləyir.

Universitet Texnoparkı formalasdırıllarkən ABŞ, İsviç, Türkiyə və RF-nin təcrübəsi öyrənilmişdir. Türkiyədə fəaliyyət göstərən ODTU (Orta Doğu Texniki Universiteti), İTÜ (İstanbul

Texniki Universiteti) və YTU-nun (Yıldız Texniki Universiteti) Texnopark nümunələri götürülərək Qafqaz Universiteti Texnoparkı (indiki Mühəndislik universitetinin) təsis edilmişdir. 2013-cü ilin yanvar ayında Qafqaz Universiteti Elmi Şurasının qərarı ilə təsis edilən Qafqaz Universiteti texnoparkı "QUTechnopark" adlandırıldı. İndi universitetin adının dəyişməsi ilə əlaqədər "BMUTechnopark" adlandırılır.

BMUTechnopark hazırda formalasdırmağa davam etdiyi ekosistemdə universitet-sənaye əməkdaşlığının səmərliliyini artırmaqdadır. Bununla da, BMUTechnoparkı fəaliyyətlər istər kənd hazırlığı işində, istərsə də sosial-iqtisadi inkişafa səbəb olan elmi tədqiqatların aparılması şirkətlərlə əməkdaşlığın daha da genişlənməsini və səmərləli nəticələrini təmin edir.

Hazırda BMUTechnopark Bakı Mühəndislik Universitetində xüsusi ayrılmış 1000 m²-yaxın ərazisi olan, 20 ayrı ofisdən ibarətdir. BMUTechnopark-da İnkubasiya Mərkəzi ilə yanaşı, şirkətin fəaliyyəti üçün ofis yeri ayrılmışdır ki, onlardan 5-i xeyli vaxtdır ki, burada fəaliyyət göstərirler.

BMUTechnoparkı bütün iştirakçıları arasında zəruri əlaqələr yaradır və inkişaf etdirir:

- kiçik innovasiya şirkətləri ilə;
- tədqiqat təşkilatları ilə;
- universitet, böyük sənaye müəssisələri, maliyyə strukturları ilə;
- hakimiyət orqanları ilə;
- kütləvi informasiya vasitələrləri ilə.

BMUTechnoparkın müvəffəqiyyətli fəaliyyəti innovasiya təhsilinin yeni səviyyəsinə çıxmaga, mövcud elmi-texniki potensialdan, maliyyələrdən və əmək ehtiyatlarından effektiv istifadə etməyə imkan verir. Innovasiya mühitində yeni rəqabətə davamlı məhsulun yaradılması zamanı tələbələrdə bilikləri və bacarıqları praktikada tətbiq etmək qabiliyyətinin formalasdırılması ali təhsil müəssisəsinin fəaliyyətinin əsas məqsədidir.

Hal-hazırda BMUTechnoparkı dövlət başçısının siyasetini dəstəkləyərək, "texnoloji dəhlizin" qurulmasında əhəmiyyətli müvəffəqiyyətlərə nail olur. BMUTechnoparkı məhsulun idəyadan tətbiq edilməsinə və kommersiyalaşmasına qədər innovasiya prosesinin effektiv inkişafını təmin edir.

Inkişaf edən biliklər elm-təhsil innovasiyaya nüfuz etməlidir. BMUTechnoparkın yüksək nailiyyətləri ona milli tədqiqat universiteti olmağa imkan verəcək və gələcəkdə ən yaxşı dünyı universitetləri siyahısına girməyi proqnozlaşdırılır, lakin bunun üçün aşağıdakılardır lazımdır:

1. Innovasiyanın inkişafı üçün əlverişli şərait təmin etmək. Peşəkar və fasılısız təhsil sisteminin effektivliyini yüksəltmək.
2. Fasılısız təhsil sisteminin inkişafı sahəsində innovasiya siyasetini formalasdırmaq və ixtisaslaşdırılmış insan resurslarında innovasiya fəaliyyəti iştirakçılarının ehtiyaclarının monitorinqinin və proqnozlaşdırılmasının keçirilməsini nəzərə alaraq müəssisələrin və təhsil təşkilatlarının arasında əməkdaşlığı təmin etmək.
3. Innovasiyanın inkişafı üçün infrastrukturlar kimi sənaye parkları və sənaye zonalan yaratmaq.

Kiçik və orta biznesin effektiv işi üçün şərait yaranan və vahid operator tərəfindən idarə olunan daşınmaz əmlak və infrastruktur obyektlərinin kompleksi sənaye parkıdır [3].

Sənaye parkının xidmətləridən istifadə xərcləri aşağı salmağa və investisiya layihələrinin reallaşdırması prosesini sürətləndirməyə imkan verir. Respublikada sənaye parklarının yaradılmasına məqsədyönlü dəstək birbaşa xarici investisiyaların həcminin əlavə artımını təmin edəcək, əhəmiyyətini emal sənayesi sahələrində kiçik və orta sahibkarlıq müəssisələrinin inkişaf templərinin sürətlənməsinə və klasterlərin inkişafına imkan yaradır.

Respublikada ali məktəblərin və elmi-tədqiqat institutlarının əsasında yaradılacaq sənaye zonalarının inkişafını ləngidən amillər aşağıdakılardır:

- sənaye zonasının ehtiyacları üçün təchiz edilmiş sahələrin çatışmazlığı;
- sənaye zonasının sakinlərinə informasiya-konsultasiya və marketinq dəstəyinin aşğı səviyyəsi;
- sənaye zonalarının ölkədə ən çox yayılmış təşkilati modelinin məhdud effektivliyi.

Dünya praktikasında sənaye zonası – verilmiş məhdudiyyətlər çərçivəsində öz gəlirinin maksimallaşdırmasında maraqlı olan sərbəst hüquqi şəxsdir ki, təsisçilərinin tərkibinə təhsil və elm təşkilatlarının, əhəmiyyət orqanlarının nümayəndələri ilə yanaşı ilk növbədə ticarət təşkilatları daxil olur. Respublikada yaradılacaq sənaye zonaları baza ali məktəbinin təşkilatı strukturunun hissəsi olaraq çox zaman ondan və ya elmi tədqiqat institutundan tam asılı olurlar.

Bu şəraitdə bazar əsasında yaradılan sənaye zonaları şəbəkəsinin inkişafının yüksək templərini təmin edən mexanizmlərin formalasdırılması, əhəmiyyət mövcud sənaye zonalarının fəaliyyətinin məhsuldarlığının artırılması lazımdır.

Klasterlərin inkişafi məsələlərini nəzərə alaraq mühəndis və nəqliyyat infrastrukturunun inkişafına, reallaşdırılan mənzil tikintisi obyektlərə məqsədli investisiyalar həyata keçirmək lazımdır.

Mühəndis və nəqliyyat infrastrukturunun, bəzi hallarda yaşayış tikintisi obyektlərinin inkişafı klasterlərin inkişafının vacib şərtidir.

İnfrastrukturun inkişafında klaster təşkilatlarının tələbatlarının təmin olunmasının ilkin təşkilati şərti regional sosial-iqtisadi inkişaf, klasterlərin yerləşdiyi regionların inkişafı proqramlarının işlənib hazırlanması çərçivəsində bu tələbatların uçotudur.

Respublikada fəaliyyət göstərən kiçik və orat sahibkarlıq subyektləri innovasiya klasterinin nüvəsidir: hasilat və emal sahələri.

Regional idarəetmə orqanları tərəfindən verilən dəstək - klasterə inkişaf impulsu verən həm birbaşa, həm də vasitəli metodlarla verilən dəstək çox şeydə klasterin inkişafına imkan yaradacaq.

Xüsusilə, belə dəstək yalnız klaster strukturunun fəaliyyətinin birbaşa maliyyələşdirməsini nəzərdə tutmur, həm də onun inkişafının və irəliləyişinin müvafiq kompleks proqramlarının işlənib hazırlanmasını, investorların cəlb edilməsi üçün həvəsləndirici tədbirlərin tətbiqini, təsərrüfatçı subyektlərin müəyyən istiqamətlərdə müştərək fəaliyyətinin motivasiyasının artırılmasını və s. nəzərdə tutur [1].

Innovasiya klasterinin fəaliyyətinin göstərilən xüsusiyyətləri səmərliliyin artmasına və nəticədə regionun iqtisadiyyatını dəstəkləyən bütün sahələrə və sferalara pozitiv (texnoloji irəliləyiş planında) təsir göstərən innovasiya proseslərinin gedisiñin yüksəlləşdirilməsinə imkan yaratmağa qadirdir [2].

Klaster yanaşmasının reallaşdırılması bir sıra üstünlükler verir: birbaşa xarici investisiyaların cəlb edilməsi, regionların strukturunun dəyişməsi, əhalinin məşğulluq probleminin həlli, elmi-texniki sferada kooperasiya, kadrların hazırlığı və ixtisasın artırılması, istehsal kooperasiyası və başqaları.

Bu gün respublikada perspektivli klasterlərin inkişafı üçün sosial-iqtisadi innovasiyanın inkişafının və ölkədə rəqabətə davamlılığının artırılması prosesini təmin edən şərait və ilkin şərtlər yaradılır:

- Azərbaycan Respublikası hökuməti tərəfindən beynəlxalq tələblərə unifikasiya edilmiş və innovasiyaların inkişafını və texnologiyaların ötürülməsini əsaslandıran müvafiq qanunverici aktlar işlənilib hazırlanır, dövlət proqramları qəbul edilir, maliyyələşdirmənin həcmi və mənbələri müəyyən edilərək, əlverişli investisiya iqlimi yaradılır;

- akademik mühəndis təhsil, elm və innovasiya fəaliyyəti üçün inkişaf etmiş infrastruktur (tədris korpusları, laboratoriya, sənaye zonası, biznes-inkubatorlar, startap-şirkətlər) yaradılır;
- innovasiya iqtisadiyyatda tələb edilən yüksək ixtisaslı mütəxəssislərin hazırlanlığında keyfiyyət yüksəlir, bununla da əmək bazarında yüksək ixtisasi insan resurslarının mövcudluğu təmin edilir;

- iqtisadiyyatın prioritəti sahələrdə tələb edilən istiqamətlər üzrə universitetlərin alımları tərəfindən beynəlxalq elmi araşdırırmalar aparılır;

- tələbələrin, magistrlerin və professor-müəllim kontingentinin beynəlxalq akademik mobilliyyi (sürətlə hərəkət etmə qabiliyyəti) böyüür, birgə beynəlxalq konfranslar, simpoziumlar, dəyirmi masalar aparılır.

Müasir üniversitet sahibkar üniversiteti olmalıdır ki, onun etrafında yüksek teknolojiyi iqtisadiyyat cəmləşsin. Bu halda elmi-tədqiqat universitetinin mövcudluğunun özü ölkənin iqtisadi inkişafına gətirir. Universitetlər fundamental və tətbiqi tədqiqatlarla mütəxəssis hazırlığının xəbər bağlı olduğu əqli mərkəz ola bilər. Təhsilin, elmin və istehsalın sıx integrasiyası prosesləri zamanı universitet yeni biliklərin alınmasında və onların bazasında qabaqcıl texnologiyaların inkişafında lokomotiv olmalıdır. Lakin bunu yaxşı, elmi-texniki tərəqqinin gedişdən asılı olaraq daim yenilənən laboratoriya bazası olmadan həyata keçirmək mümkün deyil.

Hal-hazırda elmi texnologiyaların nanosəviyyədə öyrənilməsi və yaradılması mövqeyinə çıxıb. Və bu şəraitdə müasir tədqiqat texnikası olmadan əhəmiyyətli nəticələrə nail olmaq mümkün deyil, bu da əhəmiyyətli maliyyə sərmayələrinin qoyulmasını tələb edir. Respublikada bu problemlərin həlli istiqamətində müəyyən addımlar atılmalıdır. Müasir elmi səviyyədə tədqiqatlar yerinə yetirilə bilən və yeni texnologiyaların hazırlanması üçün kollektiv istifadə mərkəzi ola biləcək açıq tipli universitet laboratoriyasının yaradılması istiqamətində işlər aparılmalıdır. Belə laboratoriyalar ilk növbədə tədris-eim-innovasiya-istehsal kompleksləri üçün əsas olmalıdır və konkret regionlarda təhsilin, elmin və istehsalın birgə inkişafı məsələlərini təmin etməlidir.

Belə laboratoriyaların yaradılması professor-müəllim heyətinin ixtisasının artırılmasına, dissertasiya tədqiqatlarının keçirilməsinə, magistrlerin və aspirantların elmi-istehsal işlərinin hazırlanmasına, elmi layihələrin həyata keçirilməsi çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafına, elmi konfransların keçirilməsinə, həmçinin yaxının və uzaq xarici ölkələr arasında informasiya və kadr mübadiləsinə imkan yarada bilər.

Bu laboratoriyanın fəaliyyəti yanaşı sahələrin integrasiyasını təmin edə bilər, məsələn, maşınqayırma dağ-metallurgiya və inşaat klasterlərinin inkişafda və təkmilləşdirilməsində öz əksini tapacaq. Yığılmış problemlərin öhdəsində gəlməyə imkan verən optimal texnoloji qərar müvəqqəti yaradıcılıq kollektivlərinin və elmi-tədqiqat qruplarının yaradılması yolu ilə müəssisələrin sifarişləri üzrə işləyən kompleks laboratoriyanın yaradılmasıdır.

Ali məktəbdə innovasiya fəaliyyətinin ən əhəmiyyətli şərti fundamental və tətbiqi tədqiqat mərhələlərində alınmış yeni elmi nəticələrin üzə çıxardılması və qeydiyyatı, həmçinin təcrübə-konstruktur işlərinin keçirilməsi, onların innovasiya potensialının qiymətləndirilməsinin həyat keçirilməsi və bazarın profil seqmentlərində marketing tədqiqatlarının keçirilməsidir.

Innovasiya universitetinin formalasdirilmasi yussek texnologiyali sənaye sahələrinin inkişafının əsas şərtlərindən biridir. Bu halda ali məktəbin maraqları istehsalın və mütəxəssislərin özlərinin maraqları ilə birləşməlidir. Universitetlərə əməkdaşlıq münasibətləri əsasında onun bazasından və nailiyyətlərindən müvəffəqiyətlə müstərek istifadə etmək olar.

Bütün innovasiya komponentlerini mütəxəssis hazırlığının yeni təhsil modeli olan "Universitet - Sənaye zonası" modeli vasitəsilə almaq olar. Bu model sənaye zonasının təhsil klasteri vasitəsilə elmin və istehsalın qarşılıqlı əlaqəsini tələb edir [4].

Bu məqsədlə aşağıdakılar lazımdır:

- sonradan innovasiya müəssisələri yaratmaqla biznes-inkubatorun təşkili;
 - ETTKİ (daha əvvəl maliyyələşdirilmiş) yerinə yetirən və öz ixtiralarından və ya texnologiyalar transferindən istifadə edərək məhsul buraxılışı üzrə istehsalların yaradılması ilə məşğul olan kiçik innovasiya şirkətlərinin yaradılması;
 - xırda seriyalı istehsalların təşkili üçün özəl təcrübi-istehsal mərkəzinin və başqə obyektlərin tikintisi;
 - elmi-texniki potensialın integrasiyası vasitəsi ilə effektiv innovasiya mühitinin yaradılması;
 - sahibkar və maliyyə sektorlarının maraqları ilə kadrların hazırlanması;
 - reallaşdırmanın istənilən mərhələsində innovasiya layihələrinin ekspert, hüquqi, təşkilatlı injirinq və informasiya dəstəyi üzrə xidmət kompleksinin göstərilməsi;
 - innovasiya-investisiya layihələrini idarəetmə;
 - innovasiyanın və yeni texnologiyaların kommersiyalaşması üzrə "ən yaxşı təcrübənin" formallaşması;

- innovasiya sferasına əlavə investisiyaların cəlb edilməsinə kömək.
"Universitet - Sənaye zonası" yeni təhsil modelinin formalaşdırılması mütəxəssislər hazırlanmasının daha keyfiyyətli mərhələsinə keçməyə-innovasiya iqtisadiyyatının inkişafını təmin etməyi bacaran elmi-texniki kadrların hazırlığının təkmilləşdirilməsinə yönəldilmiş innovasiya təhsilinin, elmin və elmtutumlu istehsalın vahid sisteminin yaradılmasına imkan verir. Yaradılmış innovasiya infrastrukturunu innovasiya layihələrinin və onların praktiki reallaşdırılmasının işləmələri planında subyektlərin fəaliyyətini birləşdirir, integrasiya etmiş qarşılıqlı əlaqənin və lokallaşdırılmış innovasiya alt sistemi məkanının formalaşdırılmasının, innovasiya inkişafının təməlinin əsası olur. Məktəbli sahələrin kadrlarla tam təmin edilməsi məqsədi ilə həm ölkədə təhsil

Perspektivli sahələrin kadriarla təmən edinməsi məqsədi həm də tədbirlərin xidmətlərinə tələbatı formalaşdırın, həm də təklifin artımına kömək edən və nəticədə əqli potensialdan istifadənin səviyyəsini yüksəltməyə imkan verən bir sıra tədbirlərin qəbulu lazımdır [3].

[5]. Əqli potensialdan istifadənin səviyyəsinin artımı təhsil sterasında dövlət siyasetinin əsası olmalıdır.

Bələliklə, "Universitet – Sənaye zonası" yeni təhsil modelinin formallaşdırılması mütəxəssislər hazırlanmasının daha keyfiyyətli mərhələsinə keçməyə - innovasiya iqtisadiyyatının inkişafını təmin etməyi bacaran elmi-texniki kadrların hazırlığının təkmilləşdirilməsinə yönəldilmiş innovasiya təhsilinin, elmin və elmtutumlu istehsalın vahid sisteminin yaradılmasına imkan verir. Yaradılmış innovasiya infrastrukturunu innovasiya layihələrinin və onların praktiki reallaşdırılmasının işləmələri planında subyektlərin fəaliyyətini birləşdirir, integrasiya etmiş qarşılıqlı əlaqənin və lokallaşdırılmış innovasiya alt sistemi məkanının formallaşdırılmasının, innovasiya inkişafının təməlinin əsası olur. Innovasiya universitetinin fəaliyyətində missiyanın müəyyən prioritetli tərkib hissələrini seçmək məqsədə uyğundur: təhsil/təlim; elm/ETİ; innovasiya/ texnologiyaların kommersiyalaşması; cəmiyyətin dəyərləri/vətənpərvərlik, mülki səlahiyyət.

ƏDƏBİYYAT

1. Егорова М.В. Особенности функционирования инновационного кластера в регионе // Российское предпринимательство. -М., 2007. – №7, вып. 1 (93).- С. 19-24.
 2. Задорожнева Ю.В., Трухляева А.А. Модель взаимосвязи экономических показателей регионов ЮФО с развитием инновационного потенциала // Фундаментальные исследования. – 2012. – №11
<http://new.volstu.ru/struct/institutes/regionaleconomics/ekonomicinformatics/employees/publication.php?id=000013494>
 3. Касенова А.Е., Мутанов Г.М. Инновационный университет: опыт развития и становления // Жастар шығармашылығы – Казақстанның инновациялық дамуына = Творчество молодых – инновационному развитию Казахстана : VIII Республиканская научно-техническая конференция студентов, магистрантов, аспирантов и молодых ученых, посвященная 50-летию ВКГТУ им. Д. Серикбаева. – Астана, 2008, апрель 22–24. – Ч. 1. – С. 197-199.
 4. An A. Universities as a mechanism for technology transfer in the paradigm of innovation development of Kazakhstan // «The 2nd international scientific and practical conference partnership in education and science» – Portland, 2014, may 22- 23. – Р. 15-19.
 5. Куркина Н.Р., Корнилова Т.В. Роль ВУЗа в развитии инновационной деятельности региона // Современные проблемы науки и образования. – 2014. – № 2; URL: www.science-education.ru/116-12714 (дата обращения: 18.06.2014).
 6. OECD and Eurostat. Oslo Manual. Guidelines for collecting innovation data. Third edition. 2005. [Electronic resource]. - Access mode: <http://dx.doi.org/10.1787/9789264013100-en>.
 7. Власов В.В. Значение научных публикаций в специализированных журналах // Журн. Неврол. и псих. 2010, ПО: 7: 86-89.25,2010).

8. Bordons M., Fernandez M. T., Gomez I. Advantages and limitations in the use of Impact factors measures for the assessment of research performance in a peripheral country. *Scientometrics*, 2002, p. 195-206.
9. RAE Manager's Report April 2009 [Electronic resource]. Available on URL <http://www.rae.ac.uk/pubs/2009/manager/manager.pdf> (Date Treatment August).

ОЦЕНКА ОБЕСПЕЧЕНИЯ ИНТЕЛЛЕКТУАЛЬНОГО ПОТЕНЦИАЛА РЕГИОНОВ РЕСПУБЛИКИ ПО ПРИОРИТЕТНЫМ НАПРАВЛЕНИЯМ И УРОВЕНЬ ИННОВАЦИОННОЙ ДЕЯТЕЛЬНОСТИ

Kamal Mete Osman

В статье изложена новая модель образования «Университет-Промышленная зона», где формируются высококачественные специалисты, благодаря которым создаются условия перехода к инновационной экономике.

На основе инновационной технологии проанализированы некоторые вопросы создания науки и научно-технических производств в рамках единой системы.

Ключевые слова: инновационная деятельность, система образования, наука, производство.

ASSESSMENT OF THE INTELLECTUAL POTENTIAL OF THE REGIONS OF THE REPUBLIC IN PRIORITY AREAS AND THE LEVEL OF INNOVATION

Kamal Mete Osman

The article describes a new model of education as the "University-Industrial Zone", where high-quality specialists are formed, thanks to which conditions for transition to an innovative economy are created.

On the basis of innovative technologies, some issues of the creation of science-intensive productions in the framework of a unified system are analyzed.

Key words: innovation activity, education system, science, production.

Rəyçi: i.e.d., prof. S.H. Pürhani

ELMİ TƏŞKİLATIN FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ

S.H. Pürhani, Z.M. Nəcəfov, A.D. Hüseynova*

Milli Aviasiya Akademiyası, İqtisadiyyat Nazirliyi İİETİ*

Məqalədə dövrün tələblərinə uyğun olaraq elmi təşkilatların elm və innovasiya fəaliyyətinin qiymətləndirilməsi məsələlərinin aktuallığı, onların qiymətləndirmə indikatorları, Azərbaycanda innovasiya aktiv təşkilatların təyin edilməsi üçün aparılan səsioloji sorğunun nəticələri açıqlanmışdır. Aparılan səsioloji sorğunun nəticələri elmi təşkilatların vəziyyəti və fəaliyyəti haqqında təsəvvür yaradır. Alınan informasiya Azərbaycanda elmin təhlilinə imkan verir.

Açar sözlər: elmi təşkilat, innovasiya, səsioloji sorğu, elmi fəaliyyət, qiymətləndirmə meyarları

Giriş

Innovasiya prosesi - elmi biliklərin, elmi ideyaların, kəşflər və ixtiraların innovasiyaya çəvirlməsinin bütün dövrünü əhatə edən prosesdir.

Innovasiya prosesinin nəticəliliyini artırmaq üçün bu prosesin bütün iştirakçıları arasında aktiv qarşılıqlı fəaliyyətin olması çox vacibdir.

Məlumdur ki, innovasiya prosesinin əsas yaradıcıları dövlət, elm-təhsil və sahibkarlıqdır. Innovasiya prosesinin keyfiyyəti onların birgə işində asıldır. Bu üçlükədə elm xüsusi rola malikdir. Elm tədqiqatlarının və işləmələrin səmərəliliyi yeni bilik və texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrinə praktik tətbiqi dərəcəsi ilə təyin edilir.

Dövlətin elm siyasetində elmi nailiyyətlərin istifadəsi və texnoloji innovasiyaların bazara çıxarılması marağına, elm və iqtisadi fəaliyyət subyektlərinin səhərət və səmərəli qarşılıqlı əlaqəsinin stimullaşdırılmasına daha çox diqqət verilir.

Müasir dövrə Azərbaycanda elmin əsasını təşkil edən fundamental və tətbiqi istiqamətli elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsi və dəstəklənməsi üzrə müəyyən işlər aparılır. Bu işlər elmi cəmiyyətlərin fikrini nəzərə almaqla aparılır. Bu şəraitdə elmi müəssisələrin fəaliyyətinin qiymətləndirilməsində elmi tədqiqat və işləmələr sahəsində baş verən dəyişikliklərin vəziyyəti və keyfiyyəti haqqında informasiya əldə etməyə kömək edən səsioloji tədqiqatın aktuallığı artır.

Tədqiqatın məqsəd və vəzifələri:

Səsioloji tədqiqat elmi təşkilatların vəziyyəti və inkişafında keyfiyyət dəyişikliklərinin qiymətləndirilməsinə yönəlmüşdür. Bu gün praktiki olaraq elmi müəssisələrin elmi-tədqiqat və innovasiya fəaliyyətinin subyekti kimi strategiyaları və inkişaf perspektivləri haqqında sistemli informasiya yoxdur. Səsioloji alətlər belə informasiyanın alınmasına imkan yaradır.

Səsioloji tədqiqatın aparılmasının ümumi məqsədi elmi-tədqiqat institutları və ali təhsil müəssisələri fəaliyyəti haqqında bu təşkilatların rəhbərlərinin fikir və qiymətləndirməsi əsasında sistemli təsəvvür əldə etmək idi.

Bu tədqiqatın obyekti elmi fəaliyyətlə məşğul olan müxtəlif nazirliklərə, səhmdar cəmiyyətlərinə və s. aid olan elmi-tədqiqat institutları və ali təhsil müəssisələridir.

Səsioloji sorğunun əsas nəticələri:

Azərbaycanda elmi təşkilatlarda islahatlar aparılır. Aparılan səsioloji sorğunun nəticələri elmi təşkilatların vəziyyəti və fəaliyyəti haqqında təsəvvür yaradır. Alınan informasiya Azərbaycan elminin bu günü və gələcəyinin təhlilinə imkan verir.


Sorğu səkkiz istiqamərdə aparılmış və onun nəticələri Azərbaycanda gedən innovasiya prosesi haqqında müəyyən fikir yaratmağa imkan verir. Bu istiqamətlərin təhlilinin nəticələrini nəzərdən keçirək.

Elmi təşkilatların ehtiyat təminatı:***Maliyyə vəziyyəti***

Sorghunun nəticələrinə görə elmi təşkilatlar bazar iqtisadiyyatı şəraitinə uyğunlaşır. Elmi təşkilatların 21%-i maliyyə vəziyyətini "yaxşı", 66%-i "kafi", 10%-i "qeyri-kafi" qiymətləndirmişdir, 5% isə heç qiymətləndirməmişdir. Göründüyü kimi əksər təşkilatlar maliyyə vəziyyətlərini nisbətən məqbul hesab edir.

Təşkilatların qiymətləndirməsi müxtəlif maliyyə mənbələrini onların fəaliyyəti üçün önemlilik dərəcəsinə görə sıralamağa imkan verir.

Müasir təşkilatlar yalnız bütçə vəsaitləri ilə kifayətlənmirlər, mümkün digər maliyyə mənbələri axtarır, bütçədən kənar vəsaitlər cəlb edirlər. Təşkilatlardan 83,61% bütçədən maliyyələşməni və 40,98% bütçədən kənar maliyyələşməni qeyd edib. Göründüyü kimi bütçə vəsaiti hesabına maliyyələşmə payı hələ çox böyükdür. Buna baxmayaraq elmi təşkilatlar bazara çıxmaga cəhd edirlər. Bu da elmin durğunluq mərhələsindən inkişaf mərhələsinə keçidini təmin edir.




Şəkil 1. Maliyyələşmə mənbələri

Elmi təşkilatların maliyyə vəziyyətinin qiymətləndirilməsinə görə bəzi elmi təşkilatlar inkişaf mərhələsinə keçirlər.

Maddi-texniki ehtiyatlar:

Azərbaycan elminin səviyyəsi maddi-texniki bazanın vəziyyəti ilə müəyyən edilir. Ehtiyat təminatının bu aspekti elm sahələrinin tədqiqi üçün çox aktualdır. Sorghunun nəticələrinə görə elmi təşkilatların maddi-texniki ehtiyatlarının keyfiyyət qiyməti dünya standartları səviyyəsi ilə müqayisədə alınmışdır. Sorğuda iştirak edən təşkilatların 40,98%-inin maddi-texniki vəziyyəti respublika standartları səviyyəsində, 22,95%-i dünya standartları səviyyəsində olduğunu hesab edir.

Təşkilatların maddi-texniki

Şəkil 2. Sorğuda iştirak edən təşkilatların maddi-texniki vəziyyəti

Göründüyü kimi elmi təşkilatların maddi-texniki təchizatının dünya standartları səviyyəsindən geri qalması məsələsi gündəmdə qalmaqdadır.

İKT ehtiyatları:

Sorghunun nəticələrindən alınır ki, statistik göstəricilərə görə və dünya İKT indekslərinə görə Azərbaycan da informasiyalışma prosesinə aktiv qoşulub. Sosiooloji sorghunun nəticələrində görünür ki, elmi təşkilatların əksəriyyəti (təqribən 80%-i) İKT ehtiyatlarının dünya standartlarından aşağı olduğunu qeyd etmişdir. Nəzərə alaq ki, Azərbaycanda İKT bazarı inkişaf edir və yeni texnologiyalarla təmin olunur. Odur ki, elmi təşkilatların İKT ehtiyatlarının təzelənməsi onların maliyyə vəziyyətlərindən asılıdır.

Elmi təşkilatların informasiya təminatı:

Sorghudan belə nəticəyə gələ bilərik ki, fəaliyyət növü və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün elmi təşkilatlar informasiyadan fəal istifadə edir. Professional informasiya növündə çap məmulatlarına, işgüzar informasiyada isə statistik informasiyaya üstünlük verirlər. Elmi təşkilatlar konfrans və sərgilərə də maraq göstərir.


Digər tərəfdən elmi təşkilatlar hüquqi, analitik, proqnoz və kommersiya meylli informasiyalardan az istifadə edir. Bu da ya belə informasiyadan istifadə bacarığının olmaması və ya da belə informasiyaya keçidin olmamasından irəli gəlir.

Deməli, elmi təşkilatları bütün növ informasiyalardan istifadə etməyə yönəltməli və mümkün qədər informasiya mənbələrinə keçid yaradılmalıdır.

Digər tərəfdən maliyyə çatışmazlığı kommersiya növlü informasiyadan istifadəyə məhdudiyyət qoyur. Elmi təşkilatlar üçün əlavə maliyyə mənbələri cəlb edilməli və investorlar tapılmalıdır.

Kadr təminatı:

Sorghudan alınan qiymətlərə görə bütün təşkilatların kadrlara ehtiyacı var. Elmi təşkilatların 98,36%-inə "bir neçə elmi istiqamət üzrə", 72,13%-inə "gənc kadrlar", 57,38%-inə "elmlər doktoru", 54,1%-inə "fəlsəfə doktoru", 6,56%-inə "köməkçi heyət", 3,28%-inə "digər" mütəxəssislər lazımdır. "Digər" bəndini dolduran təşkilatlar informasiya texnologiyaları üzrə mütəxəssislərə ehtiyacları olduğunu qeyd etmişlər.



Şəkil 3. Təşkilatların kadrlara ehtiyacı

Cavab variantlarını ehtiyaca görə sıralasaq sonuncu yerdə köməkçi heyət və digər variantları durur. Elmi təşkilatların gənc mütəxəssislərə və elmi dərəcəsi olanlara ehtiyacı var.


Beləliklə, sorghunun nəticələrindən də görünür ki, elmin inkişafı üçün gənc mütəxəssislərin elmə gəlməsi problemi ən aktual məsələ olaraq qalır.

Elmi təşkilatların fəaliyyətlərinin xüsusiyyətləri:***Elmi təşkilatların istiqamətləri:***

Müasir zamanda müxtəlif elmi sahələrin kəsişməsində olan tədqiqatlar xüsusi əhəmiyyətə malikdir. Sorghunun nəticələrinə görə, tibb və kənd təsərrüfatı elmi istiqamətləri müəssisələr arasında üstünlük təşkil edir. Müasir dövrdə sahələrarası xüsusiyyətə malik ETTK işləri daha aktual

və perspektivlidir. Bu gün yeni ideyalar və kəşflər bilik sahələrinin kəsişməsində meydana gəlir. Sosialoji sorgunun nəticələrindən görürük ki, anketə cavab verən elmi təşkilatların 56%-i müəyyən sahə üzrə, 5%-i sahələrarası istiqamətdə, 39%-i isə həm müəyyən sahə, həm də sahələrarası istiqamətdə tədqiqatlar aparır.

Elmi müəssisələrin təşkilat-hüquqi formalara və fəaliyyət növlərinə görə paylanması baxdıqda görürük ki, səhmdar cəmiyyətlərinin elmi müəssisələrinin 50%-ni ali məktəblər təşkil edir və yalnız humanitar və texniki elmlər sahələrini əhatə edirlər (bölgü proporsionaldır, hər bir təşkilati-hüquqi formada 33% texniki elmlər, 17% humanitar elmlər təşkil edir).



Şəkil 4. Elmi müəssisələrin təşkilat-hüquqi formalara və fəaliyyət növlərinə görə paylanması

Təhlil edilən təşkilatlardan kiçik ölçülü (işçilərin sayı 200-ə qədər olan təşkilatlar) təşkilatların xüsusi çəkisi 54% təşkil edir, böyük (işçilərin sayı 500-dən çox olan təşkilatlar) və orta (işçilərin sayı 200-dən 500-ə qədər olan təşkilatlar) təşkilatların xüsusi çəkisi təxminən eynidir - 12% və 16%-dir.

Elmi təşkilatların fəaliyyətinin innovasiya xüsusiyyətləri:

Elmi təşkilatların fəaliyyəti yalnız fundamental və tətbiqi tədqiqatlar aparmaqdan ibarət deyil, onların fəaliyyətində innovasiya istiqaməti də öz əksini tapır. Sorgunun nəticələrində görünür ki, bu xüsusilə dövlət müəssisələrində geniş yayılıb.

Elmi nəşrlər:

Nəşr, xüsusi ilə də xarici jurnallarda, elmi fəaliyyətin əsas göstəricilərindəndir. Sorgunun nəticələrinə görə sorğuya cavab verən təşkilatlardan əksəriyyəti (93,44%) son 3 ildə xarici jurnallarda məqalə çap etdirib. Təşkilati-hüquqi formasına, elmin bölmələri, ETTKİ istiqaməti və fəaliyyət növünə görə məqalə çap etdirən təşkilatların sayı və məqalələrin sayı nisbətinə baxdıqda təşkilatlar çox aktivdirler.

Patent fəaliyyəti:

Sosialoji sorgunun nəticələri elmi təşkilatların patent fəaliyyəti haqqında təsəvvür yaradır. Bu məqsədlə patent aktivliyi (patent ərizələri verən təşkilatların ümumi sayına nisbəti), patent ərizələrinin sayı, müəlliflik şəhadətnamələri və onun üçün verilən ərizələrin sayı kimi göstəricilərdən istifadə edilmişdir.

Orta hesabla təşkilatların əksəriyyətini patent fəaliyyətlərinə əsaslanaraq patent aktiv adlandıra bilərik. Verilən patent ərizələrinin orta sayı 12, müəlliflik şəhadətnaməsinə ərizələrin sayı 5, patent ərizələrinin maksimal sayı 45, müəlliflik şəhadətnaməsi ərizələrinin maksimal sayı 26 təşkil edir.

Bu gün alınan və istifadə edilən patent problemləri də aktualdır. Sosialoji sorguda alınan və istifadə edilən patentlərin və müəlliflik şəhadətnamələrinin alınması və istifadəsi qı-

mətləndirilmişdir. Təşkilatların 54%-i patent və 21,31%-i müəlliflik şəhadətnaməsi almış, 27,86%-i patent istifadə edir. Müxtəlif göstəricilər əsasında alınan və istifadə edilən patent və müəlliflik şəhadətnaməsi üzrə qiymətləndirmə verilmişdir.

Alınan patentlər və müəlliflik şəhadətnamələri arasında lider dövlət müəssisələrdir (45,90% və 19,67%), istifadə edilən patentlər yalnız dövlət müəssisələrindədir (26,23%), özəl müəssisələrdə istifadə edilən patent yoxdur. Alınan və istifadə edilən patentlərin və müəlliflik şəhadətnamələrinin sayına görə AMEA təşkilatları yüksək xüsusi çəkiyə malikdir (uyğun olaraq 11,48%, 9,84% və 6,56%).

Alınan patentlərin sayı 1-dən 31-ə qədər dəyişir və orta qiyməti 10 patent təşkil edir. İstifadə edilən patentlərin sayı 0-dan 50-yə dəyişir və orta qiyməti 7 patent təşkil edir. Müəlliflik şəhadətnaməsi sayı 1-dən 9-a kimi dəyişir və orta qiyməti 3 şəhadətnamə təşkil edir. Alınan patentlərin sayına görə dövlət müəssisələri və səhmdar cəmiyyətləri liderdir (31), lakin orta qiymətinə görə səhmdar cəmiyyətləri üstünlük təşkil edir (12 patent).

İstifadə edilən patentlərin maksimal sayına görə lider dövlət müəssisələri (50 patent), texniki elmlərdir (50 patent, orta qiymət 16 patent).

Azərbaycan iqtisadiyyatında patentlərin istifadə edilməsi sayının artması problemi aktualdır. Nəticədə, əqli fəaliyyətin nəticələrinin tənzimlənməsi hüquqlarının, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətdə böyük işlər görülür. Əqli mülkiyyət obyektlərinin istifadəsi üçün qanunvericilikdən əlavə iqtisadiyyatın real sektoru tərəfindən elmi-texniki fəaliyyətin nəticələrinə tələbatın artması istiqamətdə iqtisadi həvəsləndirmə tədbirləri görülməlidir.

ETTKİ-nin vəziyyəti:

Sorguda iştirak edənlərinin əksəriyyəti elmin inkişaf etdiyini qeyd etmişdir. Həm Azərbaycanda, həm də digər ölkələrdə elmin zəifləməsini qeyd edən təşkilatların sayı aşağıdır (13,11%), hər dövlət üzrə 4,92%-dən 1,64%-ə kimi dəyişir. Təşkilatların əksəriyyəti Azərbaycan elminin inkişaf etdiyini (75,41%) qeyd etmişdir. Durğunluq mərhələsində ən yüksək faiz MDB-dədir (16,39%).

Sorgunun nəticələrinə görə elmi təşkilatlar məşğul olduqları sahələrin Azərbaycanda vəziyyətini yüksək qiymətləndirir, elmdə inkişaf olduğu qeyd edilmişdir.

ETTKİ-nin islahatlarının yeni mərhələsi iqtisadi tənzimləmə mexanizmlərinin və institutional əsasların təkmilləşdirilməsinə istiqamətlənmişdir və elmin müxtəlif sahələrində ETTKİ-nin inkişafi üçün daha əlverişli şəraitin yaradılmasına kömək etməlidir.

Elmi təşkilatların iqtisadi fəaliyyət sektorlu ilə əlaqələri:

Sorgunun nəticələrində görünür ki, elmi təşkilatların 31%-i dövlət sektorlu ilə işləyir. Qarşılıqlı əlaqə sahibkarlar (15%) və səhmdar cəmiyyətlərlə (8%) aparılır. Elmi təşkilatların 25%-inin iqtisadi sektorun subyektləri ilə heç bir əlaqəsi yoxdur.

Elmi təşkilatların qarşılıqlı əlaqəsi dövlət qurumları ilə (30%) yüksək aktivliyə malikdir. Özəl sektor və səhmdar cəmiyyətlərlə qarşılıqlı əlaqə, demək olar ki, yoxdur.

Fəaliyyət növünə görə elmi-tədqiqat institutları iqtisadi fəaliyyətin bütün sektorları ilə six qarşılıqlı əlaqədədir.

Qarşılıqlı əlaqənin xüsusiyyətləri:

Sorgunun nəticələrindən alınır ki, ən aktiv Azərbaycandaxili qarşılıqlı əlaqədir: elmi təşkilatların 25%-i iqtisadi fəaliyyət subyektləri ilə mütəmadi və 16%-i vaxtaşırı əlaqədədir. Bu halda biologiya, humanitar və texnika bölmənin dövlət müəssisələri (24%) daha çox fərqlənir.

İqtisadi fəaliyyət sektorları ilə ən zəif xarici təşkilatlarla olan əlaqələrdir.

Elmi təşkilatların təhsil prosesində iştirakı:

Müasir dövrə elmi-texniki və innovasiya sahəsində elmi-tədqiqat institutları və ali məktəbləri bir-birindən ayırmalı olurlar. Bu əlaqələr artır. Ali məktəblərin tərkibində elmi-tədqiqat bölmələri, laboratoriyaları, institutları fəaliyyət göstərir.

Sosialoji sorgunun nəticələri elmi təşkilatların yüksək ixtisaslı kadrların hazırlanması prosesində iştirak dərəcəsini, elmi təşkilatların təhsil ocaqları ilə geniş yayılmış qarşılıqlı əlaqə formalarını müəyyən etməyə kömək edəcəkdir. Bu məsələnin təhlilində yalnız elmi-tədqiqat institutlarının verilən məlumatlardan istifadə edilmişdir. Sorguda 43 elmi-tədqiqat institutu iştirak

etmişdir, onların 95,35%-i bu və digər formada mütəxəssis hazırlığı prosesində iştirak edir. Kadrların hazırlanması innovasiya prosesində əsas məsələrdən biridir.

Sorghunun nəticələrindən alınır ki, elmi-tədqiqat təşkilatları təhsil ocaqları ilə aktiv əməkdaşlıq edir. Ali məktəblərdə elmi-tədqiqat işləri aparılır, elm və təhsil təşkilatları birgə layihələrdə iştirak edirlər və kadr hazırlığı ilə məşğul olurlar. Elm və təhsilin qarşılıqlı əlaqəsinin inkişaf hüquqi-normativ sənədlərin olmamasından zəifləyir. Bu problemi qanunvericilik səviyyəsində həll etdikdə biliyə əsaslanan iqtisadiyyatın formallaşması əsasında elm və təhsilin əlaqəsini aktivləşdirmək üçün yeni imkanlar açılır.

Innovasiya inkişafına mane olan səbəblər:

Sorghunun nəticələrinin ümumiləşdirilmiş qiymətləndirilməsinə görə elm və innovasiya inkişafı prosesinin tənzimlənməsində ən ciddi səbəblər bunlardır: mütəxəssis çatışmazlığı (innovasiya menecmenti üzrə), özəl investisiyaların olmaması, elmtutumlu və yüksək texnoloji məhsul bazarının tədqiqinin zəifləyi, sahibkarlar tərəfindən maliyyə dəstəyinin məhdudluğu, beynəlxalq texnoloji əməkdaşlığın zəif olması, innovasiya infrastrukturunun inkişaf tam qurulmaması, xarici investorlarla əlaqə, innovasiya fəaliyyətini tənzimləyən qanunvericilikdəki boşluqlar kimi səbəblərlə bağlıdır. Başqa sözlə, elmi təşkilatların təqdim olunan məlumatları qiymətləndirilməsində belə nəticəyə gələ bilərik ki, onları daha çox dövlətin innovasiya prosesini stimullaşdırması və tənzimləməsi nə ehtiyac duyulur.

Qeyd edək ki, elmi təşkilatlar tərəfindən elmi-innovasiya prosesinin tənzimlənməsi məsələlərində dövlətin iştirakının məhdudluğunun əks tərəfi də var. Alınan nəticələr müasir elmin bazar şəraitinə kifayət qədər uyğunlaşmamasına, onların yeni iqtisadi şəraitdə öz qüvvələrinə və nəticələrinə etibarın olmamasıdır.

Sosiooji sorğunun nəticələrinə görə müasir elmi təşkilatlar iqtisadi fəaliyyət sektorunu müxtəlif subyektləri ilə aktiv qarşılıqlı əlaqədədir: dövlət qurumları ilə (31,15%), sahibkarları (14,75%), səhmdar cəmiyyətlər (8,20%), xarici firmalarla (1,64%).

Beləliklə, elmi təşkilatların cavablarına görə ölkədə elm və innovasiyanın inkişafına mane olan əsas səbəb MİS-in formallaşmasında elmi-texniki və sənaye siyasetinin əlagələndirilməsi innovasiya potensialını təhsil edən kadr və maliyyə tərkib hissələrinin tələb olunan səviyyədə olmamasıdır.

Elmi təşkilatların innovasiya aktivliyi potensialının qiymətləndirilməsi:


Elmi təşkilatların innovasiya aktivliyinin qiymətləndirilməsi üçün onların fəaliyyətinin əsas komponentini (patent, innovasiya və maliyyə) səciyyələndirən indikatorlar yığını istifadə edilib. Belə yanaşmanın əsas şərti patent və innovasiya fəaliyyətinin nəticələrini maliyyə fəaliyyətinin nəticələri ilə əlaqələndirməkdən ibarətdir. Bu da mütləq aktivlik potensialı – elmi təşkilatların nüvəsini müəyyən etməyə imkan verir. Sorğuda iştirak edənlərin 36,07%-i eyni vaxtda aktiv və müvəffəqiyyətli patent, innovasiya və maliyyə fəaliyyəti əlamətlərinə malikdir.

22 mütləq aktiv potensiallı elmi təşkilatın - nüvə təşkilatlarının 6-sı (ümumi sorğuda iştirak edənlərin 9,84%-i, nüvə təşkilatlarının 40,91%-i) liderdir. Onlar daha əmin və sabit innovasiya aktivliyinə malikdirlər. Lider elmi təşkilatlar patent fəaliyyətinin hər üç indikatoruna eyni zamanda malikdir, yəni patent ərizələri veriblər, patent alıblar və istifadə ediblər, maliyyə vəziyyətlərini yaxşı qiymətləndirirlər və iqtisadi fəaliyyət sektoru ilə six əlaqədədirler. Qalan 16 nüvə təşkilat patent fəaliyyətinin 3 indikatorundan 1-i və ya 2-sinə eyni zamanda malikdir, maliyyə vəziyyətləri ilə də qismən razıdır.

Qalan elmi təşkilatlar nisbi aktivlik potensialıdır (ətraf), onlar çoxluq təşkil edir. Bu təşkilatlar fəaliyyətlərində innovasiya aktivliyinin ayrı-ayrı əlamətlərinə və müxtəlif birləşmələrinə malikdirlər. Məsələn, elmi təşkilatlar patent, innovasiya və maliyyə fəaliyyətinin eyni zamanda bütün şərtlərinə malik deyil, hər hansı fəaliyyət növü bu təşkilatlarda qoyulan tələbləri ödəmir.

Nüvə və ətraf elmi təşkilatların aktivliyi daha çox tətbiqi tədqiqatlarda izlənir. Aktiv təşkilatların mərhələlərdə iştirakının qiymətləndirilməsinin ən aşağı qiyməti məhsulun xüsusi çəkisini artırmaq mərhələsində alınır. Sorğunun nəticələrindən alınır ki, təşkilatların istehsalatla əlaqəsi var, yalnız bazarla əlaqəsi yoxdur və məhsullarının kommersiyalaşması məsələləri ilə məşğul olmurlar.

INNOVASIYA AKTİVLİYİ POTENSİALININ STRÜKTURU



Şəkil 5. Innovasiya aktivliyi potensialı strukturu

Elmi təşkilatların fəaliyyətlərinin qiymətləndirilməsi meyarlarını müəyyən etmək üçün bu sorğunun nəticələri və beynəlxalq təcrübə öyrənilmiş, bu sahədə olan indikatorlar milli xüsusiyyətlərə uyğunlaşdırılmışdır.

Təqdim edilən tədqiqat ankətdə qoyulan məsələləri təşkilatların özlerinin qiymətləndirməsi əsasında aparılmışdır.

Bir sosioloji sorğunun əsasında elmi təşkilatların inkişaf meylləri haqqında birmənalı nəticə çıxarmaq çətindir. Sosioloji sorğunun nəticələrinə görə elmi təşkilatların arasında inkişaf edən lider təşkilatlar və çoxluq təşkil edən bazar şəraitinə uyğunlaşan təşkilatlar var. Yaxın illərdə hansı meylin üstünlük təşkil edəcəyini müntəzəm keçirilən sorğular göstərə bilər.

Elmi təşkilatların fəaliyyətini daha dəqiq qiymətləndirmək üçün sorğuların formaları daha da təkmilləşməli, təşkilatların tələblərə cavab verməlidir.

Nəticə

Göstərilən istiqamətlər üzrə elmi təşkilatların fəaliyyətini qiymətləndirmək üçün metodika hazırlanmışdır.

Bu metodika əsasında respublikada mövcud təhsil və digər elmi-tədqigat müəssisələrinin fəaliyyət nəticələrinin monitoringi aparılmalı, onun innovasiya potensialına çevrilməsinə program xarakterli layihələri hazırlanmalıdır.

Bu monitorinqlərin əsasında elmi nəticələrin iqtisadiyyatın innovasiyalı inkişafında rolunu artırmaq üçün elmi təşkilatlarda islahatlar aparılmalıdır.

Elmi təşkilatların qiymətləndirilməsi elm sahəsində aşağıdakı məsələlər üzrə idarəetmənin səmərəliliyini artırmağa imkan verir:

- elm sahəsində strateji və əməli idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması;
- elm sahəsində büdcə xərclərinin səmərəliliyini artırmaq;
- milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəlməsinə elmin təsirinin artırılması.

ƏDƏBİYYAT

1. Azərbaycanın Statistik Göstəriciləri 2012. Bakı, 2012, <http://www.stat.gov.az>
2. Həsənov R.T., Hüseynov A.F., Qasımov Ə.Ə. Azərbaycanın İKT müəssisələrinin innovasiya fəaliyyətinin qiymətləndirilməsi və innovasiya potensialının modelləşdirilməsi // AMEA Xəbərləri. Elm və Innovasiya seriyası, 2011, №1(5), s. 15-22
3. Qasımov F.H., Nəcəfov Z.M., Hüseynova A.D. Elmi-tədqiqat işlərinin qiymətləndirilməsinin və idarə olunmasının informasiya təminatı sistemi. Bakı: Elm, 2005, 118 c.
4. Kасумов Ф.Г., Гусейнова А.Д. Роль науки в развитии экономики в условиях глобализации / Материалы III Міжнародної науково-практичної конференції «Роль і значення інноваційному розвитку економіки», 9-11 листопада 2011. Київ, 2011, с. 90-96.
5. Руководство Осло: Рекомендации по сбору и анализу данных по инновациям. Третье издание, М., 2006, 192 c.

6. Hepworth, M.A Regional Perspective on the Knowledge Economy in Great Britain. United Kingdom Department of Trade and Industry / Mark Hepworth, Greg Spencer: электронный ресурс <http://www.berr.gov.uk/files>.

ОЦЕНКА ДЕЯТЕЛЬНОСТИ НАУЧНОЙ ОРГАНИЗАЦИИ

С.Х. Пурхани, З.М. Наджафов, А.Д. Гусейнова

В статье раскрыта актуальность задачи оценки научной и инновационной деятельности научных организаций, индикаторы их оценки, результаты опроса проведенного для определения инновационно - активных организаций в Азербайджане. Результаты социологического опроса дают представление о состоянии и деятельности научных организаций. Полученная информация предоставляет возможность анализа Азербайджанской науки.

Ключевые слова: научные организации, инновации, социологический опрос, научная деятельность, критерии оценки

ASSESSMENT OF SCIENTIFIC ORGANIZATION ACTIVITIES

S.H. Purhani, Z.M. Nacafov, A.D. Huseynova

In this article reveals the relevance of the task assessment of science and innovation research organizations, indicators their assess, the results of the survey conducted to determine the innovation activities of organizations in Azerbaijan. Findings of the survey provides insight into the status and activities of research organizations. Received information present the ability of analyze the Azerbaijan science.

Keywords: research organizations, innovation, sociological survey, research activities, evaluation criteria

СİNAYƏT PROSESİNDƏ MÜTƏXƏSSİN ANLAYIŞI, ROLU VƏ İSTİNTAQ HƏRƏKƏTLƏRİNDE ONUN İŞTİRAKİNIN ƏSAS PRİNSİPLƏRİ

Ş.M. Kərimov, A.S. Mikayılov*

Milli Aviasiya Akademiyası, Azərbaycan Respublikası DİN-in Polis Akademiyasının*

Məqalədə cinayət mühakimə icraatında mütəxəssisin anlayışı rolü, yeri nəzərdən keçirilmiş və istintaq hərəkətlərində mütəxəssisin iştirakinin əsas prinsipləri sistemləşdirilmişdir.

Açar sözlər: cinayət-prosessual məcəllə, istintaq hərəkətləri, mütəxəssis, prinsiplər, hadisə yerinə baxış, şəxsi müayinə, axtarış, istintaq eksperimenti

Azərbaycan cəmiyyətinin müasir inkişaf mərhələsi hüquqi dövlətin yaradılması kimi strateji istiqamətin seçilməsi və bu istiqamətdə uğurlu addımların atılması ilə xarakterizə olunur. Bu şəraitdə cinayətkarlıqla mübarizə məsələləri nəinki öz əhəmiyyətini itirməmiş, hətta daha da aktuallaşmışdır. Çünkü istənilən demokratik dövlətin əsas vəzifələrindən biri vətəndaşların şəxsi və əmlak hüquqlarının dönmədən müdafiəsindən ibarətdir.

Cinayətkarlıqla mübarizə sahəsində hüquq-mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi elmi-texniki tərəqqinin nailiyyətlərindən istifadə edilməsi, istintaq təcrübəsinə ən yeni elmi-texniki metodların və vasitələrin tətbiqi ilə üzvi surətdə bağlıdır.

Müasir mərhələdə elmi və texniki nailiyyətlərin cinayət prosesində rolü durmadan artır. Bu nailiyyətləri cinayət mühakimə icraatına tətbiq edən əsas subyektlər qismində mütəxəssislər, o cümlədən mütəxəssis-kriminalistlər çıxış edirlər (14, s.3).

Azərbaycan SSR-in 1961-ci ildə qüvvəyə minmiş CPM-in ilk redaksiyasında mütəxəssis kimi bir subyekt nəzərdə tutulmurdu. Yalnız Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 23 dekabr 1966-cı il tarixli Fərmanı ilə Məcəlləyə yeni 77-1 və 77-2-ci maddələri əlavə edilmiş və bu maddələrlə Azərbaycanın cinayət prosesində mütəxəssisin iştiraki və ona etiraz etmə məsələləri öz hüquqi tənzimini tapmışdır. Belə ki, Cinayət-Prosessual Məcəllənin 77-1-ci maddəsində göstərilmişdir: Bu Məcəllədə nəzərdə tutulan hallarda müstəntiq istintaq hərəkətinin aparılmasıdır. İştirak etmək üçün, işin nəticəsi ilə maraqlı olmayan mütəxəssis çağırmağa haqlıdır. Mütəxəssisin çağırılması haqqında müstəntiqin qərarı mütəxəssisin işlədiyi müəssisə, idarə və ya təşkilatın rəhbəri üçün məcburidir. Mütəxəssis çağırıldığda gəlməyə; özünün ixtisas biliyindən və vərdişlərindən sübutları aşkar etməkdə, rəsmiləşdirməkdə və götürməkdə müstəntiqə kömək üçün istintaq hərəkətinin aparılmasında iştirak etməyə; sübutların aşkar edilməsi, rəsmiləşdirilməsi və götürülməsi ilə əlaqədar hallarda müstəntiqin diqqətini cəlb etməyə; yerinə yetirdiyi hərəkətlər barədə izahat verməyə borcludur. Mütəxəssis sübutların aşkar edilməsi, rəsmiləşdirilməsi və götürülməsi ilə əlaqədar olan və protokola yazılımlı olan məlumatlar verməyə haqlıdır. (1)

Azərbaycan Respublikasının 14 iyul 2000-ci il tarixdə qəbul edilmiş və 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş CPM-də mütəxəssis institutu və cinayət prosesində xüsusi biliklərdən istifadə qaydalarına aid olan normalar yeni forma və məzmun almış və əvvəlki cinayət-prosessual qanunvericiliklə müqayisədə ciddi dəyişikliklər edilmiş və daha da təkmilləşmişdir (2). 1961-ci il tarixli CPM ilə müqayisədə qüvvədə olan cinayət-prosessual qanunvericilik cinayət mühakimə icraatında mütəxəssislərdən daha fəal şəkildə istifadə edilməsi üçün zəruri olan ilkin şərtlər yaratmışdır (3).

Mütəxəssis - xüsusi biliklərə malik olan, cinayət-prosessual qanunla müəyyən edilmiş qaydada əşyaların və sənədlərin aşkar edilməsinə, möhkəmləndirilməsinə, götürülməsinə, cinayət işinin materiallarının tədqiqində texniki vasitələrin tətbiq edilməsinə kömək etmək, ekspertin qarşısında sualların qoyulması, habelə onun peşəkar fəaliyyətinə aid olan sualları tərəflərin nümayəndələrinə və məhkəməyə aydınlaşdırmaq üçün cəlb edilmiş şəxsdir. Xüsusi biliklərə malik olan şəxs cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunanın sonra mütəxəssis statusunu qazanır. (8,s.111)

AR CPM-in 96.1-ci maddəsinə əsasən mütəxəssis cinayət prosesində şəxsi marağının olmaması razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək

üçün cinayət prosesini heyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Yetkinlik yaşına çatmamış zərərçəkmiş, şübhəli və təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində istifadə etmiş müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər.

Mütəxəssis cinayət işi üzrə icraatda: a) CPM-nin 96-cı maddəsi ilə nəzərdə tutulmuş hallar mövcud olduqda; b) əgər, o, tərəflərdən və ya onların nümayəndələrindən xidməti asılılıqla (tabelikdə) olmuşdursa və ya olarsa; c) əgər onun səriştəsizliyi üzə çıxarsa iştirak edə bilməz. Şəxsin cinayət işi üzrə icraatda mütəxəssis qismində əvvəlki iştirakı onun rədd edilməsi üçün əsas deyildir.

Mütəxəssisin təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışına gəlməkdən yayınmaq, cinayət işi üzrə icraatda mütəxəssis qismində iştirakla əlaqədar ona malum olan ibtidai istintaqın məlumatları, əgər, o, bu barədə əvvəlcədən xəbərdar edilmişdir, yamaq hüququ yoxdur. İbtidai istintaqın məlumatlarını yamağa görə mütəxəssis AR CM-nin 300-cü maddəsinə uyğun olaraq məsuliyyət daşıyır.

Mütəxəssisin çağırılması və cinayət mühakimə icraatında onun iştiraketmə qaydası CPM ilə müəyyən edilir.

Mütəxəssis rəyi - tərəflərin mütəxəssisin qarşısına qoyduğu suallar üzrə yazılı şəkildə təqdim olunan müləhizədir.

Göstərilən normanın mənasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, mütəxəssisin müləhizəsi yazılı «rəy» formasında ifadə oluna bilər və onu ekspertin rəyi ilə qarışdırmaq lazımdır. Ekspertdən fərqli olaraq, mütəxəssis cinayət işi üzrə icraatin gedisində hər hansı tədqiqatlar aparmaq hüququ ilə təmin edilməmişdir. Mütəxəssis AR CM-nin 96.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Mütəxəssis ekspert üçün nəzərdə tutulduğu kimi, biləbilə yalan rəy verməyə görə AR CM-nin 297-ci maddəsi üzrə cinayət məsuliyyəti daşıyır.

Mütəxəssis ifadələri - onun xüsusi biliklər, habelə barəsində onun öz fikrinin CPM-yə uyğun olaraq aydınlaşdırılmasını tələb edən hallar barədə dindirmə zamanı bildirdiyi məlumatlardır. Mütəxəssis ifadələri ibtidai araşdırmanın və məhkəmə araşdırmasının müxtəlif məsələlərinə, xüsusilə, cinayətin izlərinin aşkar çıxarılmasına, əşyaların və sənədlərin tədqiqedilməsi və götürülməsinə istintaq hərəkətlərinin icraatında texniki vasitələrin tətbiqi xüsusiyyətlərinə, özünün rəyinin ayrı-ayrı müddəələrinin aydınlaşdırılmasına və s. aid ola bilər.

Mütəxəssisin ifadələrinin rəsmiləşdirilməsinin prosessual forması dindirmə protokoludur. Azərbaycan Respublikasının CPM-in 96.1-ci maddəsinə uyğun olaraq mütəxəssis cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Yetkinlik yaşına çatmamış zərərçəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində iştirak etmiş müəllim mütəxəssis hesab olunur.

Əvvəller mütəxəssisin əsas təyinati maddi sübutların aşkar edilməsi, təsbiti və götürülməsində müstəntiqə kömək göstərməkdən ibarət idi. Yeni cinayət-prosessual qanunvericiliyə görə mütəxəssis qeyd olunanlarla yanışı, bir sıra digər vəzifələrin və hüquqların da daşıyıcısı olmuşdur.

Hüquq ədəbiyyatında "mütəxəssis" anlayışına mənaca eyni, məzmunca müxtəlif anlayışlar verilib. Professor M.Ə.Cəfərquliyev göstərir ki, "mütəxəssis" cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika, incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Yetkinlik yaşına çatmamış, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidin dindirilməsində iştirak etmiş müəllim mütəxəssis hesab olunur. Mütəxəssis cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər. Mütəxəssis cinayət prosesini həyata keçirən orqan

zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır (6, səh 209). Səxs cinayət prosesinin hüquqi məsələləri üzrə mütəxəssis qismində təyin oluna və ya digər formada cəlb edilə bilməz. Mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. M.Ə. Cəfərquliyev qeyd edir ki, mütəxəssis qismində cinayət prosesində iştirakını istisna etmir, yəni onlar təkrarən dəvət oluna bilərlər.

Mütəxəssisə etiraz qanunvericiliklə nəzərdə tutulmuş aşağıdakı qaydada həll olunur: Cinayət işinə məhkəmədə kollegial tərkibdə baxılarkən-məhkəmənin tərkibi tərəfindən; Təhqiqat və ya ibtidai istintaq aparılarkən-müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən;

Cinayət işinə və ya digər materiala hakim tərəfindən təkbaşına baxılarkən-məhkəmə iclasında sədrlik edən tərəfindən Professor F.M. Abbasova "mütəxəssis"ə verdiyi anlayışda yazır ki, mütəxəssis-cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı əsasında istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında elm, texnika incəsənət və digər peşə sahəsindəki xüsusi bilik və bacarığından istifadə edərək kömək göstərmək üçün cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin edilmiş şəxsdir. Mütəxəssis, cinayət prosesini həyata keçirən orqana zəruri kömək göstərilməsi üçün kifayət qədər biliyə və bacarığa malik olmalıdır. Xüsusi bilikdən istifadə etməsinə baxmayaraq, mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini əvəz etmir. Cinayət prosesində iştirak edən pedaqoqlar da mütəxəssis statusu daşıyırlar. Mütəxəssis cinayət prosesi iştirakçılarının təklif etdikləri şəxslər sırasından təyin edilə bilər. Hüquqi məsələlər üzrə ekspert kimi mütəxəssis qismində də heç kimin təyin olunmasına və ya digər formada cəlb edilməsinə yol verilmir (5, səh.226).

Professor M. Mövsumov qeyd edir ki, mütəxəssis qismində məhkəməyə pedaqoji işçilər, şəkilçəkənlər, kino və fotooperatorlar, mühəndislər və sairə xüsusi biliyə malik şəxslər cəlb edilə bilər. Mütəxəssis prosessual hərəkətlərdə iştirak edir, lakin ekspertdən fərqli olaraq iş üzrə faktiki hallar haqqında yeni biliyin alınmasına yönəlmüş müstəqil tədqiqat aparmır. Mütəxəssisin vəzifəsi məhkəməyə arayış-məsləhət və texniki kömək göstərilməsi ilə bağlı prosessual hərəkət etməkdən ibarətdir. (7, səh.251)

Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəmə iclasına gəlmək, yazılı və ya şifahi formada məsləhət, izah və zəruri hallarda texniki kömək göstə bilər. Mülki Prosessual qanunvericilik mütəxəssisin bilə-bilə yalan məsləhət və ya izah verməklə bağlı məsuliyyət daşıması haqqında norma müəyyən etməyib. Lakin ona etiraz etmək əsasını və həll edilmə qaydasını müəyyən edib (4. mad. 20-22).

Mütəxəssisin yazılı formada verdiyi məsləhət və ya izah məhkəmə iclasında elan edilir və işə əlavə olunur. Mütəxəssisin şifahi izahı və məsləhəti məhkəmə iclasının protokoluna yazılır.

Məsləhəti aydınlaşdırmaq və tamamlamaq məqsədi ilə mütəxəssisə suallar verilə bilər. Mütəxəssisin cəlb olunması barədə vəsatət vermiş şəxs və onun nümayəndəsi birinci olaraq, sonra isə işdə iştirak edən digər şəxslər və onların nümayəndələri suallar verirlər. Mütəxəssis məhkəmənin təşəbbüsü ilə prosesə cəlb edildikdə sual birinci olaraq, təqsirləndirilən şəxs və onun nümayəndəsi tərəfindən verilir. Məhkəmə mütəxəssisin dindirildiyi hər hansı bir vaxt ona sual verə bilər.

Belə ki, CPM-in 96.4.5-ci maddəsinə uyğun olaraq mütəxəssisin vəzifələri sırasında istintaq və ya digər prosessual hərəkətləri həyata keçirən şəxse kömək məqsədi ilə sənədlərin və əşyaların aşkar edilməsi, məhkəmləndirilməsi, götürülməsi, texniki vasitələrdən və kompüter programlarından istifadə edilməsi, iş materiallarının tədqiq edilməsi, ekspert qarşısında suallar qoyulması üçün öz bacarığından və biliyindən istifadə edərək, cinayət prosesini həyata keçirən şəxs, orqana, məhkəmə iclasında iştirak edən cinayət prosesi tərəflərinə peşəsinə aid sualları və hərəkətləri izah etmək də göstərilmişdir.

CPM-in 96.6.3-cü maddəsinə əsasən proses iştirakçısı kimi mütəxəssis digərləri ilə yanaşı, həm də cinayət prosesinin iştirakçılarının diqqətini sənədlərin və əşyaların aşkar edilib məhkəmləndirilməsinə və götürülməsinə, texniki vasitələrin və kompüter programlarının istifadəsinə, iş materiallarının tədqiqinə, ekspert qarşısında suallar qoyulmasına, həmçinin öz peşəsinə aid olan sualların məzmununa yönəltmək kimi hüquqların da daşıyıcısı olmuşdur. Bundan

başqa, cinayət mühakimə icraatında çəkişmə principini reallaşdıraraq və tərəflərin bərabərliliyinə əsaslanıb, qanunverici müdafiəciyə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək (CPM-in 92.9.9-cu maddəsi) kimi yeni səlahiyyət vermişdir.

Qanunvericilikdə göstərilir ki, mütəxəssis, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə apardığı tədqiqatın (araşdırmanın) nəticələri sübut əhəmiyyəti kəsb etməsə də, cinayət təqibi üzrə icraat gedişində fərziyyələrin irəli sürülməsinə, bu və ya digər istintaq hərəkətinin keçirilməsi haqqında qərarın qəbul edilməsinə, məhkəmə ekspertizasının təsdiq edilməsinə, ekspert qarşısında qoyulan sualların dairəsinin müəyyənləşdirilməsinə kömək edə bilər.

Cinayət-prosessual qanunvericilikdə istintaq hərəkətlərində mütəxəssisin iştirakı praktiki olaraq məhdudlaşdırılmışdır. Çünkü Azərbaycan Respublikası CPM-də, xüsusi halda 96-cı maddədə mütəxəssisin iştirakı ilə keçirilən istintaq hərəkətlərinin dairəsi göstərilmir, yalnız onları cəlb olunmasının məqsəd və vəzifələri, qaydası, mütəxəssisə irəli sürülen tələbləri müəyyən edir. Cinayət işi üzrə icraatda mütəxəssisin iştirakının hər bir forması cinayət mühakimə icraatının məqsədlərinə nail olmaq üçün onun tərəfindən xüsusi biliklərdən istifadəni nəzərdə tutur, müəyyən qaydalara və prinsiplərə əsaslanır.

Prosesi aparan şəxsin xüsusi biliklərdən istifadə formaları haqqında məlumatlı olmasa qarşıya qoyulmuş məqsədə çatmaq üçün onlar arasında ən effektiv və daha optimal olanını seçimini xeyli asanlaşdırır.

Cinayət mühakimə icraatında mütəxəssisin iştirakının prosessual formaları qismində aşağıdakılardan çıxış edir:

- predmetlərin və sənədlərin aşkar edilməsi, təsbiti və götürülməsində kömək etmək üçün mütəxəssisin istintaq hərəkətlərində və məhkəmə baxışında iştirakı;
- cinayət işi materiallarının tədqiqində texniki vasitələrin tətbiqi;
- ekspert qarşısında sualların qoyulması;
- səlahiyyətinə daxil olan məsələlər üzrə tərəflər və məhkəməyə izahların verilməsi;
- mütəxəssis tərəfindən müstəntiqin tapşırığı ilə prosessual hərəkətin müstəqil aparılması (məsələn, digər cinsdən olan şəxslərin tanınması üçün təqdim edilməsi).

Mütəxəssisin iştirakının qeyri-prosessual formalarına aid edilə bilər:

- mütəxəssis tərəfindən sənədli yoxlamaların, təftişlərin aparılması;
- təhqiqat orqanı, müstəntiq, istintaq orqanının rəhbərinin tələbi üzrə sənədlərin, predmetlərin, meyitlərin və s. ilkin tədqiqi;
- mütəxəssisin məsləhət xarakterli fəaliyyəti (15,səh.8-9).

Mütəxəssisin istintaq hərəkətlərində iştirakının təşkilinə dair məsələləri üç əsas mərhələyə ayırmak olar.

Istintaq hərəkətinə başlamazdan əvvəl müstəntiq xüsusi vəzifələrin həlli üçün konkret mütəxəssisin cəlb edilməsi ilə bağlı məsələləri həll edir, onun səlahiyyətini müəyyən edir, konkret iş üzrə maraqlı olmaması yoxlanılır, təlimatlandırılır, onun iştirakı üçün optimal şəraitlər yaradır.

İkinci mərhələdə müstəntiq tərəfindən mütəxəssisin fəaliyyətinin idarə edilməsi (mütəxəssisin hüquqlarını və təşəbbüslerini məhdudlaşdırmadan) dörd əsas elementə əsaslanır. Bu, müstəntiq tərəfindən mütəxəssisin fəaliyyətinə rəhbərlik, istintaq hərəkətlərinin digər iştirakçıları, ilk növbədə digər mütəxəssislərlə fəaliyyətin əlaqələndirilməsi, mütəxəssis qarşısında qoyulmuş vəzifələrin dəqiqləşdirilməsi, mütəxəssisin hərəkətlərinin ardıcılılığı və istiqaməti nöqtəyi-nəzərindən onun fəaliyyətinə prosessual-taktiki və təşkilati nəzarətdən ibarətdir.

Istintaq hərəkəti başa çatdıqdan sonra müstəntiq istintaq hərəkətləri gedişində əldə edilmiş səbutların qeydə alınması və saxlanması istiqamətlənmiş bir sıra zəruri və əlavə tədbirləri həyata keçirir (9,s.22-23).

Bir sıra işlərdə mütəxəssislərin istintaq hərəkətlərində iştirakının iki istiqaməti fərqləndirilir: 1) elmi-texniki kömək; 2) məsləhət və tövsiyələr şəklində kömək göstərmə. V.N. Maxovun fikrincə, mütəxəssisin prosesdə iştirakının ikinci istiqaməti məsləhət deyil, təşkilat-taktiki kömək adlandırılmasından daha məqsədəməvafiq və məntiqi oları (10, s.10).

Mütəxəssisin elmi-texniki köməyinin əsas məzmunu - cinayətin maddi izlərinin aşkar edilməsi, təsbit olunması və götürülməsindən ibarətdir. Planların, sxemlərin tərtibi, istintaq

hərəkətlərinin gedişi və nəticələrinin fotoçəkiliyi, dindirmə və üzləşdirmə zamanı səsyazma və videoçəkilişin tətbiqi və s. də bu istiqamətə aid edilə bilər.

İstintaq hərəkətlərinə hazırlıq zamanı mütəxəssislərin məsləhətləri, tövsiyələri müstəntiqə istintaq hərəkətlərinin keçirilməsinin ən düzgün taktikasını seçməyə, istintaq hərəkətinin təşkili və aparılmasını düzgün planlaşdırmağa, sualları formulə etməyə, onların ardıcılığını müəyyən etməyə imkan verir. İstintaq hərəkətinin aparılması vaxtı, iştirakçıların tərkibi, istifadəsi məqsədə uyğun olan texniki vasitələr barədə mütəxəssisin mövqeyi də faydalı ola bilər. İstintaq hərəkətinin keçirilməsi zamanı mütəxəssis müstəntiqə nəzərdə tutulmuş plana vaxtında düzəlişləri etməyə kömək edir, məsləhətlər, arayış xarakterli məlumatlar verir, istintaq hərəkətinin gedişində müstəntiqin qarşılışlığı predmetlərin adı və təyinatı barədə məlumat verir (12,s.10-11). B.Y. Txakumaçev mütəxəssisin istintaq hərəkətlərində iştiraka cəlb edilməsinin məqsədləri və ümumi prinsipləri nəzərə alınmaqla, praktiki fəaliyyətdə müstəntiqlərin rəhbər tutmalı olduğu iki prinsipi müəyyən edir: zərurilik prinsipi və praktiki məqsədə uyğunluq prinsipi (14, s.10). Bu zaman mütəxəssislərin xüsusi biliklərdən və bacarıqlarından istifadə zəruriliyi olaraq istintaq hərəkətlərində iştirak üçün mütəxəssislərin cəlb edilməsinin qanunla birbaşa təsbit olunması, yəni belə bir cəlbətmənin məcburiliyi, mütəxəssisin iştirakı olmadan bu istintaq hərəkətlərinin aparılmasının mümkünşülüyü halları aid edilir.

E.B. Melnikova qeyd edir ki, istintaq hərəkətlərini icraatında mütəxəssisin iştirakının əsas prinsipi xüsusi biliklərin tətbiqinin praktiki məqsədə uyğunluğundan ibarətdir» (11, s.48). Bu o deməkdir ki, hər hansı bir istintaq hərəkətini (məsələn, baxışı keçirən şəxs bütün hallarda mütəxəssisi cəlb etməyə məcbur deyildir. (13, s.98)

Mütəxəssislərin xüsusi biliklərinin və bacarıqlarının tətbiqinin praktiki məqsədə uyğunluğu müstəntiqin subyektiv imkanlarından asılı deyildir və cinayətlərin istintaqi zamanı xüsusi biliklərdən optimal istifadədən ibarət olmaqla əməyin elmi təşkilinə və istintaq hərəkətlərinin aparılması məsələlərinin həllinə kömək edir.

Qanunverici tərəfindən istintaq hərəkətlərində mütəxəssisin iştirakının istər imperativ, istərsə də dispozitiv başlangıcıları müəyyən edilmişədir: bir sıra hallarda istintaq hərəkətlərinə mütəxəssislərin cəlb edilməsi ilə aparılmasının məcburiliyi müəyyən olmuş (meyitin müayinəsi, eksqumasiya, yetkinlik yaşına çatmamış şahidin və ya təqsirləndirilən şəxsin dindirilməsi), digər hallarda isə belə bir iştirakin məqsədə uyğunluğu və ya zərurət yarandıqda (tanınma üçün təqdim etmə, müqayisəli tədqiqat üçün nümunələrin götürülməsi və s.) mütəxəssisin cəlb olunması nəzərdə tutulmuşdur (14, s.10-12).

Hazırda hüquq-mühafizə orqanlarının fəaliyyətində belə bir real problem mövcuddur ki, müstəntiqlər hadisə yerinə baxış, axtarış, götürmə və s. kimi istintaq hərəkətləri zamanı izlərin və maddi səbutların aşkar edilməsi, təsbiti və götürülməsi məqsədilə texniki vasitələrin tətbiqi məqsədilə mütəxəssisləri az hallarda dəvət edirlər. Bu isə artıq istintaqın ilkin mərhələsində səbutedici informasiyanın alınması xeyli aşağı düşməsinə, izlərin və maddi səbutların müəyyən hissəsinin götürülməmiş qalmasına səbəb olur.

Hər bir prosessual hərəkətdə mütəxəssisin iştirakı cinayət-prosessual qanunvericiliyin normaları ilə tənzimlənir, mütəxəssis qarşısında istintaqın konkret şəraitlərindən irəli gələn məqsəd və vəzifələrlə, iş metodları ilə müəyyən olunur. Eyni zamanda bütün istintaq hərəkətləri üçün onların icraatında mütəxəssisin iştirakının təşkili və taktikası üçün ümumi olan bir sıra prinsipləri fərqləndirmək olar. Bu prinsiplər xüsusi biliklərdən istifadəni və istintaq hərəkətlərinin nəticələrinin iş üzrə səbut keyfiyyətində istifadənin mümkünliyünü üzrə ən rasional şərtləri təmin etməlidir. Prinsiplər cinayət-prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və əsasən aşağıdakı müddəalara əsaslanır:

- qanunçuluq - mütəxəssis tərəfindən onun fəaliyyətini tənzimləyən qanunların və digər normativ-hüquqi aktların tələblərinə ciddi əməl olunması;- obyektivlik, hərəkəflilik və tamlıq - mütəxəssisin səlahiyyəti hüdudlarında qarşıya qoyulmuş vəzifələrin maksimal tam həllini təmin edən, təcrübədə öz effektivliyini göstərmiş elmi əsaslı və mümkün qədər rəsmi tövsiyə olunan müasir metodların və texniki vasitələrin tətbiqi;- vətəndaşların hüquq və azadlıqlarına, peşə etikası normalarına əməl olunması - insan hüquqlarını pozan və ya istintaq hərəkəti iştirakçılarını mənəvi

cəhətdən alçaldan, onların şərəf və ləyaqətinə xələl gətirən kimi qəbul edilən hərəkətlərin istintaq edilməsi;- mütəxəssisin istintaq hərəkətində iştiraka məqsədyönlü və təşəbbüskar yanaşma; konkret halın xüsusiyyətləri və istintaq tərəfindən qarşıya qoyulmuş vəzifələr nəzərə alınmaqla effektiv iş metodlarının seçimi; iş üçün əhəmiyyət kəsb edən faktların üzə çıxarılması və qiyamətləndirilməsində passiv deyil, təşəbbüskarasına iştirak;- əyanılık - mütəxəssis, istintaq hərəkətinin gedisiində hərəkətlərini maksimal şəkildə açıq həyata keçirir, zərurət olduqda müstəntiqə uyğun izahlar verir, tam, dəqiq və hərtərəfli şəkildə istintaq hərəkətinin gedisi və nəticələrinin sənədləşdirilməsində texniki köməklik göstərir; protokolların və ona əlavələrin tərtibində iştirak edir;- müstəntiqə effektiv qarşılıqlı əlaqəli fəaliyyət - prosessual hərəkətin bütün mərhələlərində (planlaşdırma, icraat, nəticələrin formula edilməsi) müstəntiqə fasiləsiz işgüzar təmasın və informasiya ilə əvvəl mübadilənin həyata keçirilməsi;- istintaq hərəkətinin iştirakçılarının texniki və ya digər təhlükəsizliyinin təminini üzrə tədbirlərin müəyyən edilərək həyata keçirilməsində köməklik göstərmə və s.(16, s.47-48).

ƏDƏBİYYAT

1. Azərbaycan SSR-in 1961-ci il Cinayət-Prosessual Məcəlləsi Bakı, "Azərnəşr" 1961.
2. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi. Bakı, "Hüquq Yayın Evi" 2017.
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin Kommentariyası. C.H.
4. Mövsümovun redaktorluğu ilə. Bakı, "Digesta" nəşriyyatı 2008.
5. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsi Bakı- 2017.
6. Firuzə Abbasova Cinayət prosesi Ümumi hissə "Zərdabi LTD" MMC, Bakı-2015 .
7. Cəfərquliyev M.Ə. Azərbaycan Respublikasının Cinayət Prosesi. Bakı, Qanun, 2008.
8. Mövsümov Möhsün "Mülki prossesual hüquq" Bakı Qanun-2011 səh 251.
9. Kərimov Ş.M. Cinayət prosesində sübutetmə. "Elm və Təhsil" nəşriyyatı, Bakı, 2009.
10. Konstantinov A.B. Процессуальные и организационные проблемы участия специалиста в уголовном судопроизводстве на стадии предварительного расследования: автореф.дисс к.ю.н. М., 2006.
11. Maxov B.N. Участие специалистов в следственных действиях: уголовно-процессуальное и криминалистическое исследование: автореф.дисс....к.ю.н. М., 1972.
12. Mel'nikova E.B. Участие специалиста в следственных действиях. M., 1964.
13. Moskalenko A.N. Технико-криминалистическое обеспечение раскрытия преступлений по горячим следам: дисс. ю.н. Волгоград, 2002.
14. Savitskaya I.G. Формы участия специалиста в уголовно судопроизводстве. Автореф.дисс. к.ю.н. Владимир, 2012.
15. Txakumachev B.YU. Тактико-организационные особенности участия специалиста при производстве следственных действий. Автореф.дис. к.ю.н. Нальчик, 2005.
16. Sisenko A.P. Участие специалиста в обыске, проводимом при расследовании преступлений по горячим следам//Псиҳопедагогика в правоохранительных органах. 2011. №3.
17. Kurziner E.K. Участие специалиста в следственных действиях//Вестник ЮУрГУ. Серия «Право», вып.13. 2008, №2.

КОНЦЕПЦИЯ, РОЛЬ И РАССЛЕДОВАНИЕ УГОЛОВНОГО ПРЕСЛЕДОВАНИЯ ОСНОВНЫЕ ПРИНЦИПЫ ЕГО УЧАСТИЯ

Ş.M. Kerimov, A.S. Mikayilov,

В статье рассматривается роль специалиста в уголовном судопроизводстве, были проанализированы и систематизированы основные принципы участия специалиста в следственных действиях.

Ключевые слова: уголовно-процессуальный кодекс, следственные действия, специалист, принципы, осмотр места происшествия, личное обследование, обыск, следственный эксперимент.

THE CONCEPT, ROLE, AND INVESTIGATION OF THE CRIMINAL PROSECUTION THE BASIC PRINCIPLES OF ITS PARTICIPATION

S.M. Kerimov, A.S. Mikayilov,

The article examines the role of the specialist in the criminal proceedings, has been reviewed and the main principles of the participation of the specialist in the investigative actions have been systematized.

Key words: criminal-procedural codex, investigational acts, expert, principles, review to the scene of crime, personal inspection, research, investigational experiment

Rəyçi: h.e.d, prof, A.E. Qasımov

**MÜLKİ AVİASIYA SAHƏSİNDE CİNAYƏT HADİSLƏRİ ÜZRƏ AYRI-AYRI
İLKİN İSTİNTAQ HƏRƏKƏTLƏRİNİN HƏYATA KEÇİRİLMƏSİ VƏ MADDİ
SÜBUTLARDAN İSTİFADƏNİN PROSESSUAL VƏ TAKTİKİ XÜSUSİYYƏTLƏRİ**

S.Y. Qasimov

Milli Aviasiya Akademiyasının

Bu məqalədə mülki aviasiya sahəsində baş vermiş cinayət hadisələri üzrə ayrı-ayrı ilkin istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinin özünəməxsus cəhətləri araşdırılmış və qeyd edilən cinayət işləri üzrə maddi sübutların toplanması, yoxlanması, onlardan istifadənin prosessual və taktiki xüsusiyyətlərindən bəhs edilmişdir.

Açar sözlər: ilkin istintaq hərəkətləri, maddi sübutlar, aviasiya hadisələri, "qara yesik", bortun özüəsəyazanı

İnsan həyatında mühüm rol oynayan nəqliyyat növlərindən biri kimi mülki aviasiya həmisi cəmiyyətin maraq dairəsi və diqqət mərkəzində olmuşdur. Bu sahədə baş vermiş cinayət hadisələrinin araşdırılması, onların baş vermə səbəblərinin müəyyən edilməsi və galəcəkdə bəzi çatışmaqlıların aradan qaldırılması da hər bir vətəndaş üçün ciddi narahatlıq doğuran məsələlərdəndir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər" fəslində 262-270-ci maddələrdə digər nəqliyyat vasitələri ilə yanaşı hava gəmisi ilə bağlı cinayət əməlləri barədə normalar da nəzərdə tutulmuşdur. Ümumiləşdirmə və araşdırılmalardan məlum olur ki, təcrübə zamanı mülki aviasiya, habelə konkret hava gəmisinin istismarı və s. ilə bağlı cinayət işlərinin əksəriyyəti AR CM-nin 262-ci maddəsi (Dəmir yolu, su və hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalannı pozma) ilə başlanaraq istintaq aparılır (2).

Mülki Aviasiya sahəsində baş vermiş hadisərlərə bağlı cinayət işlərinin başlanması məsələsinin həlli əvvəlki qanunvericiliyə nisbətən yeni cinayət qanunvericiliyində fərqlidir. Belə ki 2000-ci ilədək qüvvədə olan cinayət məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsində hava gəmisi ilə bağlı baş vermiş hadisə ilə əlaqədar (vurulmuş ziyanın miqdardan asılı olmayaraq) hər bir halda cinayət işinin başlanması nəzərdə tutulurdu. Hal-hazırda isə baş vermiş hadisə nəticəsində insan tələfati və ya insanların xəsarət alması amilləri olmadıqda cinayət işi başlanılması nəzərdə tutulmur. Belə ki, 1 sentyabr 2000-ci ildən qüvvədə olan cinayət məcəlləsinin 262-ci maddəsinin tələblərinə görə isə dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalannı pozmaya görə (vurulmuş maddi ziyanın miqdardan asılı olmayaraq) o zaman cinayət işi başlanması nəzərdə tutulur ki, həmin qaydaların pozulması ən azı ehtiyatsızlıqdan zərərçəkmış şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş olsun. Belə ki, hal-hazırkı məhkəmə təcrübəsində də mülki aviasiya sahəsində baş vermiş hadisərlərə bağlı işlər üzrə yalnız zərərçəkmış bədən xəsarəti yetirildikdə və ya baş vermiş hadisə insan tələfatına səbəb olduqda cinayət məsuliyyəti yaranır. Digər hallarda isə ümumi əsaslarla mülki aviasiyada çalışan təcrübəli mütəxəssislər tərəfindən xidməti araştırma aparılaraq vurulmuş maddi ziyanın miqdarı müəyyən edilir, həmin ziyanın sığorta şirkətləri vasitəsilə və ya digər qaydada ödətdirilməsi həyata keçirilir.

Bir qayda olaraq belə xarakterli işlərin ibtidai araşdırması nəqliyyat təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işlərinin istintaq sahəsində kifayət qədər təcrübəsi olan, peşəkar, səriştəli müstəntiqlərə və ya istintaq qrupuna həvalə edilir. Aiddiyati üzrə isə bu cinayət işlərinin ibtidai araşdırılması ilə Azərbaycan Respublikası Prokurorluğunun ağır cinayət işləri üzrə istintaq idarəsi, Bakı şəhər prokurorluğu və digər prokurorluq orqanları məşğul olurlar.

Nəqliyyatın digər növlərinin təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı baş vermiş cinayət işlərinə nisbətən mülki aviasiya sahəsində baş vermiş cinayətlərin sayının az olmasına

baxmayaraq respublikamız müstəqillik əldə etdiqdən sonrakı dövrdə bu sahədə cinayət işlərinin istintaq ilə bağlı müəyyən peşəkar təcrübə artıq formalasmışdır. Lakin yeni cinayət qanunvericiliyimizin qəbulundan sonra keçən müddət ərzində cinayət işlərinin ibtidai araşdırması zamanı əldə edilmiş nəticələrin ümumiləşdirilməsi, istintaq təcrübəsinin nəzəri əsaslarla təhlili və bu sahədə baş vermiş cinayətlərin özünəməxsus istintaq taktika və metodikası əsaslarının elmi cəhətdən tədqiqi demək olar ki, kifayət qədər aparılmamışdır. Odur ki, tərəsimizdən mülki aviasiya sahəsində istər respublikamızın ərazisində baş vermiş cinayətlərin, istərsə də daha geniş təcrübəyə malik Rusiya Federasiyasında cinayət işlərinin istintaq ilə bağlı özünəməxsus xüsusiyyətlərin araşdırılması məqsədəmüvafiq hesab edilmişdir. Tədqiqat zamanı cinayət işi üzrə maddi sübutların əldə edilməsi, qiymətləndirilməsi və istifadə edilməsi ilə yanaşı istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsi xüsusiyyətlərinə də diqqət yetirilmişdir.

İstintaq təcrübəsinə görə Azərbaycan Respublikası hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərdən qanunvericilikdə nəzərdə tutulmuş hər hansı birinin əlamətlərinə uyğun hadisə ilə bağlı cinayət işi başlandıqdan sonra digər cinayət işlərində olduğu kimi ilkin istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Lakin mülki aviasiya sahəsində baş vermiş cinayət hadisələrinin ibtidai araşdırması özünəməxsus bəzi xüsusiyyətlərə də malikdir. Bu cəhət əksər hallarda hadisə yerinin geniş ərazini əhatə etməsi, tələfatın çoxluğu, hadisə nəticəsində maddi sübutların başqa ölkə ərazilərinə və ya sərhədlərinə də sapələnməsi və s. ilə də bağlı ola bilir. Qeyd etdiyimiz kimi hal-hazırda bu sahədə baş vermiş hadisə üzrə yalnız insan amilinə fiziki zərər yetirildikdə cinayət işləri başlanır. Təbii ki, baş vermiş hadisə insan tələfati və ya təyyarədə olanların xəsarət almasına səbəb olmuşdursa ilk növbədə tibbi yardım, təxliyə və hospitallaşdırma işlərinə diqqət yetirilir. Bu zaman müstəntiq zərərçəkmışların sayı, onların xəsarət dərəcəsi və hansı tibb məntəqəsinə yerləşdirilmələri barədə məlumatları toplamaqla digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin yerinə yetirilməsinə başlamalıdır. Bu işlər demək olar ki, paralel şəkildə aparılmalıdır. Hadisə yeri ərazisinin böyük sərhədlər çərçivəsində olması, zərərçəkənlərin sayının çoxluğu və digər cəhətlər nəzərə alınaraq araşdırma istintaq qrupu tərəfindən də aparıla bilər.

Mürəkkəb və çətin istintaq hərəkətlərindən olan hadisə yerinin müayinəsi zamanı xüsusi diqqət yetirilməli cəhətlərdən biri həmin ərazinin mühafizəsinin təşkili, həmçinin maddi sübutların yararsız hala düşməsinin qarşısının alınması, onların əldə edilməsi, qablaşdırılması, götürülməsi və ekspertizaya göndərilməsidir. Mülki aviasiya hadisələri ilə bağlı bir qayda olaraq, "qara yesiyin" tapılması və onun götürülməsi xüsusi əhəmiyyət kəsb edir. Belə bir müqayisə bəlkə də yerinə düşər ki, odlu və ya soyuq silahla törədilən cinayət əməlinə görə başlanmış cinayət işləri üzrə ən vacib və çətin hesab edilən hərəkət cinayətin alət və vasitəsinin aşkar edilməsi və götürülməsi olduğu kimi, burada da "qara yesiyin" tapılması və götürülməsi əhəmiyyətlidir. Müstəntiq ilkin araşdırılmalara başlamazdan əvvəl mülki aviasiya sahəsində çalışan və xüsusi biliklərə malik olan mütəxəssislər də istintaqa cəlb etməklə hadisə yerinin müayinəsi, maddi sübutların aşkarlanması və götürülməsi, həmçinin zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində həmin mütəxəssislərən istifadə edə bilər. Zərurət olduqda o, həmin mütəxəssislərin izahatlarını da almaqla ilkin müayinə protokollarına əlavə etməlidir. Bu baxımdan istintaq təcrübəsindən bəzi cinayət işi materiallarına diqqət yetirilməsi məqsədəmüvafiq olardı:

23 dekabr 2005-ci il tarixdə Bakı-Aktau reysi ilə ucuşu həyata keçirən "AN- 140-100" bort nömrəsi 4 KA 348 olan sənisiş təyyarəsi saat 22.19- da Heydər Əliyev adına Binə hava limanından havaya qalxdıqdan təxminən 7 dəqiqə sonra naməlum səbəblərdən qəzaya uğrayaraq Bakının Nardaran qəsəbəsinin çımrıq sahəsinə düşərək partlamış və nəticədə 18 nəfər sənisiş və 5 nəfər ekipaj üzvü həlak olmuşdur. Bu faktə görə Azərbaycan Respublikası Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır.

İş icraata qəbul etmiş müstəntiq ilkin istintaq hərəkətləri və əməliyyat axtarış tədbirlərinə həyata keçirmiş, iş üzrə maddi səbutların toplanması, qablaşdırılması və müvafiq qaydada rəsmiləşdirilməsini təmin etmişdir. Belə ki, həmin iş üzrə hadisə yeri olan dənizdən佩加拉里 mütəxəssislərin iştirakı ilə təyyarə və onun hissəcikləri, o cümlədən "qara yesik" aşkar edilərək götürülmüş və qablaşdırılmış, maddi səbut əhəmiyyətli həmin predmetlər tədqiq edilərək müvafiq rəylər alınması üçün ekspert komissiyasına təqdim edilmişdir. Müstəntiq əşya və predmetlərin müayinəsi və götürülməsinə aviasiya sahəsində çalışan təcrübəli mütəxəssisləri də cəlb etməklə, qablaşdırma və rəsmiləşdirmədə onların iştirakını təmin etmişdir. İş üzrə maddi səbutların vaxtında aşkar edilməsi, onların yoxlanması və obyektiv qiymətləndirilməsi nəticəsində baş vermiş cinayət hadisəsinin səbəbləri: qəzaya uğramış təyyarədəki texniki nasazlığın olduğu aşkar edilmiş və cavabdeh şəxslər müvafiq qaydada məsuliyyətə alınmışdır.

Mülki aviasiya sahəsində baş vermiş cinayət işləri ilə bağlı ümumiləşdirmələr göstərir ki, bu sahədə baş vermiş cinayət hadisələrinin müvafiq orqanlar tərəfindən araşdırılması Azərbaycan Respublikasına nisbətən Rusiya Federasiyasının müvafiq orqanları daha geniş təcrübəyə malikdir. Odur ki, RF-nin bu sahəyə aid normativ bazası, həm də ibtidai araştırmamanın apanılması xüsusiyyətlərinə dair bəzi cəhətləri diqqətə çatdırmağı məqsədən müvafiq hesab etmişik.

Rusiya Federasiyası hökumətinin "RF-nin dövlət hava gəmiləri ilə bağlı Aviasiya hadisələri və aviasiya incidentlərinin araşdırılması qaydalarının təsdiq edilməsi haqqında" 02.12.1999-cu il tarixli qərarında aviasiya hadisələrinin araşdırılması və bu sahədə işlərin aparılması xüsusiyyətləri qeyd edilmişdir. Qərarda aviasiya hadisələrinin növləri aşağıdakı kimi təsnifləşdirilmişdir:

1. Dayanacaqdə aşkar edilmiş təyyarə zədələri ilə bağlı olan aviasiya hadisələri;
2. İnsan tələfatı və təyyarənin sıradan çıxmamasına səbəb olmayan uçuş hadisələri;
3. İnsan tələfatı və təyyarənin zədələnməsi və ya sıradan çıxmamasına səbəb olan aviasiya qəzaları.

Dayanacaqdə aşkar edilmiş təyyarənin zədələri və sınıqları ilə bağlı araştırma əgər belə bir nəticəə aşkar qəsd hərəkətləri nəticəsində baş vermişdirə ilk növbədə aşağıdakı fərziyyələrin qurulması və yoxlanılması nəzərdə tutulmalıdır: a) zədələnmənin vaxtı, b) zədə vurulmasında istifadə edilmiş avadanlıqlar, alət və vasitələr, c) zədələri yetirən şəxslərin dairəsi, d) edilən cinayətlərin motiv və məqsədləri ilə bağlı fərziyyələr. Qeyd edilən fərziyyələrin yoxlanılması üçün ilk növbədə təxirəsalınmadan zədələnmış təyyarəyə, onun dayanacağı, ətrafi, təmir emalatxananan və digər işlərin görüldüyü yerlərə, həmçinin təyyarənin təmiri və təyyarənin texniki baxışdan keçməsinə dair sənədlərə diqqət yetirilməlidir. Bu zaman həmçinin cinayət törətmış şəxslər və cinayət alətlərinin müəyyən edilməsi üçün şahidlərin, mühafizəçilərin, texniki və uçuş heyətinin dindirilməsi, təyyarəyə zədə vurulmasında istifadə edilmiş sindirimə alətlərinin müəyyən edilməsi üçün trasaloji və texniki ekspertizaların təyin edilməsi və əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Yaranma səbəbləri əvvəlcədən bilinməyən zədələrin müəyyən edilməsi (məsələn, mühərrikə hər hansı bir yad predmetin düşməsi nəticəsində sıradan çıxmazı, təzyiqi tənzimləyən hava borusunun tutulması, idarəetmə mexanizminin sıradan çıxmazı və ya nasaz cihazın qoyulması və s.) barədə məlumatlar bəzən cinayət işinin təxirəsalınmadan başlanması üçün kifayət hesab edilmir. Qeyd edilən zədələnmələr təsadüfi ehtiyatsızlıq və ya qəsdən tərədilənməklə də əmələ gələ bilər. Məsələn, avadanlığın sıradan çıxmamasına səbəb olan predmetin mühərrikə və ya təyyarənin başqa hissələrinə düşməsi ehtiyatsızlıq nəticəsində, qəsdən və ya təsadüfdən (məsələn, təyyarənin çinqılı aerodroma enməsi nəticəsində daş parçası təsadüfən onun hava sovurma sisteminə və s. düşə bilər) ola bilər. Bu baxımdan ilk növbədə təyyarənin zədələnməsi səbəblərinə dair fərziyyələr yoxlanılmalı və aydınlaşdırılmalıdır ki, belə zədələnmə adı iş rejimi zamanı, ekipaj üzvləri və ya texniki heyət üzvlərindən hər hansı birinin texniki istismar, təmir və reqlament qaydalarını pozması nəticəsində əmələ gələ bilərdimi. İbtidai araştırma zamanı, həmçinin hava gəmisinə baxış keçirilməsi ilə zədələrin əmələgəlmə mexanizmi, istifadə edilməsi ehtimal edilən

sındırma alətləri və s. barədə məlumatların əldə edilməsi də təmin edilməlidir. Bu zaman istər texniki xidmət və təmirlə məşğul olan əməkdaşlar, istərsə də uçuş heyəti dindirilməli və digər əməliyyat axtarış tədbirləri həyata keçirilməlidir.

Texniki çatışmazlıq və təyyarənin zədələnməsi əgər uçuş zamanı baş vermiş, lakin bu zədə təyyarənin sıradan çıxmamasına, yanğın baş verməsinə və digər daşıntılara səbəb olmamışdırsa onda təyyarənin məcburi enmə ilə ehtiyat hava limanlarından birinə endirilməklə (mühərrikədən biri sıradan çıxdıqda) orada araştırma aparılması daha əlverişli hesab edilir. Belə ki, həm sağ qalan uçuş Heyətinin, həm xidmət göstərən heyətin dindirilməsi yolu ilə, həm də əldə edilmiş maddi səbutlar və səyyazlarının tədqiq edilməsi ("qara yesik") ilə hadisənin mahiyyətinə dair fərziyyələrin yoxlanması mümkün ola bilər.

Araşdırma zamanı təyyarənin məcburi enməsi və zədələnməsinin səbəblərinə dair fərziyyələr də araşdırılmalıdır. Məcburi enmə etdiyi hallarda təyyarənin hansı detalları və cihazlarının sıradan çıxmazı, həmin cihazların uçuşdan əvvəl yoxlanılıb-yoxlanılmaması, yoxlama olubsa, o zaman çatışmazlıqların qeyd edilib-edilməməsi, uçuş zamanı aşkar edilmiş zədələr və çatışmazlıqların aradan qaldırılması üçün cəhdərin edilib-edilməməsi və s. kimi hallara da diqqət yetirilməlidir. Qeyd edilən araşdırımların aparılması üçün ilk növbədə təyyarənin məcburi enmə etdiyi limanda ona baxış keçirilməlidir. Müvafiq texniki göstəricilərə və uçuşa dair sənədlər, materiallar, dispetçer məntəqəsi ilə və digər heyətlə radiodanışqlara aid səslərin yazılışı lent yazıları ("qara yesik") araşdırma üçün əhəmiyyətli hesab edildiyindən maddi səbut kimi götürülməlidir. Uçuş və texniki xidmət heyəti, mühafizə və təchizatla məşğul olan şəxslər, şahidlər, şübhə edilən və digər şəxslər dindirilməli, müxtəlif məhkəmə texniki ekspertizaları təyin edilməlidir. Qeyd edilən qrup hadisələrə: təyyarənin havada yanması, idarəetmənin itməsi və ya mühərrikin sıradan çıxmazı, konstruksiyada olan çatışmazlıq və ya havada öndən gələn güclü tufan və qasırğa nəticəsində təyyarənin havada hissələrə parçalanması, yerə düşməsi, uçuş və enmə cihazlarının nasazlığı, mürəkkəb hava şəraitində və ya gecə vaxtı təyyarənin toqquşması da aiddir.

Mülki aviasiyada baş vermiş qəzaların araşdırılması zamanı ilk növbədə qəzanın baş verməsinə səbəb olan texniki çatışmazlıqlara dair fərziyyələrə diqqət yetirilməlidir ki, bunlara da aşağıdakılardır aid etmək olar:

- Uçuşun və uçuş qabağı şəxsi heyətin uçuşa səhv və ya qeyri-qənaətbəxş hazırlığı vəziyyəti;

- Uçuşa rəhbərliyin həyata keçirilməsi qaydalarının pozulması (uçuş təhlükəsizliyi qaydalarına riayət edilməməsinə diqqət yetirilməməsi, hava şəraitinə dair məlumatların lazımı səviyyədə analiz edilməməsi və havanın dəyişkənliliyi barədə uçuş heyətinə vaxtında məlumat verilməməsi, uçuşun həyata keçirilməsi ilə bağlı yaranmış mürəkkəb şəraitin aradan qaldırılması üçün uçuş heyətinə kömək məqsədilə qəbul edilən qərarların inandırıcı olmaması);

- Uçuşların qeyri-qənaətbəxş təmin edilməsi, aviamühəndislər tərəfindən (aviasiya texnikasının uçuş üçün pis hazırlanması), sturman tərəfindən (uçuş marşrutlarının hazırlığı və uçuş təhlükəsizliyinin artırılmış səviyyədə təşkili), tibbi heyət tərəfindən (uçuş rejiminə riayət edilməmək, xəstə, yorulmuş, kifayət qədər dincəlməmiş, əvvəlcədən məşq etməmiş şəxslərin uçuşa buraxılması), radiotexniki cəhətdən avadanlıqların (radio və sair cihazların saz olmaması), aerodrom avadanlıqlarının texniki cəhətdən (uçuş-enmə zolağının işarədici işıqlarının, təchizat cihazları və radioötürücülərin kifayət qədər işləməməsi), meteroloqlar tərəfindən hava məlumatlarının (küleyin sürəti və gücünün dəqiqlik müəyyən edilməməsi, vəziyyət və hava şəraitinə barədə məlumatların düzgün qiymətləndirilməməsi, uçuş marşrutunda yarana biləcək təhlükəli hava şəraitinə barədə vaxtında məlumatın çatdırılmaması və s.) hazırlanması vəziyyəti;

- İşləyən zaman ayrıca hissə və avadanlıqların fəaliyyətinin dayanması (mühərrikin, idarəetmə və qoruyucu hissələrin, uçuş - enmə qurğularının, naviqasiya və uçuş cihazlarının və s.) vəziyyəti;

- Əvvəldən müəyyən edilməsi mümkün olmayan mürəkkəb meteroloji şərait və təsadüfi səbəblər;
- Təyyarənin xəstəlik vəziyyəti (qəflətən ağrıların tutması, böyrək xəstəliyi və ya böyrək çatışmazlığı, alkоqollu içki içməklə sərxoşluq, içkinin təsirində yaranan baş ağrısı və s.);
- Partlayıcılar və tezalışan maddələrin tətbiq edilməsi vəziyyəti;

- Bu zaman həmçinin təyyarənin ayrı-ayrı mexanizm və detallarının sıradan çıxmazı səbəbləri, zədələnmə yerləri, heyətin ucuşa yarımaz səviyyədə hazırlığının səbəbləri, uçusun təminat məsələlərinin yarımaz səviyyədə olması səbəbləri və təqsirkarlara dair fərziyyələr də yoxlanılmalıdır. Qeyd edilən fərziyyələrin yoxlanması üçün təxirəsalınmaz qaydada təyyarənin sınan hissələrinin onun düşməsi ehtimal olunan ərazidə axtarılıb tapılması, meyitlərin müayinəsi, tibbi və texniki sənədlərin baxışı və götürülməsi, məhkəmə tibbi və texniki ekspertizaların təyin edilməsi, qəza hadisəsinin görənlərin və şahidlərin dindirilməsi təmin edilməlidir.

İbtidai araştırma zamanı nəzərdə tutulan mühüm istintaq hərəkətlərindən biri olan hadisə yerinə baxış və müayinənin obyekti hadisənin nəticəsi və xarakterində asılı olaraq, təyyarənin məcburi enmə və ya yerə düşmə ərazisinə, yaxud həmin əraziyə yaxın yerlərə diqqət yetirilməlidir. Həmin ərazi zədələnmiş təyyarə və ya onun ayrı-ayrı hissələrinin olduğu yer, uçuş, enmə-qalxma zolağı, aerodrom və ya aerodromdan yaxın radioötürücü stansiyaya qədər olan ərazi, həmçinin həlak olmuş uçuş heyəti üzvləri və ya sərnişinlərin cəsədlərinin olduğu ərazilər də ola bilər.

Təyyarə qəzasının baş verdiyi əraziyə getməmişdən əvvəl müstəntiqin dispeserlə əlaqə saxlaması, hadisənin baş vermə şəraiti, uçuş tapşırığının xarakteri, uçuş heyətinin tərkibi, sərnişinlərin sayı, təyyarənin havada olma müddəti və gəmi heyətindən alınan sonuncu radioməlumatların məzmununu bilməsi mühüm əhəmiyyət daşıya bilər. O, həmçinin hansı aviamütəxəssislərin hadisə yerinə getməsi, hansı xilasetmə tədbirlərinin həyata keçirilməsi barədə məlumatlara malik olmalıdır. İbtidai araştırma zamanı uçuş heyəti ilə radiodanışqların yazılıq lentlərin çap edilməsi və aşkarlanması, komanda verilmiş radiostansiyalarla əlaqəyə dair jurnallann və zəruri olan digər sənədlərin götürülməsinin təmin edilməsi də vacibdir. Bu zaman həmçinin işi və axtarış qruplarının yaradılmasına diqqət yetirilməlidir. Belə qrupların tərkibinə aviamütəxəssislərdən başqa, aviasiya ilə əlaqəsi olmayan digər insanlar (yerli əhalisi, hərbiçilər və s.) da daxil edilə bilər. Bu şəxslər bir qayda olaraq təyyarə hissələri barədə məlumatsız olduqlarına, həmin detallarla davranışma qaydalarını bilmədiklərinə görə müvafiq qaydada təlimatlandırılmalı, axtarışların harada aparılmalı olduğu, axtarış zamanı hansı detallara diqqət yetirilməli olduğu, həmin detalları götürmə və qablaşdırma qaydaları onlara izah edilməlidir. Hadisə yerinə baxış keyfiyyət və kəmiyyət cəhətdən tez dəyişkənlilik məruz qala bilməsi ehtimal edilən və ya müayinəsinin keçirilməsi digər obyektlərə baxışın keçirilməsinin effektivliyinin artmasına təsir edə bilən obyektlərdən başlamaq məqsədəməvafiq hesab edilir.

Baş vermiş cinayət hadisəsi ilə əlaqədar ilkin istintaq hərəkəti olan baxışın keçirilməsi və bu zaman iş üçün əhəmiyyət kəsb edən cəhətlərə xüsusi diqqət yetirilməsi baxımından məhkəmə-ictintaq təcrübəsinə aid aşağıdakı nümunəni göstərmək məqsədəməvafiq hesab edilmişdir. Baş vermiş cinayət hadisəsinin təfərrüati belədir:

12.10.2007-ci il tarixdə "Bayıl limanı" dəniz kəşfiyyat idarəsunun Xəzər dənizinin "Xəzər-4" dəniz-qazma qurğusundan Zabrat hava limanı istiqamətində uçuş həyata keçirən zaman "Azalhelikopter" aviasiya şirkətinin "Mİ-8T", bort nömrəsi 4K-25152 olan helikopterin saat 21:58-də həmin qurğunun yaxınlığında dənizə düşərək batması və 4 nəfər uçuş heyətinin həlak olması faktı üzrə AR CM-nin 262.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. Hadisə yerinə müayinəsi və iş üçün əhəmiyyət daşıya bilən maddi sübutların aşkar edilib götürülməsi məqsədi ilə "Uçuşların təhlükəsizliyi və nəzarət üzrə baş münfətişliyin" əməkdaşlarından ibarət komissiya təşkil edilmiş və qeyd edilən istintaq hərəkətləri həyata keçirilmişdir. Başlanılmış cinayət işi üzrə maddi sübut qismində helikopterin yanmış qalıqlarının bir qismi, o cümlədən onun

mühərik və elektrik sistemindən aid olan hissəcikləri götürülərək tədqiq edilməsi və həmin sübutlara qiymət verilməsi nəticəsində baş vermiş cinayət hadisəsinin səbəbləri-qəzaya uğramış helikopterdəki texniki nasazlıq aşkar edilmiş və cavabdeh şəxslər məsuliyyətə alınmışlar.

Hadisə yerinə baxışla yanaşı, sənədlərə baxış və onların götürülməsi də ilkin istintaq hərəkətləri kimi iş üçün mühüm əhəmiyyət daşıyır. Məlum olduğu kimi, aviasiya təhlükəsizliyi, avia konstruksiyalar, aviasiya texnikasının təmiri, istismarı, sınağı, uçuşların təşkili, hazırlığı, uçuş tapşırıqlarının xarakteri, uçuş rejimi və şəraiti, uçuş qaydalarının pozulması və aviasiyaya aid digər məsələlər öz əksini müxtəlif aviasiya xidmətləri tərəfindən aparılan çoxsaylı sənədlərdə tapır. Bu sənədlərin hərtərəfli öyrənilməsi nəticəsində aviasiya qəza hadisələri barədə dəyərli məlumatlar əldə etmək mümkündür. Bu zaman diqqət yetirilməli cəhətlərdən bir odur ki, bir sənəddə əks olunmuş məlumatlar digər sənədlərdə də öz təsdiqini tapmış olsun. Müvafiq tədbirlər görülməlidir ki, texniki, uçuş və tibbi xarakterli mühüm sənədlər və onlarda olan izlərin təcili götürülməsi təmin edilsin. Aviasiya qəza hadisəsinin xarakterindən asılı olaraq baxış keçirilməli olan sənədlər müxtəlif ola bilər. Məsələn, konkret uçuş heyətinin uçuş vərəqi, hava limanı dispeserinin uçuşların xronometraj jurnalı, radiostansiyada radio məlumatların ötürülməsinə dair qeydiyyat jurnalı, uçuş heyəti ilə dispeçer məntəqəsi arasındaki radioməlumatların ötürülməsinə dair səs yazılarının olduğu maqnitafon lentləri, təyyarənin uçuşuna radiotexniki nəzarətin həyata keçirilməsini özündə əks etdirən radiolakasiya xətlərinin sxem-xəritəsi, təyyarənin (şəxsi heyət üzvlərinin) qeydləri aparılmış dəftərçə və digər sənədləri, bort və şurmana aid olan jurnallar, təyyarənin zədələri və hər hansı hissəsinin işləməməsinə dair qeydlərin aparıldığı sənədlər və s. Bundan başqa, aviasiya texnikasının vəziyyətinə dair təyyarə və mühərrikin formulyar sənədləri, ayrı-ayrı cihaz və avadanlıqların texniki pasportları, meteroloji xidmətin hava bülleteni və digər sənədlər də müstəntiq üçün maraq doğura bilər. Zəruri hesab edildikdə işə dair belə kateqoriyalı sənədlər üzrə bir sərəf ekspertizalar da təyin edilə bilər.

Baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədi ilə əksər hallarda avia texniki ekspertizaların keçirilməsi nəzərdə tutulur. Avia texniki ekspertiza təyyarənin idarə edilməsi, şurman, aviasiya texnikası, radiotexniki, aerodrom-texniki xidmət, naviqasiya sənədləri və fealiyyətləri ilə bağlı tədqiqatları özündə əks etdirir. Bu ekspertizalar adətən aviasiya qəzasının texniki səbəblərini, mühərrikin iş rejimi, bu və ya digər aqreqatın sıradan çıxmazı səbəbləri, partlayış və ya yanğın, yanğının başlanma vaxtının müəyyən edilməsi (təyyarənin havada və ya yera dəyməsindən sonra yanğın baş verdiğə) məqsədini daşıyır. Avia texniki ekspertiza bir qayda olaraq kompleks xarakter daşıyır. Tədqiq olunan məsələnin konkret məzmunundan asılı olaraq ekspert komissiyasının tərkibinə təyyarəni idarə etmə və ya aviasiya texnikası sahəsində təcrübəsi olan mütəxəssislər də daxil edilə bilər. Tədqiq edilən obyektdən başqa ekspertizaya texniki sənədlər, hadisə yerinin müayinə protokolu və şahid, zərərçəkmiş, təqsirləndirilən şəxslərin ekspertiza predmetinə aid olan dindirmə protokolları, hadisə yerinin fotosəkilləri, əraziyə səpələnmiş təyyarə hissələrinin yerləşmə sxemi də təqdim edilməlidir.

Məhkəmə-tibbi ekspertizanın keçirilməsi də mülki aviasiyada baş vermiş cinayət hadisələri ilə bağlı obyektiv həqiqətin müəyyən edilməsi üçün əhəmiyyət daşıyır. Məhkəmə-tibbi ekspertizanın obyektləri kimi isə təkcə insan cəsədi və onun hissələri deyil, həmçinin canlı insanlar və maddi sübutlar da tanına bilər. Aviasiya xəsarətləri və onların yaranma mexanizmlərinə aid olan suallarla bağlı məsələləri məhkəmə tibbi mütəxəssisi və aviasiya fiziologiyası sahəsindəki mütəxəssislərin iştirakı ilə təşkil edilən kompleks avia ekspertizalar həll etməlidir. Aviasiya qəza hadisələri ilə bağlı tədqiqat zamanı zərurət olduqda trasaloji tədqiqat, predmetin tam və ya hissələrinin müəyyən edilməsi, sənədlərin tədqiqi və həlak olmuş şəxslərin şəxsiyyətlərinin eyniləşdirilməsi məqsədilə kriminalistik ekspertizalar da keçirilə bilər. Uçuş heyəti ilə dispeser komanda məntəqəsi arasında radiodanışqların qeydə alındığı maqnitafon yazılarının araşdırılması zərurəti yarandıqda bu məqsədlə akustik, fonoskopik ekspertizalar da təyin edilə bilər. Maddi sübut

kimi əldə edilməsi zəruri olan maqnitafon lent yazılıları da eyniləşdirmədə istifadə edilə bilər. Belə ki, uçuş heyəti üzvləri ilə dispeçer komanda heyəti üzvləri arasında olan danişqdə istifadə edilən sözlər, onların məzmunu, sözlərin həcmi və danişq vaxtlarının müəyyən edilməsi ilə yanğı, həmçinin danişqlarda iştirak edən şəxslərin danişq tərzi, səs tembri, sözləri ifadə formaları, tonu, onun dəyişmə mexanizminin müəyyən edilməsi imkan verir ki, bunun vasitəsi ilə şəxsiyyətin eyniləşdirilməsi həyata keçirilsin. Bəzi hallarda maqnitafon lent yazılılarının köməyi ilə havada təyyarənin təxminini yerləşmə vəziyyətini də müəyyən etmək mümkün olur.

Şahid və zərərçəkmiş şəxslərin dindirilməsi də istintaq hərəkətləri kimi iş üçün baş vermiş cinayət hadisəsinin açılmasında xüsusi əhəmiyyət kəsb edir. Baş vermiş hadisənin xarakterində asılı olaraq şahid qismində hadisəni görənlər, dispeçer xidməti əməkdaşları, uçuş hazırlığı və təminatı ilə məşğul olan şəxslər, avia təmir işləri ilə məşğul olan işçilər, aviatexnika istehsal edən zavodun əməkdaşları, həmçinin təyyarənin məcburi enmə ərazisində olmuş və xilasetmə işləri ilə məşğul olmuş, heyət üzvlərini xilas etmiş və ya digər şəxslər dindirilə bilər. Dindirmə zamanı aviasiya qəza hadisəsinin nə vaxt və harada baş verməsi, qəza və ya hadisə zamanı hadisəni görənlərin nə görməsi, eşitməsini, uçuş zamanı və ya təyyarə yerə çırıldıldığı zaman partlayış və ya möhkəm guppulu olub-olmamasını, təyyarənin arxasında tüstü bugumlarının çıxıb-çixmamasını, tüstü varsa onun rəngi və qatılıq dərəcəsini, zərbədən əvvəl təyyarənin işləyən mühərriklərinin səsinin olub-olmaması, təyyarənin hansı istiqamətdə və hansı bucaq altında enməsini, təyyarənin enmə anına qədər hissələrinin ondan qopub ayrılmaması və ya ayrılmaması və s. aydınlaşdırılmalıdır. Mühəndis texniki və uçuş heyəti, uçuşa rəhbərlik edən və digər şahidlər, uçuşdan əvvəl təyyarənin uçuşa hazırlığı vəziyyəti, hər hansı çatışmazlıq və nöqsanların aşkar edilib-edilməməsi, əgər belə çatışmazlıqlar aşkar edilmişdirən onların nə dərəcədə aradan qaldırılıb-qaldırılmaması, bundan əvvəlki uçuşlar zamanı sözügedən avia texnikanın işləməməsi hallarının olub-olmaması, bütün nöqsan və çatışmazlıqlar barədə müvafiq sənədlərdə qeydiyyatın aparılıb-aparılmaması, uçuş zamanı təyyarənin, onda olan yüklerin çekisi və xarakteri, uçuşdan əvvəl heyətin ilkin və uçuş qabağı hazırlığının həcmi, uçuş tapşırıqlarının uçuş heyətinə, onun yerinə yetirilmə şəraiti və hazırlıq səviyyəsinə uyğun olub-olmaması və startdan əvvəl təyyarənin hissələri arasında tarazlığın müəyyən edilib-edilməməsi vəziyyəti ilə bağlı dindirilə bilərlər.

Azərbaycan Respublikası Prokurorluğunun istintaq təcrübəsinə aid olan bir hadisə göstərilmiş istintaq hərəkətlərinin yerinə yetirilmə xüsusiyyətlərinə görə maraqlı hesab edildiyindən qeyd edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Beləki, "NPK RANH-Rossiya" ATSC-yə məxsus "KA-32" modelli, bort nömrəsi "RA-31007" olan helikopterin 22.10.2005-ci il tarixdə saat 20:30 radələrində Göyçay rayonunun Göyçay-Bərgüşad magistral yolunun sol tərəfinin 300 metrliyində Ceyirli kəndi ərazisində yerləşən mal-qara satışı bazarına düşərək partlayıb yanması və nəticədə alındıqları xəsarətlərdən 5 nəfər uçuş heyətinin həlak olması faktını göstərmək olar. Həmin hadisə ilə əlaqədar da AR CM-nin 262.3-cü maddəsi ilə cinayət işi başlanaraq ilkin istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri həyata keçirilmişdir. Qəzaya uğramış helikopterin Rusiya Federasiyasına məxsus olmasını nəzərə alaraq Azərbaycan Respublikası prokurorluğunun müstəntiqi hadisə yerinin müayinəsində RF-nin Azərbaycandakı konsulunun müavini, RF-səfirliliyinin 3-cü katibi və Azərbaycan Hava Yolları Dövlət Konserninin baş direktorunun müavininin iştirakını da təmin etmişdir. Müstəntiq, həmçinin AR CPM-nin 236-ci maddəsinə müvafiq olaraq helikopterə məxsus "özüyazan" "Evidens" adlı qurğunu, onun cinayət işi üçün əhəmiyyətini nəzərə alaraq, maddi sübut kimi qablaşdıraraq möhürlədikdən sonra götürmüdüdür. O, həmçinin qəzaya uğramış "K-32"- helikopterə məxsus "MARS-BM" və "MLP-23" informasiya daşıyıcı cihazlarını da maddi sübut kimi müvafiq qaydada qablaşdıraraq prosessual qanunvericiliyin tələblərinə uyğun formada rəsmiləşdirəklə götürmüş və 27.10.2005-ci il tarixli akt əsasında tədqiq edilməsi üçün Azərbaycan Hava Yolları Dövlət Konserninin uçuş işinin təşkili şöbəsinə təhvil vermişdir.

Ilkin araştırma zamanı hadisəni görən şəxslər, bazarın gözətçisi, qonşuluqda yaşayan sakinlərlə yanaşı digər şəxslərin də izahatları alınmış, hadisə yerinin müayinəsi və iş üçün əhəmiyyət kəsb edən maddi sübutların toplanmasında yerli əhali nümayəndələrindən istifadə edilmişdir. İş üzrə təyin edilən məhkəmə-tibb ekspertizasına müayinə üçün uçuş heyət üzvlərinin casadları ilə yanaşı uçuş heyətinə xəsarət yetitilib-yetirilməməsinin müəyyən edilməsi üçün, ekspertizaya ətrafa səpələnmiş avadanlıqlar, bəzi bərk predmetlər, kəsici-deşici xassəyə malik metal hissəciklər də, geyim əşyalarının qalıqları da təqdim edilmişdir. İbtidai araşdırmanın sonrakı mərhələsində baş vermiş cinayət hadisəsinin səbəblərinin müəyyən edilməsi və cavabdeh şəxslərin məsuliyyətə alınması üçün müstəntiq qəbul etdiyi qərara uyğun olaraq iş materiallarını aidiyyatı üzrə araşdırmanın davam etdirilməsi üçün RF-nin prokurorluğununa göndərmişdir.

Aparılmış araşdırımlar və ümumiləşdirmələr onu göstərir ki, mülki aviasiya sahəsində baş vermiş cinayət hadisəleri ilə digər texniki xarakterli hadisələrin araşdırımları arasında oxşar və fərqli cəhətlər mövcuddur. Belə ki, insanların ağır xəsarət alması və ya həlak olması faktı ilə bağlı olan hadisələrdə araştırma xüsusiyyəti ciddi xarakter daşıyır və insan amilinə verilən qiymət baxımından cinayət təqibini aparən əməkdaşların da bu məsələyə ciddi yanaşması vacibdir. Cinayət hadisəsinin baş vermə xüsusiyyətlərindən və tələfatın səviyyəsindən asılı olaraq hər bir hadisəyə məsuliyyətlə yanaşma, istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərini yüksək səviyyədə həyata keçirmək mühüm əhəmiyyət daşıyır. Odur ki, məqalədə qeyd edilən halların da nəzərə alınması, onlardan təcrübədə istifadə edilməsi aparılan cinayət işlərinin müvəffəqiyyətlə başa çatdırılmasına kömək edər.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il. Bakı., 2017.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, 30.12.1999-cu il. "Hüquq Yayıml Evi", Bakı-2018-ci il.
3. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi, 14.07.2000-ci il. "Hüquq Yayıml Evi", Bakı-2015-ci il.
4. Azərbaycan SSR-in Cinayət Məcəlləsi, 08.12.1960-ci il, Bakı, "Azərnəşr"-1961-ci il
5. Azərbaycan Respublikası prokurorluğu, ağır cinayət işləri üzrə istintaq idarəsinin 2004-2011-ci illərə dair arxiv materialları.
6. K.Q. Saricalinskayanın redaktorluğu ilə, Kriminalistika, dərslik Bakı 1999-cu il.
7. P.X. Якубов. Уголовный процесс, Москва., «Зеркало», 2000.
8. Уголовный процесс правосудие., под.ред. А.Д.Бойкова, И.Некусила.М., 1982
9. Аббасова И.С. Криминалистическая характеристика преступлений. Общие положения. Иркутск, 1991.
10. Аббасова И.С., Кручинина Н.В., Шиканов В.И. Время как базисный элемент криминалистически значимой информации о событии преступления. Иркутск: Изд-во ИГУ, 1994.
11. Баев О.Я. тактика следственных действий. Учебное пособие. Воронеж, 1992
12. Бахин В.П. и др. Криминалистические приемы и средства разрешения следственных ситуаций. Учебное пособие. Киев, 1991.
13. Воробьева И.Б., Маланьина Н.Н. следы на месте преступления. Учебное пособие. Саратов, 1996.
14. Вандер М.Б. Криминалистическая экспертиза материалов, веществ, изделий. СПБ: Питер, 2001.

15. Селиванов Н.А., Теребилов В.И. Первоначальные следственные действия. Краткий справочник следователя., М., Гос. изд.юр.лит., 1956, 280 с.
16. Хрусталев В.Н., Трубинин Ю.Р. Участие специалиста-криминалиста в следственных действиях. М., 2003., 208 с.
17. Справочник следователя., Практическая Криминалистика расследование отдельных видов преступлений. в 2-х томах. Практическое пособие. М.: Юридическая литература, 1990.
18. Особенности расследование тяжких преступлений (Руководство для следователей). - Волгоград, 1995.
19. Особенности расследования тяжких преступлений. Руководства для следователей. Отв. Редакторы. Б.П. Смагоринский, А.А. Закатов. Волгоград, 1995.
20. Петухов Б. Уголовная ответственность за не правомерное завладение транспортным средством., Российская юстиция 1995. №1.
21. Осмотр места происшествия. Учебное пособие. под. ред. А.А. Леви. М., 1995.

**ПРОЦЕССУАЛЬНЫЕ И ТАКТИЧЕСКИЕ ОСОБЕННОСТИ ИСПОЛЬЗОВАНИЯ
ВЕЩЕСТВЕННЫХ ДОКАЗАТЕЛЬСТВ И ПРОВЕДЕНИЕ ОТДЕЛЬНЫХ ПЕРВИЧНЫХ
СЛЕДСТВЕННЫХ ДЕЙСТВИЙ ПО УГОЛОВНЫМ ДЕЛАМ В ОБЛАСТИ
ГРАЖДАНСКОЙ АВИАЦИИ**

С.Я. Гасымов

Статья посвящена исследованию процессуальных и тактических особенностей сбора, проверки, использования вещественных доказательств и проведения отдельных первичных следственных и оперативно-розыскных действий по уголовным делам в области гражданской авиации.

Ключевые слова: первичные следственные действия, вещественные доказательства, авиационные происшествия, «черный ящик», бортовой самописец

**PROCEDURAL AND TACTICAL FEATURES OF THE USE OF MATERIAL
EVIDENCE AND THE CONDUCT OF CERTAIN PRIMARY INVESTIGATIVE ACTIONS IN
CRIMINAL CASES IN THE CIVIL AVIATION**

S. Y. Gasimov

The article is devoted to the study of procedural and tactical features of the collection, verification, use of material evidence and the conduct of certain primary investigative and operational-search actions in criminal cases in the civil aviation.

Keywords: primary investigative actions, material evidence, aviation incidents, "black box", flight recorder

Rəyçi: h.e.d., prof., A.E. Qasimov

**ОПРЕДЕЛЕНИЕ ИНОСТРАННЫХ ИНВЕСТИЦИЙ В НАЦИОНАЛЬНОМ
И МЕЖДУНАРОДНОМ ПРАВЕ**

М.В. Рамазанзаде

Бакинский Государственный университет

В настоящей статье рассматриваются вопросы развития международного инвестиционного права и в этом аспекте исследуются вопросы определения иностранных инвестиций. Помимо этого, исследуются настоящие проблемы и тенденции в определении иностранных инвестиций, имеющих место, как в международном, так и в национальном праве.

Ключевые слова: Международное инвестиционное право, двусторонние инвестиционные соглашения, система законодательства, иностранные инвестиции, право международных договоров, защита иностранных инвестиций

Международное инвестиционное право с момента своего зарождения являлось предметом дискуссий. Причиной тому было, в том числе, стремление некоторых бывших колоний не допустить экономической колонизации всё теми же прежними колонизаторами после Второй мировой войны. Так, воспользовавшись численным преимуществом, страны бывшие колонии провели через Генеральную Ассамблею ООН ряд резолюций утвердивших доктрину суверенитета государств над своими природными ресурсами. Одна из таких резолюций, в том числе, гласила о том, что ввоз иностранного капитала с целью разведки и эксплуатации природных ресурсов должен производиться в соответствии с правилами и условиями, которые народы и нации считают необходимыми и желательными для разрешения, ограничения или запрещения таких видов деятельности⁷. Кроме того, в той же резолюции объявлялось, что отношения между иностранными инвесторами и государством регулируются согласно разрешению на ввоз иностранного капитала, национальному законодательству и международному праву. Вскоре, по мере развития международных экономических отношений, стало ясно, что иностранные инвестиции являются наиболее эффективным способом развития экономики. В ответ на эту тенденцию, развивающиеся страны начали изменять своё законодательством, что, в конечном счёте, привело к либерализации законодательства об иностранных инвестициях. Вместе с этим имели место целый ряд международных соглашений, таких как Североамериканское соглашение о свободной торговле (1994г.) и Марракешское соглашение 1995-го года, положившее начало Всемирной Торговой Организации (ВТО). Здесь стоит отметить, что ВТО ставила своей целью не только либерализацию торговли, но и инвестирования, как одного из факторов, непосредственно влияющих на торговлю³. Однако ВТО не удалось разработать всеобъемлющего регулирования по инвестированию.

Международно-правовое регулирование иностранных инвестиций приняло новый виток развития в 1990-ых годах. Так, согласно отчётам ЮНКТАД Конференция ООН по торговле и развитию - орган Генеральной Ассамблеи ООН, к концу 90-ых годов XX века были заключены более чем 2900 двусторонних соглашений в области инвестирования, в то время как к началу 90-ых годов таких соглашений насчитывалось около 900. Такая тенденция не могла остаться без внимания международных организаций и, например, в 1995-ом году Организация по Экономическому Сотрудничеству и Развитию попыталась подготовить многостороннее соглашение по инвестированию. Однако разногласия участников переговоров привели к краху этой идеи. В любом случае стоит отметить, что до недавнего времени международное инвестиционное право находилось в запущенном состоянии и состояло преимущественно из целого ряда двусторонних соглашений и общих

правил, установленных нормами международного права. На такое состояние международного инвестиционного права не повлиял даже тот факт, что Конвенция о порядке урегулирования инвестиционных споров между государствами и иностранными лицами была принята в далеком 1965-ом году.¹

Возвращаясь к проблеме определения иностранных инвестиций, следует отметить, что необходимо разграничивать инвестиционные отношения и торговые (гражданские) отношения. Дело в том, что если последние ограничиваются одноразовым обменом материальными или нематериальными благами, то инвестиционные отношения изначально направлены на более продолжительный период времени и значит, требуют более детального регулирования. Таким образом, инвестору, неважно будь он национальный или международный, важно закрепить с самого момента возникновения таких отношений некоторые риски, связанные с осуществлением им инвестиционной деятельности. Такие риски могут быть как юридическими, так и предпринимательскими. Вне всякого сомнения, правовая защита отношений в области иностранных инвестиций начинается с правильного определения иностранных инвестиций.

Иностранные инвестиции включают в себя передвижение материальных и нематериальных благ из одного государства в другое с целью их использования в другой стране для получения прибыли при условии полного или частичного контроля собственником этих благ. Стоит отметить, что существует тенденция, преимущественно в инвестиционных соглашениях, заключаемых США и другими странами-лидерами в области инвестирования, по расширению понятия иностранных инвестиций. Такое стремление можно объяснить, ведь таким образом больше различных видов деятельности могут подпасть под определение иностранных инвестиций и, тем самым пользоваться договорной защитой. Однозначно можно заключить, что определение иностранных инвестиций гораздо шире чем то, которое даётся в международных, в частности двусторонних соглашениях. В связи с этим были также разработаны критерии, которые могли бы так или иначе позволить разграничить иностранные инвестиции. Одним из таких критериев является, например, вовлечение материальных или нематериальных благ в некий проект с целью стабильного извлечения прибыли и с принятием во внимание политических, правовых и экономических рисков. Разумеется, при таком подходе обозначение круга материальных или нематериальных благ, пользующихся защитой, представляло особое значение.

Следует отметить, что подобная защита действует в рамках каждого конкретного договора. Интересно также то, что изначально под иностранными инвестициями понималось именно вовлечение материальных благ, таких как оборудование. Так, в одном из своих решений Международный Суд ООН не признал международную защиту прав иностранного участника юридического лица, созданного в качестве инструмента для осуществления иностранных инвестиций. Реакцией на эту позицию стало последующее предоставление участникам юридических лиц защиты в рамках двусторонних инвестиционных соглашений.

Однако подобную защиту, как и само инвестирование, следует отличать от защиты портфельного инвестирования. Портфельное инвестирование представляет собой передвижение денежных средств с целью покупки долей или ценных бумаг в юридических лицах, учрежденных в иностранном государстве.

Суммируя можно отметить, что на данный момент в международном праве не сложилось единого определения иностранных инвестиций и их определение меняется в соответствии с целями того или иного инвестиционного соглашения. Как верно отмечается в литературе, конкретизация имеет практическое значение инвестиции как таковые

¹ Dolzer R., Schreuer C. "Principles of International Investment Law. Second edition" Oxford University Press, Oxford 2008

инвестиционное законодательство и международные инвестиционные договоры распространяют соответствующие правила о правовой защите иностранных инвестиций. В национальном праве же определение иностранных инвестиций содержится в соответствующих законодательных актах. Говоря об Азербайджане, это в первую очередь Закон Азербайджанской Республики от 15 января 1992-го года «О защите иностранных инвестиций». (<http://e-qanun.az/framework/7000>). Согласно Закону, иностранными являются все виды имущества и имущественных прав, в том числе права на результаты интеллектуальной деятельности и иные права, не относящиеся к вещным, вкладываемые иностранными инвесторами в объекты предпринимательской и других видов деятельности в целях получения прибыли. Закон также конкретизирует формы осуществления иностранных инвестиций, такие как, учреждение юридических лиц и участие в них, приобретение ценных бумаг, заключение договоров с юридическими лицами и гражданами Азербайджана, предусматривающие иные формы осуществления иностранных инвестиций. Можно также обратить внимание на межправительственный договор между Азербайджаном и Турцией в котором также даётся определение инвестиции включает, например, «ноу-хау», «гудвил», ипотечные и залоговые права и т.д. Принимая во внимание контекст данного соглашения, следует понимать, что данное определение, в принципе, и является определением иностранных инвестиций и, в силу действующего механизма имплементации, также является частью национального права.

LITERATURA

1. Dolzer R., Schreuer C. "Principles of International Investment Law. Second edition" Oxford University Press, Oxford, 2008;
2. Bjorklund, A. Reinisch "International Investment Law and Soft Law", Edward Elgar Publishing, Cheltenham, 2012.
3. Sornarajah. "The International Law on Foreign Investment" Cambridge University Press, Cambridge, 2010.
4. Barcelona Traction, Light and Power Company, Limited (Belgium v. Spain) (New Application: 1962); ICJ Reports, стр. 3, 1970.
5. Фархутдинов И.З. Международное инвестиционное право. Теория и практика применения. М.: "Волтерс Клувер", 2005.
6. Резолюция Генеральной Ассамблеи 1803 (XVII) от 14-го декабря 1962-го года. Resolutions adopted by the General Assembly during its seventeenth session, United Nations, New York, 1963.
7. Закон Азербайджанской Республики от 15 января 1992-го года «О защите иностранных инвестиций». <http://e-qanun.az/framework/7000>

XARİCİ İNVESTİSİYALARIN BEYNƏLXALQ VƏ MİLLİ HÜQUQDA TƏRİFİ M.V. Ramazanzadə

Həzirki məqalədə beynəlxalq investisiya hüququnun inkişaf məsələlərinə diqqət yetirilir və bu aspektdə xarici investisiyaların tərifi məsələsi tədqiq etmək edilir. Bundan savaylı, beynəlxalq və milli hüquqda xarici investisiyaların tərifində mövcud olan tendensiya və problemlər təhlil edilir.

Açar sözlər: Beynəlxalq investisiya hüququ, xarici investisiyalar, portfel investisiyaları, beynəlxalq müqavilələr hüququ, xarici investisiyaların qorunması, məhkəmə praktikası

**DEFINITION OF FOREIGN INVESTMENT UNDER INTERNATIONAL AND
NATIONAL LAW**
M.V. Ramazanzada

This paper observes development of the international investment law and aims to analyze issues concerning definition of foreign investment from perspective of development of international investment law. Apart from it, current problems and tendencies in definition of foreign investment in international and national law are analyzed.

Keywords: international investment law, bilateral investment agreements, legislation system, foreign investments, law of international treaties, protection of foreign investments

Rayçı: i.e.d., prof., S.H. Pürhani

**EKOLOJİ CİNAYƏTLƏRƏ DAİR AZƏRBAYCANIN CİNAYƏT QANUNVERİCİLİYİNİN
İNKİŞAFI**

A.E.Qasimov Ş.Ə. Hüseynova

Milli Aviasiya Akademiyası

Məqalədə ekoloji cinayətlərə dair Azərbaycanın cinayət qanunvericiliyinin inkişaf tarixi xronoloji ardıcılıqla təhlil olunmuşdur. Məqalədə ekoloji cinayətlərin anlayışı və Azərbaycan Respublikasının cinayət qanunvericiliyində yeri, ekoloji cinayətlərə qarşı mübarizənin gücləndirilməsi sahəsində Azərbaycan dövləti tərəfindən görülmüş zəruri tədbirlər, yenilənmiş qanunvericilik bazası, təbii ehtiyatlardan istifadə üzrə münasabatları tənzimləyən normalar sistemi kimi məsələlər təhlil edilmişdir.

Açar sözlər: ekologiya, ekoloji cinayətlər, ətraf mühit, suyun çirkəndirilməsi

Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsi ekoloji baxımdan əhəmiyyətinə görə mühüm maddələrdən biridir. Həmin maddədə şəhər edilir ki, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında mə'lumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Bu norma ilə dövlətin ekoloji funksiyaları təsbit edilir².

Azərbaycanın milli cinayət qanunvericiliyinin formallaşması fonunda cəza icra tarixini hərəkəflə araşdırın hüquq elmləri doktoru professor A.E.Qasimovun sözləri ilə desək, dövlətin əzəmətli siyasetinin, onu həyata keçirən cinayət qanunvericiliyinin təkmilləşdirilməsi, dövrün tələblərinə və beynəlxalq standartlara uyğunlaşdırılınması, nəticədə cinayətə yol vermiş şəxslərin işləh edilərək cəmiyyətə fiziki və mənəvi cəhətdən sağlam qaytarılması çox əhəmiyyətlidir³.

Azərbaycan Respublikasında ekoloji cinayətlərin tarixi uzun bir müddəti olmasa da, ancaq özünəməxsus bir tarixi inkişaf yolu keçmişdir. Ekoloji cinayətlərlə mübarizə Azərbaycanda son yüz ildə aparılmağa başlanılmışdır.

Azərbaycanda ekoloji tarazlığın pozulması XIX əsrin əvvəllerindən neft sənayesinin inkişafı ilə bağlıdır. O dövrdə neft anbarlarını torpaqda qazılmış neft gölməçələri əvəz edirdi və torpaqlar çirkənləndi. Sənaye inkişaf etdikcə ekoloji tarazlıq pozulurdu. Lakin bununla mübarizə aparmağa müvafiq qanunvericilik yox idi.

Ekoloji cinayətlərə dair Azərbaycanın milli cinayət qanunvericiliyinin yaranması, inkişaf etməsi və formallaşması hər yerdə olduğu kimi Azərbaycanda da 1917-ci il inqilabından sonra, sovet cinayət qanunvericiliyinin təşəkkülü kontekstində 1920-ci ilin aprelindən Azərbaycanda da həyata keçirildi⁴.

Hazırda müasir adlandırılın milli cinayət qanunvericiliyinin 100 ildən artıq inkişaf dövrü müxtəlif tarixi dövrlərdə formalılmış ətraf mühitin mühafizəsinə dair keçmiş sovet qanunvericiliyi ilə əhəmiyyətli dərəcədə asılı və sıx qarşılıqlı əlaqəli olması ilə xarakterizə edilirdi.

Milli hüquq elmində hamılıqla qəbul edilir ki, Azərbaycanda cinayət hüququnun əsası hələ 12 may 1920-ci il tarixli dekretlə qoyulmuşdur. Bu dekretə müvafiq olaraq inqilabdan əvvəlki bütün cinayət qanunvericiliyi ləğv edilmiş və yeni sosialist cinayət hüququnun yaranmasına başlanılmışdır⁵.

Azərbaycan dövlətinin həmin dövrdə olan inkişaf mərhələsində ətraf mühitin mühafizəsinə dair hüququn təsirinin hər hansı mexanizmlərinin mövcud olmamasına baxmayaraq, cinayət

² Azərbaycan Respublikasının Konstitusiyası. Hüquq Yayın Evi, Bakı-2018.

³ A.E. Qasimov. Cəza-icra hüquq tarixi. Dərslik, Bakı-2003.

⁴ Каграманов В.П. Зарождение уголовного права Азербайджанской ССР (в первых декретах революционной власти). Уч. зап., ЛГУ им. С.М.Кирова. Серия общественных наук, 1960, № 3.

⁵ Азербайджанская Демократическая Республика (1918-1920гг.), Баку, 1998; История Азербайджана в трех томах, т. 3, ч.

qanunvericiliyinin kodifikasiya edilməsi zərurəti yaranmışdır. Belə bir cəhd 1920-ci il «Azərbaycan SSR-in cinayət hüququnun əsas müddəaları» adlı sənəddə göstərilmişdir.⁶

Göründüyü kimi, müxtəlif tarixi şərait və səbəblər üzündə dövlətimizin inkişafının ilkin mərhələsində ətraf mühitin hüquqi mühafizəsi və ekoloji cinayətlərə qarşı mübarizə məsələlərinə obyektiv olaraq lazımlıca diqqət yetirilməmişdir. Bu fakt həmin sahədə hüququn mexanizmlərinin yaradılmasına dair hər hansı tədqiqatların olmamasında öz əksini tapmışdır.

Azərbaycan xalqının tarixinə mühüm mərhələ kimi daxil olmuş 1918-1920-ci illərdə müsəlman şərqində ilk respublika- Azərbaycan Demokratik Respublikası (ADR) yaranmış və fəaliyyət göstərmişdir. Yeni yaranmış respublikada dövlətin ictimai və hüquqi əsaslarla fəaliyyətin qısa müddətə yaratmaq mümkün olmadığını və ölkədə qanunçuluğun və hüquq qaydasının bərpası və təmininin müəyyən müddət köhnə qanunların saxlanması tələb etdiyini nəzərə alaraq Azərbaycan Demokratik Respublikası 1918-ci iyun ayının 23-də “Rus və Zaqqafqaziya qanunlarının qüvvəsinin müvəqqəti olaraq saxlanması haqqında” qərar qəbul edilmişdir.⁷

Azərbaycan ərazisinə daxil olan Rusiya XI Qızıl Ordusunun hissələri 1920-ci il aprelin 28-də Bakı bolşeviklərinin dəstəyi ilə Azərbaycan Demokratik Respublikasının qanuni hökumətinə devirdilər. XI Qızıl Ordunun Azərbaycana müdaxiləsi nəticəsində Azərbaycan xalqı tarixinin 70 il davam edən yeni dövrünə qədəm qoydu. Keçmiş Rusiya imperiyasının digər xalqları ilə birlikdə, o, dünya tarixində misli görünməmiş və 1991-ci ildə SSRİ-nin süqutu ilə başa çatan bir eksperimentin iştirakçısı oldu.

1922-ci ilin Cinayət Məcəlləsində ekologiya əleyhinə edilən cinayətlərdən yalnız ikisini adı çəkilirdi. Birinci cinayət «Əhalinin sağlamlığını, ictimai təhlükəsizliyi və ümumi asayışı mühafizə edən qaydaların pozulması» fəslində göstərilirdi və insanlara və ya heyvanlara aid olmasından asılı olmayaraq keçici xəstəlik haqqında lazımı hakimiyət orqanlarına xəbər verməməyə görə cinayət məsuliyyətinə cəlb etmənin vahid əsası kimi çıxış edirdi. İkinci cinayət tərkibi əvvəller «Xalqın rifahını qoruyan qərarlanın pozulması haqqında» adlı fəslin əksər maddələri ilə əhatə olunan əməlləri birləşdirirdi: «Məşələri vəhşicəsinə istismardan və qırılmaqdan, eləcə də meşə təsərrüfatı müəyyən olunmuş planı pozmaqla aparmadan qorumaq məqsədilə müəyyən edilmiş qanunları və məcburi qərarları pozma»; qadağan edilmiş vaxtda, qadağan edilmiş yerlərdə və qadağan edilmiş üsullarla ov etmə və balıq tutma; lazımı hakimiyət orqanlarının icazəsi olmadan daş, qum və s. hasil etmə, habelə müəyyən edilmiş qaydaları pozmaqla yerin təkinin işlənməsi ... cəzalandırılır». Qanunverici bu növ pozuntulardan cəmiyyətdən çox dövlətin mənafələrinin ziyan çəkdiyini ehtimal edərək, bu cinayəti idarəcilik əleyhinə olan qəsdlər sırasına daxil etmişdir. Bu məsələ Azərbaycan Respublikasının 1927-ci il CM-ində də analoji qaydada həll edilmişdir. Lakin meşənin mühafizəsi qaydalarını pozma, sudan müxtəlif şeylər tutma peşəsinin qadağan edilmiş növlərinin həyata keçirilməsi, yerin təkinin işlənilməsi, dəniz pişiklərini və dəniz qunduzlarını peşə olaraq ovalma, sonradan (1928-ci ildən) isə qanunsuz ov etmə də müstəqil cinayət tərkibləri kimi nəzərdən keçirilməyə başlandı. Bununla yanaşı keçici xəstəlik barəsində xəbər verməmənin cəzalandırılması haqqında bu məcəllədə artıq danışılmırıd.⁸

Belə ki, RSFSR-in Cinayət Məcəlləsinin və təbiətin mühafizəsinə dair digər normativ hüquqi aktların yaranması və qüvvəyə minməsi nəinki keçmiş müttəfiq Respublikaların, o cümlədən Azərbaycanın cinayət qanunvericiliyinin inkişafına güclü müsbət təsir göstərmiş, həm də sulannı cərləndirilməsi ilə bağlı əməllərə qarşı mübarizəyə dair cinayət hüququnun əsaslarının formallaşmasına imkan yaratmışdır.

Azərbaycan SSR-in Cinayət Məcəlləsinin hüquqi qüvvəyə minməsi ekoloji cinayətlərə dair Azərbaycanın cinayət qanunvericiliyinin inkişafı tarixində mühüm amil olmuşdur. Azərbaycan SSR-in 8 dekabr 1960-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 1 mart 1961-ci il tarixdən qüvvəyə minməsi Azərbaycan SSR-in Cinayət Məcəlləsi digər müttəfiq respublikaların cinayət məcəllələri

⁶ История государства и права Азербайджанской ССР (1920-1934 гг.). Баку. 1973, с. 151-152.

⁷ M.Cəfərquliyev. Azərbaycan Respublikasının Cinayət Prosesi. Qanun-2005 səh 65

⁸ M.N.İmanov Cinayət hüququ Xüsusi hissə (məsələlər toplusu ilə birgə dərslik) "Digesta" nəşriyyatı Bakı-2004

kimi, ilk növbədə, ağır cinayətlərə, eləcə də başqa cinayətlərə, məsələn, sosialist mülkiyyətinə qarşı yonalmış, ziyançılıq, zərər vurma, təsərrüfat və s. cinayətlərə görə məsuliyyəti daha da gücləndirmişdir. Bununla yanaşı, həmin cinayət məcəllələrində müxtəlif qanunsuz əməllərə qarşı faal mübarizə məsələlərinə böyük əhəmiyyət verilmişdir.

Məcəllənin ilkin redaksiyasında ətraf mühitin müha-fizəsinə dair konkret normaların olmamasına baxmayaraq, bir sıra maddələr (maddələr 151-166 - «Təsərrüfat cinayətləri») geniş manada şəhər edildikdə onlar təbii resurslara dair qanunvericiliyin müxtəlif problemlərinə toxunurdu. Həmin maddələrdə ekoloji cinayətlərin anlayışını təşkil edən əməllərin tövsiyə edilməməsinə və suyun çirkəndirilməsi ilə bağlı qanunsuz əməllərə qarşı mübarizənin hüquqi əsasını təşkil edən normaların olmamasına baxmayaraq, həmin Məcəllədə, məsələn, qanunsuz olaraq baliqtutma və ya sudan başqa şeylər tutma peşəsi ilə məşğul olma məsələlərini tənzimləyən xüsusi norma vardır (maddə 159). Bununla bərabər, ətraf mühitin mühafizəsi sahəsində hüququn təsiri mexanizmi tədricən yaradılmışdır. Buna görə də təsadüfi deyildir ki, Azərbaycan SSR-in Cinayət Məcəlləsinin 160-ci «Sututarları və havanı çirkəndirmə» maddəsinin Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 29 aprel 1972-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş redaksiyasında daha konkret norma təsbit olunmuşdur. Həmin normaya əsasən bu cür əməllərə görə müvafiq cinayət məsuliyyəti müəyyən edilmişdir. Həmin maddədə göstərmişdir ki, «Dənizi, çayları, gölləri, başqa sututarları və su mənbələrini sənaye, kənd təsərrüfatı, kommunal müəssisələrinin və başqa müəssisələrin, idarələrin və təşkilatların təmizlənməmiş və zərərsizləşdirilməmiş çirkli suları, tullantıları ilə çirkəndirmə, əgər bu, insanların səhhətinə, yaxud kənd təsərrüfatı istehsalına və ya balıq ehtiyatlarına zərər vurmuşsa və ya ziyan vura bilərsə, eləcə də havanı sənaye istehsalının insan üçün zərərli tullantıları ilə çirkəndirmə - bir ilədək müddətə islah işləri və ya üç yüz rubla qədər cərimə ilə cəzalandırılır. İnsanların səhhətinə və ya kənd təsərrüfatı istehsalına ciddi ziyan vurmuş, yaxud balıqların kütləvi surətdə tələf olması ilə nəticələnmiş eyni hərəkatlər - bes ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır». Azərbaycan Respublikasının sonuncu Cinayət Məcəlləsi qəbul edilənə qədər müxtəlif illərdə Azərbaycan SSR-in əvvəlki Cinayət Məcəlləsinin «Təsərrüfat cinayətləri» adlanan 6-ci fəslində ekoloji cinayətlərin tərkibinə aid tövsiyə-ediçi əlamətlərin daxil edilməsi ilə müəyyən əlavələr və dəyişikliklər edilmişdir (məsələn, 158-1 «Azərbaycan Respublikasının sahilyanı şəlf haqqında qanunlarını pozma», 159 «Qanunsuz olaraq balıq tutma və ya sudan başqa şeylər tutma peşəsi ilə məşğul olma» və xüsusən 160-ci «Sututarları və havanı çirkəndirmə» maddələri). Həmin əlavələr və dəyişikliklər ətraf mühitin mühafizəsi sahəsində cinayət qanunvericiliyinin inkişaf etməsini göstərmişdir.

Göründüyü kimi, sovet və Azərbaycan cinayət qanunvericiliyinin inkişafının müxtəlif mərhələlərində təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və təbiətin mühafizəsinə dair ayrı-ayrı normativ hüquqi aktlar qəbul edilmişdir. Bu (xüsusən 1968-ci ildən sonra) torpaq, su və meşə qanunvericiliyinin əsaslarının, yerin təki haqqında qanunvericiliyin, heyvanat aləminin, atmosfer havanın və ayrı-ayrı obyektlərin və ya təbii komplekslərin mühafizəsi və onlardan istifadə edilməsi haqqında bəzi qanunların qəbul olunması faktları ilə təsdiq edilmişdir. Təbii ehtiyatlar barədə qanunvericilik torpaq, su, yerin təki, atmosfer hava, heyvanat aləmi və s. müstəqil qanunvericilik sahələrini özündə birləşdirmişdir. Belə ki, su qanunvericiliyi aşağıdakı məsələlərə aid hüquqi normalardan ibarət idi:

- su qanunvericiliyinin məqsədləri, vəzifələri və sistemi;
- sovet dövlətinin sular üzərində müstəsna mülkiyyəti;
- vahid dövlət su fondu və onun tərkib hissələri;
- sudan istifadə edənlər, sudan istifadənin növləri və müddətləri;
- sudan istifadə hüququnun yaranmasının və bu hüquqa xitam verilməsinin əsasları;
- sudan istifadə edilməsinin və suyun mühafizəsinin dövlət tərəfində idarə edilməsi və bu işlərə dövlət nəzarəti;
- sudan istifadə edənlər arasında mübahisələrin həlli;
- su qanunvericiliyinin pozulmasına görə məsuliyyət.

Diger fərqləndirici cəhət ondan ibarət idi ki, 1960-1962-ci illərdə qüvvəyə minməsi müttəfiq respublikaların yeni cinayət məcəllələri qəbul edilən anda su, torpaq, meşə qanunvericiliyi və təbii

ehtiyatlara dair qanunvericiliyin digər sahələri vahid sovet qanunvericilik sisteminə daxil olmaqla yanaşı təkcə bir-biri ilə deyil, həm də qanunvericiliyin başqa sahələri ilə qarşılıqlı əlaqədar idi.

Təbiətin mühafizəsi ilə bağlı qanunvericilik mülki və cinayət qanunvericiliyi ilə daha sənədli, həm mülki qanunvericiliyə, həm də torpaq, dağ-mədən, su, meşə, o cümlədən təbii ehtiyatlara dair qanunvericiliyin digər sahələrinə daxil olan təbii obyektlər üzərində dövlətin mülkiyyət hüququnda təzahür edirdi.

Bəzi hallarda, bir tərəfdən torpaq, su, meşə və başqa münasibətlər, digər tərəfdən mülki əmlak münasibətləri bir-biri ilə qarışır. Torpaqdan və digər təbii obyektlərdən istifadə edənlərin həmin obyektlərdən istifadə prosesində əmlak hüquqları yaranırdı. Təbii obyektlərin istifadəçiləri kimi onların hüquqlarının pozulmasına çox vaxt onların qanunla qorunan əmlak hüquqlarının da pozulmasına gətirib çıxarırdı və istifadəçilərin əmlakına ziyan vurulduğu hallarda onlar xüsusi normativ aktlara və ya mülki qanunvericiliyə müvafiq olaraq ziyanın ödənilməsini tələb etmək hüququna malik idilər. Təbii resurslara dair qanunvericiliyin cinayət hüququ ilə əlaqələndirilməsi üçün, məsələn, sututarların və havanın çirkəndirilməsi ilə əlaqədar ayrı-ayrı cinayətlərin törədilməsi faktları ciddi əhəmiyyət kəsb edirdi.

1970-ci ildə «SSR İttifaqının və müttəfiq Respublikaların su qanunvericiliyinin əsasları»nın qəbul edilməsi ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan milli cinayət qanunvericiliyinin daha da inkişaf etdirilməsi üçün böyük əhəmiyyət kəsb etmişdir. Əsaslıda tarixi inkişafın həmin məqamının xüsusiyyətləri nəzərə alınmaqla göstərilmişdir ki, ictimai istehsal və şəhərsalmanın inkişaf etdirilməsi, əhalinin maddi rifahının və mədəni səviyyəsinin yüksəldilməsi, eləcə də suya hərtərəfli tələbatın artması və sudan səmərəli istifadəsinin və onun mühafizəsinin əhəmiyyəti artıb. Bu halda su qanunvericiliyi qarşısında sulardan daha səmərəli, elmi cəhətdən əsaslandırılmış şəkildə istifadə edilməsinə, onların çirkəndirmədən, zibillənmədən və tükenmədən mühafizə edilməsi üzərə fəal tədbirlər görmək vəzifəsi qoyulmuşdur.

Həmin Əsasların III bölməsi (maddələr 37-40) suların mühafizəsi və onların zərərləri təsirinin qarşısının alınması kimi hüquqi problemlərə həsr edilmişdir. Xüsusən 38-ci maddə - «Sulannın çirkəndirmədən və zibillənmədən mühafizəsi» maddəsi diqqəti cəlb edir. Bu maddədə su obyektlərinə istehsal, məisət və digər tullantıların atılması yolverilməzliyi barədə norma təsbit olunmuşdur. Çirkəb suların axıdılmasına yalnız həmin Əsasların 31-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilməklə (dövlət sanitər nəzarətini, baliq ehtiyatlarının mühafizəsini həyata keçirən orqanlarla və digər əlaqədar orqanlarla razılaşdırıldıqdan sonra) yol verilirdi. Çirkəb sulannın axıdılmasına yalnız o hallarda icazə verilirdi ki, bu, su obyektiində çirkəndirici maddənin müəyyən edilmiş miqdari aşan dərəcədə artmasına gətirib çıxarmasının və sudan istifadə edən çirkəb suları sulardan istifadə edilməsinin və onların mühafizəsinin tənzimlənməsi ilə məşğul olan orqanlar tərəfindən müəyyən edilmiş həddə qədər təmizlənmiş olsun.

Bundan əlavə, 38-ci maddədə nəzərdə tutulmuşdur ki, su nəqliyyat vasitələrinin, borusu kəmərlərinin, üzən qurğuların və su obyektlərindəki başqa qurğuların sahibləri, meşə axıdılması ilə məşğul olan təşkilatlar, digər idarə, müəssisə və təşkilatlar yağların, kimyəvi maddələrin, neft və başqa məhsulların itkisi nəticəsində suların çirkəndirilməsinə və zibillənməsinə yol verməsin.

İdarə, müəssisə və təşkilatlar su toplayıcı qurğuların, su tutarlarının buz bağlamış səthlərinin və buzlaqların səthlərinin istehsal, məisət və digər tullantılarla, eləcə də neft və kimya məhsulları ilə, əgər bu məhsulların yuyulması səth sularının və yeraltı suların keyfiyyətinin pisləşməsinə səbəb olursa, çirkənməsinə və zibillənməsinə yol verməməlidirlər. Həmin maddəyə əsasən dövlət sətərəfli sistemlərinin idarələrinə, müvafiq müəssisə və təşkilatlara bir vəzifə kimi tapşırıldı ki, suların gübərlər və zəhərli kimyəvi maddələrlə çirkəndirməsinin qarşısını alınlara. İçməli su kimi və məisətdə su təchizatı, müalicə, kurort və sağlamlıq ehtiyacları üçün istifadə edilən sulannın mühafizəsi məqsədilə isə o dövrə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq sanitər mühafizə dairələri və zonaları müəyyən edilmişdir.

Həmin Əsasların 39-cu və 40-ci maddələrinin məzmununa müəyyən dəyişiklik və əlavələr edilmişdir. Məsələn, SSRİ Ali Soveti Rəyasət Heyətinin «Suların tükenməkdən qorunması və suların zərərləri təsirinin qarşısının alınması və aradan qaldırılması haqqında» 7 yanvar 1980-ci il

tarixli Fermanında göstərilirdi ki, çayların, göllərin, su anbarlarının, yeraltı suların və digər su obyektlərinin əlverişli su rejimini qoruyub saxlamaq, torpaqların su ilə eroziyaya uğramasının, su tutarlarının lillənməsinin, su heyvanlarının yaşayış şəraitinin pisləşməsinin qarşısını almaq məqsədilə suqoruyucu meşə zolaqları salır, eləcə də meşəmeliorativ hidrotexniki və digər zəruri tədbirlər həyata keçirilirdi. 40-ci maddədə təsbit olunmuş normativlərə gəldikdə isə müəssisə, idarə və təşkilatlara bir vəzifə kimi tapşırıldı ki, suların zərərləri təsirinin:

- daşqınlar, subasmalar;
- sahillərin, qoruyucu bəndlərin və digər qurğuların dağıılması;
- torpaqların bataqlıqlaşması və şoranlaşması;
- torpaqların eroziyası, torpaq sürüşmələri, sel və digər zərərlə hadisələrin qarşısının alınması və bu təsirlərin aradan qaldırılması üçün sudan istifadə və suyun mühafizəsinin tənzimlənməsi üzrə orqanlarla və başqa əlaqədar dövlət orqanları ilə razılaşdırılmış tədbirlər görsünler.

Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin əvvəllerində suların çirkəndirilməsi ilə bağlı cinayətlərə və digər ekoloji cinayətlərə qarşı mübarizə təbiətin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi barədə Konstitusiyada təsbit olunmuş prinsip əsasında həyata keçirilmişdir. Bu mübarizə ümumdüvələt və cəmiyyət miqyaslı ən vacib məsələlərdən birinə çevrilmişdir. Azərbaycan da bu sahədə praktiki işlərdə o dövrə qüvvədə olan Konstitusiyanın 18-ci maddəsinin müddəələrini rəhbər tutmuşdur. Həmin maddədə imperativ norma kimi torpağın və yerin təkinin, su ehtiyatlarının, bit ki və heyvanat aləminin qorunması və onlardan elmi cəhətdən əsaslandırılmış səmərəli şəkildə istifadə edilməsinin, havam və suyu təmiz vəziyyətdə sağlamış, təbii sərvətlərin təkrar istehsalının təmin edilməsinin və insanı əhatə edən mühitin yaxşılaşdırılmasının zəruri olması barədə müddəə təsbit olunmuşdur. O dövrə qüvvədə olan qanunvericiliyə əsasən bütün təbii kompleksin və təbii obyektlərin hamiliqlə və kompleks şəkildə qorunması üçün təbiətin hüquqi mühafizəsi prinsipləri də müəyyən edilmişdir. Təbiətin mühafizəsi və elmi-texniki tərəqqi arasında qarşılıqlı əlaqə, təbiətin qorunması sahəsində beynəlxalq əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilmişdir.

Bəzi müəlliflər, məsələn, O.Dubovik və A.Jalinski haqlı olaraq yazırlar ki, ekoloji cinayətlərin səbəbləri problemi ictimai varlıqda və ictimai şüurda neqativ hadisələrin mövcud olması əks etdirirdi və bu problemin həlli əlavə məsrəflərin (intellektual, maddi və maliyyə) çəkilməsi ilə sosial fəaliyyətin praktiki dəyişdirilməsi ilə bağlı idi.

Suların (su mənbələrinin) çirkəndirilməsi sahəsində cinayətlərlə mübarizə və ətraf mühitin mühafizəsinə dair Azərbaycan milli cinayət qanunvericiliyinin inkişaf tarixi ekoloji hüququn ayrıca bir sahəsi kimi təşəkkül tapmasına və formallaşmasına şərait yaradırdı. Bu sahənin əsas problemlərindən biri ətraf mühitin çirkəndirilməsi, təbii ehtiyatların tükenməsi və global ekoloji sistemlərdə ekoloji əlaqələrin pozulması problemi olub və qalmaqdadır. Ətraf mühitin sağlamlaşdırılması üzrə dövlət səviyyəsində görülən tədbirlərə baxmayaraq, postsovət məkanındaki yeni suveren dövlətlərdə yaratılmış ekoloji münasibətlər hələ də təbiət və cəmiyyət üçün mənfi istiqamətdə inkişaf edir. Bu, sözügedən problemə idarə mövqeyində yanaşmanın üstünlük təşkil etməsində özünü göstərir.

Hələ o dövrə ekoloji cinayətlər cəmiyyətlə təbiət arasında qarşılıqlı əlaqələrin sosial və təbii qanuna uyğunluqları nəzərə alınmaqla bir sıra əlamətlər əsasında müəyyən edilmişdir. Bu növ cinayətlər elmin və texnologiyanın müvafiq tarixi səviyyəsini də əks etdirmiş, ətraf mühitdən suisistifadə edən, orada qanunla mühafizə olunan ictimai maraqlara toxunan neqativ dəyişikliklər edən ayra-ayrı insanların və ya kollektivlərin sosial baxımdan şərtlənmiş iradi hərəkətlərinin məcmusu hesab edilmişdir.

Milli cinayət qanunvericiliyinin inkişaf tarixi bunu da söyləməyə imkan verir ki, ətraf mühitin mühafizəsi sahəsində hüququn tətbiq edilməsi təbiəti mühafizə və qanunvericiliyin digər sahələri ilə müəyyən edilmiş xüsusi formada həyata keçirilən dövlət hakimiyyət fəaliyyətidir.

Əvvəlki cinayət məcəllələrindəki bir sıra pozitiv məqamlara və amillərə, eləcə də onlara şoxlu sayda əlavələr və dəyişikliklərin edilməsinə baxmayaraq, bu məcəllələr həddən artı köhnəlmışdır. Məlum olduğu kimi, həmin məcəllələr, təbii olaraq, sovet cinayət hüququnun sinfi

əsaslarına və bütün cinayət hüquq institutlarının inzibati amirlik sistemine və mərkəzləşdirilmiş planlı iqtisadiyyata sadıqlıyinə əsaslanmışdır.

Postsovets məkanında yaranmış müasir suveren MDB dövlətləri isə bazar münasibətlərinin inkişafına və formallaşmasına dair başqa prinsiplərə əsaslanan köklü dəyişikliklər həyata keçirirlər. Buna görə də həmin dövlətlərin müəsir cinayət qanunvericiliyi hazırlı sosial-siyasi və iqtisadi proseslərə adekvat olmalıdır.

Ayrıca (28-ci) fəslə ekoloji cinayətlərin ayrılmamasına gəldikdə isə (əvvəlki Cinayət Məcəlləsində ekoloji cinayətlərə həsr olunmuş ayrıca fəsil mövcud deyildi) qeyd edilməlidir ki, bu cür ayırma Azərbaycanın müxtəlif bölgələrində ekoloji vəziyyətin kəskin pişləşməsi ilə, Kür, Araz çaylarında və digər su obyektlərində fəlakətli vəziyyətin yaranması ilə, habelə ətraf mühitin qorunması problemlərinə dair mövcud beynəlxalq müqavilərlə şərtlənmişdir. Bununla əlaqədar, yeni Cinayət Məcəlləsinə əvvəller Azərbaycan qanunvericiliyinə məlum olmayan, lakin ekoloji təhlükəsizlik qaydalarının tez-tez rast gəlinən pozulma hallarını əks etdirən, əhalinin sağlamlığına, ətraf mühitin bütün komponentlərinə ciddi ziyan vuran və iqtisadi xarakterli böyük itkilərə səbəb olan bir sıra yeni cinayətlərin tərkibləri daxil edilmişdir.

Başqa sözlə desək, yeni Cinayət Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar Azərbaycanın milli cinayət qanunvericiliyinin ən yeni inkişaf tarixi ekoloji cinayətlərə qarşı mübarizədə müasir və təsirli cinayət hüquq vasitələri və mexanizmləri əldə etmişdir.

Qısa təhlil göstərir ki, yeni Məcəllənin 250-ci (Suyu (su mənbələrini) çirkəndirmə) maddəsi əvvəlki Məcəllənin 160-ci (Sututarları və havanı çirkəndirmə) maddəsinə demək olar ki, analojidir, lakin yeni Məcəllənin maddəsi müvafiq ictimai-təhlükəli ekoloji və digər nəticələrin faktiki baş verməsi şərti vurğulanmaqla cinayətin daha dəqiq tərkibinə malikdir. Belə ki, yerüstü və yeraltı suların, istifadə olunan su mənbələrinin çirkəndirilməsi, tükenməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilmesi, heyvanlar və ya bitki aləminə, balıq ehtiyatlarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin vurulmasına səbəb olduqda şərti maliyyə vahidi məbləğinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya bes ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə və ya iki ilədək müddətə islah işləni və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır (1-ci bənd).

Həmin maddənin 2-ci bəndinə görə, eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi məhvini səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli, yaxud fəvqəladə ekoloji vəziyyət zonasında törədildikdə şərti maliyyə vahidi məbləğinin beş yüz mislindən iki min mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıq məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır (2-ci bənd).

Eyni əməllər ehtiyatsızlıq üzündən zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır (3-cü bənd).

Göründüyü kimi, bu norma Azərbaycan cinayət qanunvericiliyi üçün tamamilə təzə norma deyil, əvvəlki Cinayət Məcəlləsinin 160-ci maddəsinin əsası şəkildə dəyişdirilmiş redaksiyasıdır. Digər tərəfdən, yeni norma öz konstruksiyasına görə xeyli mürəkkəbdir, çünki sulann çirkəndirilməsi ilə bağlı bir sıra cinayət tərkibləri ekoloji cinayətin törədildiyi şəraitdən (onun başvermə yerindən) və doğurduğu nəticələrdən asılı olaraq, sadə, mürəkkəb və tövşifedici tərkiblər şəklində müəyyən olunmuşdur.

Bu normanın məqsədi sudan istifadə qaydalarına riayət olunmasını, suyun keyfiyyətinin qorunub saxlanması təmin etmək, fauna və flora balıq ehtiyatlanna, meşə və kənd təsərrüfatına, eləcə də insanların həyatına və sağlamlığına ziyan vurulmasının qarşısını almaqdan ibarətdir. Bu normanın bir xüsusiyyəti də ondan ibarətdir ki, ətraf mühitin tərkib elementi olan suyun qorunması barədə tələblərin gücləndirilməsi suyun insanın həyat fəaliyyəti üçün zəruri şərait kimi əhəmiyyətindən, çirkəndirmə effektinin ətraf mühitin başqa elementlərinə, o cümlədən heyvanat aləminə, meşələrə, torpaqlara, yerin təkinə də yayılə bilməsi, cinayətkar qəsdlerin nəticələrinin aradan qaldırılmasının mürəkkəbliyi, eləcə də bərpa işlərinin dəyərinin yüksək olması ilə əlaqədardır.

Mühüm amillərdən biri də odur ki, ekoloji mənafelərə qəsd edilməsi həm əməlin (hərəkətin və hərəkətsizliyin) xarakterinə, həm də əməlin nəticələrinin ağırılıq dərəcəsinə görə yüksək ictimai

təhlükəyə malikdir. Bu halda təkcə təbii obyektlərə deyil, onların vasitəsilə insanların həyatına və sağlamlığına da ziyan vurulur, hətta genetik dəyişikliklərin baş verməsi də mümkündür. Bu hallar nəzərə alınaraq beynəlxalq cəmiyyətdə ekoloji cinayətlər transmilli xarakterli cinayətlər hesab edilir və onlar öz təhlükəlilik dərəcəsinə görə digər cinayətlər arasında birinci yerdədir. Buna görə də müasir cinayət hüququ, beynəlxalq cəmiyyətin ətraf mühiti qorumaq sahəsində funksiyalarının yerinə yetirilməsində xüsusi rol oynamalıdır.

Məlum olduğu kimi, Azərbaycan Respublikasında ekoloji cinayətlərə mübarizənin müasir hüquq metodları və vasitələri ətraf mühitin mühafizəsi barədə normativ hüquqi aktlarda, ilk növbədə, dövlətin qanunlarında təsbit edilir. Əgər elmi tövsiyələr hüquq normalar şəklinə salınmamışdır, bu tövsiyələrin nə qədər əhəmiyyətli və inandırıcı olmasından asılı olmayıaraq, onlar ətraf mühitin qorunması qaydaları hesab edilə bilməz. Onu da nəzərə almaq lazımdır ki, ətraf mühitin qorunması qaydaları spesifik məzmunu malikdir və təhlükəsizlik (istər ümumi, istərsə də xüsusi) qaydalarından fərqlənir. Bu qaydaların pozulmasına görə cinayət hüquq məsuliyyəti qüvvədə olan Cinayət Məcəlləsinin başqa maddələrində nəzərdə tutulmuşdur.

Ümumiyyətlə, ekoloji və xüsusilə suların çirkəndirilməsi sahəsində cinayətlərə mübarizədə Azərbaycan Respublikasının hazırda qüvvədə olan təbiətimühafizə qanunvericiliyində nəzərdə tutulmuş və prinsip etibarilə ətraf mühitin mühafizəsinə dair qaydaları təşkil edən norma və müddəalar böyük əhəmiyyət kəsb edir. Bu norma və müddəalar Azərbaycan Respublikasının qanunvericilik aktlarında, məsələn Azərbaycan Respublikasının «Ətraf mühitin mühafizəsi haqqında», «Ekoloji təhlükəsizlik haqqında» qanunlarında, Torpaq və Su məcəllələrində, Azərbaycan Respublikası Prezidentinin «İstehsalat və məişət tullantıları haqqında», «Xüsusi mühafizə olunan təbii ərazilər və obyektlər haqqında» Fərmanlarında, Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının, o cümlədən yerli özünüidarə orqanlarının müvafiq qarşalarında təsbit olunmuşdur.

Beləliklə, adları çəkilən normalar suların çirkəndirilməsi sahəsində cinayətlərə mübarizənin kifayət qədər əsaslandırılmış və təsirli hüquqi vasitələr və üsullarıdır. Həmin normalar bu növ cinayətlərə görə məsuliyyətin reallaşdırılması şəraitinin təkmilləşdirilməsinə, onların profilaktikasına şərait yaradır, ictimai münasibətlər sahəsində konkretləşdirici xarakter daşıyır, hüquq subyektlərinin ictimai şüuruna və ekoloji əhəmiyyətli davranışına təsir göstərmək yolu ilə cəmiyyətə zidd olan, ekoloji baxımdan zərərlə hərəkətlərin qarşısının alınmasına yönəlmüş və hüquq subyektlərinin təbiətimühafizə fəaliyyətinin daha səmərəli və məqsədyönlü şəkildə həyata keçirilməsi üçün praktiki tələbata müvafiqdir.

ƏDƏBİYYAT

1. Azərbaycan Respublikasının Konstitusiyası. Hüquq Yayın Evi, Bakı-2018
2. «Ətraf Mühitin Mühafizəsi» haqqında Azərbaycan Respublikasının Qanunu. «Qanun», Bakı-1999 səli.5..
3. A.E. Qasimov. Cəza-icra hüququ tarixi. Dərslik, Bakı-2003.
4. M.N. İmanov Cinayət hüququ Xüsusi hissə (məsələlər toplusu ilə birgə dərslik) "Digesta" nəşriyyatı Bakı-2004.
5. F. Əliyev, A. Bədəlov, E. Hüseynov. Ekologiya (Ali məktəblər üçün dərslik) Bakı 2013.
6. Nuriyev C.Q., Əsgərov Ə.T., Əhmədov Z.V. Ekologiya hüququ dərslik. Qanun-2003.
7. M. Cəfərquliyev. Azərbaycan Respublikasının Cinayət Prosesi. Qanun-2005 səh 65.
8. Azərbaydzhanskaya Demokraticheskaya Respublika (1918-1920гг.), Bakı, 1998; İstoriya Azərbaydžana v trekh tomakh, t. 3, ch.
9. Каграманов В.П. Зарождение уголовного права Азербайджанской ССР (в первых декретах революционной власти). Уч. зап., ЛГУ им. С.М.Кирова. Серия общественных наук, 1960, № 3.

**THE DEVELOPMENT OF CRIMINAL LEGISLATION OF AZERBAIJAN ON
ECOLOGICAL CRIMES**
A.E. Gasimov, Sh.A. Huseynova

The article analyzes the history of Azerbaijan's criminal law on ecological crimes in chronological order. The place and role of environmental crimes in the criminal code of the Republic of Azerbaijan, as well as the creation, development and formation of the history of national criminal legislation were studied in the article. Extensive information on the crimes and penalties in the sphere of ecology according to the Criminal Code of the Republic of Azerbaijan was provided. The article was focused on the opinion of scholars studying the formation of the national criminal legislation of the Azerbaijan and the criminal-executive history of chronological sequence formation.

Key words: ecology, environmental crime, environment, pollution of water

**РАЗВИТИЕ УГОЛОВНОГО ЗАКОНОДАТЕЛЬСТВА АЗЕРБАЙДЖАНА ПО
ЭКОЛОГИЧЕСКИМ ПРЕСТУПЛЕНИЯМ**

А.Э. Гасымов, Ш.А. Гусейнова

В статье анализируется история уголовного законодательства Азербайджана об экологических преступлениях в хронологическом порядке. В статье изучено место и роль экологических преступлений в Уголовном кодексе Азербайджанской Республики, а также создание, развитие и формирование истории национального уголовного законодательства. Предоставлена обширная информация о преступлениях и штрафах в сфере экологии, предусмотренных Уголовным кодексом Азербайджанской Республики. В статье основное внимание было уделено мнению ученых, изучающих формирование национального уголовного законодательства Азербайджана и уголовно-исполнительной истории формирования хронологической последовательности

Ключевые слова: экология, экологическая преступность, окружающая среда, загрязнение воды

**YANĞININ PSİXOTRAVMAEDİCİ AMİLLƏRİNİN ARADAN QALDIRILMASINDA
PSİKOLOJİ DAVAMLILIĞIN ROLU**

A.M. Məmmədov, C.N. İmaməliyeva*, S.S. Gözəlov*

Milli Aviasiya Akademiyası, Memarlıq və İnşaat Universiteti*

Yanğın söndürənlərin şəxsi fəaliyyətinin ekstremal şəraiti psixoloji baxımdan güclü psixotraxmatik amillərlə xarakterizə olunur. Çatın şəraitdə yanğınların söndürülməsi və onların nəticələrinin aradan qaldırılmasına psixoloji hazırlanma - döyük fəaliyyətinin səməraliyinin yüksəldilməsini mükəmməlləşdirərək, yanğınlardan insanların xilas edilməsini, maddi dəyərlərin məhv olmasından saxlanması və xilasedicilərin özlerinin təhlükəsizliyinin əsası olan psixoloji davamlılığın səviyyəsini yüksəltməyi tələb edir.

Açar sözlər: fəvqəladə hadisələr, psixoloji hazırlıq, psixoloji dayanaqlılıq, psixotraxma, psixi proseslər, təhlükəsizlik.

19 may 2015 ci ildə paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın sadəcə binanın sakinlərini deyil, demək olar ki, bütün əhalini təşvişə saldı. O binada qohumu, tanışı yaşamayan, onlarla insanlar, adı vətəndaşlar da hadisə yerinə getdi. Əksər valideynlər istər-istəməz övladlarından dolayı narahat qaldılar. Ola bilsin ki, bir qism insanlarda bu həssaslıq xroniki hala çevrilisin. Psixologiyada bu, psixotraxma, yəni, təşviş-həyəcan pozuntusu adlanır. Yanğınlı bağlı sosial şəbəkələrdə paylaşılan statuslardan bu sarsıntıni, təşvişi aydın şəkildə hiss etmək mümkün idi[1].

Bunun səbəbi insanların hadisələrə psixoloji cəhətdən hazırlıqlığı olmuşdur. Psixoloqlar müəyyən etmişlər ki, təbii hadisələrə, texnogen qəzalara, hərbi silahlı mübarizəyə və ekoloji xarakterli fəlakətlərə psixoloji cəhətdən hazır olmayan insanlara həm hadisələrdən, həm də onun nəticələrinin aradan qaldırılması zamanı fəaliyyətin nəticəsi acnacaqlı mənfi təsir göstərir[2].

Məqalədə, yanğın təhlükəsizliyi problemlərinin həllinin səməraliyini artırmaq məqsədilə yanğın sondurmə əməkdaşlarının psixoloji hazırlığı - sülh və hərbi dövrlərdəki fəvqəladə halları zamanı rəhbərlərin fəaliyyətinin məqsədyönlü təsirlər sistemi kimi, qəza xilasetmə və digər təxirə salınmaz içlərin (QX və DTİ) modelləşdirilən şəraitdə uğurlu fəaliyyətə təcrübə qazanmaq, peşəyə mühüm keyfiyyətlərin inkişafı və şəxsi özünütəkmilləşdirməyə əsasən hərbçilərdə, xilasedicilərdə və mülki işçilərdə psixoloji hazırlığın aparılması ilə psixoloji davamlılığının formalasdırılması və məhkəmləndirilməsi məqsədinə nail olunmaq yolları və üsulları şəhər edilmişdir.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gündəlik xidməti və döyük hazırlığının təlim-tərbiyə üzrə fəaliyyəti prosesinin gedişi zamanı peşəkar davamlılığının (hərəkətli) formalasması, əsas vəzifələrin tərkib hissəsi kimi həyata keçirilir. Bu fəaliyyətin əsas məqsədi psixikanın fəaliyyətində ekstremal şəraitdə yaranan gərginliyin təsir xarakterinin dəyişdirilməsi və hərbi qulluqçuların (xilasedicilərin) fəallığı üçün təsir etməkdir. Psixi vəziyyətlərin neytrallığından və hətta stimullaşdırıcı vəziyyətləridə əhatə etməlidir.

FHN hər bir mütəxəssisin təlim və tərbiyəsi zamanı, peşə fəaliyyətinin yerinə yetirilməsi üçün geniş spektrinin formalasmasına zəruri olan keyfiyyətləri nəzərdə tutulub. Lakin ekstremal şəraitdə vəzifələrin yerinə yetirilməsi təcrübəsi göstərir ki, əvvəllər formalasdırılmış hər bir keyfiyyət, xilasedicinin fəaliyyət şərtlərinin dəyişdirilməsi (təbii fəlakət, qəza, katastrofa, qəzaların mənfi amillərin təsiri, ərazinin relyefi, hava, görüntü və s.) zamanı, xüsusi, qəza-xilasetmə işlərinin aparılmasına keçid zamanı ola bilər ki, özünü göstərməyə bilər. Çoxlu nümunələr də var ki, mütəxəssis təlim məşğələləri üçün tapşırığı uğurla yerinə yetirir və şərtləri dəyişdirildikdə isə hərəkətləri heç də yaxşı yerinə yetirmir. Bu zaman passiv-müdafia refleksləri faktiki olaraq tam

uyğun olmayan şəraitin təsiri xilasedicinin davranışına səbəb olur və xidməti fəaliyyətin səmərəliliyini aşağı salır [3, 4].

Deməli, yenilik amili, insanda əvvəller formalaşdırılmış keyfiyyətlərin meydana çıxmışında və hərəkətlərin yerinə yetirilməsində bəzən həllədici rol oynayır. Şəxsi heyətin psixoloji hazırlama rəhbərinin vəzifəsi, təlim və tərbiyə məşğələrinin aparılması zamanı, mümkün olması ehtimal olunan təbii fəlakətlərin və ya qəza vəziyyətinin əvvəlcədən modelini hazırlamaqdan ibarətdir. Məşğələrin real vəziyyətə uyğun şəraitdə həyata keçirilməsi peşə fəaliyyəti üçün zəruri psixoloji keyfiyyətləri formalaşdırmaq imkanlarının mümkünlüyü kifayət qədər asanlaşmaqla bərabər, sərf edilən vaxtin səmərəliyi yüksəlir. Başqa sözlə, gündəlik tədris hazırlığı nəticəsində - FH şəraitində qəza-xilasetmə işlərinin yerinə yetirilməsində nə ehtimal edilirsə və qarşıya çıxması mümkün olanın bütünlükə minimuma endirmək tədbirlərinə əvvəlcədən hazırlığı təmin edir.

Hərbi qulluqculara (xilasedicilərə) yaradılmış şəraitlərin psixikasına hansı daxili və xarici təsirlərin hesabına meydana çıxaran psixoloji hazırlıq mexanizminə baxaq. Bu və digər suallara cavab almaq üçün, psixoloji hazırlığın əsas nəzəri və praktiki məsələlərinin mahiyyətini dərk edərək yanaşsaq, xilasedicilərin psixikasında meydan çıxması ehtimal edilə vəziyyətlərə uyğun hərəkətlərin obraz modellərinin məqsədyönlü formalaşdırılması və möhkəmləndirilməsidir. Burada mənqibələr olmalıdır: hərbi qulluqculara (xilasedicilərdə) və mülki əhalidə yanğının ekstremal şəraitlərə maksimum uyğun olan, formalaşdırılan keyfiyyətlərdə qarşıda duran hadisələrə uyğun psix obrazların miqdarı çox olarsa, onda, gözlənilməzlik, qeyri-müəyyənlik və yenilik situasiyasına düşmə ehtimalı az olur və bir qayda olaraq, öz artdıncı işdə ahəng əmələ gəlməyə səbəb olan passiv-müdafiə refleksi yaradır, ehtimalı olmayan hərəkətlərin törədilməsini aradan qaldırılır.

Bu məsələnin daha yaxşı başa düşülməsinə üçün hərəkət obrazının özündə nəyi əks etdiriyinə baxaq. Psixi obraz - odur ki, insanın gördüyü, eşitdiyi və yaşadı vəziyyətlərdir. Xilasedicinin şüurunda hərəkətləri psixoloji model kimi olub, başqa bir şey deyildir. Bu, hər hansı vəziyyətin əks olunduğu şəkil deyil, amma daha böyük əhəmiyyətlidir. Bu proses kifayət qədər mürəkkəb və müvəqqəti olub, obyektiv gerçəklisinə əksi deyil, ancaq, həm də əvvəller yaşanmış, görülenlər obrazlar yenidən yaradılma məqsədi ilə real vəziyyətə adekvat, xilasedicinin gələcək fəaliyyətinin qurulmasını təmin edir. Əməliyyat strukturu - peşəkar fəaliyyətinin nizamlayıcısı kimi hərbi qulluqcuların (xilasedicilərin) motivləri, tələbatları və məqsədləri çıxış edir. Ona görə də metodoloji cəhətdən düzgün olacaqdır ki, əgər, bütün gündəlik fəaliyyətin gedisi zamanı, rəhbər psixoloji hazırlığının təşkilinə sadıq qalacaq və öz səylərini müntəzəm olaraq qarşidakı əməliyyatların anlayışlarının və əsas modelinin formalaşması üçün sərf edəcəkdir.

Nəzərə almaq vacibdir ki, xilasedicilər üçün bu və ya digər hərəkətin icra tərzi və onun konkret məzmunu, həm də onun əhəmiyyəti kimi müəyyən edilir. Peşəyə münasibətdə yaxşı hazırlıq baxımından, xilas etmək, həyata keçirmək, idarə etmək və s, yüksək peşə keyfiyyətlərinə malik bacarıqlar baxımından çox gözəl görünməsi faktıdır. Ancaq, ekstremal şəraitdə öz hərəkətlərini əməl məqsədi adlandıraq və gələcək fəaliyyətin modelinin əsas anlayışları yaxşı inkişaf etməyibə, onda, demək olar ki, tapşırıqların yerinə yetirilməsi lazımı səmərə ilə olmayıcaqdır.

Hərbi qulluqcuların (xilasedicilərin), şəxsiyyətin psixoloji xassələri, özünü tənzimləyici (yonəldici) mexanizmi və FH şəraitinin təsireddi amillərinin ekstremallıq səviyyəsi psixoloji davamlılıqla determinasiya edilir. Lakin, əgər xilasedicinin psixiki davamlılığını fərdi tipoloji xüsusiyyətlərlə şərtləndirilən, emosional qıcıqlanma və dözümlüyü səciyyələndirən təsirlərlə emosiyanın pozulması baş verirsə, onda, ilk növbədə subyektin iradi səy və qabiliyyətinin aydın ifadəsi məqsədyönlü təsir dairəsi öz emosionallıq dərəcəsində müəyyən edilir. Bundan başqa, psixoloji davamlılıq məsələn, ekstremal şəraitlərdə, emosioğen amillərə qarşı şüurlu və ya şüursuz olaraq əks-təsir (müqavimət) göstərməyə imkan verən, subyektin şəxsi keyfiyyətləri və psixofizioloji mexanizmləri həyat fəaliyyəti prosesində qazanılmış və ya anadangəlmə determinasiya oluna bilər.

Hərbi qulluqcuların (xilasedicilərin), gündəlik fəaliyyəti zamanı psixoloji hazırlıq nəticəsində vaxtında, həm də psixoloji davamlılığı (hazırlığı) formalaşır ki, yəni, psixoloji

keyfiyyətlər sistemi, xilasedicilərin qəza-xilasetmə və digər təxirə salınmaz işləri uğurla aparmaq və çətinliklərə üstün gəlməyə potensial imkanlarını müəyyən edir [5].

Psixoloji hazırlıq prosesində qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsindən əvvəl bilavasitə hərbi qulluqcuların (xilasedicilərin) psixoloji razılığının vəziyyəti, yəni qarşıda duran xidməti fəaliyyətin çətinliklərdən keçməyə psixikanın həvəsi və səfərbərlik səviyyəsinin məqsədlərinə nail olmaq müvəffəqiyyətini təmin edən şərtlərin formalaşdırılması çox vacibdir.

Psixoloji hazırlığın təhlili göstərir ki, onun strukturunda əsas yeri psixoloji keyfiyyətlər - psixoloji razılıq və davamlılıq tutur. Psixoloji razı olma və psixoloji davamlılığın meydana çıxma strukturunda eyni komponentlər çıxış edirlər: motivasiya, emosional, idraki, intellektual, əməliyyat və iradi.

Motivasiya komponenti, hərbi qulluqcuların (xilasedicilərin), mütəxəssisin maneələri dəf etmək istəyi, xidmətin çətinliklərinə tab gətirməyə özünü göstərmək, qəza-xilasetmə işləri aparmağa casarət, qətiyyət, təşəbbüs göstərmək, bu əsasda nəyə qadir olduğunu, xilasedici kollektivdə özünütəsdiq istəyindən irəli gəlir.

Emosional komponent, hərbi qulluqcuların (xilasedicilərin) və əməkdaşların inamında, eləcə də, bu və ya digər həcmli işi yerinə yetirməkdə öz bacarıqlarını şübhələrində, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində ruh yüksəkliyi və məmənunluq hissində ifadə edilir.

İdrak komponenti, qarşıya qoyulan vəzifələrin dərk edilməsi və anlaşma dərəcəsi, öz davranışları və psixikasının idarə edilməsi üzrə imkanlarını qiymətləndirilməsi, qarşidakı qəza-xilasetmə işlərin çətinliklərinin xarakteri haqqında təsəvvürləri səciyyələndirir.

İntellektual komponent, xilasedicinin düşüncə tipini və zehni iş qabiliyyətini səciyyələndirir.

Əməliyyat və ya hərəkəti komponenti, qəza xilasetmə işlərinin aparılması zamanı mütəxəssisin fəaliyyətinin tətbiq olunan üsul və vasitələr aiddir.

İradi komponent, stress və yorğunluğu aradan qaldırmaq qabiliyyətinə, nail olmağa bütün qüvvələrin təbe etdirilməsində, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə qətiyyətlik və yerinə yetirmək prosesində öz-özünə nəzarət və özünütənzimləmədə səbrlilik, özünü idarə etmədə ifadə olunur.

Hazırlığın meydana çıxmasında motivasiya, idrak, intellektual komponenətlər aparıcı yer və bundan sonra hərəkəti, iradi və emosional psixoloji komponentlər yer tuturlar.

Psixoloji davamlılığın formalaşmasında iradə aparıcı mövqe tutur. İradə məqsədyönlülüyə, diqqətin mərkəzləşməsinə, müntəzəmlik, plana uyğunluq və sistemlili təfəkkür tərzilə əlaqədar olduğundan, səyləri nə zəiflədə bilərdi, onları aradan qaldırmağa kömək edir.

İradi keyfiyyətlərinin çatışmazlığı ona gətirib çıxara bilər ki, insanlar qarşılara çox əhəmiyyətsiz həyati məqsədlər qoyur, fəaliyyətində süstlük göstərirlər, sağlam özünütənqid ruhunda olma əvəzinə yersiz və faydasız, öz təqsirini duyarlıq peşmanlıq çəkməklə məşğul olurlar. Azərbaycan FHN əməkdaşının peşə fəaliyyətində psixoloji davamlılığı məqsədə nail olmaqdə motivasiya xüsusiyyətləri ilə bağlı, bu fəaliyyətin müvəffəqiyyəti olaraq böyük əminlik hissi ilə səciyyələnir. Lakin, bu yüksəliş yalnız xüsusi tip insanlara üçün səciyyəvidir ki, dəqiq nəticə əldə etməyi həmişə nəzərdə tutmuş olsunlar.

İradi səy - emosiya və fikirlərin enerji mənbəyi olub, bunun köməyi ilə psixi enerjisi bir mənbədən, digərinə enerjisi mənbəyinə, təzə ünvana göndərməyi həyata keçirir. İradə psixi enerjilərin müxtəlif istiqamətlə münaqışlərini aradan qaldırır və fizioloji səviyyəyə psixi enerji signali göndərir, digər enerji formalarını fəaliyyətə gətirir, xüsusən, həyat tərzini dəyişir, məsafə dəf edir, xoşa gəlməz və səviyyəyə malik olmayan işlərin işiqamatını dəyişdirir və s.

Həyatda simasız soyuq iradə biz bilmirik. Məsələn, İ.M. Seçenov insan fəaliyyətinin səbəbinin hərəkətlərinə müəyyən məna verən duyma qabiliyyətini təhrik etmədə (cismani ehtiraslardan), düşüncəsində və mənəvi hissələrinin hərəkətlərində göründü.

İradənin yönəldici funksiyasını M.Y.Basov (1922-ci il) öz təhlilinin predmeti etmişdi. İradə psixi mexanizm kimi, şəxsiyyəti psixi funksiyaların tənzimləyici (yonəldici) kimi həll edilən məsələyə uyğun olaraq, onların bir-birlərinə birləşdirilməsi və ya dəyişdirilməsi başa düşülür. Şəxsiyyətin öz mənəvi vəziyyətləri üzərində hakimiyyəti, M.Y.Basov yazmışdır ki, o zaman

mümkündür ki, onun mənəviyyatı tərkibində yalnız bir tənzimləyici amillin birliyi olduqda mümkündür. Bu amil şəxsiyyətin güclü və şəraitə sahib olmasıdır. Bu amilin adı - iradədir. Onun fikrincə, iradə yönəldici funksiyası həmişə "tənzimlənmə aktı"na diqqət göstərilir. İradə *səya* yalnız müxtəlif termin göstər" nəzərdən keçirir. Onun fikrincə, qavrayış, təfəkkür, emosiyalar (hisslər) şürun məzmununun dəyişdirilməsi vasitəsilə, yəni diqqətdən yayındırma vasitəsilə tənzimlənir. Basov hesab edirdi ki, iradə hərəkətləri, fikri və ya qabiliyyəti yaratmaq gücünə malik deyildir, yalnız onları tənzimləyir.

İnsan müxtəlif psixi proseslərin və ixtiyari fəaliyyətinin tənzimlənməsi ideyası L.S. Vıqotskinin əsərlərində inkişaf etdirilmişdir. Fəaliyyətin seçimi və məcburiyyəti iradə funksiyasını qəbul edərək L.S. Vıqotski iradə problemində əsas psixi prosesləri və davranışın ixtiyarı tənzimlənməsini hesab edirdi. Və buradan iradənin qoyuluşu, onun çərçivəsində iradəsi məsələsi buradan dəyişir. İlk problem fəaliyyət məhsulu deyil, amma "özünü ələ alma" ilkinlik göstərir. Bu problemdə iradənin "öz davranışı mənimsənilməsi" mərhələlərindən biri olaraq, biz insanın "psixi davranışlılığı" əmələgətirici adlandırırıq. K. Levin hesab edir ki, həyəcanların (affektlərin) və hərəkətlərin idarə edilməsi insan iradəsinin mahiyyətidir.

Psixologiya sahəsində milli və xarici müəlliflərin əksəriyyəti (Kollinz və başqları) iradəni insan xüsusi qabiliyyəti kimi müəyyən edirlər. Hələ Aristotel qeyd edirdi ki, iradə insanın özündən meydana çıxan aktivliyi qabiliyyəti müəyyən edir. D. Lokk kimi hərəkət etmək qabiliyyəti kimi, insan iradəsini başa düşürdü. Hər bir əsl iradə fəaliyyət, L.S. Vıqotski qeyd edib ki, seçici akt olub, şüurlu seçim və qərar verməni özündə birləşdirir. L.S. Vıqotski iradənin funksiyası fəaliyyəti meydana çıxarmaqdır, onun həvəsləndirmə və determinasiyası, məqsədin seçiləməsi və tənzimlənməsi qeyd edərək, fəaliyyət həyata keçirilməsi və təşəbbüsü ilə şəxsi təhsilin iştirakı, fəaliyyətinin müxtəlif xarakteristikalarını, ilk növbədə, iradə keyfiyyətləri (əzmkarlıq, qətiyyət, əzmkarlıq və s) müəyyənləşdirir. Məsələn, ölüm qorxusuna üstün gələrək, iradə sahəsində mərdlik və qətiyyət xilasedicilərdə özünü göstərir.

Xilasedicilər iradə davamlılığını aşağıdakı istiqamətlər üzrə inkişaf etdirirlər:

- ekstremal şəraitdə gərgin ritmdəki, fəaliyyətdə müxtəlif çətinliklərin aradan qaldırılmasına hazırlığa fərdi fizioloji və psixoloji dözümlüyün formalaşması;

- çevik və vaxtında vəzifələrinin yerinə yetirilməsi üçün peşə bacarıqlarının davranışlığını səviyyəsinin artması;

- gözlənilməz hərəkətlərə psixoloji hazırlığın formalaşdırılması;

- xilasedicilərdə psixoloji keyfiyyətlər yaratmaq və möhkəmləndirilməsilə, onlarda iddiyasızlığı (aza qane olma), sadəliyi (tələbkar olmama), tələbat və isteklərdə mülayimliyin inkişaf edirməklə, komforta meylliyi əvəzləyə biləcək və əlverişsiz təbii və iqlim şəraitini vəziyyətində qəza-xilasetmə işləri aparmaq bacarıqsızlığının aradan qaldırılması;

- Azərbaycan FHN əməkdaşlarının xilasetmə kollektivin daxilində xidməti vəzifələrini yerinə yetirilməsi əsasında psixoloji davranışlığa malik qrup vəhdətinin formalaşması.

Şübhəsiz ki, xilasedicilərdə gündəlik xidməti və döyük hazırlığı fəaliyyəti zamanı psixoloji hazırlıq və ya əvvəlcədən davranışlılığı formalaşır, bu isə psixoloji keyfiyyətlərin (bilik, vərdiş və bacarıqlarının) sistemi kimi, insanın çətinliklərə uğurla üstün gəlməsi və qarşıya qoyulan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirəcək potensial imkanlarını şərtləndirir.

Tapşırıqların alınması və onun yerinə yetirilməsinə insan imkanlarının bilavasita istiqamətləndirməsi prosesində Azərbaycan Respublikası FHN mütəxəssislərinin onun yerinə yetirilməsinə istənilən vaxt başlamasına psixoloji hazırlıq ilk plana daxil olur. Çətinliyin aradan qaldırılması, hər hansı bir mürəkkəbliyə üstün gəlinməsinə xilasedicilərin psixikasının səfərbərliyi və həvəsliyi, fəallığı və istiqamətlənməsi xüsusi məşqlər vasitəsilə öyrədilməlidir. Yəni, psixoloji hazırlıq gündəlik həyati vəziyyətlərdən xidməti vəzifələrin icrasına tarixli kecid mərhələsidir.

Yeni vəzifələrin (tapşırıqların) yerinə yetirilməsinə başlanması ilə psixoloji davranışlılıq əvvəller formalaşdırılmış və ya yeni keyfiyyətlərin əmələ gəlməsilə işləməsinin yararlığı və qorunub saxlanması və fəaliyyətin təşkilində birləşmələr şəklində yeni, əvvəller olmayan keyfiyyətlərin təcrübəsi şəklində özünü göstərməyə başlayır. Başqa sözlə, eyni zamanda uzun

müddəli hazırlıq əvvəlcədən psixoloji davamlılığı formalasdırır. Bu qabiliyyətlər əvvəller əldə edilmiş bilik, bacarıq, vərdiş, təcrübələr və digər mühüm peşə keyfiyyətlərindən əsasında formalasdır.

Psixoloji hazırlığın vaxtında aparılması, xilasedicilərin ştatlı iş qabiliyyətini aşağı salmağa deyil, yəni fəlakətdən sonrakı ilk saatlarında onların fəaliyyətinin səmərəliliyini artırmaq, zərərəkmiş insanlara həmin vaxt ən çox kömək etmək imkanı vermelidir. Fövqəladə Hallar sahəsində fəaliyyətə mütəxəssislərin hazırlığı bir çox hallarda insan və maddi zərərin və itkiləri xeyli dərəcədə aşağı salır.

Qəza-xilasetmə bölmələri rəhbərinin psixoloji hazırlığın təşkilində, obrazlara münasibət üzrə fəaliyyət modelinin əsas anlayışlarını qabaqcadan formalasma prinsipində çıxış etməsi lazımdır. Bu o deməkdir ki, psixoloji hazırlığının həyata keçirilməsində istənilən niyyət də qarşıya qoyulmuş vəzifələrin vacibliyindən və əqidə gücləndirilməsi vasitəsilə öz başlangıcı almali, qəza-xilasetmə işlərinin yerinə yetirilməsi şərtləri barədə təsəvvürlerinin toplanması, motivasiya yönümlü məqsədlərin möhkəmləndirilməsindən ibarət olmalıdır. Bu məqsədlə psixoloji hazırlığın aparılmasında özünü doğrultmuş metodlar, əsasən, komandirlərin və rəisi lərin danışqla-sifahi, sifahi təsiri ilə bağlı üsullar, digər mütəxəssislərin tabeçilərin psixologiyasına təsir inandırma, təlqin etmə, təsir etmə və s, metodlarda geniş tətbiq edilə bilər [6, 7].

Xüsusi qeyd etmək lazımdır ki, döyük vəziyyətdən təkcə, məqsədlərin qoyuluşu vəzifələrin həlli üçün psixoloji hazırlıq kifayət deyildir. Xilasedicilərin uğurlu əməliyyatlari bir çox hallarda real həqiqətə uyğun psixi obrazların formalasmasından asılıdır. Bunun üçün xilasedicilər mütləq, gecə və gündüz təlimlər zamanı məşq hərəkətləri yerinə yetirərək, peşə fəaliyyəti modelinin psixi obrazını duygu orqanları ilə qavranıla bilənlərlə cismən (bədən) doldurmalarıdır.

Peşəkarlığa vacib keyfiyyətlərin zəruri olanların bilavasitə möhkəmliyi hərəkətlərin modelinin obrazlı əsaslarla möhkəmləndirməyə imkan verən metodlarından geniş istifadə etmə olar. Onlara daxil ola bilər: - hərbi hissələrdə, gəmilərdə, tankdromlarda, aerodromlarda, tədris - məşq meydancalarında, yanğın bənzətmələrlə, xüsusi trenajorlarda və s, məşq və hərəkətlər; - maneələri, çəpərləri, dağıntılar ərazisini, su sərhədlərinin aradan qaldırılması üçün xüsusi zolaqları, - vahid maneə zolağını, xilasedicilərin fiziki və idman hərəkətləri; - idman oyunları və yarışları; - intellektual, emosional və iradə keyfiyyətlərinin məqsədyönlü inkişaf üçün psixoloji hərəkətlər; - psixoloji uyğunluq, kollektivçiliyi, qarşılıqlı vəzifələrin etməni və s, formalasmasına kollektivin möhkəmləndirilməsi üzrə psixoloji treninqlərin təşkili xüsusi əhəmiyyət kəsb edir.

Pedaqoji-psixoloji ədəbiyyatı müxtəlif yanaşmalarla psixoloji hazırlığın təşkilini və keçirilməsini nəzərə alınaraq anlaşılmışına formalasmasını, psixoloji hazırlığın xüsusi tədbirlərə keçirilməsi və ya tərbiyə (tərbiyə qurumları) zamanı eyni zamanda təlim (operativ planlaşdırma şəbəsi) həyata keçirilməsi haqqında bir çox təkliflər mövcuddur. Çünkü təlim, tərbiyə və psixoloji hazırlıq əslində bir-biri ilə sıx bağlıdır və qarşılıqlı asılılıqda olduğunu nəzərə alaraq, hansı keyfiyyətlərin, xüsusiyyətlərin, psixi proseslərin və vəziyyətlərin sadalanan sahələrin hər birində formalasmasına baxmaq lazımdır. On ümumi analizi həyata keçirərək, qeyd etmə olar ki, Azərbaycan Respublikası FHN əməkdaşlarının davranış adət və vərdişləri tərbiyə prosesində müxtəlif şəraitdə təkmilləşdirilir, həm də iradə keyfiyyətləri inkişaf edir: şəxsiyyətin emosional-iradı sahənin inkişafi və yeni şəraitə uyğun onun adaptasiyası həyata keçirilir; xilasedicilərin məqsədyönlü şəkildə mümkün çətinliklər şəraitində qəza-xilasetmə işlərinin aparılması nəzərdə tuturlar, onlara vətəndaşlıq, mərdlik, dəyanətlik, əzimkarlıq, inamlılıq və s, öz fəaliyyətinin vacibliyi aşilanır.

Təlim prosesində zərərəkənlərə lazımi yardım göstərilməsi üçün mənəvi-iradı keyfiyyətlər və duyğular (cəsarət, mərdlik, cəsarət, qətiyyət, təşəbbüskarlığı, hazır vəzifələrin yerinə yetirilməsi, kollektivizmi hissi) formalasır və möhkəmləndirilir və motivasiya məqsədləri aktivləşdirilir; bu və ya digər fövqəladə hallara müvafiq təsəvvürler haqqında biliklərin toplanması vasitəsilə psixoloji hazırlığın və davranışlılığın inkişafına uyğun vərdişlərinin və bacarıqlarının möhkəmləndirilməsi baş verir [7].

Psixoloji davranışlılığın formalasdırmaq üçün, ancaq, təlim və tərbiyə istinad etmə düzgün olmazdı. Təlim və tərbiyə ilə həll edilən vəzifələr psixoloji hazırlıqdan daha genişdir. Lakin bu

vəzifələrdən, bir sıra vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan, yalnız psixoloji hazırlıq məşğələləri prosesində həll oluna bilən psixoloji və xüsusi keyfiyyətlərin formallaşmasına xidmət edir. Məsələn, konkret vəzifələri yerinə yetirmək üçün lazımlı bacarıq və vərdişlərin inkişafı və möhkəmləndirilməsi; Azərbaycan FHN mütəxəssisinin idrak prosesləri, motivlərinin, bacarıqlarının artırılması üçün xarakterik olan xüsusi keyfiyyətləri və ya xilasedicilərdə ehtiyatlılıq, gözəyan, təfəkkürü, hərəkətdə koordinasiyalıq, gərginliyə davamlılığın aktivləşdirilməsi və s.

Beləliklə, xilasetmə qüvvələrinin şəxsi heyətinə irəli sürülən tələblərə və ümumi məqsədlərə uyğun peşəkar vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan təlim-tərbiyə ilə yanaşı mühüm peşəkeyfiyyətləri (mərdlik, qəhrəmanlıq, vətəndaşlıq və s.) formalasdırılması psixoloji hazırlıq məşğələləri köməyilə həyata keçirilir. Onlara spesifik metodlardan (təlimlər, ideomator məşqlər, xarakterik situasiyalain əsas əlamətlərinin öyrənilməsi və s.) daha çox xasdır [8,9].

Psixoloji hazırlıq prosesində qarşıya qoyulan vəzifələrin məsələlərinin dərk edilməsi, onun sözsüz yerinə yetirilməsinin zəruriliyinə xilasedicilərdə inamın yaradılması məqsədlə spesifik hazırlıq və digər peşəkar keyfiyyətlər xilasedicilərdə inkişaf etdirilir.

Hərbi qulluqquların (xilasedicilərin) və əməkdaşların psixoloji hazırlığın əsas istiqamətləri:

- xilasedicilərdə hər cür fədakarlığa hazırlıq, əqidə, zərərçəkənlərin xilas edilməsi üzrə davranış tərzi, zərərçəkənlərin xilası naminə fədakar hərəkətlərinin törədilməsinə elmi cəhətdən əsaslandırılmış biliklərin formalasdırılması;

- peşəkar bacarıqların və vərdişlərin səviyyəsini artırmaq, psixoloji və fizioloji düzümlülük, istək və ehtiyaclarda iddiyasızlığı, sadəliyi və mülayimliyi xilasedicilərdə tərbiyə edilməsi;

- dövlət siyasetinə cəlb edilməyə, komandirlərinə, rəislərinə və rəhbərliyinə inam, əmrlərin sözsüz yerinə yetirilməsi və tabelik üçün məqsədlərin işlənilməsi, loyallıq, tərbiyədə etibarlılıq asılamaqdır;

- psixi zədələrin azaldılması.

Xilasetmə işlərinin aparılması (qəza-xilasetmə işlərinin aparılması şəraitləridə hərəkətlərin və psixi vəziyyəti adekvatlığı) şəraitinin psixoloji hazırlanmanın modelləşdirmə prinsiplərə dəqiq əməl olunmasını tələb edir.

Nəticə

Yanğıñ döyüñ bölməleri və hərbi birləşmələrinin xilasetmə bölmələrində və müxtəlif hissələrdə həll edilən vəzifələrin yerinə yetirilməsi zamanı psixoloji hazırlığın məzmunun peşəkarcasına - taktiki şərtləndirilməsindən, məşq və çalışmaları yerinə yetirilməsinin gedisində məzmunlu fəaliyyət təhlükəsizliyinin təmin olunması, görülən işlərin səmərəliliyi xeyli dərəcədə asılıdır. Bundan başqa, yaradılan xidməti və döyüñ tapşırıqları situasiyalarında problemlək, təlim və xidməti vəzifələrin, psixoloji olaraq uyğunluğuna riayət edilməsi döyüñ vəzifələrinin icra keyfiyyətini yüksəldir.

Psixoloji davamlılıq - peşə hazırlığı sistemində və bütün xilasetmə xidmətinə daxil olan xüsusi tədbirlər kompleksidir. Psixoloji hazırlığın bilavasitə köməyilə fərdi və kollektivin peşəkarlıq xüsusiyyətləri, ixtisas elementləri və bacarıqları, fövqəladə şəraitlərdə qəza xilasetmə və digər təxirə salınmaz işlər aparmaq üçün real psixoloji tələblər arasında maksimum uyğunlaşma şəraitinin təmin edilməsi döyüñ fəaliyyəti zamanı psixotraumyanın aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.

ƏDƏBİYYAT

1. aile.lent.az/read/11487
2. Ocaqov H.O. Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi. Bakı,: "Çaşioğlu" 2010. 398 səh.
3. Gözəlov S.S., Manafov F.A. //Müxtəlif xarakterli fövqəladə hallarda fəaliyyətə təsir edən faktorlar. AMI-nun "Xəbərləri" Elmi-metodik jurnal. Bakı.: 2011. s 44- 47.
4. Жиганов К. В., Данилов П. В., Пронин А. В., Титова Е. С. Воздействие опасных факторов пожара на психику спасателя // Молодой учёный. 2017. № 2. С. 693-696.

5. Ocaqov H.O., Gözəlov S.S., İsgəndərov Y.Ç. //Müxtəlif xarakterli fövqəladə hallarda insanların psixoloji xüsusiyyətlərinin formalasdırılması. «Hərbibilik» jurnalı, 2012. N 1., s. 67-72.
6. Əliyev N. A., Gözəlov S.S.// Hərbi təlim-tədris prosesinin səmərəliliyinin yüksəldilməsi «Hərbi bilik» jurnalı, 2007. №4. , s. 70-78.
7. Gözəlov S.S. //Müxtəlif xarakterli fövqəladə hallarda şəxsi heyətin fəaliyyətində psixoloji xidmətin rolü «Hərbi bilik» jurnalı, 2009. N6. , s. 56-63.
8. Психологическая устойчивость в чрезвычайных ситуациях. Курс лекций. Часть III. - Новогорск: - 2000; АГЗ МЧС России.
9. Психология экстремальных ситуаций для спасателей и пожарных/ под общей ред. Ю.С. Шойгу. М.: Смысл, 2007.

РОЛЬ ПСИХОЛОГИЧЕСКОЙ УСТОЙЧИВОСТИ В УСТРАНЕНИИ ПСИХОТРАВМИРУЮЩИХ ФАКТОРОВ ПОЖАРА

A.M. Mamedov, D.N. Imamaliyeva, S.S. Gezalov

Экстремальные условия в деятельности личного состава пожарных с психологической точки зрения характеризуются сильными психотравмирующими факторами.

Психологическая подготовка к тушению пожаров в сложных условиях и устранению их последствий требует повышения уровня психологической устойчивости, являющейся основой спасения людей при пожарах, сохранения материальных ценностей от уничтожения и безопасности самих спасателей, при совершенствовании повышения эффективности боевой деятельности.

Ключевые слова: чрезвычайные ситуации, психологическая подготовка, психологическая устойчивость, психотравма, психические процессы, безопасность.

THE ROLE OF PSYCHOLOGICAL SUSTAINABILITY IN ELIMINATING PSYCHOTRAUMATIC FACTORS OF FIRE

A.M. Mamedov, J.N. Imamaliyeva, S.S. Gezalov

The extremal condition of activity of the fire staff is characterized by powerful psychotraumatic factors. The firefighting process in difficult conditions and psychological preparation on eliminating, to improve efficiency of fight activity of activity, to save people from the fire and to keep safe materials and at the same time security of firefighters requires developing the level of psychological sustainability.

Key words: emergency cases, psychological preparation, psychological sustainability, psychotrauma, psychological processes, safety.

**BEYNƏLXALQ HAVA HÜQUQUNUN 1944- cü il ÇİKAQO KONVENTSİYASI
DÖVRÜNDƏ FORMALAŞMASI VƏ İNKİŞAFI**

N.T. Nağıyev

Milli Aviasiya Akademiyası

Bu məqalə, dövlətlərin üzərindəki hava məkanından hava gəmilərinin hərəkəti zamanı istifadə etməsi və eyni zamanda hava məkanından dövlətlərin istifadə etmək hüquqlarında olan problemlərə həsr olunmuşdur. Hava məkanından istifadə edilməsi hüquq dünyada ilk hüquqi mənbə kimi 23 iyun 1913-cü il Fransa və Almaniya dövlətləri arasında bağlanmış ikitərəfli beynəlxalq müqaviləni göstərmək olar. Dövlətlərin quru və su əraziləri üzərində hava gəmilərinin uçuşlarının həyata keçililməsi hüquqi cəhətdən tənzimləyən və dövlətlərin əraziləri üzərindəki hava məkanında suveren hüquqlarını müəyyən edən 1919-cu il Paris konvensiyasından və onun beynəlxalq mülki aviasiyanın fəaliyyətinin təzimlənməsində rolundan danışılır. Hava azadlığı nəzəriyyəsinin əsas məqsədi tərəflərin hüquq və vəzifələrini müəyyən edir.

Məqalədə eyni zamanda beynəlxalq xüsusi hava hüququnun 1-ci və 2-ci konfranslarının 1929-cu il Varşava konvensiyasının nəticəsi geniş təhlil olunur.

Açar sözlər: 1919-cu il Paris konvensiyası, beynəlxalq uçuşlar, hava hüququ, milli aviasiya hüququ, 1929-cu il Varşava konvensiyası, hava azadlığı, hava məcəlləsi, Çikaqo Konvensiyası.

İnsanın elmi fantaziyası çox qədim zamanlardan onu açıq səma üzərində qələbəyə çağırırdı. Hələ XVIII əsrin əvvəllərində məşhur filosof-siyasətçi Luid Arjanson deyirdi: "Mən əminəm ki, ilk kəşflərdən biri havada uçmaq üsulunu tapmaq olacaqdır. İnsanlar bu üsulla tez və rahat səyahət edəcəklər, hətta malları havada uçan böyük gəmilərdə daşıyacaqlar". 1782-ci ildə ilk hava gəmisi uğurla sınaqdan çıxdı. 1785-ci ildə isə hava şarı La-Manş keçdi. Hava məkanından istifadə üçün uçuşların tənzimlənməsi zərurəti hüquq normalarının yaradılmasına və tətbiq olunmasına şərait yaratdı. Bu da həmin dövrə təsadüf edir. Məhz uçuşların tənzimlənməsi və təhlükəsizliyin təmin olunması məqsədi ilə hava şarları ilə ilk sınaqların ardınca Paris polisi 23 aprel 1784-cü ildə hava şarlarında qızdırıcı maddə qismində spirtdən və bu qəbildən olan yanğın təhlükəli maddələrdən istifadəni qadağan edən qərar qəbul etdi. 1819-cu ildə hava əlaqələrinin tənzimlənməsi istiqamətində ilk qanunvericilik sənədi və 1822-ci ildə isə Birləşmiş Ştatlarda ümumi hüquqi normalara müvafiq olaraq hava gəmisinin vurduğu ziyana görə ilk dəfə çıxarılan məhkəmə qərar hesabata daxil edilmişdir (8). Hazırda, hava nəqliyyatı hər hansı bir sərnişini və yükü tez və rahat şəkildə yer kürəsinin istənilən nöqtəsinə çatdırılmasını təmin edə bilən, uzaq məsafələr üçün ən sürətli nəqliyyat növüdür. Hava nəqliyyatının köməyi ilə dünya birliliyinin bütün üzvləri arasında beynəlxalq nəqliyyat əlaqələri inanılmaz dərəcədə genişlənmişdir. 27 sentyabr 2016-cı il, Montreal şəhərində keçirilən BMAT (İKAO) Assambleyasının 39-cu sessiyasının açılışında çıxış edərək BMAT Şurasının Sədri Olumuiva Benard Aliu demişdir: hal hazırda dünya hava nəqliyyatı şəbəkəsi təxminən 100.000 ticarət reysində təxminən 10 milyon sərnişin daşıyır. 2015-ci ildə sərnişinlərin ümumi sayı 3,5 milyard, tamamlanan uçuşların sayı isə 34 milyondan çox idi; 2030-cu ilə qədər bu rəqəmlərin təxminən iki qat artacağı gözlənilir: bu isə il ərzində 6 milyarddan çox sərnişin və 60 milyondan çox uçuş deməkdir. Demək olar ki, dünyanın bütün ölkələrinin milli mülki aviasiyası vardır. Onun əsas məqsədi isə beynəlxalq və daxili hava daşımalarını təmin etməkdir. Dövlətin xaricində həyata keçirilən uçuşlar və nəqliyyat əməliyyatları özlüyündə beynəlxalq xarakterli uçuşlar kimi səciyyələndirilir və müxtəlif növü çoxtərəfi və ikitərəfi beynəlxalq müqavilərlə tənzimlənir. Beynəlxalq uçuşları həyata keçirən istənilən aviasiya şirkəti və hava gəmisi bu müqavilələrin tələblərinə əməl etməlidirlər. Belə müqavilələr əsasında dövlətin ərazisi üzərində və ondan kənar hava məkanında elə xüsusi beynəlxalq - hüquqi rejim və beynəlxalq hava əlaqələrinin həyata keçirilməsini təmin edən qaydalar yaradılıb ki, beynəlxalq daşımaların həyata keçirilməsinin ardıcılılığı, səmərəliliyi və təhlükəsizliyi təmin olunsun. Hava məkanında hüquqi münasibətlərin tənzimlənməsi rejiminin yaradılması zərurəti XX əsrin əvvəllərinə təsadüf edir. Razılaşdırılmış

faaliyyətin təmin olunması üçün 1909-cu ildə Parisdə Beynəlxalq hava hüquq komitəsi yaradıldı ki, bu da "beynəlxalq hava hüquq sahəsi"nin əsasını qoydu. Elə bu dövrə ayrı-ayrı dövlətlər özünün suveren hava məkanında xarici dövlətlərə məxsus uçuş aparatlarının nəzarətsiz uçuşuna milli təhlükəsizliyə təhlükə yaratlığına görə qadağa qoymuşdur. 2013-cü ilin yazında Fransanın dövlət sərhədlərini Almaniya hərbi təyyarələri tərəfindən dəfələrlə pozulması səbəbindən Fransa ilə Almaniya arasında diplomatik münaqışə yaranmışdır. Fransa hökuməti özünün hava sərhədlərinin Almaniya hərbi təyyarələri tərəfindən qanunsuz olaraq dəfələrlə pozulmasına ciddi etiraz bildirərək Almaniya dövlətinə nota göndərmişdir. Nəticədə, 1913-cü il 23 iyun tarixdə Fransa və Almaniya dövlətləri öz aralarında müqavilə bağlayaraq, mənsub olduqları dövlətin ərazisi üzərindəki hava məkanından istədikləri kimi istifadə etmək hüququna malik olduqları barədə razılığa gəldilər. Fransanın, həmçinin Almaniyanın hərbi hava gəmiləri digər dövlətin ərazisi üzərində yalnız həmin dövlətin razılığı əsasında uçuş həyata keçirə bilərdilər. Hərbi hava qüvvələrinə aid olmayan hava gəmilərinin fransa və almaniya ərazisi üzərində uçuşlarının həyata keçirilməsi barədə Fransa və Almaniya dövlətləri belə qərara gəldilər ki, yalnız fransanın və almanianın səlahiyyətli orqanları tərəfindən hava gəmisinin heyətinə uçuş səlahiyyəti verilsin. Beləliklə, 1913-cü ildə Fransa – Almaniya Müqaviləsi hava hüquq sahəsində ilk tarixi hüquqi sənəd olmaqla, dövlətlərin mənsub olduqları ərazisi üzərindəki hava məkanında hüquqi rejimin necə olacağına dövlətlərin qəti mövqeyinin müəyyənləşdirməsində mühüm rol oynamışdır: istənilən hava gəmisinin uçuşu üçün icazə sərbəst (açıq), yaxud suveren dövlətin hakimiyət səlahiyyətləri çərçivəsində həll edilməsi müəyyən edilmişdir. Həmin dövrə bu problemi həllinə müxtəlif cəhdərər göstərilmişdir. XX əsrin əvvəllərində ilk hava gəmilərinin meydana kəlməsi ilə beynəlxalq hüquq sistemində hava məkanı rejiminin müəyyən edilməsi və dövlətlərin ərazisi üzərindəki hava məkanında hüquqları sahəsində ciddi diskussiyalar yarandı. Bir qrup alımların fikrinə görə dövlətlərin ərazisi üzərində hava məkanı azad olmalı və hava gəmilərinin uçuşları üçün açıq olmalıdır. Digər qrup alımlar isə dövlətlərin ərazisi üzərindəki hava məkanının suverenliyi ideyasını müdafiə edirdi.

"Hava azadlığı" ideyasını xüsusi fransız alımları və hüquqşunasları təkidlə müdafiə edirdilər. Fransız alımlarının problemin həllinə qeyri obyektiv yanaşmasına Birinci Dünya mühəribəsindən əvvəl Fransanın hava gəmilərinin sayına görə Almaniyani, İngiltərəni, ABŞ-in və Rusiyani xeyli qabaqlayaraq liderlik etməsi idi. Hesab olunurdu ki, daimi olmasa da uzun müddət Fransanın üstünlüğünü saxlaya biləcəkdir. "Hava azadlığı" rejimi Fransanın siyasi baxımından da təmin etmirdi. Beləki, həmin dövrə Afrika, Yaxın və Orta Şərqdə və digər yerlərdə müstəmləkələrə malik olan Fransa dövlətlərin suverenliyindən qaynaqlanan hər hansı bir hava hərəkəti məhdudiyyətləri ilə üzləşmək istəmirdi.

Eyfel qülləsinə hələ 1904-cü ildə P. Foşil "Hava azadlığı" nəzəriyyəsini əsaslandırmışdır ki, bu nəzəriyyə dünyada o dövr üçün ən hündür tikili olan, 330 metr hündürlüyündə Eyfel qülləsinə istinad edilirdi. Eyfel qülləsinə istinad edən alim belə nəticəyə gelirdi ki, ondan hündür hava məkanı heç kimə məxsus ola bilməz və bu məkanda sərbəst hərəkət etmək olar. Beləliklə, P. Foşil havanın fiziki xarakteristikalarını nəzərə alaraq onu dövlətin suverenliyinə aid edilməsinin mümkünşülüyü və "hava azadlığı"nın elan edilməsinə problemin həllinin yeganə düzgün hüquqi yolu olduğunu göstərmişdir. Eyni zamanda P. Foşil "hava azadlığı" üzərinə dövlət tərəfindən bəzi məhdudiyyətlərin qoyulması kimi, o cümlədən xarici dövlətin hava gəmilərinə öz ərazisi üzərindən uçuşunu qadağan etmək, özünün milli təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görməsi, özünün kommersiya maraqlarının digər dövlətlərin rəqabətindən qorumaq səlahiyyətlərini də müəyyən edir.

"Hava azadlığı" probleminin həllinin nəzəri müzakirələri və bu problemin həllinə edilən praktiki cəhdərər 1911-ci ildə Aviasiyanın Beynəlxalq hüquq komitəsi tərəfində hazırlanmış Beynəlxalq hava məcəlləsində (m.1) təsbit edilən müddəələr faktiki olaraq 1913-cü il Fransa – Almaniya müqaviləsi ilə nəticələndi. Bu müqavilədə ilk dəfə olaraq dövlətin öz hava məkanını idarə etmək və onun üzərində sərəncam vermək hüququnun möhkəmləndirilməsi bu müqavilənin böyük tarixi əhəmiyyətindən xəbər verir.

Birinci Dünya mühəribəsinin başa çatması ilə əlaqədar olaraq 1919-cu ildə keçirilən Paris sülh konfransında "Hava hərəkətinin idarə olunması" barədə Konvensiya qəbul edilmiş və bu konvensiyanın qəbul edilməsində iştirak edən dövlətlər yekdilliklə tam və müstəsna suverenliyinin

əsas prinsipi kimi, onların quru və su ərazisi üzərindəki hava məkanında suveren hüquqlara malik olduqlarını təsdiqlədilər (Konvensiya maddə 1). Bununla dövlətlərin maraqlarına cavab vermədiyindən "Hava azadlığı"ından imtina edildi. Birinci dünya müharibəsi zamanı bu ideyanın siyasi, iqtisadi və hərbi reallıqlar şəraitində özünü doğrultmaması sübuta yetirildi. Hava məkanında suveren hüquqlara malik olmaq kimi, əsas prinsipial məsələnin həllində razılığa gələn 1919-cu il Paris konvensiyasının iştirakçıları, bu vacib məsələnin konvensiyanın işində iştirak etməyən dövlətlərə də aid edilməsi məsələsinə cəhd göstərməmişlər. Konvensiyanın 5-ci maddəsinə əsasən razılaşan dövlətlər üzərində uçuşların həyata keçirilməsi hüquq yalnız iştirakçı dövlətlərə venilir, digər dövlətlərə isə bu hüquq aid edilmir. Lakin Konvensiyanın 5-ci maddəsində, hər bir razılaşan dövlətin bu konvensiyanın iştirakçısı olmayan dövlətlə ayrıca konvensiya qəbul etmək hüquq təsbit olunmuşdur. Paris konvensiyanın 35-ci maddəsinin müddəalarının tələbini müvafiq olaraq Millətlər Liqasının tabeliyində Birinci Dünya müharibəsində qalib çıxan dövlətlərin üstünlüyü və iştiraki ilə hava hərəkətinin idarə olunması üzrə komissiyanın yaradılması çox dövlətləri təmin etmirdi. Konvensiyaya edilən 8 əlavənin tərkibində texniki dəyişikliklərin edilməsi səlahiyyəti bu komissiyaya həvalə edilmişdir. Texniki qaydaların müəyyən edilməsi və dəyəşdirilməsi üzrə mübahisəli məsələlərin həllində komissiya səs çoxluğu ilə qərar qəbul edir. Reallıqda bu kimi faktlar üzrə qəbul edilən qərarlar Konvensiyanın diər iştirakçı dövlətlərini çox vaxt təmin etmirdi, bu da konvensiyanın nüfuzuna xələl gətirirdi. Bu səbəbdən də Konvensiya uzun müddət qüvvəyə minmədi. Nöqsanlarının olmasına baxmayaraq 13 oktyabr 1919-cu il Paris konvensiyası Beynəlxalq hüququn müstəqil bir sahəsi olan beynəlxalq hava hüququnun yaranmasında və inkişafında böyük rol oynamış və ilk normativ - hüquqi akt olaraq 1945-ci ilə qədər beynəlxalq uçuşların həyata keçirilməsini təmin etmişdir. Paris Konvensiyasının bir çox müddəaları İkinci Dünya müharibəsinin sona çatlığı ərəfədə 1944-cü beynəlxalq mülki aviasiya haqqında Çikaqo konvensiyasında öz əksini taparaq möhkəmlənmişdir. Birinci olaraq, 1919-cu il Paris konvensiyası hava məkanı üzərində tam və müstəsna suverenlik prinsipinin əsasını qoydu, baxmayaraq ki, "hava azadlığı" ideyasının tərəfdarları hava hərəkətinin azadlığının üstünlüklerini 1919-1939-cu illər ərzində dayanmadan təkidlə sübut etməyə çalışdılar. Hava məkanı üzərində suverenlik prinsipinin hüquqi baxımdan dəsteklənməsi və nüfuz qazanması 20-ci illərdə bütün milli hava məcəllələrində bu prinsipin təsbit olunması ilə sübuta yetirildi. İkincisi - 1919-cu il Paris konvensiyası milli hava qanunvericilikləri sistemlərinin yaranmasının əsasını qoydu. Baxmayaraq ki, o dövrün aviasiyasının imkanları kifayət qədər məhdud (uçuş məsafəsi yaxın və sürətin aşağı olması) idi beynəlxalq hava əlaqələrinin və hava daşımalarının tənzimlənməsinə milli qanunvericilik sistemində xüsusi yer ayrıldı. 1919-cu ildə Paris konfransının nümayəndələri yekdilliklə qərara gəldilər ki, onların dövlətləri üzərindəki hava məkanı onlar tərəfindən tam nəzarət olunmalı və suveren hakimiyyətlərinə tabe olmalıdır. Bu qərarın hüquqi təcəssümü Paris konvensiyasının 1-ci maddəsində təsbit olunan və "hava azadlığı" nəzəriyyəsinə son qoyan dövlətlərin öz hava məkanında tam və müstəsna suverenliyə malik olması prinsipidir. 1919-cu il Paris konvensiyası aviasiyanın hava məkanından istifadə etməsini təmin edən məsələlərin beynəlxalq - hüquqi müstəvidə həll edilməsi prosesi üçün ümumi bir istiqamət verdi. Suverenlik prinsipinə əsaslanan dövlətlər hakimiyyət səlahiyyətlərindən istifadə edərək əsas diqqəti özlərinin hava məkanında hava gəmilərinin beynəlxalq uçuşlarının və hava hərəkətinin idarə olunmasının tənzimlənməsinə yönəldilər. Dövlətlər öz hava məkanında suveren hüquqlarından istifadə edərək mülki hava gəmilərinin, sülh dövründə, sülh məramlı beynəlxalq uçuşlarını (maddə 1,2), həmçinin hərbi, gömrük, polis hava gəmilərinin xüsusi uçuşlarının tələb olunduğu hallarda (maddə 1,3) Paris konvensiyasının göstərilən müvafiq maddələrinə əsasən tənzimləməyə başladı. Paris konvensiyasında hava ilə növin daşınmasından söhbət getmir, bu isə ilk növbədə o dövrdə hava daşımalarının mövcud olmaması və o dövrdəki hava gəmilərinin sərnişin və ya yükdaşımaların üçün uyğunlaşdırılmamışı səbəbindən irəli gəlirdi. Beləliklə, 1919-cu il Paris konvensiyası, bu konvensiya əsasında yaranan gənc milli hava hüququ ilə əlaqəli qanunvericilik və hava əlaqələrinin həyata keçirilməsi barədə ikitərəfli müqavilələr 20-30-cu illərdə, həmçinin XX əsr boyu beynəlxalq və milli hava əlaqələrinin hüquqi tənzimlənməsinin əsas istiqaməti oldu və bu gündə mövcuddur. 1922-ci ilin martında Millətlər Liqası, Nəqliyyat texniki təşkilat komitəsi vasitəsi ilə dövlətlərin diqqətinə çatdırıldı ki, hava daşımaları sahəsində yaradılan milli qanunvericilik normalan-

və qaydaları beynəlxalq hava daşımalarının inkişafına mənfi təsir göstərir və bu səbəbdən də beynəlxalq hava daşımalarının tənzimlənməsi və inkişaf etdirilməsi zərurətindən ümumi beynəlxalq hava daşımaları qaydaları işlənib hazırlanmışdır. Fransa dövlətinin təşəbbüsü ilə 1926-cı ildə Paris şəhərində beynəlxalq hava daşımalarının hüquqi tənzimlənməsi məsələlərinin müzakirəsi məqsədi ilə xüsusi hava hüquq sahəsində birinci beynəlxalq konfrans keçirildi. Konfransda iştirak edən qırx bir dövlətin nümayəndəsi təqdim olunan Konvensiyanın proyektiin mətnini öyrənərək müzakirə edib, beynəlxalq hava daşımaları zamanı aviadaşıyıcıların məsuliyyətinə aid olan hissəsini bəyəndilər. Konfransda nəzərdə tutulan digər məsələləri öyrənmək üçün xüsusi daimi işçi orqan - Beynəlxalq texniki hüquqi- ekspert komitəsi (CITEJKA) yaradıldı və bu komitəyə konfrans iştirakçılarının təkliflərini nəzərə alaraq konvensiyanın proyektiin tamamlanması tapşırıldı. Beynəlxalq texniki hüquqi- ekspert komitəsi (CITEJKA) bu tapşırığı müvəffəqiyyətlə yerinə yetirməklə bərabər konvensiyanın proyektiin əlavə işləyib hazırladı, o cümlədən sərnişin biletlərinə, baqaj qəbizi və hava nəqliyyatı sənədlərinə (aviaqaimə), müqavilə üzrə beynəlxalq hava daşımalarının həyata keçirilməsində daşıyıcının hüquq və vəzifələrinə ümumiləşmələr apardı. Hansı ki, CITEJKA komissiyası tərəfindən hazırlanan bu təkliflər sonralar beynəlxalq hava daşımalarının tənzimlənməsi sahəsində beynəlxalq hüquq normalarının yardımında mühüm rol oynayacaqdı. 4-12 oktyabr 1929-cu ildə Varşavada keçirilən hava hüquq problemləri ilə əlaqəli ikinci beynəlxalq konfransda CITEJKA tərəfindən işlənib təkmilləşdirilən konvensiyanın protokolu qəbul edildi. Beləliklə, beynəlxalq aviadaşımaların tənzimlənməsində buraxılan nöqsanları aradan qaldıran, bu sahədə normaların və qaydaların ümumiləşməsinə və təkmilləşməsinə təkan verən, beynəlxalq aviadaşımaların prosedurlarının və qaydalarının sadələşdirilməsində mühüm rol oynayan 1929-cu il Varşava Konvensiyasının qəbulu mürəkkəb və çoxformalı milli hava daşımalarının yerində bütün aviadaşıyıcılar tərəfindən qəbul edilən beynəlxalq hava daşımalarını eynicür rejimdə və qaydalar əsasında tənzimləyən, dinamik inkişafda olan səmərəli hava daşımaları sisteminin yaranmasının əsasını qoydu. Belə bir rejimin yaradılması beynəlxalq aviadaşımaların tənzimlənməsini təmin edən yeniləşmiş və ümumiləşmiş beynəlxalq normalar sisteminin yardımında dönüş nöqtəsi oldu. 1929-cu il Varşava konvensiyasının təsiri altında beynəlxalq hava hüquq sahəsində, beynəlxalq daşımalarla əlaqəli olan digər məsələlər də təkmilləşməyə başladı. 29 may 1933-cu ildə Romada xarici hava gəmisinin səthinə üçüncü şəxs tərəfindən vurulan ziyanın ödənilməsi qaydalarının unifikasiya edilməsi barədə və hava gəmisinin xəbərdarlıq edilməsi məqsədi ilə əlaqədar onun tutulması barədə bəzi qaydaların unifikasiyası barədə konvensiyalar qəbul edilmişdir. Birinci konvensiya üçüncü şəxsə xarici hava gəmisinin toxunması və ya üstünə düşməsi nəticəsində vurulan ziyanın kompensasiya edilməsini tənzimləmək, ikinci konvensiya isə haqqında iddia tələbi mövcud olan hava gəmisinə xəbərdarlıq məqsədi ilə, iddianın yerinə yetirilməsi məqsədi ilə tutulub saxlanılmasından ibarətdir. Hər iki konvensiya qüvvəyə minmişdir. İkinci dünya müharibəsi ərəfəsində 28 sentyabr 1938-ci ildə Brüsseldə - dənizdə hava gəmilərinə köməklik göstərilərə və xilas edilməsi barədə bəzi tədbirlərin unifikasiyası barədə konvensiya, 16 may 1939-cu il tarixdə Londonda-hava daşımaları zamanı yanacaq sürtgü materiallarına görə haqların toplanmasından azad edilmə barədə konvensiyalar keçirilmiş, lakin bu konvensiyalar qüvvəyə minməmişdir. Beləliklə, 1920-1939-cu illər beynəlxalq hüququn müstəqil bir sahəsi olan, spesifik xüsusiyyətlərə və özəlliklərə malik beynəlxalq hava hüququnun formallaşması dövrü kimi xarakterizə olunur. Beynəlxalq hava hüquq aeronaviqasiya məsələləri üzrə münasibətləri ikitərəfli və çoxtərəfli dövlətlərərə müqavilələr əsasında tənzimləyərək inkişaf edir. Aeronaviqasiya məsələlərinin tənzimlənməsi açıq aşkar dövlətlərin maraq dairəsinə daxildir. Bunu isə belə başa düşmək olar ki, mülki hava gəmilərinin beynəlxalq uçuşlarının tənzimlənməsi və hava hərəkətinin idarə olunması dedikdə, suveren hava məkanında mülki və hərbi məqsədlər üçün dövlətin maqlarına aid olan məsələlərin həllinə aid edilir. Birinci dünya müharibəsinə qədər bir çox dövlətlərdə qadağan edilmiş ərazi və xarici hava gəmilərinin uçuşlarını qadağan edən qanunlar və sərəncamlar qəbul edilmişdir. Fransada 1909-da, Almaniyada 1911-də, Rusiyada, Avstriya və ABŞ-da 1912-də. Aeronaviqasiya sahəsində ilk milli qanunlar pozulmasının qarşısının alınması məqsədini daşıyırı. Mühəribə bitdikdən sonra ki, hava gəmiləri

ilə sərnişinlərin daşınması həyata keçirilməyə başlandı, o zaman milli qanunvericilik aviasiyasının mülki məqsədlər üçün istifadəsinin təmin edilməsinin hüquqi təminatına uyğun gəlmədi və çatinliklərlə üzləşdi. Paris Konvensiyası eyni zamanda beynəlxalq-hüquqi və dövlətdaxili aeronaviqasiya məsələlərini tənzimləyə bilməzdi, ona görə də Konvensiyadanın çoxlu müddəalan yalnız milli havə qanunvericiliyin köməkliyi ilə təsir edə bilərdi. Hava daşımaları və havə hərəkəti əməkdaşlığı mane olurdu, cünki milli qanunvericilikdə çoxlu normalar müəyyən edilməmişdir, o cümlədən dövlət beynəlxalq uçuşların tənzimlənməsi məsələləri üzrə hansı orqanlarla əlaqə üzərində necə davam etdirilməlidir, xarici dövlətlərin mülki havə gəmiləri hansı aeroportların ərazisinə eniş edə bilər, daşma qaydaları və bu qaydaların pozulması hallarına görə dövlətlərin məsuliyyətinin müəyyən edilməsi və digər çoxsaylı məsələlərin həlli qeyri müəyyən olaraq qalmışdır. Aviasiya daşımalarının hüquqi tənzimlənməsi sahəsində beynəlxalq və milli qanunvericilikdə boşluq yaranmışdır. Milli qanunvericiliyin, eyni zamanda beynəlxalq qanunvericilikdən geridə qalması, bir çox dövlətlərdə aviadaşımalarla olan tələbatın yüksəlməsindən hava məcəlləsinin qəbul edilməsi zərurətini reallaşdırılmışdır ki, bu da həmin dövlətlərdə qanunvericilik sahəsində ümumi və xüsusi məsələlərin həllinə köməklik göstərmişdir. Hava hüququnda normativ aktlar ierarxiyasında hava məcəlləsinə yüksək pillədə yer verilir. Hava hüququ qanunvericiliyinin digər normativ aktları hava məcəlləsindən aşağı hesab edilir, sanki ona tabe kimi və mütləq onunla ziddiyət təşkil etməməli və ona uyğun olmalıdır. Dövlətlərin hava məcəllələrində ümumi müddəalarının böyük bir hissəsi mülki aviasiyasının fəaliyyətinin dövlətdaxili fəaliyyətinin tənzimlənməsinə həsr edilir. Digər hissələri isə beynəlxalq uçuşlar və daşımalar sahəsində dövlətin xarici əlaqələrini tənzimləyir. Normativ aktlar milli qanunvericiliyin hava məcəllələrində oxşar hüquqi normalarda müasir zamanda da qəbul edilir. Yalnız onların quruluşu, məzmunu, tələbin ünvani elmi texniki inkişafın nəticələrinə və ya beynəlxalq tələblərə müvafiq dəyişdirilir.

Bu dövrün əsas nəticəsi kimi mülki aviasiya məsələlərinin həllində, daxili və beynəlxalq uçuşların və daşımaların həyata keçirilməsinin beynəlxalq və milli hüquqi tənzimlənməsinin xüsusi istiqamətlərin formallaşdırılması qəbul edilir.

Artıq 1940-cı illərdə hava qanunvericiliyi iki funksiyani həyata keçirməyə başlamışdır. Birinci dövlətlərin daxili tələbatı ilə əlaqədar olaraq onun ərazisi daxilində mülki aviasiyasının fəaliyyətinin hüquqi tənzimlənməsi, ikinci dövlətlərin beynəlxalq daşimalara müvafiq tələblərin yerinə yetirilməsidir. İkinci dünya müharibəsinin sona yaxınlaşması dünyada yeni inkişaf mərhələsinin başlanması demək idi ki, bu mərhələdə beynəlxalq mülki aviasiyasının sürətli inkişafi gözlənilirdi. Bu baxımdan 4 dekabr 1944-cü ildə ABŞ-nın təşəbbüsü ilə Çikaqo şəhərində 52 dövlətin iştirakı ilə mülki aviasiya məsələlərinin həll edilməsi üzrə Beynəlxalq konfransın keçirilməsi tarixi zərurətin nəticəsi idi. Bu dövrə inkişaf etmiş Avropanın aviasiya dövlətləri, Avstraliya, ABŞ, Kanada, Rusiya kimi dövlətlər mülki aviasiyasının fəaliyyətinin tənzimlənməsi ilə əlaqəli problemlərin həllinən sürətlənməsini, daha çox gözləyirdilər. İkinci dünya müharibəsinin sonuna yaxınlaşdqca amerikanın işgizar dairələri özlərinin aviasiya zavodlarının tezliklə mülki hava gəmilərinin istehsalına başlamaqla dünyada lider olmaq arzusunda idilər. ABŞ mülki aviasiya texnikası istehsalçıları müharibədən sonra bütün dünyada aviasiya texnikasının satışı və eyni zamanda aviadaşımalar üzrə manəsiz birinci ola bilərdilər.(7).

Bu dövrə ABŞ öz imkanlarının üstünlüyünü hiss edərək komersiya maraqları naminə "hava azadlığı" nəzəriyyəsini geniş təbliğ etməyə başladı. Beynəlxalq hava magistrallarında ABŞ-nın aviasiya şirkətlərinin üstünlüyünü təmin edəcək bu təbliğat cəhdəri İngiltərə, Kanada, Yeni Zenlandiya, Avstraliya kimi dövlətlərin ciddi narazılığına səbəb oldu və mülki aviasiya məsələləri üzrə keçirilən Beynəlxalq Konvensiyasının işinə ciddi təsirini göstərdi.

Konfransa beynəlxalq mülki aviasiya haqqına konvensiyasının ABŞ, İngiltərə, Yeni Zenlandiya və Kanadanın hazırladığı layihələr çıxarıldı. Konfransın işində ABŞ tərəfindən hazırlanmış, həmçinin onun təkidlə müdafiə etdiyi "hava azadlığı" konsepsiyası ciddi müzakirəyə səbəb olsada qəbul edilmədi və konvensiyasının layihəsindən çıxarıldı. Konvensiya beynəlxalq

tranzit hava əlaqələrinin həyata keçirilməsində (26 dövlət imzaladı) və Beynəlxalq hava nəqliyyatı razılaşması (11 dövlət imzaladı) ilə mövqeyini möhkəmləndirdi.

Konfrans, Beynəlxalq mülki aviasiya haqqında müvəqqəti razılaşma (34 dövlətin inzası ilə) və Beynəlxalq mülki aviasiya haqqında konvensiya (38 dövlətin imzası) barədə Yekun aktını imzalamalı başa çatdı. Beləliklə Çikaqo konvensiyası və Beynəlxalq mülki aviasya təşkilati hazırda da bu missiyasını davam etdirir. Birincisi, müntəzəm və qeyri müntəzəm beynəlxalq hava daşımaları və əlaqələri sahəsində dövlətlər arasındaki münasibətlərin universal əsasını möhkəmləndirir. İkincisi, konvensiya beynəlxalq və milli normaların yaranmasında, təkmilləşdirilməsində və tətbiq eilməsində ümumiləşdirici rol oynayır. Mülki aviasiyasının fəaliyyətinin səmərəliliyi, müntəzəmliyi və təhlükəsizliyinin təmin olunması üçün özündən sonraki qəbul edilmiş konvensiya və normativ sənədlərin yaranmasında mühüm rol oynamışdır. Üçüncü, mülki aviasiyasının fəaliyyətinin təşkilati, hüquqi və texniki təminatının bütün istiqamətlində, o cümlədən uçuşların idarə olunması, təhlükəsizlik və digər məsələlər BMAT-nın qəbul etdiyi standart və tövsiyələrə uyğun hazırladığı eynicür texnoloji rejimlərin tətbiq edilməsi ilə tənzimlənməsindən ibarətdir. Dördüncü, Çikaqo Konvensiyası BMT-nin xüsusi statuslu təşkilati olan BMAT-nın uzunmüddəli operativ fəaliyyətini müəyyən edən Nizamnaməsidir.

ƏDƏBİYYAT

1. N.T. Nağıyev. Elmi Məcmuələr. Aviasiyasının təhlükəsizliyinin təmin edilməsi prinsiplərinin yaranması zərurəti və inkişaf mərhələsi.
2. Перетерский И.С. Воздушное право. - М., 1923.
3. Перетерский И.С. Международные соглашения о воздушном передвижении: воздушные передвижения. //Вестник воздушного флота, 1923.4. Грабарь В.Э. История воздушного права // Вопросы воздушного права. - М., 1927. - Вып. 1.
5. Лахтин В.Л. Итоги развития воздушного права за 10 лет // Вестник советской юстиции. – 1926.-№1.
6. Бордунов В.Д. Процесс становления и развития международного воздушного права // Международное сотрудничество и международное право. - М., 1977.
7. Бордунов В.Д. Международное воздушное право. - М.: Авиабизнес: Научная книга, 2007.
8. Грабарь В.Э. История воздушного права. Вып. No 1 М, 1927 -1930.

ФОРМИРОВАНИЕ И РАЗВИТИЕ МЕЖДУНАРОДНОГО ВОЗДУШНОГО ПРАВА В ПЕРИОД ЧИКАГСКОЙ КОНВЕНЦИИ 1944 ГОДА

H.T. Nagiyev

Данная статья посвящена проблемам права использования воздушного пространства государством и воздушными судами. Первым в мире правовым источником использования воздушного пространства является двусторонний международный договор, заключенный Францией и Германией 23 июня 1913 года. В статье также отмечается роль Парижской конвенции 1919 года, которая закрепляет правовое регулирование осуществления полетов воздушными судами в воздушном пространстве государства над своей суходупной и водной поверхностью и определяет его суверенные права на воздушное пространство над своей территорией. Основная цель теории свободы воздуха составляет определение прав и обязанностей сторон. Кроме того, в статье анализируются результаты I и 2 конференций по международному частному праву, в результате которых была принята Варшавская конвенция 1929 года.

Ключевые слова: Парижская конвенция 1919 года, международные полеты, воздушное право, национальное авиационное право, Варшавская конвенция 1929 года, свобода воздуха, воздушный кодекс, Чикагская конвенция.

FORMATION AND DEVELOPMENT OF INTERNATIONAL AIR LAW IN THE PERIOD OF THE CHICAGO CONVENTION OF 1944

N.T. Nagiyev

This article is devoted to the problems of use the airspace of the state and aircraft. The world's first legal source for the use of airspace is a bilateral international treaty concluded by France and Germany on June 23, 1913. The article also notes the role of the Paris Convention of 1919, which enshrines the legal regulation of aircraft operations in the airspace of the state over its land and water surface and determines its sovereign rights to airspace over its territory. The main goal of the theory of air freedom is the definition of the rights and obligations of the parties. In addition, the article analyzes the results of the 1st and 2nd conferences on private international law, as a result there was the Warsaw Convention of 1929.

Keywords: 1919 Paris Convention, international flights, air law, national aviation law, the Warsaw Convention of 1929, air freedom, air code, Chicago convention.

UÇUŞUN TƏHLÜKƏSİZLİYİNDE İNSAN AMİLİNİN XÜSUSİYYƏTLƏRİNİN MÜQAYİSƏLİ ANALİZİ

H.Z. Məmmədli

Milli Aviasiya Akademiyası

Məqalədə insan amili probleminə təhlükəsizlik prizmasından baxılmaq təklif olunur. İnsanın həyat fəaliyyətinə təsir edən ehtiyacların elmdə yeni problem olan insan amili təsiri öyrənilir. Psixoloji və fizioloji ehtiyaclarının təhlükəsizliyə təsiri analiz edilir.

Açar sözlər: uçuşun təhlükəsizliyi, insan amili, uçuş heyəti, insan və texnika

İnsan amili - insanların yaşadıqları və işlədikləri şərait, onların maşınlar, proseduralar və etraf mühit ilə qarşılıqlı əlaqəsi, eləcə də, insanların bir-birləri arasında qarşılıqlı fəaliyyəti haqqında elmdir [1]. İnsan amili termin kimi dəqiq tələb edir, çünki, o, məişətdə istifadə olunan zaman əksər hallarda insan fəaliyyətinin bütün aspektlərini əhatə edir. İnsan aviasiya sisteminin daha çevik adaptasiya olan və vacib elementi olsa da, aviasiyadan fəaliyyətinə mənfi təsirinə görə ilk sıranı tutur. Aviasiya tarixində hər dörd aviasiya hadisəsində üçü insanın iş qabiliyyətində əksini tapan problemlər nəticəsində baş vermişdir. Uçuşun təhlükəsizliyinin təmin olunması üçün hava gəmisinin pilotunun bilik və bacarıqlarının, eləcə də onun psixoloji vəziyyətinin uyğunluğu vacibdir. Pilot ilk növbədə, psixoloji hazırlıqlı olmalı, qazanılmış peşəkar bilik və bacarıqları tətbiq etməyə qadir olmalıdır. Bu çatışmazlıq aviasiya hadisələrində "insanın şahvi" kimi qəbul edilir.

Uçuşun təhlükəsizliyinə təsir edən psixoloji amillərin əsas parametrləri aşağıdakılardır:

- özünü qoruma, tənhalıq, təhlükə hissi;
- psixoloji uyğunlaşma;
- məsuliyyət hissi;
- emosional vəziyyət;
- uçuş zamanı illüziyaların yaranması;
- psixi proseslərin pozulması.

Bunlardan bəzilərinin uçuşun təhlükəsizliyinə göstərdiyi təsiri diqqətdən keçirək. Tədqiqatlar göstərir ki, uçuşun şəraitindən və mərhələsindən asılı olaraq təyyarənin psixikasının yüksək reaktivliyi mövcuddur. Bəzən bu reaktiv təyyarəni idarə edərkən pilotun hissyyat orqanlarının qeyri-bərabər iştirakı ilə şərtlənir. Bütün bunlara baxmayaraq, hətta uçuşun ən gərgin, təhlükəli anlarında belə pilot orqanizminin hipoksiyaya, vestibulyar qıcıqlara qarşı kifayət qədər əqli aktivlik və işəyayarlılıq ehtiyat imkanları vardır. Burada əsas yer mərkəzi sinir sistemində, psixi hazırlanın məşqinə verilir. Uçuş zamanı mütəmadi səhv hərəkətlər uçuşun ən məsuliyyətli mərhələləri zamanı: təyyarənin havaya qalxması, enməsi və uçuşun xüsusi hallarının yaranması zamanı müşahidə edilir.

Uçuş prosesi zamanı səhvərin bölünməsinin müqayisəli təhlilini aşağıdakı kimi izah etmək olar

Uçuşun mərhələləri	səhvər %-lə
Uçuşa qədər	1,0 - 2,6
Təyyarə qalxarkən	8,1 - 8,3
Uçuş zamanı	13,6 - 20,4
Təyyarə enməyə daxil olarkən və enərkən	65,4 - 75,3

Cox zaman pilotların səhv hərəkətlərinin əsasında diqqət prosesinin funksiyalarının pozulması, qavrayışın zəifliyi, illüziyalar, təqiqdsiz təfəkkür, emosional vəziyyətin pozulması, psixoloji uyğunsuzluq və ya tənhalıq hissi (biryerli təyyarələrin pilotları) durur. Diqqətin funksiyalarının pozulması, qavrayışın, təfəkkürün zəifliyi, sükanın qeyri-dəqiq hərəkəti idarəetmə vərdişinin zəif olması halları əsasən cavan pilotların yeni təyyarə tipinə keçməsi zamanı müşahidə

olunur. Staistika son illər ərzində bu səbəbdən baş verən səhvərin sayının 21-24% olduğunu qeyd edir. Yuxarıda qeyd olunan funksiyaların pozulması sensor, düşünülmüş və hərəki vərdişlərin aşağı səviyyədə olmasından xəbər verir. Uçuşun psixoloji amillərdən asılılığını təhlil edərkən illüziyaların yaranmasının mümkülüyü aydınlaşır. Cox hallarda, əgər uçuş uğurla nəticələnirsə onlarda baş verən illüziyaların yaranmasını qəbul etməkdən çəkinirlər. Bəzən pilotlar illüziyaların baş verməsini istirahət rejiminin pozulması, intizamsızlıq, spirtli içkidən istifadə ilə bağlayırlar. Aparılan anonim sorğunun nəticəsində, mürəkkəb meteoroloji şəraitdə, təyyarənin texniki idarəetməsinin öyrənilməsi zamanı ilk 5-6 uçuşda 95% heyət üzvlərində müxəlif xarakterli və müddətli illüziyaların yaanması müəyyən olunmuşdur. Bu zaman sadə meteoroloji şəraitdə pilot mövcud vərdişlərini mürəkkəb şəraitə keçirməlidir ki, bu da cihazlar vasitəsilə, təyyarənin məkanda vəziyyətinin təyini ilə bağlıdır.

Təyyarənin idarəsi zamanı yeni vərdişlər hələ tam bərqərar olmayıb, köhnər isə bütünlükə realizə ola bilmir. Bu anda illüziyanın baş verməsinə əsas səbəb pilotajnaviqasiya cihazlarının göstəricilərindən diqqətin yayılması və təyyarənin məkanda vəziyyətinin təsəvvürüün mütəmadi surətdə pozulmasıdır. Uçuşda illüziyaların yaranması pilotun psixi vəziyyətindən (özünənim), fizioloji vəziyyətindən (vestibulyar aparatin pozulması, yorğunluq, xəstəlik, hipoksiya, alkoqol və ya başqa zəhərlənmə) asılıdır. Təyyarənin cihazlara idarəsini formalasdırıran vərdişləri məşq etdirməklə görmə illüziyalarının aradan qaldırılmasını həyata keçirmək olar. Beləliklə, uçuşun təhlükəsizliyi pilotun, texniki işçinin, uçuş rəhbərinin emosional vəziyyətindən, intellektual qabiliyyətlərindən və işə psixoloji yanaşmasından asılıdır.

Qeydə alınan ağır aviasiya hadisələrindən 9,5%-nin havada hərəkəti idarə edən dispetçer xidməti ilə uçuş heyətinin qarşılıqlı əlaqəsinin pozulması nəticəsində baş vermişdir. Bu, uçuş heyətinin meteominimumu pozması problemi ilə bağlıdır. Eyni zamanda bu səpkili aviasiya hadisələrinin baş verməsi dispetçer xidməti və uçuşun təminatını təşkil edən xidmət müəssisələrinin qarşılıqlı əlaqələrinin qeyri-qənaətbəxş olması ilə bağlıdır.

Göstərilən problemi həll etmək üçün insanın psixi fəaliyyət qanunlarına əsaslanan erqonomikaya yanaşma baxımından nəzər salaq. Konkret olaraq uçuşun təminini üçün böyük bir sistemə qarşılaşırıq. Bu sistemə hava gəmisi birbaşa idarə edən uçuş heyəti, enmə dispetçeri və ətraf aləmin vəziyyəti (meteoşərait) daxildir.

Artıq qeyd etdiyimiz kimi, uçuş zamanı təyyarənin enməsi ən məsuliyyətli andır. Təyyarənin enməsi zamanı pilotun verdiyi qərar psixoemosional stabililik halının aşağı düşməsi ilə müşayiət olunur və psixi fəaliyyətin təhlükəli fəaliyyət tipinə (emosional və düşünülmüş) keçməsini asanlaşdırır. Belə bir əyani misal göstərək: meteominimumdan aşağı hava şəraitində təyyarənin enmə qərarını verən hava gəmisinin kapitanı (dispetçerin razılığı ilə) uçuş-enmə zolağının görmə şəraitini dəqiqləşdirmək üçün "nəzarət enməsi" ilə təyyarənin uçuş-enmə zolağına çıxışı təyin edir. Nəticədə heyət üzvlərinin "nəzarət enməsi" ilə bağlı psixoemosional vəziyyəti dəyişilir, real vəziyyəti qavrama obrazı itirilir və psixi fəaliyyətin ən təhlükəli tipinə daxil olur.

Buradan görünür ki, pilotun meteominimumla, dispetçerin aerodromun hava şəraitini ilə bağlı uyğunsuzluğu vəziyyətində dispetçer ehtiyat aerodromunda hava haqqında məlumatı uçuş heyətinə çatdırmalıdır. Eyni vaxtda hava gəmisində ehtiyat aerodromuna enmək üçün kifayət qədər yanacağın olub olmamasını dəqiqləşdirdikdən sonra dispetçer uçuş heyəti ilə heç bir mübahisəyə girəmədən "Enməyə icazə vermirəm, ehtiyat aerodromuna gedin" qərarı ilə təyyarənin enməsini qadağan edir. Bu səbəbdən yuxarıda qeyd olunan amillər uçuşun təhlükəsizliyinin təminatı səviyyəsində uçuş heyətinin psixi fəaliyyətinin təhlilini zəruri edir. Bu zaman dispetçer qrupu ilə uçuş heyəti üzvləri arasında olan ünsiyyət müşahidə edilir.

Sosial-psixoloji baxımdan "inan-qrup", "qrup-qrup" münasibətlərinin təhlili nəzərə çarpır. İki müxtəlif qrup üzvlərinin verbal ünsiyyəti onların bir-birini anlaması və qavraması - sosial persepsiya prosesi baş veir. Sosial persepsiya anlayışı (latın sözü olub, perceptio - qavrayış, sosialis - ictimai deməkdir) 1947-ci ildə amerikan psixoloqu C.Bruner tərəfindən psixologiya elminə daxil edilmişdir.

Birgə fəaliyyət prosesində ətraf reallığın qavranılması münasibətdən dispetçer-pilot ünsiyyəti onların ümumi fəaliyyətinin məqsədini müəyyən edir. Uçuş heyətinin və dispetçerlərin psixofizioloji xüsusiyyətlərini təhlil edərkən qrup və qrupdaxili psixoloji uyğunlaşma, ünsiyyət

problemi, bir sıra sosial-psixoloji anlayışların izahı verilir. Çünkü bütün bu amillər bu və ya digər səviyyədə insanın psixi fəaliyyətinin tam təsəvvürünü yaratmağa, insan amili probleminin ekstremal vəziyyətdə hansı səviyyədə çıxış etdiyini dəqiqləşdirməyə imkan yaradır.

Göründüyü kimi, insan psixikası haqqında biliklər ilbəil genişlənir. Bu isə insan amilini, onun ətraf şəraitdən asılı qanuna uyğunluqlarını daha dərindən öyrənməyə və müasir aviasiya texnikasına pilotun psixofizioloji imkanlarının uyğun gəlməsini zəruri edir.

Aviasiya psixologiyası və tibbi aviasiya sahəsində tanınmış alim-əyyaracı V.A. Ponamarenko "Aviasiya əlemi. Qara və ağ" əsərində (1995) mövzumuza aid olan vacib bir ideyani vurgulayır: uçuşun öz qanunları, aerodinamikanın və insan psixologiyasının isə öz qanunları vardır. Öz psixi fəaliyyətinin qanunlarını bilməyən pilot sadəcə təhlükəlidir, psixikanın qanuna uyğunluq-anını bilməyən və bu bilikləri təlim prosesinə daxil etməyən təlimatçı daha da təhlükəlidir. Öz işində insanın psixi fəaliyyətinin qanunlarını nəzərə almayan konstruktur isə hədsiz təhlükəlidir ...".

Göründüyü kimi, ekstremal aviasiya hadisələrində insan amili probleminin sosial-psixoloji, psixoloji təhlili zamanı uçuş heyəti üzvlərinin və havada hərəkəti idarə edən dispetçerlərin psixi fəaliyyətinin qanuna uyğunluqlarını dəqiqliklə araşdırmaq zəruri hesab edilir.

Beləliklə, aviasiya hadisələrində insan amilinin tədqiq edilməsi insanın psixi fəaliyyətinin qanunlarını müəyyən etməklə bərabər, insanın ekstremal vəziyyətdə davranışının adekvat və qeyri-adekvat olduğunu təyin edir. Eyni zamanda müasir texnikanın inkişafı ilə bağlı "insan-hava gəmisi" sistemində psixoloji, sosial-psixoloji, psixofizioloji və ergonomik amillərin təsiri inkar olunmazdır. Baş verən aviasiya hadisələrinin bu istiqamətdə təhlili uçuşların təhlükəsizliyinin təminatı baxımından vacibdir.

ƏDƏBİYYAT

1. Руководство по обучению в области человеческого фактора: Doc 9683-AN/950 Международная Организация Гражданской Авиации.: 1998.- 370с.
2. Основные принципы учета человеческого фактора в руководстве по проведению проверок безопасности полетов: Doc 9806-AN/763 Международная Организация Гражданской Авиации: 2002.-224 с.
3. Понамаренко В.А. Психология человеческого фактора в опасной профессии. Красноярск, 2006. - 617 с.
4. Козлов В.В. Человеческий фактор: новые подходы в профилактике авиационной аварийности. М.: Полиграф, 2000. - 151 с.
5. Козлов В.В. Управление безопасностью полетов: что это такое. М.: 2008. - 22 с.
6. Ronald H., Leslie R. Hurst. Pilot error. The human factors. London: Granada, 1986, 262 p.

БЕЗОПАСНОСТЬ ПОЛЕТОВ И ЧЕЛОВЕЧЕСКИЙ ФАКТОР

X.3. Mammadli

В статье приводится краткое описание проведенного анализа, многогранной и всепроникающей природы человеческого фактора с учетом аспектов взаимодействия экипажа для обеспечения безопасности полетов.

Ключевые слова: безопасность полётов, человеческий фактор, экипаж самолета, человек и техника

FLIGHT SAFETY AND HUMAN FACTOR

H.Z. Mammadli

An article analyzes all aspects of human factor and its possible effects to flight safety. By understanding the root causes of human error we can eliminate them and limit their effects when they inevitably happen.

Key words : Flight safety,human factor,flight crew,human and machine

Rəyçi: prof. M.X. İlyasov

DƏMİRYOL NƏQLİYYATININ İŞİNİN RASİONAL İDARƏETMƏ SİSTEMİNƏ UYĞUN

TƏKMİLLƏŞDİRİLMƏSİ PRİNСİPLƏRİ

H.M. Əhmədov, E.K. Manafov

Azərbaycan Texniki Universiteti, Milli Aviasiya Akademiyası

İnkşaf etmiş dövlətlərdə dəmir yolunun idarəetmə strukturunun yenidən formalasdırılması prosesləri təhlil edilmiş və əldə olunan nəticələr əsasında Azərbaycan Dəmir Yollarının yenidən formalasdırılması modelinin prinsipləri verilmişdir.

Açar sözlər: dəmiryol nəqliyyatı, idarəetmə strukturu, yenidən formalasdırma, yük və sərnişin daşımaları

Dəmiryol nəqliyyatının ən rasional idarəetmə sisteminin seçilməsi məsələsinin həlli zamanı qurumun yenidən formalasdırılması zəruriyyəti yaranır. İstənilən sənaye sahəsinin yenidən formalasdırılması müstəqil, böyük həcmli, mürəkkəb və pilləli əməliyyatlar toplusudur.

Dəmiryol nəqliyyatının bütün istismar dövrü ərzində müxtəlif dövlətlərin siyasi-iqtisadi şəraitlərindən asılı olaraq yük daşımalarında idarəetmə sisteminin yenidən formalasdırılması dəfələrlə həyata keçirilmişdir. Bu onunla əlaqədardır ki, dəmiryol nəqliyyatı böyük dövlət əhəmiyyətinə (böyük dövlətlərin iqtisadi inkşafına, müdafiə qabiliyyətinə, əhali üçün sosial əhəmiyyətə, daxili əlaqələrin təmininə təsiri və s.) malik olmaqla birgə ölkə biznesinin vacib tərkib hissələrindən biridir. Mövcud iqtisadi durumda dövlət və özəl tərkib hissələrinin rasional nisbətinin təyin edilməsi dəmir yollarının yenidən formalasdırılması məsələsinin əsas hissəsi sayılır.

İlkin dövrdə Avropada dəmir yollarının tikintisi özəl şirkətlər tərəfindən yerinə yetirilməsinə baxmayaraq sonradan aparıcı dövlətlərin bir çoxunda dəmir yolları dövlət hesabına keçirildi. Almaniyada 1870-1880-ci illərdə, İtaliyada 1907-ci ildə, Fransada 1938-ci ildə, İspaniyada 1941-ci ildə, Böyük Britaniyada 1947-ci ildə və s. Ötən əsrin 70-ci illərində dəmir yollarının dövlət tərəfindən idarə sistemi Avropa iqtisadiyyatının inkşafına mənfi təsir göstərməyə başladı. 1970-2000-ci illərdə 15 Avropa dövlətində dəmir yollarının payı yük daşımalarında 20,1 %-dən 8,1 %-dək, sərnişin daşımalarında 10,2 %-dən 6,3 %-dək azalmışdır. Bu isə dəmir yollarının xərclərinin artması və müvafiq olaraq dövlət tərəfindən maliyyələşdirilmənin artırılması ilə nəticələndi. Bundan əlavə sərhəd keçid məntəqələrində böyük sayıda razılaşmaların vacibiyi səbəbindən transavropa daşımalarının təşkili əhəmiyyətli dərəcədə çətinləşdi.

Göstərilən çatışmazlığı aradan qaldırmaq üçün dəmir yolları və avtomobil nəqliyyatı üçün rəqabət şəraitlərinin bərabərləşdirilməsi məsələsinə də baxılmışdır. Belə ki, avtomobil daşımalarında infrastruktur təşkiledicisi daşımá tarifinə daxil edilmir. Dəmir yollarında infrastruktur xərclərinin dövlət tərəfindən ödənilməsilə daşima fəaliyyətindən ayrılmazı hesabına bu nəqliyyat növləri üçün rəqabət şəraitlərini bərabərləşdirmək imkanı vardır. Məlumdur ki, yalnız İsvəçdə dövlət infrastruktur xərclərini öz üzərinə götürdü. Digər dövlətlərdə bu üsuldan istifadə edilmədi.

1991-ci ildə Avropa İttifaqı (Aİ) tərəfindən "Dəmir yollarının inkşafi haqqında" EU 91/440 xüsusi direktivi qəbul edilmişdir. Direktivin əsas məzmunu aşağıdakılardan ibarətdir:

- infrastruktur daşma fəaliyyətindən ayrılmazı;
- müstəqil şirkətlərin yaradılması ilə sərnişin daşımalarının yük daşımalarından ayrılmazı;
- müxtəlif daşma şirkətlərinin infrastrukturdan istifadə imkanının yaradılması, yük daşımalarının özəlləşdirilməsi;
- bir sıra funksiyaların müstəqil biznes şirkətlərinə verilməsi (məsələn, müxtəlif növ təmirlər, şəhərətrafi daşımalar və s.).

1995-ci ildə "Dəmiryol şirkətlərinin lisenziyalasdırılması haqqında" və "Dəmiryol infrastrukturun buraxma qabiliyyətinin paylanması və infrastruktur haqqlarının təyin edilməsi haqqında" direktivlər qəbul edildi. 2001-2007-ci illərdə "dəmir yolları paketi" adlanan daha üc

direktiv qəbul olundu. Bu direktivlərlə Aİ dövlətlərinin dəmir yollarının yenidən formalasdırılması üçün bəzi razılaşmalar əldə edildi: infrastruktur sahələri üzrə ayrıseçkiliyin yaradılmaması, infrastrukturun saxlanması və daşma işinin yerinə yetirilməsi üzrə ayrı-ayrı maliyyə hesabatlarının çap edilməsi, hərəkətin təhlükəsizliyinin təmini, vahid sərnişin daşımaları bazarının yaradılması. Kifayat qədər direktivlərin və rəhbər sənədlərin olmasına baxmayaraq Avropa dövlətlərində dəmir yollarının yenidən formalasdırılmasının nəticələri əhəmiyyətli dərəcədə fərqlidir.

Almaniyada DB AG ümummilli şirkəti 1999-cu ildə holding strukturuna keçərək özündə 5 törəmə şirkəti birləşirdi. Bu şirkətlər infrastrukturla iş, yük və sərnişin daşımalarının yerinə yetirilməsi, vağzalların və mülkiyyətin idarə olunması funksiyalarını yerinə yetirməyə başladı. Törəmə şirkətlərdə konkret təyinatlı müəssisələr yaradıldı. Hazırda DB AG bütün bazarlarda dominantlığını saxlamaqdadır. DB AG-nin rəqibləri sayılan özəl yük şirkətlərinin payı yük daşımalarının yaridan az hissəsini təşkil edir. Dövlət özəl yük şirkətlərinin DB AG-nin infrastrukturuna girişini tənzimləyir. Beləliklə də, Almaniyada infrastrukturun daşimalardan tam aynılması baş vermedi. Yenidən formalasdırılma sayəsində Almanyanın dəmir yollarında müsbət nəticələr əldə edilmişdir. 1994-2007 dövründə yük dövriyyəsi 23 %, ölkənin ümumi yük dövriyyəsində dəmir yollarının payı isə 21 % artmışdır.

Fransada həmkarların sərt nəzarət altında tənzimlənən Fransa dəmir yollarının milli cəmiyyəti (SNCF) vahid idarəetmə şirkəti olmasına baxmayaraq, infrastrukturun saxlanması və inşaf etdirilməsinə məsuliyyət daşıyan xüsusi dövlət şirkəti (RFF) yaradıldı. Yük daşımaları bazarın yük daşımaları ilə məşgul olan xarici operatorlar üçün açıq elan edildi. Lakin hazırda yeni operatorların payı azdır. SNCF avtomobil və hava nəqliyyatı ilə aktiv və uğurlu rəqabət aparır. Göründüyü kimi Fransada da yenidən formalasdırma sayəsində dərin struktur dəyişikliklər baş verməmişdir.

Avropa ölkələrində yenidən formalasdırma sayəsində dərin struktur dəyişikliklər Böyük Britaniya və İsvəçdə baş vermişdir. 1993-cü ildə Böyük Britaniyada dəmir yolları haqqında qanun qəbul edilmişdir. 1994-cü ildə vahid dövlət şirkəti British Rail sonradan iki il ərzində özəlləşdirilən 100-dən artıq kiçik şirkətlərə parçalandı. Hazırda yük daşımaları sektorunda iki iri özəl şirkət fəaliyyət göstərir. Onlardan biri kütləvi yüklerin (kömür, tikinti materialları, neft məhsulları və s.) daşınması ilə, digəri isə konteynerlərin daşınması ilə məşgul olur. Bundan əlavə ixtisaslaşdırılmış vagonlarda konkret yüklerin daşınması ilə məşgul olan bir neçə digər şirkətlər də fəaliyyət göstərir. Railtrack özəl infrastruktur şirkəti davamlı daşma işini təmin edə bilmədi. Belə ki, bir-birinin ardınca baş verən qəzalar şirkətdə böyük maliyyə çatınlıklar yaratdı. Bu isə sonda şirkətin müflis olması ilə nəticələndi. 2002-ci ildə borc öhdəliklərinə dövlət tərəfindən zəmanət verilən qeyri-kommersiya strukturlu Network Rail yeni infrastruktur şirkəti yaradıldı. Beləliklə, Böyük Britaniyada dəmir yollarının infrastrukturunu daşma fəaliyyətindən ayrılmışdır, lakin yük daşımalarını məhdud sayda şirkətlər həyata keçirir. Rəqabət əsasən digər nəqliyyat növləri ilə apanılır. Strukturun yenidən formalasdırılması dövründə (1997-2007) dəmir yollarında yük dövriyyəsi 82 %, sərnişin dövriyyəsi isə 54 % artmışdır. Bununla əlaqədar sərmayə qoyuluşları (əsasən dövlət tərəfindən) 4 dəfəyədək artırılmışdır.

İsvəçdə yenidən formalasdırma 1988-ci ildən başlamışdır. İsvəçin Dövlət dəmir yolları infrastruktur (Banverket) və daşma (SJ) şirkətlərinə bölündü. Banverket şirkəti dövlət subsidiyalarının hesabına fəaliyyət göstərir ki, bu da avtomobil və dəmiryol nəqliyyatı üçün rəqabət şəraitini bərabərləşdirməyə imkan yaratmışdır. 2001-ci ildə SJ daşma şirkəti 6 şirkətə parçalandı: sərnişin, yük (Green Gargo), mülkiyyətin idarə edilməsi, texniki xidmət və təmir, sərnişin tərkiblərinin ekipirovkası, rabitə və informasiya texnologiyaları şirkətləri. 2004-cü ildə ekspeditor şirkətlərinin infrastrukturda giriş hüquqları genişləndirildi. Buna baxmayaraq, yük daşımalarının əsas həcmi Green Gargo şirkəti yerinə yetirir. 1988-2007 dövründə İsvəç dəmir yollarında yük dövriyyəsi 24,7 %, sərnişin dövriyyəsi 55,9 % artmışdır. Bu dövr ərzində dövlət tərəfindən infrastrukturda ayırlan xərclər 3 mlrd. isveç kronundan 16,7 mlrd.-dək artırıldı. Bu xərclərin 3,3 %-i daşıyıcılarının infrastruktur üçün ödədikləri vəsaitin hesabına düşür. Beləliklə, İsvəçdə seçilmiş infrastruktur şirkətinin saxlanması üçün dövlət xərclərinin artırılması yolu ilə dəmiryol və avtomobil nəqliyyat növləri üçün rəqabət şəraitinin bərabərləşdirilməsi məqsədinə nail olunmuşdur.

ABŞ-da dəmir yolları həmişə özəl şirkətlərə məxsus olmuşdur. Bu şirkətlər həm infrastruktur, həm də daşma biznesinə malikdirlər. Burada dövlət tarifləri sərt tarif siyaseti ilə tənzimləmir, təhlükəsizlik tələblərini müəyyənləşdirir və sənişin daşımalarına qismən subsidiya ayırır. Sənişin daşımaları böyük hissəsi dövlət tərəfindən subsidiyalarla təmin olunan Amtrack şirkəti ilə həyata keçirilir. Hazırda yük daşımalarının əsas hissəsinə 1-ci dərəcəli 7 yük şirkəti həyata keçirir. 1980-2007-ci illər ərzində yük daşımalarının həcmi təqribən 2 dəfə (1351 mlrd. tkm-dən 2638 mlrd. tkm-ə) artdı. Belə artım ABŞ-da dəmir yollarının daşma qabiliyyətinin artırılması məsələsini qabartdı. Beləliklə, hazırda ABŞ-da yük daşımaları üzrə rəqabət əsasən digər nəqliyyat növləri ilə aparılır. Bu da yük daşimaları ilə məşgul olan, vertikal integrasiya olunmuş iri şirkətlərin məhdud sayı ilə əlaqədardır. Yenidən formalasdırma müsbət qiymətləndirilir.

İdarəetmə strukturu Azərbaycan Dəmir Yollarına oxşar olan Rusiyada yenidən formalasdırma 2003-cü ildən başlandı və RJD ASC yaradıldı. RJD ASC Rusiya dövlətinin vertikal integrasiya olunmuş şirkətidir. Şirkətin təsisçisi və yeganə səhmdarı Rusiya dövlətidir. RJD ASC ümumi istifadə infrastrukturunun sahibidir, əhəmiyyətli sayda dərt hərəkət tərkibinə malikdir, Rusiya dəmir yollarının vacib operatorudur. Formalasdırma dövründə yük vaqonu parkının əsas hissəsi özəl operator şirkətlərinə verildi. Tarif siyaseti sərt şəkildə dövlət tərəfindən tənzimlənir. Sənişin daşımaları RJD ASC-nin törəmə şirkəti tərəfindən həyata keçirilir və bu daşimalara dövlət tərəfindən subsidiyalar ayrılr.

İnkşaf etmiş Avropa dövlətlərində və ABŞ-da dəmir yolu idarəetmə strukturu və əsas funksiyaların paylanması (yük və sənişin daşımaları üzrə) ümumiləşdirilmiş şəkildə 1 sayılı cədvəldə verilmişdir.

Cədvəl 1
İnkşaf etmiş dövlətlərdə dəmir yolu idarəetmə strukturu və əsas funksiyaların paylanması

Ölkə	İnfrastruktur saxlama və daşma fəaliyyətfunksiyaları	Yük daşıyıcı şirkətlərinin sayı və rolü	Yük və sənişin daşma fəaliyyəti funksiyaları	İnfrastruktur giriş	Dövlət tərəfindən dəstək
Almaniya	DBAG səhmdar cəmiyyəti-holdinqi daxilində ayrılmışdır	Holdinqin yük şirkəti -80%, digərləri -20%	Holdinq daxilində ayrılmışdır	Tənzimlənən giriş	Mövcuddur
Fransa	SNCF şirkəti və RFF dövlət şirkəti, RFF SNCF-lə infrastrukturun saxlanması üzrə müqavilələr bağlayır	Daşımaların əsas hissəsini SNCF yerinə yetirir	Daşımalar SNCF çərçivəsində yerinə yetirir	Tənzimlənən giriş	Mövcuddur
Böyük Britaniya	İnfrastrukturun tam ayrılması və Network Rail dövlət şirkətinə verilməsi	2 əsas şirkət (kütləvi yükler və konteynerlər), konkret yükler üzrə ixtisaslaşdırılmış şirkətlər	Tam ayrılma	Tənzimlənən giriş	İnfrastruktur şirkətinin dəstəyi
İsveç	Tam ayrılma	Daşımaların 70 %-ni Green Cargo şirkəti, 30 %-ni digər şirkətlər	Tam ayrılma	Tənzimlənən giriş	İnfrastruktur xərclərinin 96 %-ni dövlət təmin edir
ABŞ	Özəl şirkətlər çərçivəsində birləşmə	7 iri şirkət əsas daşma həcmini yerinə yetirir	Sənişin daşımaları yük daşımalarından	Tənzimlənən giriş	Sənişin daşımalarına dəstək,

			ayrılmışdır		tariflər dövlət tərəfindən tənzimlənmir
Rusiya	RJD açıq əhmədar cəmiyyəti-holdinqi daxilində ayrılmışdır	RJD ASC	RJD ASC daxilində ayrılmışdır	Tənzimlənən giriş	Sənişin daşımalarına dəstək

Ümumilikdə dəmir yollarında idarəetmə strukturunun yenidən formalasdırılması üzrə dünya təcrübəsinin təhlili zamanı aşağıdakı nəticəyə gəlmək olar:

1. Eyni məqsədin olmasına baxmayaraq hər bir dövlətdə dəmiriyol nəqliyyatının yenidən formalasdırılması sənişin və yük daşımalarının həcmi və xarakterini, tarixi və milli xüsusiyyətləri nəzərə almaqla özünəməxsus yolla həyata keçirilir. Hazırda bütün ölkələrdə istifadəsi mümkün olan və etalon kimi qəbul edilə bilən dəmiriyol nəqliyyatının fəaliyyətinin idarəetmə sisteminin vahid, dövlət idarəetmə orqanları ilə qarşılıqlı əlaqə modeli mövcud deyil. Məsələn, ABŞ və İsvəçə mahiyyətcə bir-birinə əks idarəetmə sistemləri uğurla işləyir.

2. Dünya təcrübəsi infrastrukturun daşma fəaliyyətindən ayrılmاسının effektivliyinə zəmanət vermir. Çünkü, tam ayrılma dövlət xərclərinin əhəmiyyətli dərəcədə artması ilə nəticələnir. Təcrübə göstərir ki, vertikal integrasiya olunmuş dəmiriyol şirkətləri infrastrukturun inkşafı üçün daha böyük imkanlara malik olur.

3. Müxtəlif dövlətlərdə yük operatorları şirkətlərinin sayı adətən məhdud sayıda olur. Belə şirkətlərin çoxluğunda eynitipli boş universal yük vaqonlarının əks istiqamətdə axını, vaqonların ümumi parkının əsassız artımı, infrastrukturun əlavə yüklenməsi qaćılmaz olur.

4. Dünya təcrübəsi yük daşımalarının sənişin daşımalarından ayrılmاسını məqsədə uyğun sayır. Sənişin daşımalarının özəl strukturlar, maliyyələşdirilmənin isə federal və regional orqanlar tərəfindən yerinə yetirilməsi daha effektivdir.

5. Bütün dövlətlərdə özəl yük daşıyıcılarının infrastruktura girişini dövlət tərəfindən tənzimlənir. Belə tənzimləmə daşma xidmətləri ərazisini və keyfiyyətini artırmağa imkan verir.

6. Sosial-iqtisadi durumu, həmcinin ekoloji və təhlükəsizlik problemləri nəzərə almaqla bütün dövlətlərdə hökümət dəmiriyol nəqliyyatına müəyyən dərəcədə dəstək göstərir.

Aparılan araşdırmlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycan Dəmir Yollarının yenidən formalasdırılması modeli resbuplicanın yollarına və coğrafi mövqeyinə xarakterik xüsusiyyətləri nəzərə almalıdır. Belə vacib xüsusiyyətlərdən biri yol infrastrukturun həcminin məhdudluğudur ki, yenidən formalasdırmanın normativ-hüquqi bazasının təkmilləşdirilməsində nəzərə alınmalıdır. Müvafiq olaraq, infrastrukturun saxlanması və daşma fəaliyyətinin birləşdirilməsi imkanına baxılmalıdır. ADY QSC universal vaqonlara malik olan iri operator şirkətlərinin yaranmasına istiqamət götürməlidir. Müxtəlif operator şirkətlərinin vaqon parklarını birləşdirilmiş şəkildə istifadəsinə stimul yaratmaq lazımdır. İxtisaslaşdırılmış yükler ayrıca operator şirkətləri tərəfindən yerinə yetirilə bilər. Sosial əhəmiyyətli sənişin daşımalarının maliyyələşdirilməsi təmin edilməlidir. Yük vaqonlarının infrastruktura girişini tənzimləmək formalasdırılan modelin mütləq hissəsi olmalıdır. Ümumilikdə dövlət tərəfindən dəmir yollarına dəstək formalasdırma siyasetinin vacib tərkib hissəsi olmalıdır.

Dəmir yollarının yenidən formalasdırılmasının normativ-hüquqi bazasının baxılan istiqamətlərdə dəyişdirilməsi daşma prosesinin keyfiyyətinin əhəmiyyətli dərəcədə artırmağa imkan verəcək və bunun əsasında iqtisadiyyatın və əhalinin nəqliyyat tələbatını yaxşılaşdıracaqdır.

ƏDƏBİYYAT

- Сотников, Е.А. История и перспективы мирового и российского железнодорожного транспорта (1800-2100 годы) / Е.А. Сотников. М.: Интекст, 2005. 112 с. ISBN 5-89277-060-5.

2. Сотников, Е.А., Левин, Д.Ю., Алексеев, Г.А. История развития системы управления перевозочным процессом на железнодорожном транспорте (отечественный и зарубежный опыт) / Е.А. Сотников, Д.Ю. Левин, Г.А. Алексеев. М.: Техинформ, 2007. 237 с.
3. Аксенов, И.Я. Регулирование перевозок на зарубежных железных дорогах / И.Я. Аксенов. М.: Трансжелдориздат, 179 с.
4. Трудов О.Г., Савчук В.Б., Алексеев Е.А., Куротченко И.В., Саакян Ю.З. Мировой опыт реформирования железных дорог / О.Г.Трудов, В.Б.Савчук, Е.А.Алексеев, И.В.Куротченко Ю.З.Саакян. М.: Труды института проблем естественных монополий, 2008. 276 с. ISBN 5-903241-03-3.
5. Агадуров, С.Е., Бородин, А.Ф., Прилепин, Е.В. Основные положения технологии перевозочного процесса в условиях отсутствия у перевозчика парка грузовых вагонов. ОАО «НИИАС». М, 2009. 31 с.

ПРИНЦИПЫ УСОВЕРШЕНСТВОВАНИЯ РАБОТЫ ЖЕЛЕЗНОДОРОЖНОГО ТРАНСПОРТА В СООТВЕТСТВИИ С РАЦИОНАЛЬНОЙ СИСТЕМОЙ УПРАВЛЕНИЯ
Г.М. Ахмедов, Э.К. Манафов

Анализированы процессы реформирования структуры управления железных дорог в развитых странах. на основании полученных результатов сформированы принципы модели реформирования Азербайджанских Железных Дорог.

Ключевые слова: железнодорожный транспорт, структуры управления, реформирование, грузовые и пассажирские перевозки

PRINCIPLES OF IMPROVING THE WORK OF RAILWAY TRANSPORT ACCORDING TO THE RATIONAL MANAGEMENT SYSTEM

H.M. Ahmedov, E.K. Manafov

The processes of reforming the management structure of railways in developed countries are analyzed and on the basis of the results obtained, the principles of the model for reforming Azerbaijan Railways are formed.

Key words: railway transport, management structures, reform, freight and passenger traffic

KOMPÜTER MODELLƏŞDİRİLMƏSİ ƏSASINDA UÇUŞ TRAYEKTORİYASININ QİYMƏTLƏNDİRİLMƏSİ

I.M. İsmayılov, C.A. Ağamaliyeva

Milli Aviasiya Akademiyası

Müasir bort naviqasiya sistemlərinin funksional imkanlarına baxmayaraq bəzi hallarda uçuş trayektoriyasının seçilməsində pilot da iştirak edir. Bu problemlərin həlli üçün əsas vasitə qərarqəbuletməni dəstəkləyən intellektual botr sistemindən istifadə edilməsidir. Məqalədə eyni marşrutlar üzrə müxtəlif hündürlüklərdə hərəkət trayektoriyasının kompüter modeli qurulmuşdur. Təsadüfi amillər baş verərən hərəkət marşrutunun operativ dəyişdirilməsi məsələsi analiz edilmiş və müxtəlif marşrutlar üzrə xarakteristik qiymətləndirmələr aparılmışdır.

Açar sözlər: kompüter modeləşdirilməsi, dönəmə məntəqəsi, hərəkət dinamikası, yanacaq sərfi, hündürlük, program modulu.

Mövzunun aktuallığı

Müasir dövrdə müxtəlif tətbiqi program paketləri istifadəçilərə kifayət qədər vasitələr və metodlar təqdim edir ki, bunlardan da elmi tədqiqatlarda və tədris prosesində geniş istifadə olunur. Belə vasitələrdən biri də MATLAB paketidir. MATLAB paketi obyetyönlü, vizual və struktur programlaşdırmanın müasir imkanlarını özündə birləşdirən instrumental vasitə olub, riyazi modellərin vizuallaşdırılmasında geniş istifadə olunur. Müasir dövrdə hər bir texniki sahənin onun özünə məxsus effektiv paketinin mövcud olmasına baxmayaraq, MATLAB sisteminin ixtisaslaşdırılmış alətlər paketi və onun Simulink əlavəsi real tətbiqi məsələlərin həllində digər sistemlərlə müqayisədə güclü rəqabətə malikdir. İstər elmi tədqiqatlarda, istərsə də tədris prosesində qarşıya çıxan əsas problemlərdən biri də nəzəri biliklərin praktiki cəhətdən mənimsənilməsi üçün yeni texnologiyalardan düzgün istifadə olunmasıdır. Təqdim olunmuş məqalədə havada hərəkətin idarə edilməsində təyyarənin uçuşu üçün daha effektiv hava məkanının seçilməsi məsələsinə baxılmış, MATLAB sisteminin köməyi ilə müvafiq hesabatlar aparılmış və həll edilmiş problemlər vizuallaşdırılmış təsviri təqdim edilmişdir.

Məlum olduğu kimi, müasir təyyarələrdə HG-nin ekipajının özünün əsas fəaliyyətinin həyata keçirilməsi bilavasitə pilotaj-naviqasiya məsələlərinin həlli ilə sıx bağlıdır. Uçuş prosesində ekipaj kabinənin informasiya-idarəetmə sahəsi ilə qarşılıqlı təsirdə olaraq, çoxfunksiyalı indikatorlardan, müxtəlif tip displeylərdən və cihazlardan informasiyani qəbul edir və həmin informasiyalar əsasında müvafiq qərarlar qəbul edir [1, 2]. Xarici faktorların təsiri və naviqasiya avadalıqlarının imtinasi kimi xüsusi hallarda ekipaj güclü psixoemosional yüklemələrə məruz qalır və qərar qəbulu üçün məhdud vaxta malik olur ki, bu da UA-nın idarə olunmasında kritik səhvlerin yaranmasına gətirib çıxarıır (insan faktoru). Qeyd olunanları nəzərə alaraq qərar qəbuletmə zamanı pilot qarşısında qoyulan ciddi problemləri aşağıdakı kimi formalasdırmaq olar:

- Verilmiş istismar şərtləri daxilində təyyarənin aerodinamik xarakteristikalarını nəzərə alaraq optimal marşrutun seçilməsi;
- Müxtəlif təbiətli və qiymətlərinin sürətlə dəyişən informasiya əsasında bort sisteminin cari istismar şəratının kompleks qiymətləndirilməsi;
- Uçuşun davam etdirilməsinə təsir göstərə biləcək hava proqnozu əsasında operativ olaraq qərarın qəbul edilməsi və s.

Bu problemlərin həlli üçün əsas vasitə qərarqəbuletməni dəstəkləyən intellektual botr sistemindən istifadə edilməsidir.

Məsələnin qoyuluşu

Verilmiş müxtəlif tip trayektoriyalar üçün uçuşun modellədirilməsi əsasında qərarqəbulətmə blokunu təkmilləşdirilməsi məsələsinə baxaq. Bu məqsədlə həll olunacaq məsələlər aşağıdakılardır:

- Təyyarənin havada hərəkətinin riyazi modeli əsasında trayektoriyanın yanacaq-zaman xarakteristikasının qiymətləndirilməsi;
- Optimal dayaq nöqtərinə malik trayektoriyanın seçilməsi alqoritminin kompüter modelləşdirilməsi;
- Qurulmuş kompüter modeli əsasında nəticələrin alınması və müqayisəli analizi.

Məsələnin həlli

Müasir aeronaviqasiya verilənlər bazasında əvvəlcədən programlaşdırılmış böyük həcmli uçuş marşrutları yerləşir. Bu məlumatlara təyyarələrin qalxma və enmə aeroportları (məntəqələri) ilə yanaşı, marşrutu uyğun dönmə məntəqələri, uçuş müddəti, yanacaq sərfi haqqında informasiya da daxildir [3]. Belə planlaşdırılmış marşrutlardan istifadə edərkən bir sıra problemlər qarşıya çıxır [4]:

- Müəyyən mürəkkəb vəziyyətlərdə planlaşdırılmış trayektoriya optimal trayektoriya olmaya bilər;
- Müxtəlif səbəblərdən (məsələn, hava şəraiti ilə bağlı) marşrutun sonuncu məntəqəsi, yəni enmə məntəqəsi dəyişə bilər;
- Elə vəziyyət yarana bilər ki, pilot enmə məntəqəsinin dəyişdirilməsinə özü qərar versin;
- Qalxma və enmə məntəqələrini dəyişmədən seçilmiş trayektoriyada ciddi dəyişiklik edilə bilər.

Qeyd olunan şərtlər ekipaj qarşısında təyyarənin xarakteristikalarını nəzərə alaraq yeni dayaq məntəqələri seçməklə tpaektoriyani qiymətləndirmək məsələsini qoyur.

Programın icrası zamanı ilk öncə uçuş şərtləri seçilməlidir. Buna müvafiq olaraq hündürlük susmaya görə 10 km, başlanğıc sürət isə kreyser sürətinin 94%-nə bərabər götürülür. Eləcə də təyyarənin fiziki və həndəsi xarakteristikaları, mühərrinin xarakteristikaları və trayektoriya seçilir.

Alqoritmin əsasını aşağıdakı əməliyyatlar ardıcılılığı təşkil edir:

1. M sayda dönmə məntəqəsinə malik marşrutdan ibarət trayektoriya aşağıdakı şəkildə emal olunur: təyyarənin hərəkət istiqamətini dəyişməyən marşrutun dönmə məntəqələri kənarlaşdırılır. j sayda dönmə məntəqələrinə malik trayektoriya qövslərlə birləşdirilən ardıcıl düzətli hissələrdən ibarət olur.
2. Verilmiş M ədədinə görə havanın sürəti, təyyarənin ön tərəfdən müqavimət əmsalları və atmosfer parametrlərinin təyini;
3. Sürətin dəyişməsinin hesablanması (qərarlaşmış xətti uçuş zamanı $\Delta V = 0$);
4. Ön tərəfdən müqavimət və dərti qüvvəsinin korreksiya edilməsi, uçuş üçün tələb olunan dərti qüvvəsi və mühərrinin xarakteristikasına uyğun olaraq yanacağın ani sərfinən hesablanması;
5. Təyyarənin cari yerinin koordinatlarında düzəlişlər edilərək manevr nöqtəsinin başlanğıcına yaxınlaşmanın yoxlanılması;
6. Manevr nöqtəsinin başlanğıcına çatdıqda virajın hesablanması.
7. Bu proses $j-2$ dəfə təkrarlanır və sonda marşrutun $j-2$ -ci dönmə məntəqəsindən enmə məntəqəsinə qədər trayektoriya hesablanır.

Programın əsasını təyyarənin kütlə mərkəzinin hərəkətinin riyazi modeli təşkil edir. Tarazlaşmış hərəkət rejiminə baxaq. Bu o deməkdir ki, sabit hündürlükdə uçuş sürəti (m/s) əvvəlcədən verilmiş qiymətdən $\pm 0,05M$ xətanı aşmır. Bu halda uçuş aparatinin (təyyarənin) hərəkət dinamikası aşağıdakı sistem tənliklə ifadə oluna bilər:

$$\begin{cases} P = Q + G \\ G = Y \end{cases}$$

Burada P - tələb olunan dərti qüvvəsi, Q - ön tərəfdən havanın müqaviməti, G -ağırlıq qüvvəsi, Y - qaldırıcı qüvvəni göstərir.

Viraj zamanı qövslərə görə radiuslar hesablanaraq marşrutun dönmə məntəqəsində trayektoriyanın dönməsi həyata keçirilir [2]. Bu halda uçuş aparatinin hərəkətinin dinamikası aşağıdakı tənliklər sistemi ilə hesablanır:

$$\begin{cases} m \frac{dv}{dt} = P_p \cdot \cos \alpha - Q \\ G = Y \cdot \cos \gamma_c \\ Y \cdot \sin \gamma_c = + \frac{mv^2}{r} \end{cases}$$


Burada V -havanın sürəti, m -kütlə, r -virajın hesablanmış radiusu, α - həcum bucağı, γ_c - kren bucağı, P_p - malik olduğu dərti qüvvəsini göstərir.

Hesablamalar aparıldıqdan sonra ekranda aşağıdakı qrafiklər görünəcək: verrilmiş və hesablanmış trayektoriya; sürətin zamanın asılılığı; kren və həcum bucağı; ani yanacaq sərfiyatı; tələb olunan dərti qüvvəsi; artıq yüklenmə və qaldırıcı güc əmsali və s.

Şəhədəki tip məsələlərin modelini quraq:

- Uçuş müxtəlif hündürlüklərdə aparılır, uçuş marşrutları isə eynidir;
- Uçuş müxtəlif trayektoriyalarla aparılır, lakin başlanğıc və son məntəqə dəyişdirilmir.

Test olaraq 2 dönmə məntəqəsinə malik 1800 km uzunluqlu trayektoriyaya uyğun uçuşa baxılmışdır (Şəkil 1).



Şəkil 1. Təhlükəsiz uçuş trayektoriyaları: QM- qalxma məntəqəsi, EM- enmə məntəqəsi, DM- dönmə məntəqəsi

Şəkil 1-də QM və EM arasında 4 müxtəlif trayektoriya təsvir olunmuşdur. QM-EM birbaşa marşrutu göstərir. Dairələrlə geydə alınmış meteohadisə yerləri, QM-DM₁₁-EM, QM-DM₂₁-DM₂₂-DM₂₃-EM, QM-DM₃₁-DM₃₂-EM isə təklif olunan trayektoriyalardır. Meteohadisə yerlərindən keçməməsi səbəbindən təyyarərə düzətli trayektoriyasını dəyişərkən dönmə məntəqələrini elə seçməlidir ki, optimal uçuşu təmin edə bilsin. Manevləri aşmaq üçün müxtəlif dönmə məntəqələri seçilmişdir. Şəkildə göründüyü kimi dönmə məntəqələrinin sayı da hər bir trayektoriya üzrə müxtəlifdir.

Alınmış nəticələr və onların analizi

Program modulunun aprobasiyası məqsədi ilə TU-204 təyyarəsinin texniki xarakteristikalarından istifadə edilmişdir [5]. Məlumudur ki, dönmə məntəqələrində uçuşun istiqaməti dəyişilməlidir. Zamanın başlanğıcında uçuş sürəti $M_1=0,72$ götürülmüş və qəbul edilmişdir ki, təyyarə $M=0,77$ kreyser sürətinə qədər qalxa bilər. Müxtəlif hündürlüklərdə, lakin 2 eyni formalı və eyni uzunluqlu trayektoriyaların müqayisəli analizini aparaq. Verilənlər kimi hündürlükler olaraq $H_1=11$ km və $H_2=7$ km, təyyarənin başlanğıc kütləsini isə $m=95t$ daxil edək.

Cədvəl 1-də hər bir dönmə məntəqəsinə qədər koordinatlar, zaman, yanacaq sərfinin hesablanmış qiymətləri verilmişdir.

Müxtəlif hündürlüklərdə uçuşun modellşdirilməsindən alınan nəticələr

Cədvəl 1

Məntəqələr	X km	Y km	H=11 km		H=7 km	
			Zaman, san.	Yanacaq sərfi, kq	Zaman, san.	Yanacaq sərfi, kq
CSQM	200	0	0	0	0	0
DM1	600	450	2751	5014	2598	7189
DM2	1000	450	4510	8151	4299	11756
MSEM	1600	1000	8034	14464	7654	20816

CSQM-ciñaz üzrə standart qalxma məntəqəsi;

DM1-birinci dönmə məntəqəsi;

DM2-ikinci dönmə məntəqəsi;

SMEM-standart marşrut üzrə enmə məntəqəsi.

Hesablanmış nəticələrə əsasən demək olar ki, hündürlük artıqca dönmə məntəqəsində manevrin sonuna qədər uçuşun davam etmə müddətində artım o qədər də çox olmur, yanacaq sərfində isə əhəmiyyətli dərəcədə azalma müşahidə edilir. Qeyd edək ki, dönmə məntəqəsindən keçmə müddəti manevrin bitmə anı hesab edilir. Buradan belə bir nəticə çıxır ki, eyni trayektoriya ilə aşağı hündürlüklərdə uçuş daha çox yanacaq sərfi tələb edir. Hündürlüyü bir qədər də azaldıb hesblamar aparsaq yanacaq sərfi səbəbindən uçuşun mümkünşlüyünü müşahidə edirik.

Təsadüfi amillər baş verəkən hərəkət marşrutunun operativ dəyişdirilməsi məsəlesi də analiz edilmişdir. Bu məqsədlə eyni hündürlükdə, başlangıç və son məntəqələri eyni olan, lakin bu məntəqələr arasında təhlükəli meteohadisənin qeydə alınması səbəbindən düzxətli hərəkətin davam etdirilməsinin mümkün olmadığı hal üçün müxtəlif trayektoriyalar üzrə uçuşlara baxılmışdır.

Bort operativ sistemi tərəfindən təhlükədən kənarlaşmaq məqsədi ilə 3 marşrut trayektoriyası təklif olunur. Modelləşdirmə zamanı $H=11\text{ km}$, $M=0,77$, təyyarənin ilkin çekisi isə 95t götürülmüşdür. Cədvəl 2, 3, 4-də müxtəlif trayektoriyalar üçün dönmə məntəqələrinin koordinatları verilmiş, zaman və yanacaq sərfi hesablanmışdır.

Cədvəl 2

1-ci təhlükəsiz trayektoriya üzrə hesablamalar

Məntəqələr	1-ci trayektoriya			
	X, km	Y, km	Zaman, san	Yanacaq sərfi, kq
CSQM	0	0	0	0
MDP1	600	1100	5610	10120
MDP2	-	-	-	-
GASD	-	-	-	-
MSEM	1800	1600	11285	20167

Cədvəl 3

2-ci təhlükəsiz trayektoriya üzrə hesablamalar

Məntəqələr	2-ci trayektoriya			
	X, km	Y, km	Zaman, san.	Yanacaq sərfi, kq
CSQM	0	0	0	0
MDP1	1070	570	5500	95693
MDP2	1160	700	6090	10980
GASD	1250	1250	8570	15398
MSEM	1800	1600	11391	20370

Cədvəl 4

3-cü təhlükəsiz trayektoriya üzrə hesablamalar

Məntəqələr	3-cü trayektoriya			
	X, km	Y, km	Zaman, san.	Yanacaq sərfi, kq
CSQM	0	0	0	0
MDP1	1650	850	8295	14855
MDP2	1750	1100	9430	16892
GASD	-	-	-	-
MSEM	1800	1600	11630	20780

Cədvəl 5-də hər 3 trayektariya üçün müqayisəli analiz aparılmışdır.

Cədvəl 5

Trayektoriyaların müqaişəli xarakteristikası

№	Zaman		Gedilən məsafə		Yanacaq sərfi	
	San.	%	km	%	kq	%
1	11285	105	2552	105,98	20167	105
2	11391	107	2576	106,97	20370	107
3	11630	110	2629	109,18	20780	110

Analizin nəticələrində görünür ki, CSQM və MSEM arasında ən qısa təhlükəsiz trayektoriyanın uzunluğu 2552 km təşkil edir ki, bu da düzətli trayektoriyanın təxminən 106%-ni təşkil edir. Göründüyü kimi 1 №-li trayektoriya daha əlverişlidir. Digər tərəfdən manevrin edilməsi düzətli hərəkətlə müqayisədə böyük yanacaq sərfi tələb edir. Ona görə də 1 və 2 nömrəli trayektoriyalar müqayisə etdikdə zamana görə fərq 1%, yanacaq sərfinə görə isə fərq 1,2% təşkil edir. Alınan nəticələrə əsaslanaraq müəyyən təhlükəli vəziyyətlər üçün aşağıdakılardən təklif edilir:

- əvəlcə daha böyük ərazini əhatə edən təhlükəni keçmək, sonra isə təyin olunan məntəqəyə düzətli kursu davam etdirmək;
 - təhlükəli sahələr arasından keçmək özünü doğrultmur, çünki nə zamana, nə də yanacaq sərfinə qənaət etmək mümkün olmur;
 - ilkin kursdan daha çox meyl edən trayektoriya ilə də hərəkət etmək olmaz.
- Hazırlanmış kompüter modeli dönmə məntəqələri olan trayektoriyalar üzrə yanacaq-zaman xarakteristikalarını qiymətləndirməyə imkan verir:
- Müxtəlif hündürlüklərdə uçuş trayektoriyalarını, yanacaq sərfini hesablayır və analiz edir;
 - Hündürlüyü dəyişmədən müxtəlif sayıda dönmə məntəqələri üzrə uçuş trayektoriyasını hesablayır.

- İlkin verilənlər daxil edildikdən sonra nəticələr həm ədəd, həm də qrafik şəkildə ekrana çıxır.

Program modulunun əsas məqsədi tədris prosesində aviasiya məsələlərinin həllini vizual şəkildə tələbələrə göstərmək, həm də kompüter modelləşdirməsini praktiki olaraq öyrətməkdən ibarətdir. Nəzəri biliklərin praktiki həlli üçün kompüter modellərindən istifadə etmək tədris prosesində geniş istifadə olunmalıdır.

Gələcəkdə program modulunun funksional imkanlarını daha da genişləndirmək və trayektoriyanın hesablanması optimallaşdırma məsələsinə də baxılması nəzərdə tutulmuşdur.

ƏDƏBİYYAT

1. Ригмант В.В. ТУ-204 – Прошлое, настоящее, будущее // Аэрокосмическое обозрение. – 2006. – № 2. – с. 88–93.
2. Джандгава Г.И., Герасимов Г.И., Рогалев А.П. и др. Интеллектуальные интегрированные комплексы бортового оборудования маневренных летательных аппаратов // Приборы и системы. Управление, контроль, диагностика. – 2000. – № 8. – с. 8–14.
3. Аэродинамика самолета, Динамика полета. Под редакцией А.Ф.Бочарева и В.В. Андреевского. Москва, «Машиностроение», 2006.
4. Ефанов В.Н. Бортовые системы управления полетом: путь к свободному воздушному пространству // «Мир Авионики». – 2000. – № 1. – с. 11–21.
5. <https://www.airlines-inform.ru/commercial-aircraft/Tu-204-100.html>

ОЦЕНИВАНИЕ ТРАЕКТОРИИ ПОЛЕТА НА ОСНОВЕ КОМПЬЮТЕРНОГО МОДЕЛИРОВАНИЯ

I.M. İsmailov, Daş. Agamalieva

Несмотря на широкие возможности современных бортовых навигационных систем, пилоты в ряде случаев принимают участие в выборе траекторий полёта. Решение этой проблемы возложено, в основном, на бортовую интеллектуальную систему принятия решения.

В статье рассмотрено построение компьютерных моделей по одинаковым маршрутам для разных высот. Проанализированы вопросы оперативного изменения маршрутов при происшествии случайных факторов и проведена характеристическая оценка различных маршрутов.

Ключевые слова: компьютерное моделирование, поворотный пункт, динамика движения, расход топлива, высота, программный модуль.

THE EVALUATION OF THE FLIGHT TRAJECTORY BASED ON COMPUTER SIMULATION

İ.M. İsmailov, C.A. Agamalieva

Despite the wide possibilities of modern onboard navigation systems, in some cases pilots take part in the choice of the flight trajectory. The solving to this problem maked mainly with the on-board intelligent decision-making system. The article describes the construction of computer models on the same routes for different heights. The issues of operational change of routes in case of random factors are analyzed and a characteristic assessment of various routes is carried out.

Keywords: computer simulation, turning point, driving dynamics, fuel consumption, height, application package.

МОДИФИЦИРОВАННЫЙ LSB МЕТОД С КЛЮЧЕВЫМ ГРАФИЧЕСКИМ ФАЙЛОМ ДЛЯ СТЕГАНОГРАФИЧЕСКОГО СОКРЫТИЯ ИНФОРМАЦИИ В ГРАФИЧЕСКИХ ФАЙЛАХ

B.A. Kacumov

Национальная Академия Авиации

В статье рассмотрены базовые понятия и разделы современной стеганографии, модель стеганографической системы, а также изложены основные направления применения компьютерной и цифровой стеганографии. Для повышения надежности предложен модифицированный вариант метода наименее значащих битов (LSB) с двумя графическими файлами, один из которых выступает в роли ключа, а другой – контейнера.

Ключевые слова: стеганография, скрытие информации, компьютерная стеганография, цифровая стеганография, стеганографическая система, метод LSB.

Введение

Постановка проблемы. Как известно, одним из основных направлений защиты информации от несанкционированного получения и раскрытия является криптография, которая занимается вопросами скрытия смысла и содержания информации. Однако на практике часто бывают случаи, когда требуется скрыть не только содержание и смысл информации, а также факт ее наличия или передачи. Такими проблемами занимается стеганография, которая не заменяет, а дополняет криптографию. *Стеганография* (перевод с греческого означает тайнопись, steganos – секрет, тайна, а graphy – запись) – это наука о скрытой передаче информации путем сохранения втайне самого факта передачи [1].

Методы стеганографии строятся на основе особенностей форматов и структур контейнеров. Здесь под контейнером подразумевается несекретная информация или носитель информации, которая используется для скрытия сообщения. Исходя из формата представления информации в контейнере, реализуются или выбираются наиболее подходящие стеганографические методы. Эффективность методов скрытия информации зависит, прежде всего, от назначения, структуры и типа контейнера.

Последние годы разрабатываются стеганографические методы, основанные на возможностях и особенностях компьютерной техники, информационных систем и сетей, а также Интернета. Разделы стеганографии, занимающиеся такими методами, получили названия «компьютерная стеганография» и «цифровая стеганография». Достоинствами этих методов являются разнообразие контейнеров, большое количество механизмов внедрения информации в эти контейнера, удобство хранения и передачи заполненного контейнера.

В качестве контейнера в компьютерной и цифровой стеганографии используются носители информации, файлы данных, HTML-тексты, исходные тексты программ, обычные тексты, изображения, аудио-видео данные и т.д. Отметим, что утаивание факта существования важной информации в недокументированных протоколах также является стеганографией, только она применяется разработчиком программного обеспечения, о чем пользователь не знает [2].

Наиболее распространенными из методов цифровой стеганографии являются методы скрытия информации в графических файлах (BMP, JPG и т.д.). Одним из таких методов является метод наименее значащих битов (LSB – Least Significant Bit), который основывается на ограниченных способностях органов чувств человека, в следствии чего им очень тяжело различать незначительные вариации цвета.

Недостатком данного класса методов является то, что после внедрения информации контейнер отправляется по каналу связи и может оказаться в руках противника. Противник, получивший доступ к такому контейнеру и узнав о факте скрытия информации, может разгадать ее.

Для устранения этого недостатка в данной работе предлагается модифицированный вариант указанного метода – метод наименее значащих битов с двумя графическими файлами. Как видно из названия, в данном методе используются два графических файла, один из которых является контейнером, а другой – стеганографическим ключом. В контейнер вставляется не сама передаваемая информация, а информация об этой информации. Другими словами, с учетом последних двух битов RGB каналов пикселей второго графического файла (т.е. ключа) и битов скрываемой информации специальным образом меняются последние два бита RGB каналов пикселей контейнера. Так как файл-ключ не передается по каналу связи, то он не может быть известным противнику. А раскрытие информации только на основе модифицированного контейнера, который не содержит скрываемую информацию, невозможно.

Модель стеганографической системы

Основным понятием стеганографии является стеганографическая система или стегосистема [1,3].

Стеганографическая система (или **стегосистема**) – совокупность средств и методов, которые используются для формирования скрытого канала передачи информации. Другими словами, стеганографической системой называют совокупность сообщений, контейнеров и связывающих их преобразований (рис.1):

$$\text{SteqoSys} = (M, C, S, K, E, E^{-1})$$

Здесь M – множество всех сообщений. **Сообщением** $m \in M$ называют секретную информацию, наличие которой необходимо скрыть. C – множество всех контейнеров. **Контейнером** $c \in C$ называют несекретную информацию, которую используют для сокрытия сообщений (coverttext). Контейнер, не содержащий сообщения называется **пустым контейнером** (контейнер-оригинал). S – множество стеготекстов, т.е. заполненных контейнеров. **Заполненный контейнер** (контейнер-результат) – это контейнер, содержащий секретное сообщение. K – множества всех ключей. $k \in K$ стеганографический ключ (стегоключ), который используется для сокрытия и извлечения конкретной секретной информации.

E и E^{-1} – стеганографические преобразования, которые осуществляют следующие



Рис.1. Структурная схема стеганографической системы

отображения:

$$E: M \times C \times K \rightarrow S,$$

$$E^{-1}: S \times K \rightarrow M$$

Как видно из выражений, стеганографическое преобразование для сокрытия сообщения тройке «сообщение, пустой контейнер и ключ» сопоставляет стеготекст

(контейнер-результат), а извлечение сообщения паре «стеготекст и ключ» – полученное (исходное) сообщение. Другими словами,

$$E(m, c, k) = s,$$

$$E^{-1}(s, k) = m, \text{ где } m \in M, c \in C, s \in S, k \in K$$

Разделы современной стеганографии

По технологии реализуемых методов и используемых средств стеганографию можно разделить на три раздела [1].

Классическая стеганография основана на традиционных способах и методах скрытия секретных сообщений. Классические методы стеганографии используются с древних времен. К ним относятся такие методы, как татуировка на голове бритого посланца, запись информации на дощечках, покрытых воском, запись информации на полосках щелка, запись информации на боковой стороне колоды карты, запись информации под этикеты и почтовой марки, отметка букв в книге, газете или журнале острой иглой, акrostихи, метод испорченной пишущей машинки, алфавит Морзе, использование музыкальных нот, кардиограммы, кроссворда, использование специальных и симпатических чернил, фотографические микроточки и т.д.

Компьютерная стеганография – направление классической стеганографии, основанное на использование особенностей компьютерной техники и специальных свойств компьютерных форматов данных и носителей информации. При этом электронное сообщение или файл скрывается в другом электронном сообщении, файле или носителе информации. Сегодня существует значительное количество методов компьютерной стеганографии для сокрытия электронной информации или файлов. В качестве примеров можно привести следующие методы:

- вложение аудио-видео или текстового файла в другой информационный или даже в большой графический файл;
- использование специальных форматов и структур текстов (коды и регистры символов, позиций букв, смещение слов, предложений, абзацев, последовательности слов или расстояния между словами);
- использование зарезервированных для расширения (невидимых) полей компьютерных форматов данных;
- использование особенностей файловой системы;
- скрытие информации в неиспользуемых местах дисков;
- использование метаданных компьютерных файлов, в т.ч. аудио-видео файлов;
- скрытие информации в исходных кодах программ, веб страниц и т.д.

Цифровая стеганография – направление классической стеганографии, основанное на сокрытии или внедрении дополнительной информации в цифровые объекты, вызывая при этом некоторое искажение этих объектов. Как правило, такими объектами являются мультимедийные объекты (изображения, видео, аудио, текстуры 3D-объектов). Внесение изменений в таких объектах находится ниже среднестатистического порога чувствительности человека, что не приводит к заметным искажениям их. Кроме того, для сокрытия информации часто используют оцифрованные объекты, изначально имеющие аналоговую природу. Так, в результате оцифровки в них всегда присутствует шум квантования. Поэтому в дальнейшем при воспроизведении этих объектов появляются дополнительные аналоговые шумы и нелинейные искажения аппаратуры, что способствует незаметности скрытой информации [5,6].

Методы цифровой стеганографии, в основном, реализуются на базе следующих подходов:

- замена младших битов пикселей изображения битами скрываемой информации (картинка кажется совсем не изменившейся);

- замена младших битов в частотном спектре изображения битами скрываемой информации;
- шумы, не зависящие от сигнала, заменяются зашифрованным потоком данных, который статически выглядит так же, как и шум.

Основные направления применения компьютерной и цифровой стеганографии

В настоящее время стеганографические методы развиваются и применяются в следующих тесно связанных между собой и имеющих одни корни направлениях.

Встраивание информации с целью ее скрытой передачи. В файлах разного формата встраиваются передаваемые секретные данные, так чтобы это не привлекало к себе внимание. Причины этому могут быть разные: пользователь хочет вести секретные переговоры, избежать контроля, не привлекать к себе внимания секретных служб, вывезти контрабандой данные из компании или государства и т.д.

Встраивание цифровых водяных знаков (digital watermarking). Технология цифровых водяных знаков (ЦВЗ) используется для защиты интеллектуальной собственности, представленной в цифровом виде, в том числе авторских и имущественных прав на цифровые изображения, фотографии или другие оцифрованные произведения искусства. Она применяется, в основном, для защиты от несанкционированного копирования и использования. Для этого в защищаемый объект встраивается невидимые цифровые метки, т.е. ЦВЗ. Данный метод получил название от известного способа защиты ценных бумаг (в том числе и денег) от подделки. ЦВЗ могут содержать некоторый аутентичный код, информацию о собственнике, либо какую-нибудь управляющую информацию.

Встраивание идентификационных номеров (fingerprinting). Технология встраивания идентификационных номеров подобна технологии ЦВЗ. Однако ЦВЗ для всех копий продукции являются идентичными, а в случае идентификационных номеров каждая защищенная копия имеет свой уникальный встраиваемый номер – «отпечатки пальцев». Он позволяет производителю отслеживать дальнейшую судьбу своей продукции. В случае незаконного тиражирования «отпечатки пальцев» укажут на покупателя, от кого это исходит.

Встраивание заголовков (captioning). Технология встраивания заголовков применяется, в основном, для маркирования цифровых изображений, аудио- и видеофайлов в больших электронных хранилищах (библиотеках), подписи медицинских снимков, нанесения легенды на карту и т.д.

Основные этапы реализации компьютерной и цифровой стеганографии

Скрытие информации методами цифровой стеганографии осуществляется на несколько этапов.

Этап I. Подготовка передаваемого сообщения. Прежде, чем начинать процедуру стеганографического сокрытия, необходимо соответствующим образом подготовить файл, содержащий скрываемое сообщение, при необходимости преобразовать ее в двоичный формат. Этот файл называется информационным файлом.

Этап II. Выбор стеганографического метода. На данном этапе в зависимости от характера информационного файла определяется стеганографический метод скрытия. Здесь выясняется какой стеганографический подход будет использован: сокрытие информационного файла в текстовом файле, встраивание сообщения в структуре файлов данных, в изображение или аудио-видео данные и т.д.

Этап III. Выбор стеганографической программы. Следующим этапом процесса стеганографического скрытия информации является выбор программного обеспечения. На сегодняшний день существует множество программ, реализующие разные стеганографические методы. В Интернете можно найти большое количество платных и бесплатных стеганографических программ. Эти программы рассчитаны как для среды Windows, так и для других платформ (например, Unix).

Этап IV. Выбор контейнера. Четвертым этапом в процессе стеганографии является выбор контейнера для сокрытия информации. Выбор контейнера зависит от стеганографического метода и программы, реализующей данный метод.

Этап V. Встраивание информационного файла в контейнер. После выбора стеганографического метода и программного обеспечения можно встраивать подготовленный информационный файл в выбранный файл-контейнер. Для усиления защиты дополнительно можно зашифровать информационный файл криптографическим методом или сжать архиватором, а потом применять стеганографический метод.

Этап VI. Отправление стегосообщения. Последним этапом в процессе стеганографии является отправление контейнера со спрятанным информационным файлом по определенному стегоканалу.

Получатель должен декодировать полученное стегосообщение и извлекать из него исходное сообщение.

Метод LSB – наименее значащих битов

Как отметили выше, один из наиболее известных методов цифровой стеганографии является метод наименее значащих битов, суть которого заключается в следующем [2,3,6,7].

Пусть в качестве контейнера используется 24 битовое растровое RGB изображение. В таком изображении каждая точка (пиксель) кодируется тремя байтами, определяющие соответственно интенсивность красного (Red), зеленого (Green) и синего (Blue) цветов. Значения этих трех байтов вместе определяет оттенок данного пикселя. В этих байтах младшие биты (биты справа) вносят незначительный вклад в изображение по сравнению со старшими. Замена одного или двух младших битов этих байтов приведет к незаметной для человеческого глаза модификации изображения.

Для наглядности приведем пример. Пусть необходимо скрыть сообщение «LSB» – название стеганографического метода в 24 битовом растровом RGB изображении. Двоичный вид сообщение «LSB» будет «01001100 01010011 01000010». Поэтому следует встраивать в изображение эту последовательность, для чего требуется четыре пикселя (т.е. двенадцать байтов) изображения. Ниже в таблице приведены значения битов до и после внедрения данной последовательности в четыре пикселя изображения (таб.1).

Таблица 1

Пример изменения битов пикселей графического файла

Канал цвета	Код цвета пикселя до изменения		Код цвета пикселя после изменения	
	Десятичный код	Двоичный код	Десятичный код	Двоичный код
R	36	00100100	37	00100101
G	201	11001001	200	11001000
B	121	01111001	123	01111011
R	105	01101001	104	01101000
G	108	01101100	109	01101101
B	24	00011000	25	00011001
R	141	10001101	140	10001100
G	23	00010111	23	00010111
B	206	11001110	205	11001101
R	125	01111101	124	01111100
G	42	00101010	40	00101000
B	68	01000100	70	01000110

Как видно из таблицы, при изменении последних двух битов цвет пикселей меняется так незначительно, что практически невозможно различать цвета до и после внедрения информации.

Модифицированный LSB метод с ключевым графическим файлом

Известно, что метод наименее значащих битов имеет следующий недостаток: так как заполненный контейнер отправляется по открытому каналу связи, то он может быть захвачен

противником, что дает ему возможность раскрывать скрываемую информацию. Для устранения указанного недостатка автором статьи предложен метод наименее значащих битов с двумя графическими файлами, который рассматривается ниже [8].

В данном методе используются два графических файла (например, 24 битовые растровые RGB изображения) PIC1 и PIC2, размеры и графические параметры которых одинаковы. Графический файл PIC1 является стеганографическим ключом, который имеется у обеих сторон и используется для сокрытия и раскрытия информации. Стороны обмениваются данным файлом заранее по скрытому каналу или по предварительной договоренности берут из какого-то открытого источника, например, из некоторого Интернет сайта.

Графический файл PIC2 используется отправителем в качестве контейнера для сокрытия информации, после чего отправляется получателю. Следует отметить, что в контейнер вставляется не сама передаваемая информация, а информация об этой информации. Последние биты RGB каналов пикселей контейнера меняются специальным образом на основе графического файла PIC1 и передаваемой информации. Получив модифицированный файл PIC2, получатель восстанавливает скрываемую информацию из него, используя имеющегося заранее у него графический файл PIC1.

Так как файл PIC1 не передается по каналу связи и не известен противнику, то раскрытие информации невозможно только на основе модифицированного контейнера, т.е. графического файла PIC2.

Передаваемая (скрываемая) информация заранее преобразуется в двоичный вид, т.е. в последовательность «0» и «1». При этом для усиления защиты данная информация может быть заранее зашифрована.

Согласно предложенному здесь методу в каждый пиксель изображения встраиваются три бита, т.е. по одному биту в каждый канал цветов. Поэтому зависимость объема скрываемой информации от размера контейнера будет:

$$L \leq 3*I$$

где L – размер (в битах) скрываемой информации, т.е. количество скрываемых битов, I – количества пикселей контейнера, т.е. изображения PIC1 (в том числе PIC2).

Однако в каждый байт пикселей контейнера можно встраивать и по два бита (шесть бит в каждый пиксель). В таком случае, вышеприведенная зависимость получит вид:

$$L \leq 6*I$$

Алгоритм сокрытия информации в графическом файле. Берется первый бит передаваемой информации и сравнивается последним (первым справа) битом первого байта первого пикселя PIC1. Если они одинаковы, то последний (первый справа) бит первого байта первого пикселя PIC2 меняется на «1», в обратном случае на «0» (оператор эквиваленция). Потом второй бит передаваемой информации, сравнивается с предпоследним (вторым справа) битом первого байта первого пикселя PIC1. Если они одинаковы, то предпоследний (второй справа) бит первого байта первого пикселя PIC2 меняется на «1», в обратном случае на «0». Третий бит передаваемой информации, сравнивается с последним битом второго байта первого пикселя PIC1. Если они одинаковы, то последний бит второго байта первого пикселя PIC2 меняется на «1», в обратном случае на «0». Четвертый бит передаваемой информации, сравнивается с предпоследним битом второго байта первого пикселя PIC1. Если они одинаковы, то предпоследний бит второго байта первого пикселя PIC2 меняется на «1», в обратном случае на «0». Пятый бит передаваемой информации, сравнивается с последним битом третьего байта первого пикселя PIC1. Если они одинаковы, то последний бит третьего байта первого пикселя PIC2 меняется на «1», в обратном случае на «0». Шестой бит передаваемой информации, сравнивается с предпоследним битом третьего байта первого пикселя PIC1. Если они одинаковы, то предпоследний бит третьего байта первого пикселя PIC2 меняется на «1», в обратном случае на «0» (рис.2).

Таким образом, путем циклического повторения вышеописанной процедуры сравниваются все биты передаваемой информации последними двумя битами

соответствующих (по порядковому номеру) пикселей PIC1 и в зависимости от результатов сравнения производится изменения последних битов соответствующих пикселей PIC2. В результате получается измененный графический файл PIC2, который не содержит передаваемую информацию, так как в него вставлена только информация об отличии или совпадении битов передаваемой информации и с битами графического файла PIC1 (таб.2).

Таблица 2

Пример изменения битов пикселей графического файла PIC2

Номер пикселя	Байт файла ключа (PIC1)	Передаваемые биты	Байт файла контейнера до вставки	Байт файла контейнера после вставки	Замечание
1	10001111	01	00011100	00011110	последний бит не изменен предпоследний бит изменен
	00111100	10	11000111	11000110	последний бит изменен предпоследний бит не изменен
	11111001	01	10001101	10001100	последний бит изменен предпоследний бит не изменен

Модифицированный файл PIC2 передается отправителем в адрес назначения без какой-либо опасности. Так, если злоумышленник даже заподозрит, что отправляемый файл PIC2 изменен (или в него вставлены данные) и попытается извлекать скрываемую информацию, то он этого не может сделать, так как файл PIC1 ему не известен.




Рис.2. Схема работы LSB метода с ключевым графическим файлом

Ниже приводится вышеописанный алгоритм. Пусть $T = \{t_i\}_L$ – последовательность битов передаваемой информации, $F = \{f_y^k\}$ и $G = \{g_y^k\}$ – матрицы последовательностей битов графических файлов PIC1 и PIC2. Здесь $i = \overline{1, I}$ – номер пикселя изображения, $j = \overline{1, 8}$ – номер бита в байте, $k = \overline{1, 3}$ – номер байта (канала) цвета пикселя. Тогда алгоритм метода LSB с двумя графическими файлами (24 битовые растровые изображения) будет иметь следующий вид:

1. Начало
2. Определение $T = \{t_i\}$

/* последовательность битов передаваемой информации

```

3. Определение  $F = \{f_y^k\}$  /* последовательность битов файла PIC1
4. Определение  $G = \{g_y^k\}$  /* последовательности битов файла PIC2
5.  $l = 1$  /* номер бита передаваемой информации
6.  $i = 0$  /* номер пикселя изображения
7.  $k = 1$  /* номер канала (байта) пикселя
8. Если  $t_l = f_{i8}^k$ , тогда  $g_{i8}^k = 1$ , иначе  $g_{i8}^k = 0$ 
9. Если  $t_{l+1} = f_{i7}^k$ , тогда  $g_{i7}^k = 1$ , иначе  $g_{i7}^k = 0$ 
10.  $l = l + 2$ 
11. Если  $l > L$ , тогда перейти к пункту 15
12.  $k = k + 1$ 
13. Если  $k \leq 3$ , тогда перейти к пункту 8
14.  $i = i + 1$ 
15. Перейти к пункту 7
16. Сохранить последовательность битов  $G = \{g_y^k\}$  в графическом файле PIC2
17. Отправить PIC2 получателю.
    Конец.

```

Пример работы метода наименее значащих битов с двумя графическими файлами приведен на рисунке 2. Как видно из рисунка, для сокрытия информации «011001» в контейнер вставляется информация «101000».

Алгоритм извлечения информации из контейнера – графического файла. Получатель для извлечения информации выполняет обратную процедуру на основе графического файла PIC2, т.е. последовательно анализируются последние два бита всех трех каналов пикселей PIC2. Если последний бит первого байта первого пикселя PIC2 равно единице, то первый бит полученной информации принимается равным последнему биту первого байта первого пикселя PIC1, в обратном случае обратному значению этого бита. Далее аналогичным образом рассматриваются предпоследний бит первого байта первого пикселя, последний и предпоследний биты второго, третьего байтов и т.д. (рис.3).

Из рисунка 3 видно, что в контейнере, т.е. в графическом файле PIC2 получена последовательность «101000», однако используя графический файл PIC1 получатель извлекает информацию «011001».

С учетом вышеописанных обозначений, алгоритм извлечения информации из контейнера приведен ниже:

- Начало
- Инициализация строки $T = \{t_l\}$ /* последовательность битов полученной информации
- Определение $F = \{f_y^k\}$ /* последовательность битов файла PIC1
- Определение $G = \{g_y^k\}$ /* последовательности битов файла PIC2
- $i = 0$ /* номер пикселя изображения
- $k = 1$ /* номер канала (байта) пикселя
- $l = 1$ /* номер бита полученной информации
- Если $g_{i8}^k = 1$, тогда $t_l = f_{i8}^k$, иначе $t_l = \bar{f}_{i8}^k$
- Если $g_{i7}^k = 1$, тогда $t_{l+1} = f_{i7}^k$, иначе $t_{l+1} = \bar{f}_{i7}^k$
- $l = l + 2$
- $k = k + 1$
- Если $k \leq 3$, тогда перейти к пункту 8
- $i = i + 1$
- Перейти к пункту 7

- Выдать последовательность битов $T = \{t_l\}$, представляющая полученную информацию
- Конец.




Рис.3. Схематическое описание процедуры извлечения информации из контейнера

Заключение

Разработанный метод LSB с двумя графическими файлами позволяет устранить недостаток обычного LSB метода. В данном методе в один графический файл, который является контейнером, вставляется информация о скрываемом сообщении, а не само сообщение. Информация о сообщении составляется на основе этого сообщения и некоторого другого графического файла, называемого стеганографическим ключом. Так как стеганографический ключ не передается по каналу связи, то более надежно обеспечивается защита скрываемой информации.

Следует отметить, что в качестве контейнера могут быть использованы графические файлы любого формата (bmp, jpg, gif и т.д.). Здесь единственным требованием является то, что оба графических файла (контейнер и ключ) должны быть одного формата и размера.

ЛИТЕРАТУРА

- Касумов В.А. Основы информационной безопасности. Баку. Академия МНБ, 2009. 340 с.
- Васина Т.С. Обзор современных алгоритмов стеганографии. //Электронное научно-техническое издание «Наука и образование». – 2012. №4. <http://technomag.edu.ru/doc/370605.html>.
- Morkel T., Eloff J.H.P., Olivier M.S. "An Overview of Image Steganography" // Proceedings of the Fifth Annual Information Security South Africa Conference (ISSA2005), Sandton, South Africa, June/July 2005 (Published electronically).
- Cachin C. "An Information-Theoretic Model for Steganography" // Proceedings of 2nd Workshop on Information Hiding (D. Aucsmith, ed.), Lecture Notes in Computer Science, Springer, 1998.
- Artz D. "Digital Steganography: Hiding data within Data". // IEEE Internet Computing Journal, June 2001.
- Nath J., Nath A. "Advanced Steganography Algorithm using Encrypted secret message". //International Journal of Advanced Computer Science and Applications. Vol.2, No.3, March 2011.

7. Malik M., Gaurav, Sharma A.K., Singh P. "Spatial Data Authentication through Novel Extended Hashing Algorithm in Steganography". // International Journal of Computer Application. Issue 1, Vol. 2, December 2011. pp.126-134.
8. Касумов В.А. Метод наименее значащих битов с двумя графическими файлами для скрытой передачи информации. // Системи оброботки інформації. Харківський університет Повітряних Сил ім. І.Кожедуба. 2014. Випуск 2(118), том 2. Проблеми і перспективи розвитку IT-індустрії. Стр. 88-90

QRAFİK FAYLLARDA İNFORMASIYANIN STEQANOQRAFİK GİZLƏDİLMƏSİ ÜÇÜN AÇAR QRAFİK FAYLLA MODİFİKASIYA OLUNMUŞ LSB ÜSULU V.Ə. Qasimov

Məqalədə müasir steqanoqrafiyanın baza prinsiplərinə və bölmələrinə, steqanoqrafik sistemin modelinə baxılmış, kompiütər və rəqəmsal steqanoqrafiyanın əsas tətbiq istiqamətləri şərh edilmişdir. Etibarlılığın yüksəldilməsi üçün biri açar, digəri isə konteyner olan iki qrafik fayldan istifadəni nəzərdə tutan ən az əhəhmiyyətli bitlər (LSB) üsulunun modifikasiya olunmuş variansi təklif edilmişdir.

Açar sözlər: steqanoqrafiya, informasiyanın gizlədilməsi, kompiütər steqanoqrafiyası, rəqəmsal steqanoqrafiya, steqanoqrafik sistem, LSB üsulu.

MODIFIED LSB METHOD WITH KEY GRAPHIC FILE FOR STEGANOGRAPHIC COVERING OF INFORMATION IN GRAPHIC FILES V.A. Gasimov

In the article the basic concepts and sections of modern steganography, the model of the steganographic system are considered, and also main directions of application of computer and digital steganography are outlined. To improve the reliability, a modified version of the least significant bits (LSB) method with two graphic files, one of which is a hiding key and the other is a container, is proposed.

Keywords: steganography, covering of information, computer steganography, digital steganography, steganographic system, LSB method.

3D KOMPÜTER MODELİNDE DÜZ XƏTLƏ MÜSTƏVINİN QARŞILIQLI VƏZİYYƏTİNİN TƏHLİLİ ÜÇÜN AUTOCAD-A İŞLƏNMİŞ ƏLAVƏ

M.R. Mustafayev, S.M. Rəhimova, N.C. Rəhimova*

Milli Aviasiya Akademiyası, Azərbaycan Texniki Universiteti*

Məqalədə düz xətlə müstəvinin qarşılıqlı vəziyyətinin təhlili algoritmi, düz xətlə müstəvinin kəsişmə nöqtəsinin təyini üçün yeni qrafiki üsul təklif olunmuş və 3D sistemində düz xətlə müstəvinin qarşılıqlı vəziyyətinin təhlili üçün AutoCAD qrafiki paketi işlənmiş əlavə verilmişdir. Əlavənin programlaşdırılmasında AutoLISP, dialog pəncərələrinin yaradılmasında isə DCL algoritmik dilindən istifadə olunmuşdur.

Açar sözlər: düz xətlə müstəvinin qarşılıqlı vəziyyəti, 3D kompüter modeli, AutoCAD, AutoLISP, DCL

AutoCAD paketində fəza məsələlərinin həlli zamanı bir şox hallarda düz xətlə müstəvinin qarşılıqlı vəziyyətini təhlil etmək zərurəti yaranır, lakin onun həllinə dair paketdə komanda nəzərdə tutulmamışdır. Bu səbəbdən də belə bir əlavənin işlənilməsinə ehtiyac vardır.

Fəzada verilmiş müstəvi ilə verilmiş düz xəttin qarşılıqlı olaraq bir-birinə paralel və kəsişən ola bilər. Müstəviyə parallel olan düz xətt xüsusi halda müstəvinin üzərinə də düşə bilər. Müstəvi ilə kəsişən düz xətt müstəviyə perpendikulyar və ya onunla itibacaq əmələ gətirə bilər.

AutoCAD paketində bu tip məsələlər iki variantda həll oluna bilər. İnteraktiv və paket rejimlərində. Məlumdur ki, interaktiv rejimdə verilənlər istifadəçi tərəfindən verilir və nəticə də onun tərəfindən qəbul edilir. Paket rejimində isə, hər hansı məsələnin həlli üçün yerinə yetirilən proqramdan bu komandaya müraciət olunur və alınan nəticə proqramda istifadə olunaraq məsələnin həlli davam etdirilir. Əlavənin işlənilməsi zamanı bu tələblər nəzərə alınmalıdır. Həminin interaktiv rejimdə işləyəcək əlavədə nəzərə alınmalıdır ki, istifadəçi verilənləri həm "klavyatura"dan həm də "ekran"da göstərməkə daxil edə bilsin.


Fəzada P_1 və P_2 nöqtələri ilə verilmiş düz xəttlə P_3, P_4, P_5 nöqtələri ilə verilmiş müstəvinin təhlilini nəzərdən keçirək.

Məlumdur ki, AutoCAD paketində Dünyəvi koordinat sistemi(DKS) ilə yanaşı istənilən sayda istifadəçi koordinat sistemi (İKS)yaratmaq mümkündür. Odur ki, koordinat başlangıcı P_3 nöqtəsində olan xOy müstəvsi isə P_3, P_4, P_5 nöqtələri ilə verilmiş müstəvi üzərinə düşən koordinat sistemi götürək və P_1 və P_2 nöqtələrinin koordinatlarını İKS-də müəyyən edək.

Əgər $ziP_1 = ziP_2$ (ziP_1, ziP_2 – uyğun olaraq fəzada P_1 və P_2 nöqtələri ilə verilmiş düz xəttin İKS-də z koordinatlarıdır, İKS-də nöqtənin koordinatlarına "i" əlavə olunmuşdur) olarsa - düz xətt müstəviyə paralleldir və düz xətlə müstəvi arşındı məsafə ziP_1 bərabərdir. Xüsusi halda $ziP_1 = ziP_2 = 0$ olarsa düz xətt müstəvi üzərindədir.

Əgər P_1 və P_2 nöqtələrinin İKS-də $xiP_1 = xiP_2$ və $yiP_1 = yiP_2$ olarsa düz xətt müstəviyə perpendikulyardır və onların kəsişmə nöqtəsi İKS-də $P_{ki}(xiP_1, yiP_1, 0)$ olur.

Əgər $xiP_1 \neq xiP_2$, $yiP_1 \neq yiP_2$ və $ziP_1 \neq ziP_2$ olarsa düz xətt müstəvi ilə iti bucaq əmələ gətirir. Onların kəsişmə nöqtəsini və müstəvi ilə əmələ gətirdiyi bucağın təyin olunma məsələsini nəzərdən keçirək. Məlumdur ki, düz xətlə müstəvinin



Şəkil 1. Düz xətt ilə müstəvinin kəsişmə nöqtəsinin təyini modeli

kəsiçmə nöqtəsinin təyini həm analitik həm də qrafiki üsulla həll oluna bilər. Qrafiki redaktorlarda əsasən qrafiki üsula üstünlük verilir. Bu məsələnin qrafiki usulla həlli Tərsimi həndəsə kursunda, düz xətt və müstəvinin iki qarşılıqlı perpendikulyar proyeksiya müstəviləri üzərindəki təsvirlərdən istifadə etməklə həyata keçirilir. Bu üsul çox qurma əməliyyatı və müvafiq olaraq maşın vaxtı tələb etdiyindən əlverişli deyildir. Bu səbəbdən də, müasir kompüter texnologiyalarından istifadə etməklə 3D kompüter modelində düz xəttlə müstəvinin kəsiçmə nöqtəsinin təyini üçün yeni daha sadə üsula ehtiyac vardır. Bu məsələni, proyeksiya müstəvisi üzərindəki nöqtənin proyeksiyasının öz üzərinə düşməsi xassəsindən istifadə edərək aşağıdakı kimi həll etmek olar. Koordinat başlangıcı P_3 nöqtəsində olan xOy müstəvsi verilmiş $P_3P_4P_5$ müstəvisi üzərinə düşən İstifadəçi koordinat sistemini götürək və P_1 və P_2 nöqtələrinin proyeksiyasını IKS-in xOy müstəvsi üzərində alaq. P_1 və P_2 nöqtələrinindən keçən düz xətlə, bu nöqtələrin xOy müstəvsi üzərindəki P_{10} və P_{20} ortogonal proyeksiyalarından keçən düz xəttin (düz xəttin müstəvi üzərindəki ortogonal proyeksiyası düz xəttidir) kəsiçmə nöqtəsi düz xətlə müstəvinin kəsiçmə nöqtəsi olur. Belə ki, kəsiçmə nöqtəsi P_k həm müstəviyə həm də düz xəttə aid olduğundan, müstəvi üzərində olması şərtindən onun proyeksiyası öz üzərinə düşür, digər tərəfdən P_k -nın düz xətdin üzərində olması şərtindən onun proyeksiyası düz xəttin proyeksiyası üzərində olmalıdır. Göründüyü kimi P_{10} və P_{20} nöqtələrinindən keçən düz xətt kəsiçmə nöqtəsindən keçməlidir.

Qeyd olunanlardan göründüyü kimi, düz xəttlə müstəvinin kəsiçmə nöqtəsi düz xəttin müstəvi üzərindəki ortogonal proyeksiyası ilə düz xəttin kəsiçmə nöqtəsidir.

Həndəsədən məlum olduğu kimi, düz xətlə müstəvi arasında bucaq, düz xətlə onun müstəvi üzərindəki proyeksiyası arasındaki bucağa bərabərdir və aşağıdakı kimi hesablanıb bilər.

$$\phi = \arctg\left(\frac{z|P_1}{|P_{10} P_k|}\right)$$


Paket rejimində düz xəttlə müstəvinin qarçılıqlı vəziyyətinin təhlili üçün AutoCAD-da işlənmiş əlavə aşağıda verilmişdir.

p1,p2 noqteleri ile verilmiş duz xetle p3,p4,p5 noqteleri ile verilmiş
mustəvinin qarsılıqlı vəziyyətinin tehlili
(defun c:dxmqv (p1 p2 p3 p4 p5 pt1 pt2 pt3)
(setq aspa nil pk nil)
(command "view" "SWI" (command "line" p1 p2 "" "line" p3 p4 p5 p3 ""))
(command "ucs" "3" p3 p4 p5) (setq as1 nil)
(setq p1u(cal"w2u(p1)") p2u(cal"w2u(p2)") p3u(cal"w2u(p3)") p4u(cal"w2u(p4)")
p5u(cal"w2u(p5)")) (setq kod 1000)
Duz xəttin müstəviyə paralelliyinin yoxlanılması
(if(eq kod 1000)(progn(if(eq (nth 2 p1u) (nth 2 p2u))(progn
(setq kod 1 aspa "Düz xətt müstəviyə paraleldir-kəsişmə noqtəsi yoxdur" pkw nil fis nil))))
(if(eq kod 1)(progn(if(and (eq (nth 2 p1u) 0)(eq (nth 2 p2u) 0))
 (progn (setq kod 10 aspa "Düz xətt müstəvi üzərindədir")))))
Düz xəttin müstəviyə perpendikulyarlığının yoxlanılması
(if(eq kod 1000)(progn(if (and (equal (nth 0 p1u)(nth 0 p2u) 0.001)
 (equal (nth 1 p1u)(nth 1 p2u) 0.001))(progn
(setq kod 20 aspa " Düz xətt müstəviyə perpendikulyardır-kəsişmə noqtəsinin koordinatları:"
pk(list (nth 0 p1u) (nth 1 p1u) 0) pkw(cal"u2w(pk)))))))
(if(eq kod 1000)(progn(setq pk (cal"ilp (p1u,p2u,p3u,p4u,p5u)"))(setq pkw(cal"u2w(pk)"))
(setq kod 2 aspa "Düz xətlə müstəvi kesişir-kəsişmə noqtəsinin koordinatları")
(setq zip1 (abs(nth 2 p1u))) (setq p10(list (nth 0 p1u)(nth 1 p1u) 0
1 (distance p10 pk))(setq fi(cal"atan(zip1/l)")
fis(list " Düz xətlə müstəvi arasındakı iti bucaq =:" fi "der"))))


```
(setq mus1(read(strcat pt1)))(set mus1 aspa)
(setq mus1(read(strcat pt2)))(set mus1 pkw)
(setq mus1(read(strcat pt3)))(set mus1 fis)
(princ))
```

Bu proqrama müraciət (c:dxmqv p1 p2 p3 p4 p5 "pk1" "pk2" "pk3") şəklində olur.
p1, p2, p3, p4, p5 düz xətt və müstəvinin verildiyi nöqtələr (proqrama verilənlər) pk1, pk2, pk3 isə alınanlardır (pk1-düz xəttlə müstəvini qarçılıqlı vəziyyətinin sözlə ifadəsidir, pk2-kəsiçmə nöqtəsinin köördinatlarıdır, pk3- düz xətlə müstəvi arasındaki iti bucağın dərəcə ilə qiymətidir).

İnteraktiv rejimdə verilənlər istifadəçi tərəfindən verilir və nəticə qəbul edilir. Qeyd olunduğu kimi istifadəçi verilənləri həm "klavyatura"dan həm də "ekran"da göstərməklə daxil edə bilər.



Şəkil 2



Şəkil 3

Proqrama müraciət etdikdə şəkil 2-də göstərilən pəncərə açılır. Əgər "kod=" pəncərəsinin qarşısında "1" yazılıqdan sonra "OK" düyməsi basılırsa kompüter ekranда p3, p4, p5 və p1, p2 nöqtələrinin göstərilməsini tələb edir və bütün nöqtələr verildikdən sonra təhlil üçün yuxarıda verilmiş (c:dxmqv (p1 p2 p3 p4 p5 pt1 pt2 pt3).) programına müraciət edir. Əgər "kod=" pəncərəsinin qarşısında "2" yazılaraqnra "OK" düyməsi basılırsa kompüter ekranда şəkil 3-də göstərilən pəncərəni açır və koordinatların qiyməti uyğun olaraq yazılıqdan sonra "OK" düyməsi basılırsa kompüter təhlil üçün (c:dxmqv (p1 p2 p3 p4 p5 pt1 pt2 pt3)) programına müraciət edir.

Şəkil 2 və 3-də verilmiş dialoq pəncərələrini yaratmaq üçün DCL (Dialogue Control Language, başqa sözlə-dialoq pəncərələrinin yaradılması üçün dil) istifadə edilərək aşağıda göstərilən program tərtib edilmişdir.

```
DxMqvsecil: dialog {
label = " Düz xətlə müstəvinin qarsılıqlı vəziyyətinin
təyini ucun verilənlərin daxil edilmə usulunun seçimi";
: text {
value = "Verilənlər ekranда göstərilməkən verilərsə -1,
klaviaturadan daxil edilərsə -2 daxil edin:";
key = "t" ;
```

```

label = "t";
}
:row{
: edit_box { key = "eb16" ; value=" 1.0 " ; label = "kod=" ;
allow_accept = true ; fixed_width = true ; width = 4 ; }
}
:spacer{height=1;}
ok_cancel ;
}
DxMqvver: dialog {
label = "Düz xəttlə müstəvinin qarsılıqlı vəziyyətinin
təyini ucun verilənlərin daxil edilməsi" ;
: text {
value = "Düz xəttin verildiyi nöqtələrin
koordinatlarını daxil edin:";
key = "t" ;
label = "t" ;
}
:row{
: edit_box { key = "eb1" ; value="280.0"; label = " X1=" ;
allow_accept = true ; fixed_width = true ; width = 20 ; }
: edit_box { key = "eb2" ; value="42.0"; label = " Y1=" ;
allow_accept = true ; fixed_width = true ; width = 20 ; }
: edit_box { key = "eb3" ;value="100.0"; label = " Z1=" ;
allow_accept = true ; fixed_width = true ; width = 20 ; }
}
:row {
: edit_box { key = "eb4" ; value="-40.0"; label = " X2=" ;
allow_accept = true ; fixed_width = true ; width = 20 ; }
: edit_box { key = "eb5" ;value="430.0"; label = " Y2=" ;
allow_accept = true ; fixed_width = true ; width = 20 ; }
: edit_box {key = "eb6" ;value="170.0"; label = " Z2=" ;
allow_accept = true ; fixed_width = true ;width = 20 ; }
}
:text {
value = "Müstəvinin verildiyi nöqtələrin koordinatlarını daxil edin:";
}
:row {
: edit_box { key = "eb7" ;value="300.0"; label = " X3=" ;
allow_accept = true ;fixed_width = true ;width = 20 ; }
: edit_box { key = "eb8" ;value="240.0"; label = " Y3=" ;
allow_accept = true ;fixed_width = true ;width = 20 ; }
: edit_box { key = "eb9" ;value="160.0";label = " Z3=" ;
allow_accept = true ; fixed_width = true ; width = 20 ; }
}
:row {
: edit_box {key = "eb10" ; value="223";label = " X4=" ;
allow_accept = true ; fixed_width = true ;width = 20 ; }

```

```

: edit_box { key = "eb11" ; value="210"; label = " Y4=" ;
allow_accept = true ;fixed_width = true ; width = 20 ; }
: edit_box { key = "eb12" ;value="140"; label = " Z4=" ;
allow_accept = true ; fixed_width = true ; width = 20 ; }
}
:row {
: edit_box {key = "eb13" ; value="203";label = " X5=" ;
allow_accept = true ; fixed_width = true ;width = 20 ; }
: edit_box { key = "eb14" ;value="200"; label = " Y5=" ;
allow_accept = true ;fixed_width = true ; width = 20 ; }
: edit_box { key = "eb15" ;value="120"; label = " Z5=" ;
allow_accept = true ; fixed_width = true ; width = 20 ; }
}
:spacer{height=1;}
ok_cancel ;
}

Dialog pəncərələri AutoLISP-də tərtib olunmuş programla idarə olunur. Yuxarıda qeyd
olunan məsələnin həlli üçün tərtib olunmuş dialog pəncərələrinin idarə olunması üçün yazılmış
program aşağıda verilmişdir.
isa salma - (load "D:\\Pr-lisp\\CARI\\dxmqv.lsp")
Verilənlərin daxil edilməsi üçün dialog pəncərəsinin açılması və idarə olunması
(defun c:zk (/ dcl_id what_next)
(setq dcl_id (load_dialog "D:\\Pr-lisp\\CARI\\DXMQV.dcl"))
(if (not (new_dialog "DxMqvsecil" dcl_id)) (exit))
(action_tile "accept" "(setq dial 1 )(save_vars1)(done_dialog)")
(setq what_next (start_dialog))
(unload_dialog dcl_id)
;zk (setq kod 1.0)
(if(eq kod 2.0)(c:zz)(progn (setq p1(getpoint" Müstəvinin 1-ci nöqtəsini göstər")
p2(getpoint" Müstəvinin 2-ci nöqtəsini göstər ")
p3(getpoint" Müstəvinin 3-cü nöqtəsini göstər "))
(setq p4(getpoint" Düz xəttin 1-ci nöqtəsini göstər")
p5(getpoint" Düz xəttin- 2-ci nöqtəsini göstər"))))

(c:dxmqv )
(princ)
(defun save_vars1 ()dialog pəncərəsindən mübadilə
(setq kod(atof(get_tile "eb16"))))
(princ))
```

Verilənlərin klavyaturadan daxil edilməsi üçün dialog pəncərəsinin açılması və idarə olunması

```

(defun c:zz (/ dcl_id what_next)
(setq dcl_id (load_dialog "D:\\Pr-lisp\\CARI\\DXMQV.dcl"))
(if (not (new_dialog "DxMqvver" dcl_id)) (exit))
(action_tile "accept" "(setq dial 1 )(save_vars"
(done_dialog)")
(setq what_next (start_dialog))
(unload_dialog dcl_id)
(setq p1(list x1 y1 z1) p2(list x2 y2 z2) p3(list x3 y3 z3) p4(list x4 y4 z4) p5(list x5 y5 z5))
```

(c:dxmqv)
(princ))

```
(defun save_vars () ; dialoq pencərəsindən mübadilə
  (setq x1(atof(get_tile "eb1")))
  (setq y1(atof(get_tile "eb2")))
  (setq z1(atof(get_tile "eb3")))
  (setq x2(atof(get_tile "eb4")))
  (setq y2(atof(get_tile "eb5")))
  (setq z2(atof(get_tile "eb6")))
  (setq x3(atof(get_tile "eb7")))
  (setq y3(atof(get_tile "eb8")))
  (setq z3(atof(get_tile "eb9")))
  (setq x4(atof(get_tile "eb10")))
  (setq y4(atof(get_tile "eb11")))
  (setq z4(atof(get_tile "eb12")))
  (setq x5(atof(get_tile "eb13")))
  (setq y5(atof(get_tile "eb14")))
  (setq z5(atof(get_tile "eb15")))
  (princ))
```

ƏDƏBİYYAT

1. Полещук Н.Н., Лоскутов П.В. AutoLISP и Visual LISP в среде AutoCAD.СПб.: БХВ-Петербург, 2006, 960 с.
2. N.M.Bayramov, AutoCAD mühitində programlaşdırma AutuLISP-Visual LISP Bakı, Çəlioğlu, 2008.-144 səh.

ПРИЛОЖЕНИЕ AUTOCAD ДЛЯ АНАЛИЗА ВЗАИМНОГО ПОЛОЖЕНИЯ ПРЯМОЙ С ПЛОСКОСТЬЮ В 3D МОДЕЛЯХ

M.R. Mustafaev, S.M. Rahimova, N.J. Rahimova

В статье приведен алгоритм анализа взаимоотношения прямой с плоскостью в системах 3D, новый графический метод определения точки пересечения прямой с плоскостью и приложение AutoCAD для анализа взаимного положения прямой с плоскостью в системах 3D. Для программирования приложения применен алгоритмический язык AutoLISP а формирование диалоговых окон - язык DCL.

Ключевые слова: взаимное положение прямой с плоскостью, 3D компьютерной модели, приложение AutoCAD, AutoLISP, DCL

NEW AUTOCAD APPLICATION FOR ANALYSIS OF THE RELATIVE POSITION OF A STRAIGHT LINE WITH A PLANE IN 3D MODEL

M.R. Mustafayev, S.M. Rahimova, N.J. Rahimova

The article presents an algorithm for analyzing the relationship between a straight line and a plane in 3D systems, a new graphical method for determining the point of intersection of a straight line with a plane, and an AutoCAD application for analyzing the mutual position of a straight line with a plane in 3D systems. To program the application an algorithmic language AutoLISP was used and the formation of dialog boxes - the language of DCL was used.

Keywords: mutual position of a straight line with a plane, 3D computer model, application AutoCAD, AutoLISP, DCL.

ŞƏRQ – QƏRB MÜNASİBƏTLƏRİNİN “MƏDƏNI” ÖLÇÜSÜ (XVI əsr Səfəvilər dövrü)

S.A. Izmailova

Milli Aviasiya Akademiyası

Təməlləri XV əsrin sonlarından atılan Avropanın Şərqi münasibətlərini “mədəni münasibətlər” adlandırmak olarmı? Azərbaycan daxil müasir tarixşünaslıqda bu suala cavab müsbət istiqmətdədir. Lakin, mənbələr bizi başqa bir baxışın olduğunu deməyə imkan verir.

XV ərin sonunda Roma Papası Avropa ölkələri ilə Şərqdə torpaqlar əldə etməsi məqsədilə bir müqavilə imzaladı. Başlayan səyahətlərin adı tarixa “Böyük Coğrafi Kəşflər” olaraq keçdi. XVI əsrda Şərqə Volqa-Xəzər yolu, Afrika sahili və Osmanlı imperiyasının ərazisi ilə bir sıra tranzit yollar tapıldı. Həmin yollardan biri də Azərbaycanın payına düşdü.

Sənədlərdən aydın olur ki, Papanın başlıca arzusu Osmanlının nəzaratında güclənən və böyük bir “müsəlman gücünə” çevrilən Şərqi xristianlaşdırmaq idi. Hətta bu yolla Hindistanda bəzi xalqlara xristianlıq dini qəbul etdirildi. Həmçin Şərqdə yeganə xristian dövləti olan Efiopiya ilə Avropa arasında əlaqələr yaradıldı. Ancaq XVI əsrə avropalıların Şərqdəki xristianlaşdırma planı məhdud oldu. Buna baxmayaraq onlar ticarət və diplomatiya kanallarından geniş imkanlar əldə edirlər. Açılan bu kanallar, sonrakı mərhələdə Şərqdə aparılan işğal siyasətinin və müstəmləkə dövrünü başlangıcı oldu.

Açılan sözlər: mədəni, Səfəvi, Qızılbaş, ingilis, rus, səfir, diplomatiya, ticarət...

Tariximizdə “mədəniyyət” sözü orta əsrlərdə ərsəyə gəlib və “şəhər” mənəsi kəsb edir [1, s.65]. Bu söz günümüzdə “xalqın ictimai həyatda əldə etdiyi nailiyyətlər, sinfi səviyyəsi və savadı” kimi anlayışlarla təxminən “şəhərləşmə”ni işarə edir [2, s.317]. Yusuf Balasaqununun söyleyişlərini diqqətə alsaq, mədəniyyət təsəvvürü XI əsrənə formalashib. Belə ki, onun “Qutadğu-biliq” adlı əsərində insanların məsləki əlaqələri və dünyaya ilə münasibətlərində mədəni qaydalara yer verilir [3,s.172-185].

Orta əsrlərin əcnəbi səyyahları Şərqdə “şəhərləşmənin” üstün olduğunu qeyd edirlər. Yalnız XV əsrə ilk dəfə bunun əksini avropalı səyyah İosafat Barbaro iddia edib [4, s.760].

Tarixşünaslığımızda ölkələrarası siyasi-diplomatik münasibətlər anlayışı “mədəni münasibətlər” şəklində tələffüz edilir. Qərb dövlətləri ilə əsası münasibətlərimiz XVI əsr Səfəvilər dövründə başlayır. Həmin dövrə Şərqdə fəaliyyət göstərən çox sayıda avropalı elçilərin, katiblərin, tərcüməçilərin və misionerlərin çalışmaları tarixşünaslığımızda “mədəni münasibətlər” adı ilə anılır.

Mədəni hesab olunan əlaqələrin başlama səbəbləri. Qərb dövlətləri ilə iki tərəfi münasibətlərin tarixi XV əsrə uzansa da [5, s.50], müntəzəm əlaqələr XVI əsrə başlayır. Bu münasibətlərin ana qayısi sərvətlər əldə etməkdir. Belə ki, XVI əsrə vüsət alan Böyük Coğrafi Kəşflər həmin qayənin başlıca səbəblərdən idi. Avropa dövlətləri coğrafi kəşflər vasitəsilə dünyani paylaşmağa başlayır, bunun nəticəsində yeni ərazi və müstəmləkələr əldə edirlər. İqtisadi dənizyanın əlverişli torpaqlarının nüfuzlu Avropa ölkələri arasında paylaşılması və suibaxımdan dünyadan əlverişli torpaqlarının nüfuzlu Avropa ölkələri arasında paylaşılması və suisitifadəsinin təməlləri məhz bu dövrə atılmışdır. Vaxtilə Beynəlxalq Böhran Qrupunun prezidenti J.Guehenno dənizyanın iqtisadi qaynaqlarının birinci bölükdürüləşsinin SSRİ-nin süqutundan sonra baş verəcəyini söyləmişdi [6, s.522], lakin bu haqda ilk rəsmi sənəd Roma papası VI Aleksandr Borcianın vasitəciliyilə 1494-cü ildə İspaniya və Portuqaliya arasında imzalanan və 1588-ci ilə qədər güvvədə qalan Tordesilyas müqaviləsidir [7, s.6]. Bu, İspan və portuqalların Tordesilyas müqaviləsinə əsasən coğrafi kəşflər yolu ilə dünyani öz aralarında bölüşdürülrək yüz il ərzində müstəmləkə və istismar fəaliyyətlərini həyata keçirmək demək idi. Məhz bunun nəticəsində Avropanın ilk ən zəngin dövlətləri kimi ərsəyə gəlin İspaniya və Portuqaliya krallıqları öz qarətkar fəaliyyətləri ilə digər Avropa dövlətləri üçün qısa yoldan varlanmağı nümunəsinə çevrildilər.

Quldurcasına əldə edilən zənginlik Avropa xalqlarında dünyaya baxışı formalasdırı. Beləki, Portuqaliyadan sonra hollandların, cenuyalıların, fransızların, venesiyalıların, daha sonra İngiltərə və ardınca Rusyanın dünyani qarət və talan yolu ilə istismar edərək zənginləşmək maraqları artı.

Başlıca səfərlər Şərqə (Hindistana) yönəlmİŞdi. Müasir tarixçilərin "mədəni münasibətlər" adını verdiyi, məhz XVI əsrde Avropanın Hindistan, Persiya [Qızılbaş ölkəsi - İ.S.] və Şərqi digər ölkələri ilə yaratdığı bu ticari istismara söykənən əlaqələri idi.

XVI əsrde Şərq ticarəti əsasən Osmanlı imperiyasının əlində idi. Osmanlı ticari kimliyini böyük ölçüdə erməni, rum və yəhudü tacirlər və sövdəgərlər təşkil edirdilər [6, s.395]. Həmin vaxtlarda Avropa tacirləri üçün köklü və oturuşmuş ticari ənənələri olan həmin şərqli tacirlərlə rəqabət etmək çətin idi. Şərqdən gələn və Səfəvi-Osmanlı tacirlərinin nəzarətində bahalaşan Şərq mallarını almaqdansa özləri yeni bazarların və ticari qaynaqların axtarışına başladılar. Müasirlərin "Böyük Coğrafi Kəşflər" dedikləri bu proses, bu gün, elmdə yenilik kimi qəbul olunsa da, öz dövründə müharibələrlə əldə edilən topraq və sərvətlər savaşı olub, bir sıra ölkələrin və xalqların yox olmasına yol açmışdı. Şübhəsiz, heç bir xalq öz istəyilə yaşıdığı torpaqları və sərvətləri avropalılara vermədi, sadəcə, döyüşlər və münaqışlərdə məhv olan insanların həmyerililəri tabe olmağa və xərac verməyə məcbur edildilər [8]. Beləcə, dünyanın ticari qaynaqlarının işgalü uğrunda mübarizəni ispanlar və portuqaliyalıların heç mədəni olmayan niyətləri alovlandırdı.

Coğrafi kəşflər, yoxsa zəbtlər? Artıq 1487-ci ildə Hindistanda Kallikut adası portuqallar tərəfindən alınmışdı [9]. "20 may 1498-ci ildə Qərbi Avropa Hindistanla birbaşa dəniz yolu ilə əlaqə yaratdı və bu yolla özlərini müsəlmanların vasitəciliyilə baş tutan Şərqlə ağır və bahalı ticarətdən xilas etdilər... Venesiyanın Hindistandan Misir, Suriya, və müsəlman tacirlərilə aldığı baharatlarla monopolizasiya etdiyi ticarəti möhkəm zərbə aldı" [10, s.5].

Portuqaliyalı Vasco de Qama Afrika ətrafindan dolaşib Hindistana uzanan dəniz yoluń Səfəvi, Osmanlı və Məmlüklü limanlarından keçən köhnə Aralıq dənizi yolu ilə əvəzlədi [11, s.89]. Bir qədər sonra Moskva dövləti üzərində Cənubi Qafqaz ölkələrinə, Azərbaycan, İran və oradan da cənub-şərqi uzanan Hindistana ticari-tranzit yolların əsası qoyuldu [5, s.62].

Portuqaliya kralı İmmanniyl iyun 1513-cü il tarixli Papaya məktubunda qeyd edir: "...Bir çox sarsılmaz döyük və qan axıdılmasından sonra, general Alfonsu de Albukerke, öncəki illərin zərərlərini düzəltmək üçün dənizlə Malakkaya, bu günki Tailand körfəzilə Qanqa çayının mənsəbi aralığında, ölçüyəgelməz irilikdə, ehtimal ki 25.000 ev tutan, baharatlarla, qızilla, mırvarıllər və qıymətli daşlarla bol olan şəhərə yollanır. İki vuruşmadan və ərəblərin (müsləmanların) böyük qırğınından sonra, bu yer alınmış, talan edilmiş və yandırılmışdır. Fil üstündə döyükən kral ağır yaralanmış və qaçmışdı; bir çox əşyalar aparılmışdı, bura 7 hərbi fil, ipək və qızıldan qüllələr və qoşqular və ən yaxşı sənətkarlıq nümunəsi olan 2.000 bürünc silahları daxildir. Albukerke şəhərdən keçən çayın ağızında, 15 fut⁹ qalılığında divarları, məscidin qalıntılarından götürülmüş daşlarla qala tikiləcəyini demişdi... Malakkalılar 1000 qızıl pul və 100.000 gümüşlə katoliklərə ianə verdilər... Bunu eşidən Şərqiın ən qüdrətli Siam kralı, Alfonsoya dostluğun sübutu kimi karbunkulla¹⁰ qızıl bir fincan və qızilla örtülmüş qılınc göndərmişdi... Alfonso Hindistana qayıdaraq, çoxlu qan axıtmadı qalib gəlib, Qoanı kəşf etdi, orada və digər bir güclü qala yüksəldi. O hückumdan böyük bir qənimət əldə etdi, müsəlmanların səflərində xidmət edən Xristian döbüklərini cəzalandırdı. Hindistanda bir çox millətlər xristianlığı qəbul etdilər. Alfonso dənizlə Dabuliye getdi, Prester Jondan səfərlik qəbul etdi və ondan Qızırmızı Dənizi keçməyi və kafırlara qarşı onunla birləşməyi tələb etdi... O Prester Conla birlik quracaq..." [8].

Burada avropalıları Şərqdə dəstəkləyən yeganə xristian ölkəsinin başçısı Prester Con hökmədarıdır. D.V. Vozçikova görə, Presviter Con XII əsrin yarısında XV əsr arasında mövcud olmuş krallığın şərqdə Keşif [12, s.229] İvan kimi tanınan çarıdır. "Marino Sanudonun gündəliyinə görə əsas xristian ölkə Şərqdə Nubiyyadır. Nubiyanın müsəlmanlaşmasından sonra isə Efiopiya". Bu dövr Hind okeanının izolyasiyada yerləşdiyi haqda təsəvvürlər olduğu üçün Efiopiya Hindistanın bir hissəsi kimi qəbul olundurdu. Çox güman bunun üçün bəzi müəlliflər Keşif İvanı Hindistan kralı

kimi tanıyordu. Lakin Vozçikovun məlumatına görə, XVI əsrə Portuqaliya ilə Efiopiyanın arasın qədər yaxın olmuşdu ki, Portuqaliya kralı sülətə nigahlarının həyata keçirilməsi üçün təkliflər etmişdi. Belə ki, Efiopiya böyük həcmidə qızılı olan ölkə hesab edilirdi [13].

1515-ci ildə portuqal tacirləri Şərqdə Bəsrə körfəzini tuturlar [6, s.383]. Həmçinin bu illerdə Hörmüz Kralı portuqal generalı Alfonsu Albukerkeyə bir səfər göndərib zərgərlik nümunəsi olan inci hədiyyə etdi. Alfonsu Hörmüzü zəbt edib, 15.000 qızıl dukatla¹¹ onlardan xərac aldı. Qeyd olunur ki, Albukerkenin hətta Nil çayını belə Osmanlı ərazisində qopartmaq cəhdələri olmuşdu [8]. Osmanlılar isə öz növbəsində Hindistanla ticarəti qorumaq üçün portuqaliyalılara qarşı çıxışlar etdilər [11, s.90]. Avropalılar isə türklərin diqqətini yayındırmaq üçün XVI-XVII əsrlər aralığında davamlı hal alan Səfəvi-Osmanlı müharibələrini "dəstəkləmək" dən çəkinmədilər [6, s.383].

İlk qərbi diplomatlar venesiyalı Konstantino Laskari [14, s.125-126] və Roma Papası II Yulinin səfiri Del Asta [15, s.141] hesab olunur. Onlar, Papanın Almaniya, Fransa, İspaniya, Portuqaliya həmçinin Skandinavyanın feodal krallıqlarına osmanlılara qarşı ittifaqda birləşmək üçün müraciət etdiyi məktubdan sonra Səfəvilərə gələn ilk elçilərdir [15, s.130]. Həmçinin şah I İsmail özü də 1507-ci ildə Venesiyaya, 1518-ci ildə isə İspaniyaya yolladığı elçiləri ilə belə bir ittifaqda maraqlı olduğunu bəyan edirdi [5, s.60].

Bu ittifaqın davamı kimi, portuqallar 1530-1550-ci illerdə Səfəvilərə bir miqdər ordu silahları satırlar. Çox çəkmədən Rusiya 1569 və 1578-ci illerdə hədiyyə olaraq Səfəvilərə silahlar göndərər, qarşılığında isə bu dövlətin şimalı ərazilərinə müdaxilə haqqı istəyir [6, s.383-384]. Həmçinin, knyaz İvan Qroznı 1568-ci ildə ticari keşfiyyat adıyla Hörmüz adasına Dmitri İvaşev və Fyodor Perşini göndərir. Çox keçmədən 14 may 1569-cu il Moskva idarəsi Səfəvi dövlətinə odlu silahlarla təchizatlanmış Xoznikov başçılığında bir elçilik heyəti göndərir [16, s.45]. 1571-ci ildə Venesiya Vinçenzo Alessandri rəhbərliyində qızılbaşlara başqa bir səfirlək Heyəti göndərir [6, s.384]. Avqust-noyabr 1571-ci il Təhmasib ikinci venesiyalı elçilərini qəbul edərkən başlıca məqsədi Osmanlılara qarşı hərbi ittifaq bağlamaq idi [16, s.45]. Avropalı müttəfiqlər adından Papa 1572-ci ildə Şah I Təhmasibə bir nümayəndə Heyəti göndərir [6, s.384]. 1574-1575-ci illerdə isə Təhmasib portuqallara göndərdiyi elçiliyi geri çağırır, çünki onlar Bəsrə körfəzində müsəlman ərazilərinə yürüş etmişdilər [6, s.384].

Portuqalların öncülliyyü. İngiltərənin Şərq marağı. İngiltərə XVI əsrin yarısından etibarən Türkiyədən aldıqları bahalı ipək qumaşların həqiqi sahibinin Osmanlı deyil, Səfəvilərə nəzarətindəki Azərbaycan və Gilan olduğunu öyrəndi. Bu məqsədlə kralıça I Elizabeth Səfəvilərə birbaşa ticarət fəaliyyəti üçün 1555-ci ildə "Moskva şirkəti"ni təsis etdi. Bunun üçün də Moskva knyazı İvan IV Qroznının vasitəsilə İran və Zaqafqaziyaya, xüsusilə Şamaxıla Volqa-Xəzər yolu üzərində ticarət etmək üçün icaza istədi. Qroznı, Rusiya ilə Qərbi Avropa arasında ticari və siyasi münasibətlərə yol açacağı məqsədilə 22 sentyabr 1557-ci ildə bu imtiyazı ingilislərə tanıdı [5, s.79].

İngiltərə tərəfindən XVI əsrə ümumilikdə Qızılbaşlar ölkəsinə altı ekspedisiya baş tutub [15, s.42]. İlk ikisi 1561-1564-cü illər arası E.Cenkinson, Tomas Olkok, Corc Renni və Riçard Çinni başçılığında gerçəkləşib [8, s.11-15]. Məqsədləri Hindistan və Çinə yol açmaq olan bu iki ekspedisiyalar əslinde keşfiyyatçı səyahətlər idi. Bunun nəticəsi kimi artıq ingilislərin Şamaxıda ehtiyyat və dayaq məntəqəsi yaranmışdı [17, s.18]. 1561-1563-cü illerdə Entoni Cenkinson başçılığında Moskva üzərindən Səfəvi ölkəsinə oradan da Xəzər dənizi vasitəsilə Hindistana keçmək məqsədi ilə yeni bir ingilis səfərlik Heyəti hərəkətə keçdi [6, s.384]. 1 noyabr 1563-cü ildə ingilislərlə ticari danışqlar aparmaq üçün Şamaxı bəylərbəyi Abdulla-xan Ustaclu öz elçilərini Moskvaya göndərmişdi [16, s.42]. Ardından da, bilinməyən səbəblərden Abdulla xan "şah hakimiyətini xəbərsiz qoyaraq" Moskvadan keçib "bizim ərazilərimizə çatmış ingilis E.Cenkinsonla danışqlar aparırmış" [5, s.78]. Həqiqətdə Abdullaxan özünü müstəqil bir hökmədar kimi aparırdı və onun sahib olduğu bəylərbəylik adına daxili və xarici siyaset aparmaq səlahiyyətləri vardı. Belə ki, rəsmi sənədlərdə o "Şamaxı çarı" və ya "Şirvan kralı" olaraq adlandırılmışdır [10, s.215]. Həmçinin bu ekspedisiyanın nəticəsi kimi, 1563-cü ildə tatar (Azərbaycan) tacirlərinə Həştərxanda, Kazanda, Moskvada və digər şəhərlərdə ticarət etmək imtiyazı verilirdi [5,

⁹ 1 fut – 30 sm 48mm-dir.

¹⁰ parlaq qızımı bir daş, xüsusilə Garnet Carbochon daşı

s.78]. Abdullaxan bəylərbeyinin dəstəyilə Şamaxıda ingilislərin ticari faktoriyaları yaradıldı [18, s.200]. Abdullaxanın imzaladığı fərmana görə, Moskva şirkəti “tam azadlıq, təhlükəsiz buraxılış və öz ticari agentlərinin gəlib-getməsi üçün icazə aldı (şirkətin üzvləri gömrükdən azad olurdular)”. Fərman Şirvanın bütün ərazilərini əhatə edirdi [10, s.215].

Hələ ilk ekspedisiya sırasında ingilislərin Azərbaycanda möhkəmlənmə planı vardı. Belə ki, elçi Artur Edvards öz məktublarında başlıca şəhərlərdə daimi ticari “faktoriyalar” yaradılmasını təklif edirdi [19, s.5, 29]. Ondan savayı M. Altman məlumat verir ki, “Şirvanın ipəkçiliyi Genuya və venesiyalıları cəlb edirdi. Buna görə də onlar gəmilərini Xəzər dənizi ətrafına nəql edərək ticari faktoriyalar yaratmışdır” [20, s.156]. Bunun davamı kimi XVII əsrən etibarən “Ost-Hind şirkətləri” adıyla müxtəlif ölkələrdən tacirlər üzərini Şərqə tutdular. Onlar İngiltərə, Hollanda, Danimarka, Portuqaliya və Fransa torpaqlarından gələn və burada faktoriyalar açan sövdəgər şirkətlərin nümayəndələri idlər.

“Faktoriya” sözünün dilimizdəki mənası Avropa tacirlərinin müstəmləkələrdə təşkil etdikləri ticarət məntəqəsi deməkdir [21, s.156]. Nəticə etibarilə bu səfərlər ticarət adı altında müstəmləkə mahiyyətli geniş fəaliyyət planı idi. Bəxtiyar Əhmədovun da qeyd etdiyi kimi, XVI-XVII əslər torpaqlarımızdakı bu xarici ticari fəaliyyət planlı bir “dövlət siyaseti və müstəmləkə xarakterini eks etdirirdi” [19, s.29]. Zənnimcə, sonrakı mərhələdə Qafqazda aparılan işğal siyasetləri yaradılan bu ticarət münasibətlərinin gerçek və həqiqi hədəfi sayılmalıdır.

İngilislərin üçüncü, yəni 1565-ci ildə Riçard Conson, Aleksandr Kitçin və Artur Edvards [5, s.87] başçılığında gerçəkləşən elçilik səfəri sırasında, Səfəvilərin ərazisində daha da möhkəmlənmək imkanı əldə edildi və artıq Hörmüz ilə Hindistana yollarını özləri üçün daha aydın görməyə başladılar. Baxmayaraq ki, bu dövrə Şamaxı bazarlarında ingilislər tək deyildilər. Belə ki, onları Həştərxandan gələn çox sayıda rus tacirləri izləyirdilər [10, s.217].

İngilislərin ən iri miqyaslı iki səfərləri dördüncü və beşinci səfərləri oldu [19, s.21]. Dördüncü səfər 1568-ci ildə Lorens Çempen rəhbərliyində Yaroslavdan Səfəvilər ölkəsinə gələn Artur Edvards, Con Spark, Kristofor Fouset və Riçard Pinqli tərəfindən gerçəkləşdirildi [22, s.30-31]. Bu səfər sırasında “Moskva şirkəti” vasitəsilə yeni imtiyazların əldə edilməsi barədə növbəti fərman alındı [17, s.21]. 5-ci səfər 1569-cu ilə təsadüf edir. Tomas Ceferson və Cefri Deket başçılığındaki bu səfər zamanı [22, c.39], Səfəvi şahı Təhmasib tərəfindən imzalanan üçüncü fərmanla ingilislərə ticarətdə yüksək haqlar tanıdı [7, c.21]. Sonuncu ekspedisiya 1579-1581-ci illərdə, Artur Edvards, Uilyam Ternbul, Matvey Teylboys və Pyotr Xarrard rəhbərliyində gerçəkləşdi [5, s.87]. B.Əhmədova görə, məhz bu dövrə Moskva şirkətinin daha geniş sərvət əldə etməsi ilə əlamətdardır [7, s.13]. Beləki bu səfər, daha ciddi siyasi məsələlərə kecid idi. Çünkü, kraliça Yelizavetta özü bu səfər üçün fəal çıxışlar etmişdi [7, c.23]. Əhmədovun fikrincə bu, ölkəmizdəki ilk müstəmləkə addımları idi, lakin nəticəsi kimisinə görə gözlənilməz oldu.

Tarixçi Kuşevanın fikrinə görə, “Avropa Rusiyani xammal mənbələrin mərkəzinə çevirmək və onu Səfəvi, Hindistan və Çinlə münasibətlər yaratmaqdə vasitəçi kimi istifadə etmək” niyətində idi [23, c.288]. Digər tərəfdən İngiltərə İvan Qroznının dövründə Rus çarlığı üçün çarlıq daxili nəzərə alınmış iyerarxiyada aşağı səviyyəli statusa sahibdi. Beləki, çarlıqda Səfarət İdarəsində hökmardalar iyerarxiyası belə sıralanmışdı:

a). yüksək status daşıyan imperiyalar – Müqəddəs Roma imperiyası, Osmanlı sultanlığı, Papa dövləti;

b). səviyyəcə aşağı statuslu, imperiya olmayan müstəqil dövlətlər – Korona Polskaya və Litva Böyük Hersoqluğu, Valaxiya, İspaniya, Persiya, Danimarka, İngiltərə [24, s.118].

Bu münasibətlə İvan Qroznı İngiltərənin nailiyyətlərini görərək, öz ərazisində ingilis fəaliyyətinə qadağa qoydu. A.Hüseynova görə, “İvan Qroznı Volqa-Xəzər yolu ilə tranzit ticarətini nəinki ingilislərə, hətta İsvəç və Hollandiyaya da qadağa etdi. 1570-ci ildə o, Moskva şirkətinə verilmiş bütün haqları ləğv etdi və əmlakını konfiskasiya etdi. Bundan sonra ruslar Xəzər ticarətinə fəal qoşulmağa qərar verdilər” [5, s.89-90]. Ingilislərin Rus dövlətindən çoxsaylı xahişləri nəticə vermedi və Şah Abbas Hörmüz, Bender-Abbas və Cask kimi körfəzlər üzərində Avropa ilə dənizlə ipək ticarətinə başladı [25, s.62]. Bu məqsədlə də Hüseynəli bəyin diplomatik missiyası ilə Oruc Bəy Bayat Avropa dövlətlərinə - Almaniya, Roma, İspaniya, Fransa, Polşa,

Venesiya, İngiltərə və Şotlandiyaya göndərildi. Lakin naməlum səbəblərə görə heyətin yalnız üç ölkəyə səfəri baş tutmuşdu – Almaniya, İtaliya və İspaniya [26, s.5-7]. Bu səfər Səfəvilər dövlətinə Entoni və Robert Şerli adlı ingilis qardaşlarının gəlişlə əlaqələndirilir. Robert Şerli Şah Abbasın etibarını qazanmış və bu yolla ingilis ticarəti yenidən bərpa edilmişdi [26, s.2].

1588-ci ildə İngiltərə-İspaniya müharibəsinin aqibətində Tordesilyas müqaviləsinə son qoyularkən ingilislər, həmçinin hollandlar, genuyalılar bu dəfə özlərini İspan və portugal casuslarının əlindəki yerlərin xilaskarı kimi təqdim etməyə başladılar və bu ünsiyyətlərində səmimi olduğunu göstərmək üçün rəsmi siyasi danışqlara üstünlük verdilər. Uzun Həsən və Şah İsmayıllı dövründə də bu səfirləri həmin niyyətlə qəbul ediblər [16, s.20]. Belə ki, qarşılıqlı çapar, elçi və səfirlərdən ibarət münasibətlər məhz həmin bu dövrdə daha müntəzəm şəkil aldı. Qərbədə Şərqlə bağlı çox sayıda gündəlik, dəftər və səyahətnamələrin ortaya çıxması da məhz bu dövredə rastlanılır [16, s.3-4].

Gələnlərin fərqli amal daşıqları söylənilir. P.Buşev gəlib-gedən səfirləri ticari-siyasi tapşırıqlar adlandırılın və qeyd edir ki, bunlar öz hökmardarlarından aldıqları etimadnamələrlə hərəkət edən ticari kəşfiyyatçılar olub, məqsədləri dövlətlərə dəstluq, sərbəst ticarət və ticari məmulatlar mübadiləsidir [16, s.34]. Bu izaha M.Altman həmfikirdir, ona görə diplomatiya və alver məsələləri heç vaxt bir-birindən ayrı olmayıb, “səfir eyni zamanda tacirdir, tacir isə tez-tez səfir vəzifələrini yerinə yetirir” [20, s.157]. Genuyalı səyyah Pavel İovi (və ya Paolo Giovio) qeyd edir ki, nə zaman ki "...o luzitanların¹² Şərqdəki ticarəti tamamilə əllərinə keçirdiklərini gördü, məcbur oldu ki, tacirdən səfirə çevrilsin..." [27]. Rus-Noqay diplomatik münasibətlərində də çaparların missiyalarının səfirlərəinkinə yaxın olduğu söylənilir. Beləcə ehtimal edilə bilər ki, çapar, səfir və tacir missiyaları əvvəllərdə eyni olub [24, s.121]. Buna baxmayaraq Pavel İovi Novokomski 1550-ci illərdə səyahət gündəliyində verdiyi məlumatlarda Moskva və moskvallıların adət-ənənələrinə diqqət ayırib, həmçinin Şah İsmayıllı Sultan I Selimlə döyüşü haqqında da qısa məlumat verib [27].

İngilislər Rusiyaya Şərq yolunu açdı. Rusiya ilə Qızılbaşlar arasında davamlı diplomatik əlaqələrin yaranmasının ilk anı XVI əsrə təsadüf edir. Osmanlı Səfəviləri, Rus knyazlığını və Avropanı davamlı təzyiq altında saxladığı üçün özü bu üç gücün XVI əsrə eyni məqsəd ətrafında birləşdirən hədəfinə çevrildi.

P.P.Buşevə görə, Rus dövləti ilə Səfəvilər arasında ilk elçilik əlaqələri 2 oktyabr 1552-ci ildən I Təhmasib adından bir fərmanla Səid Hüseyn başçılığında səfirlilik heyətinin İvan Qroznıya diplomatik münasibətlərin qurulması məqsədilə müraciət etməsi ilə başladı [16, s.39]. Ancaq Qızılbaş dövləti XVI əsrin ortalarında Rus dövlətilə münasibətlər yaratsa da, bunu Osmanlıya qarşı bir təşəbbüs olaraq deyil, başlıca öz maraqları baxımından etmişdi. Çünkü, bu münasibətlər əsasən Səfəvi-Osmanlı arasında Şahqulu Ağa başçılığında İstanbulda iki kərə səfər edən qızılbaş heyətinin Amasya sülh müqaviləsini əldə etməsindən sonra güclənmişdi [28, s.28]. Şah Təhmasib ilə Sultan Süleyman Qanuni arasında əsası qoyulan 23 illik sülh sazişi dövründə ruslar və avropalıların Səfəvi nəzdindəki diplomatik əlaqələri müntəzəm hal aldı. XVI əsrə Xəzər dənizində rus ticari donanma quruldu və donanmanın gəmiləri Qızılbaş ticarət mallarını Volqa və Kama çayları ilə Rus ölkəsinə daşımağa başladılar [5, s.61]. Moskvanın malları isə Həştərxandan keçib Dərbənd və digər şəhərlərə gəldi. 1554-cü ildə Rus dövlətinin Həştərxan Türk xanlığının işğal etməsindən sonra Səfəvi ölkəsi ilə ticarət və səfarətləri daha da sıxlasdı [29, s.19].

1577-ci ildə İvan Petroviç Romodanovski Moskva sarayının səfiri kimi Dəli İsmayıllı adlandırılan şah II İsmayıllı sarayına gəldi. Arxiv materiallarına əsaslanan tarixçi P.P.Buşevə görə, Azərbaycan və Moskva dövləti arasında 1586-ci ilə qədər gəliş-gediş yoxdur və müntəzəm əlaqələr məhz bu ildə yaranıb [16, c.47-52].

1585-ci ildə kor Məhəmməd Xüdabəndənin vəziri və arvadı Mehdi Ulya tərəfindən idarə edilən Qızılbaş ölkəsinin mühim mərkəzi olan Təbriz osmanlılar tərəfindən əle keçirilir. Həmin vaxt osmanlılar şəhərdə 20.000 insanın ölümüne səbəb olurlar və Səfəvilərin bir çox ərazilərini əle keçirirlər. Şah I Abbasın nailiyyətlərinə qədər 18 il həmin ərazilər Osmanlı hakimiyətində qalır [6, s.392]. Xam ipək uğrunda gedən mübarizədə Osmanlı imperiyasının təsirləri Xorasana qədər

¹²portugallar

uzanırdı. Səfəvi şahı Məhəmməd Xudabəndə (1578-1588) Roma papasına Osmanlılara qarşı dəstək məqsədli bir elçi göndərmişdi. Elə həmin vaxt Moskvada qızılbaş səfiri Əndi bəy “osmanlı ordularını Qızılbaş torpaqlarına buraxmamaq” [5, s.92] və dostluq münasibətləri yaratmaq barədə rus çarına təklif irəli sürmüdü [16, s.57-60].

Yeni şahın hökumət başına gəlməsilə əlaqədar 1588-1589-cu ildə Qriqori Borisoviç Vasilçikov başçılığında birinci rus səfirliyi çar adına qonşuluq, ticarət, Türkiyəyə qarşı ittifaq bağlamaq məqsədlərilə “Qızılbaşlarla ilə müntəzəm diplomatik əlaqələri yaratdı” [16, s.73-74]. 1589-cu ilin mayında isə şah I Abbasdan (1587-1629) cavab xarakterli Budaqbəy və Əndi-bəy başçılığında elçilər göndərildilər. Onlar Vasilçikov ilə birlikdə Moskvaya getmişdilər. Danışqlarda əgər ruslar Dərbənd və Bakını türklərdən xilas edərlərsə həmin torpaqları Səfəvilərə təhvil vercəklərini bəyan etmişlər [16, s.121-145].

Şah Abbasın hökmərlığının ilk illərinə rastlayan bu hadisə zamanı mərkəzi hakimiyyətin gücsüzlüyündən istifadə edən Gilan xanı Əhməd xan öz elçisi Hacı Həsəni onlarla bilirkədə göndərmişdi. O, özünü müstəqil hökmdar kimi aparırdı. O vaxtlar İngiltərə-Qızılbaş dövləti ərazisindən, o cümlədən, Azərbaycan və Gilandan ipəyin ilk ixrac edən Avropa ölkəsi adını əla keçirmişdi. Azərbaycandan savayı Gilan ipək ticarətində Moskva şirkətinə böyük kar saxlayırdı [3]. Məhz bu məqsədlə Əhmədxan tacir Türkəmil başçılığında Moskvaya bir elçilik heyəti daha göndərmişdi [16, s.149-150]. P. Buşevə görə, Moskva dövləti bu münasibətləri yaxşı qonşuluq naminə diqqətə alsa da, Gilan xamipəyin ixracatından əldə etdiyi faizdə də bir o qədər maraqlı idi. Lakin bu təşəbbüslerin ciddi təsiri olmadı.

1591-1593-cü illər Moskva çarı Qrozninin oğlu I Fyodor, şahın elçisi Qayı ilə öz səfilərini Səfəvilərə göndərdi. “Osmanlı imperiyası ilə Səfəvi dövləti arası müharibənin davam etdirilməsi barədə rus dövlətini əmin etmək üçün” gələn heyət ehtimal ki, 1590-cı ildə Osmanlı ilə bağlanan sülhdən xəbərsiz idi. Görünür, Rusiya tərəfi bu sülhdən razı qalmamış ki, Rus dövlətinin narazılığı şah hədiyyələrinin geri qaytarılmasında öz əksini tapmışdı [16, s.176].

Qayı öz missiyasını başa çatdırımadı, may 1592-ci il Hacı Xosrov Moskvaya göndərildi [16, s.178]. Onun məqsədi, Moskva dövlətinə Türkiyə ilə bağlanan müqavilə barədə məlumat vermək idi. Tərəflər arasında aparılan bu elçilik mübadilələri nəticəsində şah sarayı ilə Rusiya arasında idxalat-ixrac əsasında rüsumsuz ticarətin təməlləri atıldı [5, s.201]. Ancaq yenə, “Qayı və Hacı Xosrovun qayıtmalarını göznləmədən Şah Abbas ilk rəsmi nümayəndəsi kimi tacir Hacı İsgəndəri Moskvaya göndərir” [16, s.202-208].

1594-1596-cı illərdə Əndibəy və tacir Əli Xosrovun missiyaları həyata keçdi. Elçilərin başlıca vəzifələri rus ordularının Dağıstan tərəfə irəliləməsinin qabağını almaq, eyni zamanda rus ordularının buradakı müvəqqəti rolunu qiymətləndirmək və Tarxu Şamxalın Səfəvi şahının vassali olduğunu Moskvaya xatırlatmaq idi. Buşevə görə, elə bu sonuncu məsələ güman ki əsas hesab olunmalıdır [16, s.209-228]. Hərçənd bəzi məlumatlarda Şamxalın Osmanlıının vassali olduğu və bu səbəbdən ərazilərindən keçən rus və qızılbaş gəmiləri üçün manət töretdiyi qeyd edilir [5, s.63]. Ayrıca, Buşev ilk dəfə bu elçilər zamanı mədəni əlaqələrdən də səhbət salır. Belə ki “Əndi bəy öz yanında Şah Nəzər adında bir həkim də gətirmiş, həmcinin texniki sahədə, xüsusilə də artilleriyadakı nailiyyətlərə yaxından maraqlanılmışdır” [16, s.229].

1594-1604-cü illər arasında ruslar tərəfindən diplomatik səfirlərin fəallışı dövrüdür. 1594-1596-cı illərdə knyaz Andrey Dmitriyeviç Zvenigorodski Hacı Xosrov və Hacı İsgəndərin geri qayıdan heyətinə qoşularaq Səfəvi ölkəsinə gəlmişdi. O geri qayıtdığında çara Səfəvilərin vəziyyəti və xarici əlaqələrdə Osmanlı imperiyası ilə Buxara arasındaki əlaqələri haqqında məlumat vermişdi [16, s.235-266]. Beləki, Rusiya Həstərxan xanlığını işgal etdikdən sonra Osmanlıların Buxara və Xiva xanlıqları ilə olan birbaşa əlaqələrini kəsmiş və bu ölkələrlə özü ticarət əlaqələri yaratmışdı [5, s.62].

1597-ci ildə Moskvaya gedən Pakizə İmam Qulu bəy başçılığında şahın elçilərinin rəsmi dostluğunu Rusiya tərəfindən təsdiqlənməsi ilə birlikdə, Moskva dövləti V.Tyufakin və S.Yemelyanov rəhbərliyində öz səfirlərini Qızılbaş ölkəsinə göndərmişdi. Onların missiyaları tez zamanda Türkiyəyə qarşı hərbi ittifaq bağlamaq olsa da, bu plan baş tutmadı [16, s.267-276]. Adı keçən səfirlər Səfəvi dövlətinə Moskvanın xarici siyasetinin dəyişməsi ilə əlaqədardır, Moskvanın

Osmanliya və onun vassalı Krim xanlığına qarşı kəskin mübarizəyə qalxdığını dilə gətirmişdi. Belə ki, diplomatların müəmmalı ölümü bu missiyanın uğursuzluğuna səbəb oldu [16, s.318-319]. Ümumiyyətcə XVI əsrə Rusyanın başlıca xarici siyaseti cənubda Türk sultanlarının qəzəbindən və onların Krim və Volqadaki müttəfiqlərinin müdafiəsindən qorunmağa yönəlmüşdi [5, s.60]. Bu məqsədlə də Rusiya Səfəvilərin simasında özünə Osmanlıya qarşı güclü müttəfiq axtarırdı.

Həmcinin həmin illərdə Səfəvi dövləti Osmanlı ilə müharibəyə hazırlaşır və bununla əlaqədar Şah Abbas 1599-cu ildə Avropaya Osmanlı imperiyasına qarşı mübarizədə müttəfiq axtarmaq məqsədilə Orucbəy Bayat başçılığında bir elçilik heyəti göndərmişdi [26, s.3].

Oruc Bəy Bayat Moskvada yarım il qaldıqadan sonra 1600-1601-ci illərdə Pir Qulu Bəyin Moskvaya səfarəti təşkil olunur. Oruc Bəy Bayat oradan Avropaya keçərkən, Pir Qulu bəy Jirovoy-Zasekin simasında yeni bir səfirliliklə Moskvadan Səfəvilər ölkəsinə qaydır [16, c.344,358]. Buşevə görə, Moskva qəti surətdə Səfəvilərlə hərbi-siyasi və ticari müqavilə bağlamaq fikrində idi [30, c.11]. Lakin Moskvada 1603-1612-ci illərdə baş verən kəndli müharibəsinə görə, Səfəvi və Rusiya dövlətlərinin münasibətinə faktiki ara vermək məcburiyyətində qalır.

XVI əsrin sonuncu elçilik heyəti dostluq və hədiyyə mübadiləsi məqsədilə Laçın bəy başçılığında gerçekleşmişdir [30, c.12]. “XVII əsrin əvvəllərində Şah Abbasın Türkiyəyə qarşı ittifaqa ehtiyacı qalmadı”, çünkü şah artıq sultanın əlində olan Qızılbaş ərazilərini geri qaytarmışdı [6, s.399].

Nəticə. XV əsrin sonunda Roma Papası Avropa ölkəleri ilə Şərqdə torpaqlar əldə etməsi üçün müqavilə imzaladı. Başlayan səyahətlərin adı tarixə “Böyük Coğrafi Kəşflər” olaraq keçdi. XVI əsrə Şərqə Volqa-Xəzər yolu, Afrika sahili və Osmanlı imperiyasının ərazisi ilə bir sıra tranzit yollar tapıldı [5, s.66]. Həmin yollardan biri də Azərbaycanın payına düşdü.

Sənədlərdən aydın olur ki, Papanın başlıca arzusu Osmanlıının nəzarətində güclənən və böyük bir “müsəlman gücünə” çevrilən Şərqi xristianlaşdırmaq idi. Hətta bu yolla Hindistanda bəzi xalqlara xristianlıq dini qəbul etdirilir [8]. Həmcin Şərqdə yeganə xristian dövləti olan Efiopiya ilə Avropa arasında əlaqələr yaradılır [13]. Ancaq XVI əsrə avropalıların Şərqdəki xristianlaşdırma planı məhdud olur. Buna baxmayaraq onlar ticarət və dipolmatiya kanallarından geniş imkanlar əldə edirlər.

Şərqə doğru uzanan yolda Osmanlıdan savayı ikinci güclü əngel Moskva dövləti hesab edilirdi. Beləki, Moskva bu dövrdə IV İvanla birlidə “Rusya imperiyaya” çevriləmə yolunu tutmuşdu. Bunu diqqətə alan Abdullaxan ingilis səfiri Cenkinsona maraqlı bir sual vermişdi: “sizcə kim daha güclüdür, rus çarı yoxsa türk sultani” [10, s.203].

İvan Qroznı başlanğıcda Avropanın “zəif” görünən ölkələrinə (İngiltərə) öz kynazlığının ərazisindən keçərək Səfəvilərlə ticarəti əlaqələr yaratmasına fırsat tanımışdı. Məqsədi, bu yolla öz ölkəsinin ticari imkanlarını da genişləndirməkdir. Bu müddətdən sonra Rus dövləti həmin ticari-diplomatik əlaqələrə özü qoşuldı. Çar Qroznı birbaşa özü gələn elçilərlə ölkələrarası dostluq və ticarət münasibətlərinin yaradılması haqqında danışqları aparırdı. Bütün bunlar İngiltərə və Rusiyada Şərqə baxışın formallaşmasına bünövrə rolunu oynadı. Bu ölkələrin Azərbaycan'a işğal maraqlarına görə baxmaları da məhz bu dövrdə formalasdı.

Buna baxmayaraq, XVI-XVII əsrlərdə Qəribin Şərqlə münasibətləri Hindistanın xaricində nisbətən sakit keçə də, bu münasibətləri müasir tarixçilərin iddia etdiyi kimi “mədəni” adlandırma çətindir.

ƏDƏBİYYAT

1. Farabi, “Medinetu'l-fazila”. tərcümə Kivamettin Bursalı, İstanbul 1956, s.124.
2. Azərbaycan Dilinin izahlı lüğəti. III cild. Bakı, 2006, Şərqi-Qərb. AMEA, Nəsimi adına Dilçilik İnstitutu.
3. Balasaqunlu Yusif. Qutadgu Bilig. Tərc. Xəlil Rza Ulutürk. 2017. s. 402.
4. Бартольд В.В. «Сочинения» т.2, ч.1. М., 1963, с.1020.
5. Гусейнов А.Н. Азербайджано-русские отношения XV-XVII вв.. Bakı, 1963, с.165.
6. İsmail Mehmetov. Türk Kafkasında siyasi ve etnik yapı Eski çağlardan günümüze Azerbaycan tarihi. İstanbul, Ötüken, 2009, s.853.

7. Əhmədov B. XVII əsrin birinci yarısında İngiltərənin Şərq siyaseti. Bakı, 1998, s.236.
8. 'East Indies: June 1513', in *Calendar of State Papers Colonial, East Indies, China and Japan, Volume 2, 1513-1616*, ed. W Noel Sainsbury (London, 1864), pp. 1-2. British History Online <http://www.british-history.ac.uk/cal-state-papers/colonial/east-indies-china-japan/vol2/pp1-2>
9. 'East Indies: Dec 1527', in *Calendar of State Papers Colonial, East Indies, China and Japan, Volume 2, 1513-1616*, ed. W Noel Sainsbury (London, 1864), p. 2. British History Online <http://www.british-history.ac.uk/cal-state-papers/colonial/east-indies-china-japan/vol2/p2>
10. İngiliscənəşenliklər və Moskva şəhərində XVI əsrdə. Üçüncü cümlə. L. 1937, s.307.
11. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti. Şərq-Qərb, Bakı, 2007, s.408.
12. Bünyadov Z. Dinlər təqiqətlər məzhəblər. Bakı, 2007, s.229.
13. Vozchikov D.V. Çarstvo Presvitera Ioanna ili opłot eretikov? Xristianeskaya Afrika glazami venetsianskih intellektualov. Zhurnal Afrika. April, 2014, str.202-215.
14. Mahmudov Y.M. Azərbaycan Diplomatiyası. Azərbaycan diplomatiyası jurnalının nəşri. Bakı, 1996, 292.
15. Məhmudov J.M. Vzaimoотnosheniya gosudarstv Ag-goyonlu i Sefevidov s Evropeiskimi stranami (II pol.XV- nach.XVIIvv.). C.34-55. Vzaimoотnosheniya Vostoka s evropeiskimi stranami. Azərbaycan Gostardvennyi Universitet. Bakı, 1985, s.84.
16. Bushhev P.P. Istorija posolstv i diplomaticeskikh otnoshenij Russkogo i Iran'skogo gosudarstv v 1586-1612gg.. Moscow, 1976, s.461.
17. Ahmedov B.A. Koloniyal'naya politika Anglii na vostoke v I pol. XVII veka. Avtoreférat dissertracii. Bakı, 1992, s.53.
18. Pugul'evskaya I.B., Yakubovskiy A.YU., Petruševskiy I.P., Stroeva L.B., Beleničskiy A.M. Istorija Iran'a s drevnejshix времен do konca XVIIvv. 1958, s.389.
19. Ahmedov B.A. Iz istorii torgovyx sношений Anglii s gosudarstvom Sefevidov (II polovina XVI veka). Avtoreférat dissertracii. Bakı, 1967, s.31.
20. Altman M.M. Iz istorii torgovovo-diplomaticeskikh svyazi Moskvy i Shirvana. c.150-166. Trudy Instituta istorii im. A.Bakixanova. t.1, Bakı, 1947, s.168.
21. Rusca-azərbaycanca lügət. Bakı, 1984. C.III, s.556.
22. Mahmudov Y.M. Odalar yurduna səyahət. Gənclik. Bakı, 1980, s.120.
23. Kusheva E.N. Narody Severnogo Kavkaza i ikh svyazi s Rossiei. Vtoraya polovina XVI-30-e g. XVIIvv. M., 1963, s.372.
24. A.Bachinskiy, K.Erusalimskiy, N.Kochekovskaya, M.Moiseev. Diplomaticeskaya perepiska Ivana Groznoy o problemakh autorstva, xranenia i bytovaniya. //Rosijskaya istoriya, №2, 2018, s.111-129. <https://www.academia.edu/36374617/>
25. Kurbanova Chimnaz. Rasxirenie anglo-azerbaydzanskih torgovyx svyazi v XVIIvv. s.60-63. Dokladы Bakinskogo Mezduunarodnogo Simpoziuma «Azerbaydzhan v mezhduunarodnykh ekonomicheskikh vzaimosvazyax» (20-22 oktyabrya 1994g.). Bakı, 1995, s.216.
26. Don Juan of Persia A Shi'ahcatholic 1560-1604. G.Le Strange. Hargre and Brothers, New York and London, 1926, p.389.
27. Pavel Ioviy Novokomskiy. Kniga o Moskovitskom posolstvye. per. A.I.Malenina. Tekst воспроизведен по изданию: Baron Sigismund Gerberstein. Zapisi o moskovskikh delakh. SPb, 1908 http://www.vostlit.info/Texts/rus10/Iovij_2/frametext.htm
28. İbrahim Efendi Pechevi. Istorija. Bakı, 1988, s.99.
29. Alekseeva I.YU. Nekotorye zamечания o sufijiskix motivax s tixotvornykh nadpisix na predmetax prikladnogo iskusstva Iran'a XVI-XIXvv., s.292-301. Sufizm v kontekste muzulmanskoj kultury. Nauka, Glavnaya redakcija Vostochnoj literatury. Moscow, 1989. s.344.
30. Bushhev P.P. Istorija posolstv i diplomaticeskikh otnoshenij Russkogo i Iran'skogo gosudarstv v 1613-1621gg.. Moscow, 1987, s.280.

**"CULTURAL" MEASURE IN THE EAST – WEST RELATIONSHIP
(XVI c Safavi period)**
S.A. Izmailova

Can we call "cultural" the relations between Europe and the East which basis were founded in the end of the XV c.? The answer is the positive direction in contemporary historiography inside Azerbaijan. Unless, the sources let us say that there is another point of view.

In the end of the XV c the Pope signed the treaty with European countries with the purpose of lands in the East. The begun travels entered the history "Great Geographical Discoveries". In the XVI c several transit ways to the East were found, such as Volga-Caspian Sea, African coast and through the territory of Ottoman empire. One of these ways fell into Azerbaijan's share. In this way even some peoples in India adopted Christianity. Also there were created some relationship between Europe and Ethiopia the only Christian state in the East.

It is clear from documents, the main desire of Pope is to Christianize the East that got strong and grew into big "muslim power" under Ottoman control. But in the XVI c european plan to Chrisitanize the East became limited. Inspite of it, they gained wide opportunities through the trade and diplomatic channels. These opened channels later became the beginning of occupation policy and colonial period in the East.

Key words: cultural, Safavi, Qizilbash, englishman, russian, ambassador, diplomacy, trade...

**"КУЛЬТУРНАЯ" МЕРА ВОСТОЧНО – ЗАПАДНЫХ ОТНОШЕНИЙ
(XVI век период Сефевидов)**
С.А. Измайлова

Можем ли мы называть «культурными» отношения Европы с Востоком, основа которых была заложена в конце XV в.? В современной историографии ответ на этот вопрос скорее положительный. Однако источники дают нам возможность говорить и об иной точке зрения.

В конце XV века Римский Папа подписал с европейскими странами договор с целью обрасти земли на Востоке. Таким образом, начавшиеся путешествия вошли в историю как «Великие Географические открытия». В XVI веке были найдены несколько транзитных путей на Восток, - по Волге-Каспию, побережью Африки и по территории Османской империи. Один из этих путей пал на долю Азербайджана.

По документам становится ясно, что основное желание Папы было христианизировать Восток, который становился сильным и превращался в большую «мусульманскую силу» под управлением Османской империи. Таким образом, даже некоторые народы Индии приняли Христианство. Также были созданы отношения Европы с единственной христианской страной на Востоке - Эфиопией. Но в XVI веке план Европы христианизировать Восток провалился. Несмотря на это, по каналам торговли и дипломатии они обретают широкие возможности. Раскрытые эти каналы позже стали началом оккупационной политики и колониального периода на Востоке.

Ключевые слова: культурный, Сефевид, Кызылбаш, англичанин, русский, посол, дипломатия, торговля.

Rəyçi: dos. G.M. Seyidova

Arif Mir Cəlal oğlu Paşayevin seçilmiş əsərləri

Пашаев А.М., Исмаилов И.М.
Преобразование и обработка информации в
авиационных измерительно-вычислительных
комплексах

Монография/ Баку, 2012, 252с, 47 рис., 3 таблицы.

Книга посвящена анализу и синтезу способов и
средств квазиоптимального преобразования и цифровой
обработки непрерывных сигналов при обмене полетной
информацией в бортовых динамических системах
управления в процессе эксплуатации воздушного судна.



A.M. Paşayev, A.S. Mehdiyev, T.İ. Nizamov
Su mühitinin akustik monitorinqinin əsasları
Bakı: MAA - 2012, - 230 səh.

Yer kürəsinin 2/3-ni təşkil edən su ehtiyatları ətraf
mühitinin kompleks monitorinqini müəyyənlaşdırən əsas
factor olmaqla global meteoroloji parametrlərin
proqnozlarında mühüm rol oynayır. Bu baxımdan su
mühitinin monitorinqinin aparılması onun ekoloji vəziyyətini
öyrənməklə bərabər ətraf mühitin kompleks monitorinqi üçün
dürüst məlumat almağa imkan verir.

А.М. Пашаев, Т.Д. Гаджиров

Физические основы
наноэлектроники



БАУ - 2014

Ариф Пашаев, Таир Джасаров
Физические основы наноэлектроники

Баку, 2014. 88 стр.

В книге кратко рассмотрены физические основы
наноэлектроники и наноструктур, основные способы
получения наноматериалов и наноструктур, методы
исследования и диагностики. Даны представления о
нанолитографии. Приведены примеры проявления
квантово-размерных эффектов при формировании
свойств наноматериалов и наноструктур. Кратко
рассмотрена история развития представлений о
наноматериалах и наноструктурах, а также
представлены области их применения.

Arif Paşayev, Tayyar Cəfərov
Mikroelektronikanın fiziki əsasları
Bakı 2014, 166 s.



**А.М. Пашаев, Б.Г. Тагиев, Л.А. Исмаилзаде,
Б.К. Меджидова**
Основы физики твердого тела
Методическое пособие. Баку. НАА, 2015, 36 стр.

В методическом пособии, предназначенном для
студентов очного и заочного отделений Национальной
Академии Авиации, содержится расширенный
лекционный материал с выводами по разделу «Основы
физики твердого тела» общего курса физики.




А.М. Пашаев, Б.Г. Тагиев, Л.А. Исмаилзаде
Основы молекулярной физики и термодинамики
Баку. НАА, 2016, 71 стр.

В справочном пособии, предназначенном для
студентов очного и заочного отделений Национальной
Академии Авиации, содержатся основные определения и
формулы по разделу «Основы молекулярной физики и
термодинамики» общего курса физики. Пособие
дополнено примерами решения типовых задач и
таблицами физических величин, соответствующих
рассмотренному разделу.

A.M. Paşayev, İ.M. İsmayılov, Ə.T. Həzərxanov

**A.M. Paşayev, İ.M. İsmayılov, Ə.T. Həzərxanov
Uçuş aparatlarının naviqasiya sistemləri
Dərs vəsaiti. Bakı, 2016. – 232 s.**

Dərs vəsaitində aviasiya sahəsində məqsədlərdən və uçuş aparatının istifadə olunduğu istiqamətdən asılı olaraq təhlükəsizliyin və etibarlılığın təmin olunmasına, həmçinin havada hərəkətin səmərəliliyinin yüksəldilməsinə xidmət edən müxtəlif naviqasiya sistemlərinə baxılmışdır. Bundan əlavə, bölmələrdə uçuş aparatlarının naviqasiya sistemlərinin qurulmasının tütumi prinsiplərinə baxılmış, mühüm naviqasiya sistemləri hesab edilən cihazlarla enmə sistemlərinin (ILS), komanda pilotaj-naviqasiya sistemlərinin (təyyarənin avionikasında), hava signallarının naviqasiya sistemlərinin, kurs sistemlərin-naviqasiya sistemlərinin, uçaşın idarə olunmasının bort-kompyuter sistemlərinin, həmçinin həmin sistemlərdə istifadə olunan üsul və vasitələrin ardıcıl şəhər verilmiş, konkret təyyarələrdə həmin sistemlərin istismarı və xüsusiyyətləri məsələlərinə baxılmışdır.

UCUS APARATLARININ
NAVIQASIYA SİSTEMLƏRİ

Bakı, 2016



**A.M. Pašayev, A.III. Mekhtieva, A.A. Mekhtieva
Физические основы дистанционного зондирования
Баку – 2017. 240 стр.**


Книга посвящена теоретическим основам дистанционного исследования Земли и процессов, происходящих в системе «земная поверхность - атмосфера». Представлен обзор базовых понятий, основных физических принципов и классических методов, научно объясняющих природные явления. Также можно ознакомиться с этапами формирования научного направления «дистанционное зондирование», историей фотографирования с летательных аппаратов, статистикой по развитию космических технологий в различных странах, историей развития аэрокосмических исследований и космической индустрии в Азербайджане, а также информацией о современных программных комплексах по обработке и интерпретации пространственной информации.

A.M. Paşayev, B.H. Tağıyev, L.Ə. İsmayılpədərov, V.Q. Məcidova, S.X. Ağayeva

**A.M. Paşayev, B.H. Tağıyev, L.Ə. İsmayılpədərov, V.Q. Məcidova, S.X. Ağayeva
Bərk cisim fizikasının əsasları
Metodik vəsait. Bakı. MAA, 2017, 36 səh.**

Milli Aviasiya Akademiyasının tələbələri üçün hazırlanmış «Bərk cisim fizikasının əsasları» metodik vəsaitində bu bölmə üzrə geniş mühazirə materialı və qısa nəticələr verilmişdir.

ÖMÜMİ FİZİKA KURSU

Bölmə
BƏRK CISİM FİZİKASININ
ƏSASLARI

Bakı, 2017



**Paşayev A.M., Səmədov Ə.S., Abdullayev P.S.
Aviasiya mühərriklərinin nəzəriyyəsi
Dərs vəsaiti - Bakı.: MAA-nın nəşriyyatı, 2018, 254 s.**

Dərs vəsaitində aviasiya qaz-turbin mühərriklərinin və onların elementlərinin işi prosesinin əsas termodinamik və qazodinamik müddəələri, mühərriklərin uçuş-tehniki xarakteristikaları, həmçinin aviasiya güc qurğularının tərkibində tətbiqinin və istismarının nəzəri əsasları verilmişdir.

Dərs vəsaiti Milli Aviasiya Akademiyasının tədris planlarına uyğun tərtib edilmişdir, «Aviasiya texnikası avadanlıqlarının istismarı mühəndisliyi» və «Uçuş mühəndisliyi» ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.




**A. M. Paşayev, B. H. Tağıyev, V. Q. Məcidova,
L. Ə. İsmayılpədərov**

**Kvant optikası və atom fizikası bölməsi üzrə
mühazirə materialı**

Metodik vəsait. Bakı. MAA, 2018, 72 səh.

Milli Aviasiya Akademiyasının əyani və qiyabi bölmələrində tələbələr üçün təyin olunmuş metodik vəsaitdə ümumi fizika kursun Kvant optikası və atom fizikası bölməsində qısa nəticələr ilə əenəş mühazirə materialı mövcudtur.




**A.M. Paşayev, B.G. Tağıyev, K.R. Allaheyverdiyev,
Ya.M. Bagirov, A.A. Musaev, I.Z. Sadıxov**

Vозможности практического использования ЛИДАРа, изготовленного в Национальной Академии Авиации

Баку – 2018. 28 str.


В Национальной Академии Авиации был изготовлен ЛИДАР для детектирования нефтяных пятен на морской и земной поверхности.



Пашаев А.М., Набиев Р.Н., Скубилин М.Д., Финаев В.И.
Элементы и устройства технической кибернетики.
Учебное пособие для вузов. Баку, 2012. – 546 с., 354 илл.,
библиогр. 175 назв.

Рассмотрены принципы схемотехнических решений элементов и устройств технической кибернетики, проектирования, моделирования и автоматизации производства, технологического оборудования.

Для студентов, аспирантов и инженерно-технических работников специальностей «Приборостроение» и «Конструирование и производство изделий электронной техники».




A.M. Paşayev, S.X. Ağayeva
NANO materiallar, tədqiqat üsulları, cihazlar, dərs vəsaiti, Bakı, 2012, 329s.

Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali Texniki müəssisələrində nanotexnoloqiya və nanoelektronika tədris programlarına uyğun hazırlanıb. Bu kitabda nanoteknologiyalar, nanoobyeklər, nanozərrəciklərin xarakter xüsusiyyətləri və xassələri ilə əlaqədar olan effektlər, nanoquruluşlar haqqında məlumatlar verilmiş və onlar əsasında yeni nəsil elektron və optoelektron cihazlarının yaradılması imkanlarının konsepsiyası ətraflı şərh edilmişdir.



İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lügəti. Azərbaycan MEA-nın akademiki Arif Mir Cəlal oğlu Paşayevin ümumi redaktəsi ilə. (Üç Cilddə). Bakı, 2014.

İngiliscə-azərbaycanca-rusca aviasiya terminləri lügəti.
Üç cilddə.




А.М. Пашаев, Б.Г. Тагиев, Л.А. Исмаилзаде,
В.К. Меджисидова

Лекционный материал по общему курсу физики,
раздел «Оптика». Методическое пособие. Баку.
Национальная Академия Авиации, 2013, 62 стр.

В методическом пособии, предназначенном для студентов очного и заочного отделений Национальной Академии Авиации содержится расширенный лекционный материал с выводами по разделу «Оптика» общего курса физики.

А.М. Пашаев, Б.Г. Тагиев, Л.А. Исмаилзаде
ОБЩИЙ КУРС ФИЗИКИ

Раздел
«Оптика»




Баку-2013

А.М. Пашаев, Б.Г. Тагиев,
Л.А. Исмаилзаде

ОБЩИЙ КУРС ФИЗИКИ
ОСНОВЫ МЕХАНИКИ

СПРАВОЧНОЕ ПОСОБИЕ



Баку-2012

А.М. Пашаев, Б.Г. Тагиев, Л.А. Исмаилзаде

Лекционный материал по общему курсу физики,
раздел «Основы механики». Справочное пособие.
Баку. Национальная Академия Авиации, 2012, 50 стр.

В методическом пособии, предназначенном для студентов очного и заочного отделений Национальной Академии Авиации содержится расширенный лекционный материал с выводами по разделу «Основы механики» общего курса физики.

А.М. Пашаев, Б.Г. Тагиев, В.К. Меджисидова, Л.А.

Исмаилзаде


Лекционный материал по общему курсу физики,
раздел «Колебания и волны». Методическое пособие.
Баку. Национальная Академия Авиации, 2012, 59 стр.

А.М. Пашаев, Б.Г. Тагиев, В.К. Меджисидова, Л.А.

Исмаилзаде

ОБЩИЙ КУРС ФИЗИКИ


Раздел
«Колебания и волны»



Баку-2012


В методическом пособии, предназначенном для студентов очного и заочного отделений Национальной Академии Авиации содержится расширенный лекционный материал с выводами по разделу «Колебания и волны» общего курса физики.

FİZİKADAN KOMPÜTER TƏMİNATLI



LABORATORIYA İŞLƏRİ

BAKİ 2013

LABORATORIYƏ RƏBƏDƏTİ
PO FİZİKƏKOMPÜTERLİM
OBESPEÇHİLEM

BAKİ 2010

KRİSTALLARDA
DEFEKTLƏR

Fizikadan kompüter təminatlı laboratoriya işləri.
Akademik A.M. Paşayevin redaktorluğu ilə. Bakı, 2013, 215 səh.

Dərs vəsaitində Milli Aviasiya Akademiyasının tədris proqramına daxil olan ümumi fizika kursuna aid laboratoriya işlərinin təsviri verilmişdir. Birinci bölmədə fiziki kəmiyyətlərin və xətaların hesablanması haqqında məlumat verilib. Sonrakı bölmələrə aparılması müasir texnologiyamın və kompüterin tətbiqi ilə bağlı olan 17 laboratoriya işi və kompüterləşdirilməmiş qurğularda aparılan 3 laboratoriya işi daxil edilib. Kitaba, həmçinin skanedici zond mikroskopiyası – tunel mikroskopiyası və atom-qüvvə mikroskopiyasına aid iki iş daxil edilmişdir.

Лабораторные работы по физике с компьютерным обеспечением. Под редакцией академика А.М. Пашаева. Баку, 2010, 316 стр.



В настоящем учебном пособии даны описания лабораторных работ, входящих в программу обучения студентов Национальной Академии Авиации в рамках общего курса физики. В первом разделе даны сведения о методах измерения физических величин и расчета погрешностей. В последующие разделы включены 17 лабораторных работ, проведение которых связано с применением современных технологий с использованием компьютеров, и 7 работ, проводимых на действующих установках без компьютерного обеспечения. В книгу также включены две работы по сканирующим зондовым микроскопам – туннельному и атомно-силовому.

A.M.Paşayev, S.X.Ağayeva
Kristallarda defektlər. 2005-ci il, 108 səhifə

Dərs vəsaitində bərk cisimlərin kristal quruluşu, onlarda əlaqələrin növləri, nöqtəvi xətti və səth defektləri haqqında ətraflı məlumat verilir. Kitabdan Ali Texniki məktəblərin tələbələri, magistrler, uyğun ixtisaslar üzrə dərs deyən müəllimləri ilə yanaşı metalşümaslıqla, bərk cisimlər elektronikası ilə məşğul olan ixtisasçılar istifadə edə bilərlər.

A.M. Paşayev, İ.M. İsmayılov
Bort informasiya - idarəetmə sistemləri. Ali məktəblər üçün dərslik Bakı – 2013.

Dərslikdə hava gəmilərinin ekipajına təqdim etmək üçün istifadə olunan bort informasiya-idarəetmə sistemlərinin informasiya təminatının metod və vasitələrinin şəhəri verilmişdir. Bort informasiya-idarəetmə sistemlərinin müxtəlif tiplərinə, onların tərkib hissələrinə, bu sistemlərdə informasiyanın yiqlılması, çevrilməsi, emali və ötürülməsinin üsul və vasitələrinə, informasiyanın əks etdirilməsi sistemlərinə, üçüşün idarə olunması proseslərinin avtomatlaşdırılması məsələlərinə baxılmışdır.



A.M. Paşaev, İ.M. İsmailov
Бортовые информационно-управляющие системы.
Учебник для вузов. Bakı, 2013.

В учебнике изложены методы и средства информационного обеспечения бортовых информационно-управляющих систем, используемых для представления информации экипажу воздушных судов. Рассмотрены различные типы бортовых информационно-управляющих систем, их составные части, способы и средства сбора, преобразования, обработки и передачи информации в этих системах, системы отображения информации, автоматизация процессов управления полетом.



A.M.Paşayev, M.X.Əliyeva
Bərk cisimlər fizikası. 2008-ci il, 238 səhifə

Dərsliyin I hissəsi Ali Texniki tədris müəssisələrinin metalşümaslıqla birbaşa və ya dolayı yolla məşğul olan kafedrallarının yuxarı kurs və magistratura şöbəsinin tələbələri üçün nəzərdə tutulub, lakin ondan metalşümaslıq sahəsində çalışıyan mütəxəssislər, ali məktəb müəllimləri və digər oxucular da istifadə edə bilərlər.




A. M. Paşayev, E. M. Qocayev, H. S. Orucov
Ümumi fizika kursu, dərslik, I hissə, 481s., Bakı-2012.

Ali texniki universitetlərin tədris programı əsasında yazılmış dərslik həmin universitetlərdə tədris olunan «Ümumi fizika kursu»nın mexanika, molekulyar fizika, elektrik və məqnetizm, rəqslər və dalğalar bölmələrini tam əhatə edir. Dərslikdən ali texniki universitetlərin tələbələri əsas, digər universitet tələbələri isə əlavə vəsait kimi istifadə edə bilərlər.




A. M. Paşayev, E. M. Qocayev, H. S. Orucov
Ümumi fizika kursu, dərslik, II hissə 453s, Bakı-2009.

Ali Texniki Universitetlərin tədris programı əsasında yazılmış dərslik həmin universitetlərdə tədris olunan «Ümumi fizika kursu»nın optika, o cümlədən, qeyri-xətti optika, optik holografiya, atom fizikası, kvant mexanikasının elementləri, nüvə fizikası, habelə ilk dəfə olaraq lif optikası və nanotexnologiyanın elementləri bölmələrini tam əhatə edir. Dərsliyin sonunda sınaq üçün test tapşırıqları verilmişdir. Dərslikdən ali texniki universitetlərin tələbələri əsas, digər universitet tələbələri isə əlavə vəsait kimi istifadə edə bilərlər.



**A. M. Pašaev, D. J. Askerov, A. M. Mamedov,
V. Z. Sultjanov**
Психофизиологические аспекты человеческого
фактора в аэронавигации. Баку, 2010, Монография,
197с.

Книга предназначена для специалистов и научных работников, занимающихся исследованием психофизиологических аспектов человеческого фактора в авиации.



A. M. Paşayev, A. R. Həsənov
Antena-fider qurğuları / laboratoriya işlərinin yerinə
yetirilməsi üçün dərs vəsaiti – Bakı, MAA, 2010, 117 s.


Təqdim olunan dərs vəsaitində laboratoriya işlərinin yerinə yetirilməsi üçün zəruri olan ümumi metodik məsələlərə baxılmış, T150.100; T150.200; T150.300; T290.100 ixtisasları üçün uyğun kurslara dair on laboratoriya işinin yazılışı verilmişdir. Hər bir laboratoriya işinə işin məqsədi, qısa nəzəri məlumat, hesabat üçün tapşırıq, eksperimental tədqiqatların aparılma ardıcılılığı və yoxlama sualları daxil edilmişdir. Laboratoriya işinə başlamazdan əvvəl həmin iş üzrə zəruri olan hesabatlar yerinə yetirilir.



**A. M. Pašaev, F. D. Kasimov, B. G. Konoplev,
E. A. Ryndin**

Интегральные структуры наноэлектроники на основе связанных квантовых областей. – Баку: ЭЛМ,
2009. – 244с.

Монография посвящена рассмотрению особенностей переноса носителей заряда в интегральных наногетероструктурах на основе связанных квантовых областей (СКО). Рассмотрены основные тенденции, ограничения и перспективы развития наноразмерной элементной базы на основе принципов управляемой передислокации максимума амплитуды волновых функций носителей заряда в связанных квантовых областях и принципов комплементарной логики, модели и методы численного моделирования туннельной передислокации и переноса носителей заряда в СКО, методики проектирования быстродействующих наноразмерных элементов с управляемой передислокацией волновых функций носителей.



A. M. Pašaev, A. R. Həsənov, D. G. Dzhaferov.
Расчет и проектирование антенно-фидерных
устройств. Баку, НАА, 2011, стр. 174. рис.


В учебном пособии рассмотрены теоретические и практические аспекты проектирования спиральных, диэлектрических стержневых, волноводно-рупорных, параболических, рупорно-параболических, волноводно-щелевых, двухзеркальных антенн, антенн поверхностных волн и антенных решеток с электрическим сканированием (управлением) диаграммы направленности.



Пашаев А.М., Исмаилов И.М. Преобразование и обработка информации в авиационных измерительно-вычислительных комплексах. Монография/ Баку, 2012, 252с, 47 рис., 3 таблицы.


Книга посвящена анализу и синтезу способов и средств квазиоптимального преобразования и цифровой обработки непрерывных сигналов при обмене полетной информацией в бортовых динамических системах управления в процессе эксплуатации воздушного судна.

Книга ориентирована на магистров, докторантов и научных сотрудников, занимающихся исследованием и разработкой информационно-измерительных и управляющих систем.



A.M. Paşayev, X.İ. Abdullayev, R.Ə. İbrahimov, Ə.Ə. Səfərzadə. Zond mikroskopiyası. – Bakı, MAA, 2012. – 185 səh.

Dərs vəsaiti bərk cismin səthinin tədqiqində ən müasir üsullardan biri olan skanedici zond mikroskopiyasına həsr olunmuşdur. Burada skanedici tunel mikroskopiyasının elmi tədqiqatlarda geniş tətbiq olunan növlərinin: atom-qüvvə mikroskopiyası, elektrik-qüvvə mikroskopiyası, maqnit-qüvvə mikroskopiyası və yaxın sahə mikroskopiyasının iş principlərinə baxılmışdır.



Пашаев А.М., Гаджиеев М. Г. Конструкция и эксплуатация регионального, ближнемагистрального самолета АН-140-100. Книга в трёх томах.

В учебнике достаточно подробно описана конструкция самолета АН-140-100, его эксплуатационные возможности. Рассмотрены устройство, работа и эксплуатация его систем. Подготовка самолета к полету, управление и контроль за работой систем самолета, как на земле, так и в полете. Действия экипажа при срабатывании в полете сигнализации отказов систем самолета, техническое обслуживание самолета и его систем.

Книга может использоваться курсантами и студентами инженерных и летних специальностей ВУЗов ГА.

- | | |
|---|---|
| <p>WENDÖRÖGÜ</p> <p>WENDÖRÖGÜ</p> <p>WENDÖRÖGÜ</p> | <p>1. Daxili silindrik səthlərin sürtmə prosesilə emalında dəqiqliyin formalama qanuna uyğunluğu
Ə.S. Sarvan.....

2</p> <p>WENDÖRÖGÜ</p> <p>WENDÖRÖGÜ</p> <p>WENDÖRÖGÜ</p> |
| <p>ZOND MIKROSKOPİYASI</p> | <p>2. Təyyarələrin kütləsinin və mərkəzləşməsinin təmassız təyin olunması sisteminin qurulması prinsipləri
A.R. Həsənov, R.N. Nəbiyev, İ.Ə. İsgəndərov, E.A. Ağayev8</p> |
| <p>AN-140-100</p> | <p>3. Addım mühərriklərinin müxtəlif təsnifat əlamətlərinə görə Elmi-praktiki cəhətdən müqayisəli təhlili
V.S. Hüseynov.....

19</p> |
| <p>AN-140-100</p> | <p>4. Radiasiya monitorinqi və atmosferdə tranziyentlərin öyrənilməsi üzrə kiçik peykin konseptual əsasları
Ə.Səmədov, M.İ. Panasyuk, T. Məmmədzadə, R. Rüstəmov, V.İ. Osedlo, S.İ. Svertilov, P. Abdullayev, R. Həsənov, H. Seyidov, V.V. Bogomolov, A.F. İyudin, V.V. Kalegaev, V.L. Petrov, M.V. Podzolko, Y.P. Popova, İ.V. Yaşın.....
25</p> |
| <p>AN-140-100</p> | <p>5. GaSe laylı yarımkəcərıcı kristalında "Kulon mühəsirəsi"
B.H. Tağıyev, R.Ə. İbrahimov, Ə.Ə. Səfərzadə.....
37</p> |
| <p>AN-140-100</p> | <p>6. Mikropikselli selvari fotodioldların qamma şüalara görə radiasiya davamlığının öyrənilməsi
F.İ.Əhmədov, F.N. Abdullayev, S.S. Süleymanov, R.M. Muxtarov.....
44</p> |
| <p>AN-140-100</p> | <p>7. TlGaSe₂ - TlTmSe₂ sisteminin bəzi fiziki xassələri
E.M. Kərimova, N.Z. Həsənov, F.M. Seyidov.....
51</p> |
| <p>AN-140-100</p> | <p>8. InGaTe₂ birləşməsinin rentgenofaza analizi və elektron quruluşu
E.M.Qocayev, G.N. Məmmədova, A.M. Ramazanzadə.....
54</p> |

9. Xaçmaz rayonunun Qudyalçay hövzəsinin ekoloji monitorinqi A.N. Bədəlova, R.F. İslamova.....	61
10. Kalium və sezium radioizotoplari ilə çirklənmə səviyyələrinin qiymətləndirilməsi və "Bibiheybətneft" NQÇI ərazisində onların paylanmasının xəritə-sxeminin tərtibi C.A. Sultanov, C.S. Mehdiyev, B.M. Əzizov.....	66
11. Abşeron Yarımadasında neft mədənlərinin məkan verilənlərin integrasiyasının ümumi sxemi X.R. İsmətova.....	71
12. Ümumi şəxslü cümlələrin sintaktik semantikasının formalaşmasında xəbərin morfoloji ifadə vasitələrinin rolü Ə.M. Abbasov.....	80
13. Respublikada regionların əqli potensialla təminatı sahəsində prioritəti istiqamətlər və innovasiya fəaliyyətinin səviyyəsinin qiymətləndirilməsi Kemal Mete Osman.....	84
14. Elmi təşkilatın fəaliyyətinin qiymətləndirilməsi S.H. Pürhani, Z.M. Nəcəfov, A.D. Hüseynova.....	91
15. Cinayət prosesində mütxəssisin anlayışı, rolu və istintaq hərəkətlərində onun iştirakının əsas prinsipləri Ş.M. Kərimov, A.S. Mikayılov.....	99
16. Mülki aviasiya sahəsində cinayət hadisələri üzrə ayrı-ayrı ilkin istintaq hərəkətlərinin həyata keçirilməsi və maddi sübutlardan istifadənin prosessual və taktiki xüsusiyyətləri S.Y. Qasımov.....	106
17. Xarici investisiyaların beynəlxalq və milli hüquqda tərfi M.V. Ramazanzadə.....	115
18. Ekoloji cinayətlərə dair Azərbaycanın Cinayət qanunvericiliyinin inkişafı A.E.Qasımov Ş.Ə. Hüseynova.....	119

19. Yanğının psixotravmaedici amillərinin aradan qaldırılmasında psixoloji davamlılığın rolü A.M. Məmmədov, C.N. İmaməliyeva, S.S. Gözəlov.....	127
20. Beynəlxalq hava hüququnun 1944-cü il Çikaqo konvensiyası dövründə formalasması və inkişafı N.T. Nağıyev.....	134
21. Uçuşun təhlükəsizliyində insan amilinin xüsusiyyətlərinin müqayisəli analizi H.Z. Məmmədli.....	141
22. Dəmiryol nəqliyyatının işinin rasional idarəetmə sisteminə uyğun təkmilləşdirilməsi prinsipləri H.M. Əhmədov, E.K. Manafov.....	144
23. Kompüter modelləşdirilməsi əsasında uçuş trayektoriyasının qiymətləndirilməsi İ.M. İsmayılov, C.A. Ağamalıyeva.....	149
24. Qrafik fayllarda informasiyanın steqanoqrafik gizlədilməsi üçün açar qrafik faylla modifikasiya olunmuş LSB üsulu V.Ə. Qasımov.....	155
25. 3D kompüter modelində düz xətlə müstəvinin qarşılıqlı vəziyyətinin təhlili üçün AUTOCAD-a işlənmiş əlavə M.R. Mustafayev, S.M. Rəhimova, N.C. Rəhimova.....	165
26. Şərqi – qərb münasibətlərinin “mədəni” ölçüsü (XVI əsr Səfəvilər dövrü) S. A. İzməlova.....	171

СООТВЕРДИЧИВАНИЕ		
СИГНАЛЫ ОБРАЩЕНИЯ ПОДРУКОВОЙ СИСТЕМЫ		
1.	Закономерность формирования точности обработки внутренней цилиндрической поверхности процессом притирки С.Ш. Азиз.....	2
НАЗВАНИЯ ПОМЕЩЕНИЙ, СТАНКОВОЕ ОБОРУДОВАНИЕ, ЭКСПЕРИМЕНТАЛЬНЫЕ УСТАНОВКИ, ПОДСТАНОВОЧНЫЕ СИСТЕМЫ		
2.	Принципы построения бесконтактной системы определения веса и центровки самолетов А.Р. Гасанов, Р.Н. Набиев, И.А. Искендеров, Э.А. Агаев.....	8
3.	Научно-практический анализ шаговых двигателей по признакам классификации В.С. Гусейнов.....	19
АКТУАЛЬНЫЕ ЗАДАЧИ ПОДСТАНОВОЧНОЙ		
4.	Концептуальные основы малого спутника для радиационного мониторинга и изучения атмосферных транзиентных явлений А. Самедов, М.И. Панасюк, Т. Мамедзаде, Р. Рустамов, В.И. Оседло, С.И. Свертилов, П. Абдуллаев, Р. Гасанов, Х. Сейидов, В.В. Богомолов, А.Ф. Июдин, В.В. Калагаев, В.Л. Петров, М.В. Подзолко, Е.П. Попова, И.В. Яшин...	25
5.	«Кулоновская блокада» в слоистом полупроводниковом кристалле GaSe Б.Г. Тагиев, Р.А. Ибрагимов, А.А. Сафарзаде.....	37
6..	Исследование радиационной стойкости микропиксельных лавинных фотодиодов вызванной гамма-лучами Ф.И. Ахмедов, Ф.Н. Абдуллаев, С.С. Сулейманов, Р.М. Мухтаров	44
7.	Некоторые физические свойства системы TiGaSe ₂ - TiTmSe ₂ Э.М. Керимова, Н.З. Гасанов, Ф.М. Сеидов.....	51
8.	Рентгенофазовый анализ и электронная структура соединения InGaTe ₂ Э.М. Годжаев, Г.Н. Мамедова, А.М. Рамазанзаде.....	54

СООТВЕРДИЧИВАНИЕ		
СИГНАЛЫ ОБРАЩЕНИЯ ПОДРУКОВОЙ СИСТЕМЫ		
9.	Экологический мониторинг бассейна реки Гудялчай Хачмазского района А.Н. Бадалова, Р.Ф. Исламова.....	61
10.	Оценка уровней загрязнения радиоизотопами калия и цезия и составление карты-схемы их распределения на территории НГДУ «Бибиэйбатнефть» Д.А. Султанов, Д.С. Мехтиев, Б.М. Азиз.....	66
11.	Общая схема интеграции пространственных данных по нефтепромыслам Апшеронского Полуострова Х.Р. Исматова.....	71
МЕТОДОЛОГИЯ ОЦЕНКИ ИННОВАЦИОННОСТИ		
12.	Роль морфологических средств выражения сказуемого в формировании синтаксической семантики в обобщенно-личных предложениях А.М. Аббасов.....	80
ЭКОНОМИКА, МЕНЕДЖМЕНТ, ПРАВО		
13.	Оценка обеспечения интеллектуального потенциала регионов республики по приоритетным направлениям и уровень инновационной деятельности Камал Мете Осман.....	84
14.	Оценка деятельности научной организации С.Х. Пурхани, З.М. Наджафов, А.Д. Гусейнова.....	91
15.	Концепция, роль и расследование уголовного преследования, основные принципы его участия Ш.М. Керимов, А.С. Микаилов.....	99
16.	Процессуальные и тактические особенности использования вещественных доказательств и проведение отдельных первичных следственных действий по уголовным делам в области гражданской авиации С.Я. Гасымов.....	106
17.	Определение иностранных инвестиций в национальном и международном праве М.В. Рамазанзаде.....	115
18.	Развитие Уголовного законодательства Азербайджана по экологическим преступлениям А.Э. Гасымов, Ш.А. Гусейнова.....	119

- PSİCHOLOGİCİLLİK FAKTORLARIN İŞSİZLİK VƏ KƏŞFİYƏT İŞLƏTİMİNDƏ
TƏRİFİ**
19. Роль психологической устойчивости в устраниении психотравмирующих факторов пожара
А.М. Мамедов, Д.Н. Имамалиева, С.С. Гезалов..... 127
 20. Формирование и развитие международного воздушного права в период Чикагской конвенции 1944 года
Н.Т. Нагиев..... 134
 21. Безопасность полетов и человеческий фактор
Х.З. Мамедли..... 141
- İNSAN DÜNYASINDA İŞSİZLİK İŞLƏTİMİNDƏ
TƏRİFİ**
22. Принципы усовершенствования работы железнодорожного транспорта в соответствии с рациональной системой управления
Г.М. Ахмедов, Э.К. Манафов..... 144
- KOMPUTERDƏ İŞSİZLİK
İŞLƏTİMİNDƏ TƏRİFİ**
23. Оценивание траектории полета на основе компьютерного моделирования
И.М. Исмаилов, Дж. Агамалиева..... 149
 24. Модифицированный LSB метод с ключевым графическим файлом для стеганографического сокрытия информации в графических файлах
В.А. Касумов..... 155
 25. Приложение AUTOCAD для анализа взаимного положения прямой с плоскостью в 3D моделях
М.Р. Мустафаев, С.М. Рагимова, Н.Д. Рагимова..... 165
- İŞSİZLİK İŞLƏTİMİNDƏ TƏRİFİ**
26. “Культурная” мера Восточно – Западных отношений
(XVI век период Сефевидов)
С.А. Измайлова..... 171

«Mülki Aviasiya» redaksiyası
heyəti tərəfindən baxılmış və
çapına icazə verilmişdir.

Редакционный Совет

Глав. редактор, академик НАНА А.М. Пашаев,
зам. глав. редактора, член-корр. НАНА А.Р. Гасанов

Члены Редакционного Совета

Академик Р.З. Сагдеев, Академик НАНА Б.Г. Тагиев, член-корр. НАНА А.З. Меликов,
член-корр. НАНА И.М. Исмаилов,

член-корр. НАНА А.М. Мамедов, проф. А.З. Бадалов, проф. М.Х. Ильясов, проф. С.Г. Пюрхани,
проф. Дж.Г. Агаларов, проф. Н.А. Гасанзаде, проф. И.О. Гулиев, проф. М.А. Бабаев,
проф. М.Р. Мустафаев, проф. Э.Т. Газарханов, проф. Р.Н. Набиев, проф. Т.И. Низамов,
проф. А.С. Самедов, проф. Р.А. Садыгов, проф. X.I.Abdullayev, д.ф.х.н. С.Х. Мамедова

Технический редактор: к.ф.-м.н., доц. А.М. Рамазанзаде;

корректоры: О.В. Алиева, Л.С. Алескерова, А.Х.Керимов; составитель: Т.А. Кулиева

Рубрики журнала «ELMI MƏCMUƏLƏR»

Для опубликования в журнал принимаются научные, оригинальные научно-популярные и обзорные статьи по темам: 1) Авиационная техника. 2) Наземные комплексы, стартовое оборудование, эксплуатация летательных аппаратов и их систем. 3) Авиационная электроника. 4) Аэронавигация и связь аэронавигационные оборудование и комплексы. 5) Наземное оборудование аэрородомов и аэропортов. 6) Управление воздушным движением. 7) Метеорология. 8) Охрана окружающей среды. 9) Методологии обучения, тренинг. 10) Экономика, менеджмент и право. 11) Проблемы безопасности на воздушном транспорте. 12) Проблемы наземного транспорта. 13) Компьютерная техника, информационные сети. 14) Общественные науки. 15) Материалы рекламного характера.

Размещение рекламы на страницах журнала осуществляется на платной основе.

Правила оформления статей в журнал «ELMI MƏCMUƏLƏR»

Статьи принимаются на азербайджанском, русском или английском языках. Каждой статье должны предшествовать аннотация на том же языке, на котором написана статья. Представляемые к публикации статьи должны быть напечатаны через два интервала на белой бумаге формата А4, размер шрифта 12. Отступы: слева от края листа 3 см, справа 2 см., сверху 2 см., снизу 2 см. Объем статей: не более 10 страниц для оригинальной или обзорной статьи, и не более 4 страниц для короткого сообщения, включая рисунки, таблицы и литературу. Статьи представляются в 2-х экземплярах в электронном варианте, набранные в формате WIN. WORD. Рукописи статей не возвращаются авторам. Для авторов из других организаций статьи сопровождаются письмом и актом экспертизы из той организации, где они работают. Статьи рецензируются. Решением Редакционного Совета статья рекомендуется к публикации.

1. Каждая статья начинается с названия, фамилии авторов, названия организации, и краткой аннотации на языке объемом не более 5 строк через один интервал.

2. Ссылки на литературу:

- ссылки на литературу должны следовать в том порядке, в котором они появляются в статье.

Порядок цитирования:

- статьи в периодических журналах: фамилии авторов, название периодики, год публикации, том, номер страницы;
- книги и тезисы: фамилии авторов, название книги, место и год публикации, номер страницы.

3. Аннотация.

Аннотация на двух других языках должна быть напечатана на отдельном листе объемом не более 10 строк через один интервал.

4. Рисунки и фотографии.

Рисунки и фотографии с надписями и разъяснениями прилагаются отдельно. Размеры: не менее 6x6 см² и не более 12x12 см². Координатные оси графиков должны содержать минимум чисел. Названия координатных осей должны быть написаны очень ясно. Каждая линия в графиках должна быть пронумерована и объяснение должно быть дано в подписях к рисункам.

5. Таблицы.

Таблицы должны быть пронумерованы озаглавлены и напечатаны на отдельном листе. Статьи, не соответствующие данным требованиям, не рассматриваются.

Статьи, не удовлетворяющие этим условиям, не рассматриваются.

Журнал подготовлен к изданию в издательстве «Mülki Aviasiya» Национальной Академии Авиации.

Журнал «Ученые Записки» зарегистрирован
в Министерстве Информации и печати в 1999 г.
и включен в реестр Высшей Аттестационной
Комиссии при Президенте Азербайджанской
Республики. Регистрационный номер 492.
Тираж 100 экз.

Адрес редакции:
AZ-1045, г. Баку, Мардаканский пр. 30
Национальная Академия Авиации.
Тел.: 497-26-00, доб. 21-85.
E-mail: Ramazanzade@rambler.ru
kulieva_tatyana@mail.ru

